

# AZƏRBAYCAN AŞIQ ŞERİNDƏN SEÇMƏLƏR

İKİ CİLDƏ

II CİLD

“ŞƏRQ-QƏRB”  
BAKİ-2005

*Bu kitab “Azərbaycan aşıqları və el şairləri. İki cilddə. I cild”  
(Bakı, Elm, 1983) nəşri əsasında təkmilləşdirilərək  
təkrar nəşrə hazırlanmışdır*

Tərtib edənlər:

**Əhliman Axundov  
İsrafil Abbaslı  
Hüseyn İsmayılov**

**894.3611 - dc 21**

**AZE**


**Azərbaycan aşıq şerindən seçmələr.** İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 424 səh.

Azərbaycan aşığı hər zaman olduğu kimi bu gün də, əlində saz kəndləri gəzir, toylardı, bayram şənliliklərində, xalqın qurduğu məclislərdə saz çalır, nəğmə və dastan qosur, öz ifası ilə xalqın ruhunu oxşayaraq ona gözəl duyğular aşılıyır. Bütün varlığıyla elinə-obasına bağlı həmin sənətkarların sözü-söhbəti canlı xalq danışq dilinin gözəlliklərini və incəliklərini özündə bir-ləşdirir.

Geniş oxucu kütləsinə təqdim olunan bu cildə Aşıq Ələsgər, Aşıq Rəcəb, Aşıq Qurban, Aşıq Mehdi, Padarlı Abdulla, Molla Cuma, Zodlu Usta Abdulla, Çoban Əfqan, Bozalqanlı Aşıq Hüseyn, Aşıq Səməd, Xəyyat Mirzə, Göyçəli Aşıq Musa, Aşıq Şəmşir, Xındı Məmməd, Aşıq Hüseyn Cavan, Aşıq Hüseyn Saraklı, Aşıq Kamandar və başqa neçə-neçə el aşığının, el şairinin gərayırları, qosmları, təcnisləri, divaniləri, müxəmməsləri, bayatıları daxil edilmişdir.

**ISBN 9952-418-42-3**

© “ŞƏRQ-QƏRB”, 2005



Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN  
**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**  
12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## AŞIQ ƏLƏSGƏR (1821-1926)

### *GƏRAYLILAR*

#### XOŞ GƏLDİN

Qədəm qoyub asta-asta,  
Sən bu diyara xoş gəldin!  
Süzdürüb ala gözləri,  
Qaşları qara, xoş gəldin!

Oğrun durub, qıya baxdın,  
Müjganın sinəmə çaxdın,  
Cismimi yandırıb yaxdın,  
Alışdım nara, xoş gəldin!

Qaynayıb, peymanım dolub,  
Saralıb gül rəngim solub,  
Həsrətin çəkməkdən olub,  
Sinəm sədpara, xoş gəldin!

Dostun vəfasını gördüm,  
Seçib, sevib, könül verdim,  
Təzələndi köhnə dərdim,  
Dərdimə çara, xoş gəldin.

Sinəmdi eşqin dəftəri,  
Sənsən dilimin əzbəri,  
Yazlıq Aşıq Ələsgəri,  
Çəkməyə dara, xoş gəldin!

#### YERİDİ

Bir gözəl keçdi qarşidan,  
Sallandı, yana yeridi.  
Kirpik çaxdı, oğrun baxdı,  
Od saldı cana, yeridi.

Ovçu tək bərədə durdu,  
Qaşlarından kaman qurdı,  
Müjganın sinəmə vurdı,  
Qəmzəsi qana yeridi.

Hanı belə huri, qılman?!  
Eyləmir dərdimə dərman.  
Çeşmim yaşı olub ümman,  
Yaşılbaş sona yeridi.

Camalın bənzətdim aya,  
Əhsən qüdrət verən paya.  
Endirib salmadı saya,  
Dost mehribana, yeridi.

Dedim: qız, getmə, amandı,  
Ələsgər oduna yandı.  
Dedi: qocadı, pirandı,  
Mərdü-mərdanə yeridi.

## GÖZƏL

Nə baxırsan pəncərədən,  
Xumar gözün süzən gözəl?!  
Seyraqla aşna olub,  
Bağrim basın əzən gözəl!?

Büllür buxaq, bəyaz gərdən,  
Ağlım aparır səndən,  
Yaxasına hərdən-hərdən,  
İnci, sədəf düzən gözəl!

Qəlbimi yandırdın oda,  
Sırr sözümü vermə yada,  
Uyubsan zalım xoryada,  
Məndən kənar gəzən gözəl!

Gümüş kəmər, incə belli,  
Ağ biləkli, nazik əlli,  
Ay qabaqlı, siyah telli,  
Ürəyimi üzən gözəl!

Xəyalım çəşir güləndə,  
Pünhan dərdimi biləndə.  
Ələsgər sizə gələndə,  
Sığallanıb bəzən, gözəl!

### MARAL

Səhər-səhər çeşmə üstə  
Durur boyu bala Maral,  
Ala gözlər girib qəsdə,  
İstər canım ala Maral!

Sevdim zalım, bağrı daşı,  
Almaz kirpik, qələm qaşı,  
Tərlan görüb yaşılbəsi,  
Sağın, qaynaq çala, Maral!

Ağ üzdə xalın bənövşə,  
Az qalır bağrimı deşə,  
Məcnunluqdu mənə peşə,  
Düşmüşəm mahala, Maral!

Öpmədim ala gözündən,  
Doymadım şirin sözündən,  
Məni ayırib özündən,  
Salma daldan-dala, Maral!

Camalındı şəmsü-qəmər,  
Vəsfin olub dildə əzbər,  
Ucundan yazıq Ələsgər,  
Dönübü abdala, Maral!

## CEYRAN

Durum dolanım başına,  
Qaşı, gözü qara, Ceyran!  
Həsrətindən xəstə düşdüm,  
Eylə dərdə çara, Ceyran!

Söz eşidib, ərzim qansan,  
Mən yanıram, sən də yansan,  
Özün bir tülək tərlansan,  
Niyə uydun sara, Ceyran?!

Ələsgərəm, abdal ollam,  
Eşqin girdabında qallam,  
Küsdürümüzəm, könlün allam,  
Yalvara-yalvara, Ceyran!

## *QOŞMALAR*

### EYLƏMİŞƏM

Ala gözlüm, səndən ayrı düşəli,  
Hicranın qəmiylə kef eyləmişəm,  
Ah-vayınan günüm keçib dünyada,  
Dərd alıb, qəm satıb, nəf eyləmişəm.

Səndən ayrı şad olmuram, gülmürəm,  
Canımdan bezmişəm, ölə bilmirəm,  
Nə müddətdi qulluğuna gəlmirəm,  
Bağışla təqsirim, səf eyləmişəm.

Həsrət qoyma gözü gözə, amandı!  
Yandı bağrim, döndü közə, amandı!  
Keçən sözü çəkmə üzə, amandı!  
Hədyan danışmışam, laf eyləmişəm.

İnsafdımı, gülə həmdəm xar ola?!  
Tülək tərlan ovlağında sar ola?!  
Ələsgər istəyir bir bazar ola,  
Seçmişəm gövhəri, saf eyləmişəm.

### QOYMADI

Heç kəs mənim kimi keçib sərindən,  
Sinəsin oxlara nişan qoymadı.  
Könül pərvazlandı yarı görməyə,  
Qar kəsdi yolları, boran qoymadı.

Yar çıxdı qarşıma yaman halımda,  
Gözüm qaldı o bimürvət zalımda,  
Söynalı başını qoydu yolumda,  
Hüseyin pəl vurdu, Hasan qoymadı.

Ağ çit dizlik geyib, göbəsi ala,  
Gör necə çinləyib qabağa, dala,  
Əndamın quyrıqdu, asta çalxala,  
Aldı, məndə dinü-iman qoymadı.

### YARAŞIR

Sallana-sallana gələn Salatın,  
O sərxoş yerisin yola yaraşır.  
Salıbsan gərdənə heykəl həmayil,  
Qızıl bazubəndlər qola yaraşır.

Sinəm dərd əlindən oldu yaralı,  
Səni görənlərin çəşir xəyalı,  
Bürüyüb zülfünü başının şalı,  
Herati kəlağay şala yaraşır.

Könlüm mayıl olub siyah telinə,  
Nazik barmağına, şümsad əlinə.  
Əcəb qurşanıbdı incə belinə,  
Gümüş kəmər qəddi-dala yaraşır.

Olmaz sənin kimi bir qönçə dəhan,  
Behiştən gəlibən, ay huri-qılman!  
Tutubsan dəstində bənövşə, reyhan,  
Gülgəz yanağına lala yaraşır.

Yazıq Ələsgərə çoxdu zavalın,  
Aparır ağlımı günəş camalın.  
Nə göyçək görünür üzündə xalın,  
Gülgəz zənəxdanın xala yaraşır.

### YAXŞIDI

Arif olan, gəlin sizə söyləyim,  
İyid sözü mərd-mərdanə yaxşıdı.  
Kişi gərək dediyindən dönməsin,  
Bilqardan bir zənana yaxşıdı.

Qəlbi düz olanın evi hac olu,  
Qonşuya kəc baxan özü ac olu,  
İkiarvadlılıq mardan<sup>1</sup> acı olu,  
Bez geydirsən bir canana yaxşıdı.

Ələsgər kövsərdən badə içəndə,  
Gəşt eləyib, mərd-namərdi seçəndə,  
Güzəran xoş olub, gün xoş keçəndə,  
Ağ otaqdan tövləxana yaxşıdı.

### ƏVƏZDİ

Gözəllər sultani, ay Səlbi xanım,  
Sallanışın bir mahala əvəzdi.  
Gözlərinə qiymət qoya bilmirəm,  
Qaşın bir tūmənlik mala əvəzdi.

---

<sup>1</sup> Mar – ilan

Sürəhi gərdənli, qəddi mötədil,  
Səni gül yaradıb Cabbari-Cəlil.  
Ləblərin şirəsi abi-Səlsəbil,  
Ləzzəti dünyada bala əvəzdi.

Ələsgərin ağlın aldın sərindən,  
Saf gövhərsən, sərraf seçib dərindən.  
Sən bir gülsən şəbnəmlərin tərindən,  
Demək olmaz sənə lala əvəzdi.

### ZÜLFƏRİN

Ay nazənin, xatırınə dəyməsin,  
Gərdəndən ayrılib qara zülfərin.  
Ala gözlərinə mayıl olmuşam,  
Günahkaram, çəkir dara zülfərin.

Gözəl, sən də muradına çatmadın,  
Bənnə olub, sıniq könül yapmadın,  
Tərlan idin, öz tayımı tapmadın,  
Getdi, qismət oldu sara zülfərin.

Ələsgər də eşqə düşüb oxuyur,  
Müjganların sinəm üstə toxuyur,  
Əndamından qızıl gülər qoxuyur,  
Qoyma dağıılmağa, dara zülfərin.

### YAVAŞ GET

Geyinib, qurşanıb seyrə çıxan yar,  
Alagözlü Səhnəbanım, yavaş get!  
Bir qıya baxanda evlər yixan yar,  
Cəllad olub tökmə qanım, yavaş get!

Mən sənə aşiqəm, sən mənə xata,  
Dəhanın bənzəyir qəndə, nabata,  
Ləbin tənə vurur abi-həyata,  
Qoynu cənnəti-rizvanım, yavaş get!

Ələsgərəm, oldum dəli, divana,  
At müjganın, sinəm qoydum nişana,  
Sallanışın bənzər huri-qılmana,  
Kəbəm, qibləm, din-imanım, yavaş get!

### VARIYMIŞ

Nələr gördüm, gəşt elədim dünyani;  
Hər bir işin qılıq-qalı variymış.  
Yaxşı günün olurmuşsa yamanı,  
Yaman günün yaxşı hali variymış.

Haqq sözə gərkidi düz qiymət olsun,  
Qiyməti verməyə mərifət olsun,  
İnsanda insanlıq, səxavət olsun,  
Neylərəm ki, cah-cəlalı variymış.

Qayım ağa, niyə fikrə dalırsan?  
Yoxsa ki, özündən hesab alırsan,  
Sayılmaz mehmana keçə salırsan,  
Saydığın qonağa xalı variymış.

Çox gəzmisəm, az görmüşəm danəndə,  
Deməliyəm sözün yeri gələndə,  
İnsan üzün görməyəsən dönəndə,  
Açılanda xoş camalı variymış.

Ataş alib çox da yanma, Ələsgər,  
Sənətindən heç usanma, Ələsgər,  
Öz-özünə qubarlanma, Ələsgər,  
Dünyanın Urustam-Zalı variymış.

### DƏYMƏMİŞ

Dad sənin əlindən, a qanlı fələk!  
Könül həsrət qaldı yara dəyməmiş!  
Köhnə yaram qövr eylədi təzədən,  
Təbib neştər vurdu yara dəyməmiş!

Gözüm qaldı əlif, beydə, yasındə,  
Yaradanım, kömək eylə ya sində.  
Qaldım səməndər tək qəm dəryasında,  
Yandı balü-pərim nara dəyməmiş!

Ələsgər, üsyanın çıxıbdı sandan,  
Öldürsən zənburu, əl çəkməz şandan,  
Hərcayıdan, müxənnəsdən, nadandan,  
Nə söz qaldı sənətkara dəyməmiş?!

### YAMAN AT

Bu dünyada üç şey başa bəladı:  
Yaman oğul, yaman arvad, yaman at.  
İstəyirsən qurtarasan əlindən,  
Birni boşla, birni boşla, birni sat.

Ov keçdi bərədən, ata bilməzsən,  
Uçdu getdi əldən, tuta bilməzsən,  
Yerisən, yüyürsən, çata bilməzsən,  
Görürsən ki, baxtın yatdı, sən də yat.

Qılma Ələsgəri məhrumi-didar,  
Tərəhhüm et mənə bir busə, ey yar!  
İşmin üç hərfile eylərəm aşkar:  
Biri “kaf”dı, biri “lam”dı, biri “sat”.

### YETMƏDİ

Ömrüm ah-vaynan keçdi dünyada,  
Həsrət qaldım, əlim yara yetmədi.  
Neçə namə yazdım canan əlinə,  
Heç birisi o diyara yetmədi.

Nə doyunca nazlı yarı görmədim,  
Nə dilimlə əhvalını sormadım,  
Bağ bəslədim, qonçə gülün dərmədim,  
Xəzan oldu, bağçam bara yetmədi.

Dağların köysündə qar nişanası,  
Gül üstə görünür xar nişanası,  
Ölürəm, qəlbimdə yar nişanası,  
Gözü yolda, intizara yetmədi.

Gözü yaşlı, ey füqəra Ələsgər,  
İşi əysik, baxtı qara Ələsgər,  
Olmadı dərdinə çara, Ələsgər,  
Həsrət əlin o dildara yetmədi.

## DAĞLAR

Bahar fəsli, yaz ayları gələndə,  
Süsənli, sünbülli, lalalı dağlar.  
Yoxsulu, ərbəbi, şahı, gədəni  
Tutmaz bir-birindən aralı dağlar.

Xəstə üçün təpəsində qar olur,  
Hər cür çiçək açır, laləzar olur,  
Çəsməsindən abi-həyat car olur,  
Dağıdır möhnəti, mələlə dağlar.

Yazın bir ayıdı çox yaxşı çağın,  
Kəsilməz çeşməndən gözəl yiğnağın,  
Axtarma motalın, yağıın, qaymağıın...  
Zənbur çiçəyindən bal alı, dağlar,

Yayın əvvəlində dönürsən xana,  
Son ayda bənzərsən yetkin bostana,  
Payızın zəhməri qoyur virana,  
Dağıdır üstündən cəlalı, dağlar.

Gahdan çıskın tökər, gah duman eylər,  
Gah gəlib-gedəni peşiman eylər,  
Gahdan qeyzə gələr, nahaq qan eylər,  
Dinşəməz haramı, halalı dağlar.

Ağ xalat bürünər, zərnışan geyməz,  
Heç kəsi dindirib keyfinə dəyməz,  
Sərdara söz deməz, şaha baş əyməz,  
Qüdrətdən səngərli, qalalı dağlar.

Köçər ellər, düşər səndən aralı,  
Fırqətindən gül-nərgizin saralı,  
Ələsgər Məcnun tək yordan yaralı,  
Gəzər səndə dərdli-nalalı, dağlar.

### DÜŞƏRSƏN

Məğrurluq eyləyib, ustadam demə,  
Vaxt olar, bir yerdə dara düşərsən  
Baş tülək deyilsən, çolpa balasan,  
Sərgərdan qalarsan, tora düşərsən.

Alçaqda dayan ki, çıxasan başa,  
Tülküsən, aslanla girmə savaşa,  
Gəl yapışma gücün çatmayan daşa,  
Götürə bilməzsən, zora düşərsən.

Bizə satmagınan işvə-nazını,  
Zimistana döndərərəm yazını,  
Soyaram libasın, allam sazını,  
Yal-quyruğu yoluq, yola düşərsən.

Saxla dilin, özün üçün yağıdı,  
Aşıq Ələsgərin odlu çağdı,  
Çalar qaynağına, səni dağıdı,  
Göydən yerə para-parə düşərsən.

### DÜŞMÜŞƏM

Hərcayının, dilbilməzin ucundan  
Dönə-dönə nə ziyana düşmüşəm!  
Doymaq olmaz gözəllərin boyundan,  
Pərvanə tək yana-yana düşmüşəm.

Dövlətim çox oldu, qiymadım pula,  
Kor oldu gözlərim, yapışdım dula,  
Nə ölürlər, nə itir, canım qurtula,  
Məcnun kimi biyabana düşmüşəm.

Ələsgər keçibdi namus-arından,  
Aləm yatmaz mənim ahı-zarımdan,  
Boşasam qorxuram oğlanlarımdan,  
Boşaya bilmirəm, qana düşmüşəm.

### GƏRƏKDİ

Aşiq olub diyar-diyar gəzənin,  
Əzəl başda pürkamalı gərəkdi.  
Oturub-durmaqda ədəbin bilə,  
Mərifət elmində dolu gərəkdi.

Xalqa həqiqətdən mətləb qandırıa,  
Şeytanı öldürə, nəfsin yandırıa,  
El içinde pak otura, pak dura,  
Dalısınca xoş sədalı gərəkdi.

Danışdığı sözün qiymətin bilə,  
Kəlməsindən ləlü gövhər süzülə,  
Məcazi danışa, məcazi gülə,  
Tamam sözü müəmmalı gərəkdi.

Arif ola, eyham ilə söz qana,  
Naməhrəmdən şərm eyləyə, utana,  
Saat kimi meyli haqqə dolana,  
Doğru qəlbi, doğru yolu gərəkdi.

Ələsgər, haqq sözün isbatın verə,  
Əməlin mələklər yaza dəftərə,  
Hər yanı istəsə, baxanda görə,  
Təriqətdə bu sevdali gərəkdi.

## GÖRMƏDİM

Bivəfanın, müxənnəsin, nakəsin,  
Doğru sözün, düz ilqarın görmədim.  
Namərdin dünyada çox çəkdim bəhsin,  
Namusun, qeyrətin, arın görmədim.

Namərdi özümə mən dost eylədim,  
Yolunda canıma çox qəsd eylədim,  
Söyüddən bağ saldım, peyvəst eylədim,  
Almasın, heyvasın, narın görmədim.

Nəfs aldatdı hər yetənə xan dedim,  
Bihuda kollara gülüstan dedim,  
Əbəs yerə bivəfaya can dedim,  
Zəhmətin çox çəkdim, karın görmədim.

Huşum çasdı, düşdüm olmaz oyuna,  
Yetmədim gözəlin əсли-soyuna,  
Aşıq oldum simasına, boyuna,  
Hayif ki, kamalda dərin görmədim.

Ələsgər, elmində olma nabələd,  
Doğru söylə, sözün çıxməsin qələt,  
Şahiddə iman yox, bəydə ədalət,  
Alımlərin düz bazarın görmədim.

## HAYIFSAN

Danişdılq, barışdılq mərhəmət ilə,  
İnciklik araya qatma, hayıfsan!  
Sən tacir olmazsan bir manat ilə,  
Namusu, qeyrəti atma, hayıfsan!

Mövlam məni nəzərindən salmayıb,  
Huşum cəmdi, ağlım heç azalmayıb,  
Fani dünya Süleymana qalmayıb,  
Oyan bu qəflətdən, yatma, hayıfsan!

Siz təlaş eylərsiz iynə-biz ilə,  
Bizimki də gəlib-gedər söz ilə.  
Əyri ol əyriylə, düz ol düz ilə,  
Hər yetəni sən aldatma, hayıfsan!

Düşəndə məclisə, ağır yiğnağa,  
Mənə hörmət qoyur irəncbər, ağa.  
Söz uzansa, həciv çıxar qurşağa,  
Sözün dalın çox uzatma, hayıfsan!

Qəsəm olsun xudkeşlərin sərinə,  
Yalan söz iyidi salar dərinə.  
Köhne dağarcığı tumaş yerinə  
Aşıq Ələsgərə satma, hayıfsan!

### SARIKÖYNƏK

Cılvelənin nə qarşısında durubsan,  
Anam sənə qurban, ay sarıköynək!  
Mələksən, çıxıbsan cənnət bağından,  
Heç kim olmaz sənə tay, sarıköynək!

Doymaq olmur işvəsindən, nazıdan,  
Fərə kəklik kimi xoş avazından,  
Yel vurdu, ürbəndi atdı üzündən,  
Elə bildim doğdu Ay, sarıköynək!

Gözəlsən, tərifin düşüb mahala,  
Zər kəmər yaraşır qaməti-dala,  
Ləb qönçə, diş inci, yanağın lala,  
Çəkilib qaşların yay, sarıköynək!

Gərdənə yaraşır qızıl hamayıl,  
Görənin ağlını eyləyir zayıl,  
Həsrətin çəkənlər olubdu sayıl,  
Yığır qapılardan pay, sarıköynək!

Tuti dilli, sərv boylu Salatın!  
Yoxdu mərhəməti bu səltənətin.  
Göndər gəlsin Ələsgərin xələtin,  
Eyləmə əməyin zay, sarıköynək!

## İTİBDİ

Müxənnət zamana, ay kəc iraftar,  
Sitəmindən necə canlar itibdi!?  
Zülmünü nümayan eylədin aşkar,  
Qurğular pozulub, sanlar itibdi,

Şər işdən nə tapdın, söyləsən qanam,  
Necoldu büsatım, dəmim, dəmxanam?!  
Tülkü havalanıb deyir aslanam,  
Tüf dağından ac aslanlar itibdi.

Müxənnət meydanda “mənəm” deyibdi,  
Bu dərd Ələsgərin qəddin əyibdi,  
Kor yapalaq kəklik alıb yeyibdi,  
Laçın ölüb, o tərlanlar itibdi.

## MƏNİM

Bilmirəm ki, nə bələli qul oldum,  
Əzəl qara gəldi iqbalım mənim.  
Nə zaman ki nəzərimə sataşır,  
İtir ağlım, huşum, kamalım mənim.

Atəş tutub öz-özümə yanaram,  
Məcnunuyam, Leyli günün sanaram,  
Ölənədək sevdiyimi anaram,  
Dönməz cananımdan xəyalım mənim.

Əsli-Kərəm kimi mən oda yandım,  
Eşqə düşdüm, öz canımdan usandım.

Bimürvətin atəşinə qalandım,  
Bir soruşan yoxdu əhvalım mənim.

Siyah zülfün dal gərdəndə hörəsən,  
Əl uzadıb qönçə gülün dərəsən,  
İstəsən ki, Ələsgəri görəsən,  
Göyçə mahalıdı mahalım mənim.

### OLACAQDI

Dedim: könül, içmə eşqin camını,  
İçsən, dünya sənə dar olacaqdi.  
Ya dost olma, ya zəhmətdən incimə,  
Dost yolunda boran-qar olacaqdi.

Aldanma dövlətə, uyma dünyaya,  
Halaldan kəsb eylə özünə maya,  
Zinakar, haramxor yetişməz baya,  
Dosta xain baxan kor olacaqdi.

Sərgərdan qalmışam mən bu hesaba,  
Fələk qurğusuna əhsən, mərhəba!  
Növrəstə gözəllər tapmasın hava,  
Qönçənin həmdəmi xar olacaqdi.

Hesabdarlar gələr çəkər hesabı,  
Günahkarlar necə gətirər tabı,  
Mizan, sirat, sual, qəbir əzabı,  
Bu işlər qabaqda var, olacaqdi.

Ələsgər, bilirsən qüdrətin sırı,  
Zülmətə işıq var, aciya-şirin.  
Zikr eylə dilində məndlərin pirin  
Qorxma, dar günündə yar olacaqdi.

## TƏCNİSLƏR

### AY SİNƏ, SİNƏ

İbtida “əlif”dən dərsimi aldım,  
Oxudum yetişdim ay “sin”ə, “sin”ə<sup>1</sup>.  
Nəkreyin sualın yadına saldım,  
Nə deyim gedəndə ay sinə, sinə?<sup>2</sup>

Ovsunçular əllərinə mar<sup>3</sup> ali,  
Zənbur fəmə şaqayıqdan mar ali<sup>4</sup>,  
Kamil ovçu yəqin görüb maralı,  
Gedir bərəsinə ay sinə-sinə.

Ələsgərəm, sənə ərzim budu, ağa,  
Yuyar qəssal, qəddim bükər budu, ağa.  
Məcnun könlüm məskən salıb bu dağa,  
Müştəqdi Leylinin ay sinəsinə.

### A YARA MƏNDƏN

Müxənnət, seyraqub, xaini-xəbis,  
Nə yaman qandırıb, a yara məndən.  
Lənətullah, ləin, şeytani-iblis,  
Nə dedi, dost kəsdi ay ara məndən.

Məcnun “Leyli” deyib, bu dağı bilər,  
İçən zəhrin dadın budağı bilər,  
Gəzən ürəyimdə bu dağı bilər,  
Arayıb axtarsan, ay ara məndən.

Ələsgər, təqsirin oldu nə, ayə<sup>5</sup>  
Kim inansın, qəsəm edim nə ayə?  
Bu ahın qalmasın ilə, nə ayə,  
Sağalmaz bu düyüñ, a yara məndən.

<sup>1</sup> “S” hərfinin adı.

<sup>2</sup> Qəbir

<sup>3</sup> İlən

<sup>4</sup> Misranın mənası: bal arısı xoruzgülündən ağızına şirə alar.

<sup>5</sup> Əyə

## A YƏMƏNDƏDİ

Ahəngər deyiləm, naşı bəzirgan,  
Gözüm dürdanədə, a yəməndədi.  
Sinəmdədi eşqin şirin çeşməsi,  
Ləzzəti meyl edib ay əməndədi.

Yox sazımın nə pərdəsi, nə simi,  
Onu çalıb, kim tərpədər nə simi?<sup>1</sup>  
Firdövsi, Füzuli, Hafız, Nəsimi –  
Onlar da yazdığını, ayə, məndədi.

Kişi gərək zəhmət çəksin dər salsın<sup>2</sup>,  
Süfrə açsin, ad qazansın, dər salsın.  
Dərsi azlar Ələsgərdən dərs alsın,  
Altı min altı yüz ayə məndədi.

## SAYILAM MƏNİ

Başına döndüyüm, ay telli sənəm!  
Qovma dərgahından sayılam məni.  
Ölləm bu dərd ilə, mən dirilmərəm,  
Çalıb zülfün kimi say ilan məni.

Tiflin fəğan eylər şirin yolunda,  
Rubah dura bilməz şirin yolunda.  
Ölsəm Fərhad kimi Şirin yolunda,  
Adam sayar adam sayılın məni.

Ələsgər, səp, dil mürgünə sağər, dən,  
Mövlam məhəbbətin kəsməz sağ ərdən.  
İnşallah, qurtarar nari-səqərdən  
Məhəmmədi-ayin-sayı-lam məni.

<sup>1</sup> Hansı simi.

<sup>2</sup> Tər salsın, tər töksün

## SİNİ-SİN

Hicran tüccarıyam, qəm şikəstəsi.  
Axtarıram bu dünyani sini-sin.  
Mürğı-ruhum getməz səndən irağɑ,  
Qonşun ollam, qəbul etsə sini, sin<sup>1</sup>.

Dost bağında bülbül qonmuş a dala<sup>2</sup>  
Nazlı dilbər zülfün töküb a dala,  
Mərd istər ki, çörək verə, ad ala,  
Namərd gözlər mərd iyidin sinisin.

Ələsgərəm, mən də içdim badə hey,  
Əbcəd hesabının seçdim badə hey,  
Xəstə cismim tab eyləmir bada<sup>3</sup> hey,  
Heç demirsən, gir qoynumda sin, isin.

## HA BULAR, BULAR

Səba dost zülfünə şanə çekəndə,  
Yayılар gərdənə ha bular, bular<sup>4</sup>.  
Hər kəs ki sidq ilə dilək diləsə,  
Əlbəttə, mətləbin ha bular, bular<sup>5</sup>.

Sərrafın dəstində nə danə<sup>6</sup> – dedim,  
Könül, can quşuna nə danə<sup>7</sup> – dedim,  
Dərdimi dərdbilməz nadanə dedim,  
Anlamaz, başını ha bular, bular.

Ələsgərəm, məskənimdi o diyar,  
Al xəncəri, bağrim başın odu, yar!  
Evdən çıxdı yalın qlınc, odu yar,  
Bilirəm, qanıma ha bular, bular.

---

<sup>1</sup> Qəbir

<sup>2</sup> Budaq

<sup>3</sup> Külək

<sup>4</sup> Bular

<sup>5</sup> Tapar

<sup>6</sup> Dənə, qiymətli daş dənəsi

<sup>7</sup> Dən

## HA LALA ÇIXAR

Addadı zimistan, gəldi nobahar,  
İnşallah, dağlarda ha lala çıxar.  
Neçə şey halaldan dönər harama,  
Neçə şey haramdan halala çıxar.

Yar xəttiynən yazılıbdı a tarix,  
Mehtər bivec, əstər<sup>1</sup> kökdü, at arıx,  
Gözəllər fövcünə qürə atarix,  
Baxtım kora, şilə, ha lala çıxar.

Der Ələsgər, bağlayıbdı xala çar,  
Dər bağlıdı, indi gələr xalaçar.  
Əsil bədöy mənzil kəsər, xal açar,  
Beygirin dümbündən hal ala çıxar.

## A YÜZƏ TƏK-TƏK

O sərxoş yerişin, bu sallanışın  
Yetirdi dərdimi a yüzə tək-tək.  
Camalın şoxundan ağlım dağıldı,  
Əfşan eylə zülfün ay üzə tək-tək.

Məskən saldım astananda, dərində<sup>2</sup>,  
Dost bağını becərin də, dərin də.  
Gövhər olar dəryalarda, dərində,  
Onu qəvvas çəkər ay üzə tək-tək.

Ələsgərin az ömrünü üz, Gilə!  
Sona sənsən, dəryalarda üzgilə<sup>3</sup>,  
Bir salxımda peyvəst olub üz<sup>4</sup> gilə,  
Kamil bağban gərək ay üzə tək-tək.

<sup>1</sup> Qatır

<sup>2</sup> Qapı

<sup>3</sup> Üzgünən

<sup>4</sup> Yüz

## BİRİ “SİN”

İşmin üç hərfdi, ay çeşmi-xumar,  
Biri “mim”di, biri “nun”du, biri “sin”.  
Həsrətindən yüz min gizlin dərdim var,  
Kimsəm yoxdu, açam deyəm birisin.

Saldın məni atəşə hey, nara<sup>1</sup> hey,  
Gözüm ağlar, dilim çəkər nara<sup>2</sup> hey,  
Müştəriyəm dost qoynunda nara hey,  
Bimürvət, satmırsan, alam birisin.

Siyah zülfün nə tökübsən yana sən?!  
Ya hürüsən, ya pərisən, ya nəsən?  
Demədim ki, eşq oduna yanasan,  
Mən dedim ki, dur qraqdan bir isin.

Ələsgərin yaz sözlərin varağa,  
Yuyar qəssal, bükər qəddin var ağa.  
Bu səfərdə üç ehtiyat var, ağa,  
Biri mizan, biri sirat, biri sin.

## BU DALA BAX, BAX!

Sağ dəstində qızıl şanə, sevdiyim,  
Darar zülfün tökər bu dala bax, bax!  
Bülbül müştaq olub gül qönçəsinə,  
Ovçu məskən salib bu dala bax, bax!

Əylən, məclisində, gəlməsini<sup>3</sup> gör,  
Sağrı başmaq geyib, gəl məsini gör.  
Bimürvət gözəlin gəlməsini gör,  
Qəsd elər canımı bu da ala bax, bax!

---

<sup>1</sup> Oda

<sup>2</sup> Nərə

<sup>3</sup> Gəlmə adamını

Ələsgər səməndin yayında<sup>1</sup> minə,  
Saqın seyraqubdan, yayın də, Minə!  
Mərd verər sinəsin yayın dəminə,  
Müxənnəs gizlənər bu dala bax, bax!

## DE BİR ÜZ, BİR ÜZ

Səndən ötrü ömrüm barınbecərdim,  
Mübarək dəstində de bir üz, bir üz.  
Ölüb, bu dünyadan həsrət gedirəm,  
Qoysan üzüm üstə, de bir üz, bir üz.

İpək nazbalışa Mina dayandı,  
Həcər nalə çəkdi, Minada yandı.  
Həsrətindən dərdim minə dayandı,  
Sən gəlsən, oysilər de bir üz, bir üz.

Bayqu həsrət çəkdi, yara yetmədi,  
Təbib neştər vurdu, yara yetmədi.  
Yazılıq Ələsgər də yara yetmədi,  
Çalxan qəm bəhrində, de bir üz, bir üz.

## NƏS AĞI BELƏ

Zər-ziba xələti pünhan eylədin,  
Biçdirdin qəddimə nəs ağı belə.  
Al dillə gətirdin, mehman eylədin,  
Qatdın şərbətimə nəs ağı belə.

Qəvvas dəryalarda bağlar sal indi,  
Keçən günü, dost, yadına sal indi.  
Şahmar zülfün gərdənindən sal indi,  
At boynuma, elə nasağı belə.

---

<sup>1</sup> Gəncəliyində

O Xoyun səhrası, o da Salmasın,  
Rəqib dost kuyində oda salmasın.  
Fələk Ələsgər tək oda salmasın,  
Nə naxoşu belə, nə sağlı belə.

### AYAĞA QARQAR

Var olsun Qarabağ, əcəb səfadı,  
Başa xəçin axar, ayağa Qarqar.  
Göyçə qar əlindən zara gəlibdi,  
Muğan həsrət çəkər, a yağa qar, qar...

Ahən gəzər, səngə verər mər dana,  
Mərd oğulun qəhrin çəkər mərd ana.  
Mərd iyid meydanda durar mərdana,  
Müxənnət yapışar, ayağa, qarqar.

Ələsgəri çəkməyinən ala<sup>1</sup> sən,  
Geyinibsən, yar, qəddinə ala sən.  
Lazımdı ki, qərib könlün alasən,  
İnidərsən, sənə, ay ağa, qarqar.

### AY ANA, ANA!

Qarlı dağlar gəldi düşdü araya,  
Qalmışam qürbətdə, ay ana, ana!  
Təbib yoxdu dərman edə yaraya,  
Sızıldışır yaram, a yana-yana.

Mən qurban eylərəm yara canımı,  
Götürüb doğraya, yara canımı.  
Alıb təpə-dırnaq yara canımı,  
Bilmirəm dərmanı, ay ana, ana<sup>2</sup>.

---

<sup>1</sup> Hiyləyə salma

<sup>2</sup> Ona mənasında

Geyibdi qəddinə yar alacanı<sup>1</sup>,  
At müjgan oxunu, yarala canı.  
İstər Ələsgərdən yar ala canı,  
Tökəndə zülfərin, a yana, yana!

### AY ÜZƏ, ÜZƏ

Ay nazənin, dərdin mənim canımı  
Az qalib incəldə, ay üzə, üzə,  
Alıbsan alimdən din-imanımı,  
Müştəq eyləyibsən ay üzə, üzə.

Yar, məskənim astanamı, dərdimi?<sup>2</sup>  
Kamil bağban gülü bağdan dərdimi?  
A bimürvət, dərdin mənim dərdimi  
Artırıb, yetirib a yüzə, yüzə.

Yazılıq Ələsgəri oda salıbdi,  
Fələk gözdən salıb, o da salıbdi.  
Çeşmə kənarında oda salıbdi,  
Cumub sona kimi ay üzə-üzə.

### YARA YETİRƏR

Elə qəfil atdın gözün müjganın,  
Demədinmi mənə yara yetirər.  
Gözəl sevən qoyar yolunda canın,  
Ya ölər, ya əlin yara yetirər.

Bəsdi mənə namus, qeyrət, az arım,  
Baxtum qalxıb, çox şan çəkib az arım.  
Üzün görsəm, qalmaz dərdim, azarım,  
Təbib qarşı gələr, yara yetirər.

<sup>1</sup> Parça növüdür.

<sup>2</sup> Qapıdırımı?

Haqq nəzərin Ələsgərdən kəsmədi,  
Yar qəddinə yaraşanlar kəsmədi<sup>1</sup>.  
Mərdin qaydasıdı, basdı, kəsmədi,  
Namərd təpə-durnaq yara yetirər.

## NARIN ÜZ

Könül, sən ki düşdün eşqin bəhrinə,  
Narin çalxan, narın silkin, narın üz!  
Dost səni bağına mehman eyləsə,  
Almasın dər, gülün iyilə, narın üz!

Tikdiribsən qəsr, eyvan, oda sən,  
Bu nökərin, o sevdiyin, o da sən.  
Qıya baxdin, məni saldın oda sən,  
İnsaf eylə, gəl könlümün narın üz!

Aşıq olan sözün deməz tərsinə,  
Tər gəzən dünyada gedər tər sinə.  
Tər sinəyə qismət olsun tər sinə,  
Narin üzə qoy söyləsin narın üz!

Ürüşxət ver, sözüm deyim, Qayım ağa!  
Yuyar qəssal qəddim, bükər qayım ağa.  
Ləzzət verər bal qatanda qaymağa,  
Onlardan da şirin olar narın üz.

Tərlansan, ovlatma sarı, dur gedək,  
Bu sımq könlümü sarı, dur gedək!  
Ələsgərəm, bizə sarı dur gedək!  
Bir dərdimi eleyibsən, Narın, üz!<sup>2</sup>

---

<sup>1</sup> Qızıl pərək  
<sup>2</sup> Yüz

## HƏMAYİL EYLƏ

Şahmar zülfün bədnəzərdən daldala,  
Çinlə, gərdənində, hamayil eylə!  
Aç niqab altından mah camalını,  
Aləmi hüsнünə ha mayil eylə!

Fərhad Şirin sevdi, Aşıq Yaxşı yar,  
Təbib sənsən, gəl yaramı yaxşı yar!  
Yaxşı yara qismət olmur yaxşı yar,  
Həm sözdən mətləb qan, həm aylı eylə!

Ələsgər, dər bağdan yaxşıca nana,  
Mərd iyid kəc baxmaz yaxşıca nana.  
Yaxşı can yetişsə yaxşı canana,  
Həmi günü xoş keçər, həm ay-il eylə.

## DİVANİLƏR

### YÜKÜM

Ələstidən bəli dedim, nə xoş kamaldı yüküm,  
Bir gözəlin aşiqiyəm, vəsf-i-camaldı yüküm.  
Həm dərində, həm dayazdı, həm acıdı, həm şirin,  
Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm.

Nütfəsindən əyri olan tez göstərər isbatın,  
Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.  
Hərcayı hədyana sayar, naşı bilməz qiymatın,  
Əhli-urfan məclisində gövhər misaldı yüküm.

Gəl ey biçarə Ələsgər, sığın shahi-Heydara,  
Onun damənindən tutan yəqin ki, yanmaz nara.  
Pirim özü nüsrət verdi, bu gün çıxdım bazara,  
Sərrafisan, aç baxgınan, gör nə cəlaldi yüküm.

## GÖZLƏ SƏN

Səyyad isən, tor qurubsan, dağı gözlə, gözlə sən!  
Bəzirgansan, yolun kəsər yağı, gözlə, gözlə sən!  
Hərcayılə aşna olma, namərdə bel bağlama,  
Müxənnət qatar aşına ağı, gözlə, gözlə sən!

Gığ satan, çasıır satan deyir qaxdağan bizə,  
Çay içib, pilov yeyən heç göstərmir nan bizə,  
Olsa fürsət, versə nüsrət qadırı-sübhan bizə,  
Çoxlarını eylərəm mən, saqi, gözlə, gözlə sən!..

Hani Heydər, hanı Həsən, hanı Sərdar, Mustafa?  
Sayeyi-mərhəmətilə bir zaman sürdük səfa.  
Axırın zay eylədin sən, ay bimürvət, bivəfa!  
Aç sinəmdə düyüñə bax, dağı gözlə, gözlə sən!

Edir tügyan, vermir aman, talan edir elləri,  
Başlar kəsir, dardan asır, qırır ata belləri,  
Dağlar alır, nərə salır, nahaq kəsir dilləri,  
Dəfi döñən, çərxı çonən çağrı gözlə, gözlə sən!

Ələsgərlə bəd başladın cavan vaxtından, fələk!  
Düşkün vaxtda əlin üzdün xab-rəxtindən, fələk!  
Neçə-neçə Süleymanlar saldın taxtından, fələk!  
Olar oldu dərdü qəm dustağı, gözlə, gözlə sən!

## VERİR

*Qıfilbənd*

Gələndə ustad kalamı köhnə yaram qan verir,  
Mocə gəlir bəhri-çeşmim, qətreyi-baran verir,  
Danəni torpaq içində göyərdir kani-kərəm,  
Bir cüt mələk müqərrərədi, bizlərə ərzan verir.

Şirdandan dən gəlməyəndə düşər bir qeyri hala,  
Dəhanından atəş qalxar, ah çəkər eylər nala,  
Qəzəbindən ləngər verər, gah qabağa, gah dala,  
Hay verdikcə alov səpir, dud qalxır, duman verir.

Hayde kola, xınzır oğlu, indi durma qarşıda,  
Paşol k çort, idi durak, səni verrəm padsuda.  
Oxuram inna-fətəhna, mətləb allam yuxuda,  
Şahi-mərdan nökəriyəm, dərsimi pünhan verir.

Annamaz nadan eşitsə, deyər hədyandı bu söz,  
Əhli-ürfan məclisində ləlü mərcandı bu söz,  
Müxtəsəri, türki-zəban, bil, dəyirmandı bu söz,  
Ab şəcarə, ahən səngə, gör necə cövlan verir.

Soruşur Aşıq Ələsgər: dərsi kimdən almışan?  
Nahaq yerdən söz götürüb xalqa qovğa salmışan.  
Üç kəlmə sözdən ötəri sən ki, mətəl qalmışan,  
Nahaqdı, İran tatları Mikayıla dövran verir.

### YETƏR

*Qıfibənd*

Bu gün bir əcayib gördüm – təşbehi heyvana yetər,  
Nütfəsi qüdrətdəndi, əməli insana yetər,  
Ariflər, uzax düşməyin, nisbəti ilana yetər,  
Hərdən bir nalə çekəndə sədəsi hər yana yetər.

Onun xörəyin mən deyim, təşbehi quş yumurtası,  
Qarnında zikr eləyir insana yetəndə səsi:  
Dilini ona vuranda çıxar bir üryan balası,  
Qanadı yox, quyruğu yox, uçar, biyabana yetər.

Yeddicə bağırsağı var, qarnında aşkar dolanır,  
Onu yalnız mən demirəm, bütün görən hamı qanır,  
Əjdahlar, pələenglər görəndə candan usanır,  
Hər biri bir yana qaçar, çölü biyabana yetər.

Onun dünbün çəkibdilər, cəsədindən min ziyada,  
Adlanıb, isbata keçib, hər tərəfə salıb sada,  
Bəyləri minər gəzər, heç yana getməz piyada,  
Nə ayağı yerə dəyər, nə başı asmana yetər.

Məqədindən təam yeyir, qəyy eləyər dahanından,  
O vaxtında qarşı duran gərək ki, keçsin canından,  
Üz görməz qardaşına, xof eləməz duşmanından,  
Hər kəsə xışminan baxsa, ölməsə də cana yetər.

Hər kəsə dəysə nəfəsi ölməsə də gedər huşdan,  
Üç yerindən kəməri var, qurşayıb zərdən, gümüşdən,  
Aşıq Ələsgər, deyərəm, hər kəs baş tapsa bu işdən,  
Ona bir tərif yazaram, gedər Al Osmana yetər.

## DÜNYADA

Sirat, sual qabaqdadı, nə damaxdı dünyada,  
Kəlmeyi-şəhadət lazımdı ölən vaxtı dünyada,  
Tut orucun, qıl namazın, şükür eylə Allaha,  
Gül olma dünya malına, qalacaxdı dünyada.

Yalan deyib qeybət etmə, rəhmin gölsin canına,  
Öz-özünə fəxrənin baxma şövkət-şanına,  
Əzrail əlində çəngəl gələcəkdi yanına,  
Qəzəbindən gül irəngin solacaqdı dünyada.

Şəyirdlikdə can çürütdüm, hərgiz ustad olmadım,  
Nəfs öldürdüm, düz dolandım, dostumdan yad olmadım,  
Ələsgərəm, qan ağladım, ölüncə şad olmadım,  
Dostlarımla fələk mənə qara baxdı dünyada.

## MÜXƏMMƏSLƏR

### BAXIN

Ariflər, fehm eləyin, sözüb gedən yara baxın!  
Eyləyib müjganları sinəmi səd para, baxın!  
Aşığa rəhm eləmir, zalim sitəmkara baxın!  
Çəkirəm həsrətini, mən yaziq bimara baxın!  
Axır məni çölə salıb, eləyib avara, baxın!

Yaraşır əndamına yaşılı, alı gözəlin;  
Ayaqda sağrı başmaq, başında şalı gözəlin;  
Tərif, səs-sorağı tutub mahalı gözəlin;  
Hər yana şölə salır günəş camalı gözəlin;  
Açılib yaxa bəndi, ağ sinəsi qara, baxın!

Alıbdı qana-qana yaradandı pay bu sənəm;  
Behiştin pərisinə deyə dilməm tay bu sənəm;  
Xubluqda, gözəllikdə bədirlənmiş ay bu sənəm;  
Gah məndən üz döndərib, eylər ömrüm zay bu sənəm;  
Tərlandan nə ayrılib, uyur yasar sara, baxın!

Geyinib çıxır yenə, qəsd edir cana, sallanır;  
Baş əymir o, sərdara, sultana, xana sallanır;  
Bürümür gül camalın, mərdi-mərdana sallanır,  
Yüsifi damə salan züleyxayana sallanır;  
Görəni eşqə salan gözləri xumara baxın!

Bu gözəl ağı gərdənə həmayılın taxdı, keçdi;  
Binəva, yazıq canımı eşq oduna yaxdı keçdi;  
Daldadan mənə sarı oğrun-oğrun baxdı keçdi;  
Naqafil müjganların bu bağırma çaxdı, keçdi;  
Dostuna endirməyən zalim vəfadara baxın!

Danışır, gəlir xoşa bu dilbərin şəkər sözü;  
Yaraşqdı, boy-buxunda budu gözəllerin gözü  
Gün kimi şölə verir, camalı, göyçək üzü,  
Basıbdı sinəm üstə bimürvvət yanar gözü,  
Yandırır bu sinəmi, ol atəşə, nara baxın!

Tökülür halqa-halqa Gözəlin dəstə telləri;  
Eyləyib Ələsgəri, billah ki, xəstə telləri;  
Qiymır, bimürvvət gözəl, vəfali dosta telləri;  
Qıvrılar qıvrıq-qıvrıq, gərdənin üstə telləri;  
Az qalır adam çala, o zülfü şahmara baxın!

## GÖZƏLƏ

Canımı qurban elərəm, bir belə tərlan gözələ;  
Hal bilən, şirin gülən, dosta mehriban gözələ;  
Boy uca, gərdən mina, zülfü pərişan gözələ;  
Dolanır mürğı-ruhum, olubdu mehman gözələ;  
Xəstəyəm, yalvarıram həkimi-Loğman gözələ.

Gözəl xanım cilvələnib gözəllərin xası kimi;  
Silkinir, gərdən çekir, göllərin sonası kimi;  
Görəni Məcnun eylər Leylinin sevdası kimi;  
Ala göz şölə verir göylər sürəyyası kimi;  
Çəpkəni hər rəng çalır tovuzun çığası kimi,  
Behiştən barat gəlib, geydirib qılman gözələ.

Gözəl kəhlik al bəzənib, gözəller xasından gözəl;  
Silkinib gərdən çekir göylər sonasından gözəl;  
Qabliyyət, mərifət tapıb, ata-anasından gözəl;  
Libası əndamından, əndam libasından gözəl;  
Gözəlliyi cəm veribdi xalıqi-sübhan gözələ.

Gör necə xələt verib, məlul könlüm açdı gözəl:  
Arifsən, əhli-ruhsan, can sana peşkəşdi, gözəl!  
Gözündə yoxdu eyib, qaşın göyçək qaşdı, gözəl!  
Nə ki gözəl görmüşəm mən, hamisindən başdı gözəl.  
Cavanşir gözəllərinin hamısı qurban gözələ!

Fələkdən gileyliyəm, mana günü qara verib;  
Mömini zəlil edib, suri günahkara verib,  
Tərləni sara yazıb, tər qönçəni xara verib,  
Ələsgəri Məcnun edib, meylini dağlara verib;  
Tərk edib ibadəti, bağlayır dastan gözələ.

## GƏLİN

Geyinibsən tər əndama tər-təzə libası, gəlin!  
Bil, məni valeh edib qaşların qarası, gəlin!  
Görcəyin üzün, artdı sərimin sevdası, gəlin!

Yaxşıların yaxşısısan, gözəllərin xası gəlin!  
Aşığı şövqə salır hüsnün təmənnası, gəlin!

Bələnib ay nazənin, zənaxdanın xala sənin;  
Münasibdi qəddi-dalın, boyun sərvi-bala sənin;  
Qənd əzilib dəhana, ləblərin piyala sənin;  
Göyçəkdi gül camalın, yanaqların lala sənin;  
Gözlərin eləyibdi billah, məni ası, gəlin!

Heç yerində eybin yoxdu, hər boyun, busatın gözəl;  
Əl işin, gül naxışın, xoyun, xasiyyətin gözəl;  
Xubluğın, yaraşığın, aldiğın baratın gözəl;  
Camalın, ağlın, huşun, o şanu şövkətin gözəl;  
Üzündən həya elər, göyun Sürəyyası, gəlin!

Çətindi kamalına həkimi-Loğman yetişə;  
Təbibəsən, əlac elə, xəstəyə dərman yetişə;  
Mərifətdə, dərrakədə hanı sana can yetişə?!  
Kənar gəz səryağibdan, qoyma ki, böhtən yetişə:  
Amandı, uyma sara, tərlənin sonası, gəlin!

Gəlməsin məclisimə, məclisimdə dövran olmaz;  
Elə ki fərman verdin, şah da belə fərman olmaz;  
Ədalətdə bərabərin o Şahi-Süleyman olmaz;  
Behiştə tayın yoxdu, huri, mələk, qılman olmaz;  
Bir sənsən yer üzünün xub mələkzadəsi, gəlin!

Fərhad Şirin ucundan yandı-yaxıldı, ay gözəl!  
Verirsən mana cəfa, bu nə ağıldı, ay gözəl?!

Kərəm Əslidən ötrü oda yaxıldı, ay gözəl!  
Neçə aşiq yara canın, bil, fəda qıldı, ay gözəl!  
Sən məni Sənan etdin, tərsalar tərsası gəlin!

Çalxanırsan bizim göldə yaşılbaklı sona kimi;  
Süzdürüb ala gözünü, baxırsan biganə kimi;  
Yandırırsan hey oduna, şamına pərvana kimi;  
Dolandım səhraları mən dəli-divana kimi;  
Ələsgəri Məcnun etdi eşqinin sevdası, gəlin!

**AŞIQ MUSA**  
(1830-1912)

**GƏRAYLILAR**

**BİR GÜN**

Könül, səndən gileyliyəm,  
Yaxşı-yaxşı yazar bir gün.  
İki mirqəzzəb əyləşib,  
Çək əlindən hazar bu gün.

Ey yükü tunc olan kimsə,  
Nağdısı vec olan kimsə,  
Nütfədən kəc olan kimsə,  
Doğru yoldan azar bir gün.

Yazlıq Musa eylər dilək,  
Bu qəm qoymaz bizi gülək,  
Demədimmi çərxi-fələk,  
Bu dövranın pozar bir gün.

**KƏKLİK**

Baharın gülşən çağında,  
Nə oxursan, sona kəklik.  
Oxudun gəldin xoşuma,  
Yaşayasan sən, a kəklik.

Kəklik məskən salıb daşa,  
Sürmə çəkib gözə, qaşa,  
Bu dövranın getməz başa,  
Ovçu gəldi, sin, a kəklik.

Musa söz deyər dəsilə,  
Kəklik ötür həvəsile,  
Elə oxudun səs ilə,  
Cuşa gəldi sinə, kəklik.

## TELLİ SAZIN

Məclisləri abad eylər,  
Nə günahı telli sazin?  
Məlul könüllər şad eylər,  
Nə günahı telli sazin?

Yeki şəcər, yeki dəmir,  
Ara vurmur, yalan demir,  
And içməyir, rüşvət yemir,  
Nə günahı telli sazin?

Fikrini vermir qələmə,  
Zülüm eyləmir aləmə,  
Pulunu vermir sələmə,  
Nə günahı telli sazin?

Yoldan çıxıb, yolun azmir,  
İblis kimi ara pozmur,  
Molla kimi cadu yazmır,  
Nə günahı telli sazin?

Musa vəsfin söylər saza,  
Ruh verir gəlinə, qızə,  
Oxşamır o şeyidbaza,  
Nə günahı telli sazin?

## *QOŞMALAR*

### GÜLƏ-GÜLƏ

Xudam səni nə xoş gündə yaradıb,  
Salıbdı cahana, ay gülə-gülə.  
Gözəllikdə Yusif sənə tay olmaz,  
Alıbsan qüdrətdən pay, gülə-gülə.

İnanmiram müşkül işlər düzələ,  
Təbib sənsən, gəl yaramı təzələ,  
Mən nə deyim sənin kimi gözələ,  
Elədin ömrümü zay, gülə-gülə.

Uca boylu, tuti dilli bəxtəvər,  
Sənə qurban evim, malim, hər nə var,  
Aşıq Musa deyər: gül yanaxlı yar,  
Sən gətir, mən içim çay, gülə-gülə.

### KÖYNƏKCƏK

Səhər vaxtı zəhmət vermə özünə,  
Ay qabaqlı, qələm qaşlı köynəkcək.  
Qoyma sabah yeli dəyə üzünə,  
Uzun boylu, qara saçlı köynəkcək.

Qaşlarının tağı bənzər meraca,  
Ağ çit tuman gövdəsində alaca,  
Sinən bəyaz, məmələrin balaca,  
Sərxoş durur xoş baxışlı köynəkcək.

Musa deyər: ürəyimi əzərsən,  
Eşqə düşüb, ömür bağın üzərsən,  
Vaxt yetişər, gül dibində gəzərsən,  
Bahar deyil, hələ qışdı, köynəkcək.

### İNDİ

Ay bimürvət, mən ki səndən ötəri,  
Düşmüşəm çöllərə, sayılam indi.  
Can çıxdı cəsəddən, sən aşkara göz,  
O mah camalına mayılam indi.

Leyli, Məcnun kimi bəlayə tuşam,  
Mən sənin dərdindən vallah bihuşam.  
Mən ki içməmişəm, nədən sərxoşam,  
Əməm dodağından aylam indi.

Gördüm camalını, bu nə həvəsdi,  
Ruh gedib bədəndən, quru qəfəsdi,  
Bu dərdü möhnətin Musaya bəsdi,  
Öldürürsən öldür, qayılam indi.

## DİLBER

Qız, belə gəzməyin aşiq öldürür,  
Saqçıdan tel ayır, sat mənə, Dilbər!  
Sinəm nişanədi, ağrımaz bədən,  
Doyunca yay-oxun at mənə, Dilbər!

Bar-ilahi<sup>1</sup>, belə gözəl sağ olsun,  
Cılvelənib tərlan quşdan çağ olsun,  
Hesrət ölsəm, qoy sinəmdə dağ olsun,  
Belə tənbehələri tut mənə, Dilbər!

Musa deyər: bu sözlər odu, ona,  
Mən müştəqam o canana, o dona,  
Dağılsın oymağın, düşsün od ona,  
Əyər ki, sən desən get mənə, Dilbər!

## BİRİ YAZ

Dəli könlüm, səndə nələr dolanır,  
Biri payız, biri bahar, biri yaz,  
Üç əlamət gözəllərin nişanı,  
Biri şivə, biri qəmzə, biri naz.

Coşqun çaylar kimi qaynadım doldum,  
Heyva tək saraldım, gül təki soldum.  
Gedər ikən üç gözələ tuş oldum,  
Biri qarı, biri gəlin, biri qız.

---

<sup>1</sup> Allah, xalıq

Qürbət eldə kimdi halım soruşan,  
Ağ üzündə qoşa xalı ver nişan.  
Üç şeydi ki, bir otağa yaraşan,  
Biri Musa, biri söhbət, biri saz.

## VAR

Ey mələk simalım, qəddi-minalım,  
Bu sərəxəş baxışda əlamətin var.  
İskəndər cəllallım, Hamət səxalım,  
Eşqindən başımda dəyanətin var.

Dilinin kəlməsi gözəl bir lisan,  
Telinə sadağa varımdı bir can.  
Yaraşır şəninə güllü bir cahan,  
Yusifi-Kənanə şəbahətin<sup>1</sup> var.

Səni xəlq eyləyib ilahi, inan,  
Cəmdi gözəlliyyin nişanbanişan.  
Pərtovi<sup>2</sup>-camalın, şövkəti-rizvan,  
Musa tək quluna hidayətin var.

## DİLİM

Dilim, bu öyüdü sənə deyirəm,  
Çox dünya malına sarışma, dilim!  
Çalış, sən həmişə öz əməyin ye,  
Haram mal yeməyə alışma, dilim!

Bir məclisə vardın, nitqin olsun lal,  
Əyləşənlər səndən dərk etsin kamal,  
Dindirsələr dillən, dinməsən lal qal,  
Hərcayı danışib, gülüşmə, dilim!

---

<sup>1</sup> Oxşarlığın, bənzərliyin

<sup>2</sup> İşiqlı, nurlu, şüalı, parlaq

Mənim sözlərimi saxla amanat,  
Sidqinən dost olan tez tapar murad,  
İstəsən ki, başın ola salamat,  
Ağzına gələni danışma, dilim!

Musa oda alışmayıb, nə lazım?  
Bivəfayla barışmayıb, nə lazım?  
Haqqın özü sərr açmayıb, nə lazım?  
Gəl gördüyüün sirri sən açma, dilim!

### OLMAZ

Bir gözəl görmüşəm Göyçə elində,  
Yüz min gözəl ona bərabər olmaz.  
Yüz min əbru kaman gəlsə behiştən,  
Bunca əbru kaman mötəbər olmaz.

Görməmişəm belə bir qəddi çinar,  
Söyləsəm vəsfini el məni qınar,  
Hərcayı aşıqlar dalınca yanar,  
O gedəndən bizə bir madar olmaz.

Göz baxdıqca doymaz belə ceyrandan,  
Görsə ixtiyarlar çıxar imandan,  
Yanaqları şölə verir hər yandan,  
Ərş üzündə belə bir qəmər olmaz.

Musa gəldi kəndinizdə qalmadı,  
Şirin canın eşq oduna salmadı,  
Heç yaşınbı bizdən yaşmaq almadı,  
Bir belə evyixan bəxtəvər olmaz.

### AĞ OLA

Gözəli sevəsən cavan çağında,  
Alma yanaq, gül buxağı, ağ ola.  
Doyunca əməsən dilin, dodağın,  
Zülfü dal gərdəndə bir qucaq ola.

Oturub-duranda bilə mərfəti,  
Əlində saxlaya məzə şerbəti,  
Yatasan, çəkəsən dünya ləzzəti,  
Uzana gecələr, gec sabah ola.

Dərdini anlaya, qədrini bilə,  
Əlində məhrəba stəkan silə,  
Alçaqdan danişa, ucadan gülə,  
Geyinə, sallana, damaq çağ ola.

Şeyda bülbüllərin ötüşən çağı,  
Qolundan tutasan, gəzəsən bağı,  
Ağzına salasan qaymaq dodağı,  
Öpəsən, qucasan, gen qabaq ola.

Musa deyər: ləbləri qənd yaxşıdı,  
Boyu uca, zülfü kəmənd yaxşıdı,  
Bu sözlərin yeri xəlvət yaxşıdı,  
Alt-üst ləmpəli bir otaq ola.

## TƏCNİSLƏR

### AĞLAR

Kəmənd əldə, səyyad ov bərəsində,  
Ovçusu da aqlar, maral da aqlar.  
Oxun sədasından, gullə səsindən,  
Ürküdüb əyləməz maralı daqlar.

Mənim dərdim budu öz balasına,  
Gözəl məni saldı öz balasına,  
Yaradan qiyarmı öz balasına,  
Ox dəysə tiflinə mar ali daqlar.

Musa, nə dərdin var yara mən dedi,  
Ləzzəti gözəlin yar əməndədi,  
Təze, köhnə nə var, yara məndədi,  
Zənbür<sup>1</sup> tək sinəmdə mar ali daqlar.

---

<sup>1</sup> Ari

## MƏNNƏN

Vaxt dolandı, gəldi keçdi zamana,  
Niyə əl çəkmədin, a yara mənnən?!  
Nə əcəl gəlmədi, yetmişəm cana,  
Nə xəbər getmədi, a yara mənnən.

Can deyən Fərhaddı Şirin də hana,  
Ləblərim də söylər şirin dəhana,  
Gəlibdi ləblərin şirin dəhana,  
Görmüşəm ləzzətin, a yar, əmənnən.

Musa qələm çalır, nə xoş səf adı,  
Nə nizam yoxumdu, nə xoş səf adı.  
Pərişan xəyalım nə xoş səfadı,  
Xain bəd qandırar a yara mənnən.

## AY ÜZƏ-ÜZƏ

Dəniz gördüm gözüm yaşı sel oldu,  
Çalxanır sonalar ay üzə-üzə.  
Mərd deyər sözünü mərdə mərdana,  
Namərd də saxlayar ay üzə-üzə.

Nazlı dilbər əldə tutub nə sazı,  
Dərd çəkənin nə xəstəsi, nə sazı,  
Ala gözlər məni eylər nasazı,  
Kəc baxar ömrümü ay üzə-üzə.

Aşıq Musa deyər: yetibdi dərdim,  
Məni bu qürbətə atıbdı dərdim,  
Səksənnən, doxsannan ötübdü dərdim,  
İndi də yetişib a yüzə-yüzə.

ΘΥΘ-ΘΥΘ  
*Dodaqdəyməz çığalı təcnis*

Çən gəlsə dağlara yellər əsdirər,  
Qış da çətin gəlsə dal əyər-əyər.  
Aşıq deyər Θyərdən,  
Nə gətirdin Θyərdən,  
Laçın getdi şikara,  
Gətirərsə əyər dən.  
Elin səsin qayalardan kəsdilər,  
Eşitsə qəddini dal əyər-əyər.

Yəqin kəsər zəhri zəhrin salsalı,  
Qəza cana zəhrin zəhri sal salı.  
Aşıq gəzər sal salı,  
Yar qəddinə sal salı,  
Canan canı nəzərdən,  
Əyər yaxşı salsalı.  
İçində qardaşı zəhrin salsalı,  
Səslərdi dilində dal əyər-əyər.

Yazıq cana canan gətdin əyanə,  
Danişsan dərdini salsan əyanə,  
Aşıq gəzər əyanə,  
Dilin eşqə əyanə,  
Xain nədən qaralı,  
Gəzir eldən əyanə.  
Musa istər cahan gəzə əyanə,  
Yaralı sinəsin dal əyər-əyər.

**MÜXƏMMƏSLƏR**

AY FƏLƏK

Ay fələk, sənin kövründən köcdü insan qalmadı,  
Neçələri nakam öldü getdi, cavan qalmadı,

Yar yarından ayrı düşdü, əhdü peyman qalmadı,  
Kəlmənə bəli söyləyib, mətləb qanan qalmadı,  
Nə xəstələr şəfa buldu, nə də loğman qalmadı.

Beş gün səndə mən deyənin axrıń bimar eylədin,  
Neçə-neçə Süleymanın taxtın tarmar eylədin,  
Baislikdə ülfət qıldın, belə bazar eylədin,  
Hər kəsə ki, şərbət verdin, tez zəhrimər eylədin,  
Pozuldu bağçalar, bağlar, soldu gülşən qalmadı.

Mən zəhmindən xof elədim, didəm verdi qanlı yaş,  
Sümüyümə lərzə düşdü, cismimdə yandı ataş,  
Kim ilə dostluq elədin, söylə görüm başabaş,  
Zəhmətini mən çəkməkdən qara bağrim oldu daş,  
Qəhrinə başın əyməkdən Musada can qalmadı.

### SAMAVAR

Mən səni çox sevirəm, bilirsən halım, samavar!  
Bir əyləş məclisimdə cahü-calalam, samavar!  
Həm taxtım, həm baxtım, həmi iqbalım samavar!

Şikətimdə abü atəş, hamı durub tamaşana,  
Çoxlarına mehribansan, odu gelirsən xoşuma,  
Bir stəkan çay verməsən, ağlım gəlməz başıma,  
Min tümən dövranım olsa, çəşir xəyalım, samavar!

Başında vardı çaynikin, ətrafında yar stəkan,  
Özü xasdı, bölməsi xas, var nişanı zər stəkan,  
Saz çalıb məclisində dolansın dilbər, stəkan,  
Bəlkə bir az şəfa tapa, bu xəstə canım, samavar!

Samavarım, sən coşanda ətrafında yar dolanır,  
Özü zər, libası zər, qəddi qələmkar dolanır,  
Çox çəkir o zəhmətini, buxağında tər dolanır,  
Bundan artıq söz deməyə yoxdu kamalın, samavar!

Bil ki, sənsiz gün keçirməz hər kəsin ki, əlacı var,  
Padşahdan bəyə kimi hamının ehtiyacı var,  
Samavar, dövranın açıb görüm necə xəracı var,  
Mən sənə peşkan elərəm dövlətü malım, samavar!

Musa bir tərif deyibdi, eşidən gəlsin bəhsinə,  
Qumru kimi zikr elərsən, mən valeh oldum səsinə,  
Çırキンlər xəcalət çəksin, gəlməsinlər möclisinə,  
Qoy sənə qulluq eləsin bir gözəl xanım, samavar!

### MARAL!

Mən səni görəndən bəri halım pərişandı, Maral!  
Ləblərindi şəhdü şəkər, xəstəyə dərmandı, Maral!  
Açılib qoynunun içi, bağı-Gülüstandı, Maral!  
Dərdbiltən naqis dedi: dərd bilən inandı, Maral!

Camalın görəndən bəri olmuşam heyran sənə mən,  
Gəl əyləş möclisimdə, eyləyim dövran sənə mən,  
Bir gecəlik otağında olmuşam mehman sənə mən,  
Qiymayıram mal deməyə, can deyim qurban sənə mən,  
Bu gözəllik sənə qalmaz bu çərxi-dövrəndi, Maral!

Lənətlər gəlsin keşşə, aləmdə bir səs elədi,  
Qızı getdi, o vermədi, övlad ilə bəhs elədi,  
İki könlü bir-birindən ayırdı, əbəs elədi,  
Çəkdi o din təəssübü, Kərəmə qisas elədi,  
Haqq özü də qisas alar, ədalət divandı, Maral!

Sən bir tərsa qızısan, əydin qəddim, dal eylədin,  
Yıxdın könlümün evini, gör necə xəyal eylədin,  
Mənimlə yaman başladın belə qeylü qal eylədin,  
Göyçəli Aşıq Musanı dərdindən abdal eylədin,  
Bu əl mənim, ətək sənin, ölürmə amandı, Maral!

## PƏRİ!

Qaşlarının tağını bənzətdim kamana, Pəri!  
Bənzərliynə təəccübəm, düşmüşəm gümana, Pəri!  
Molla, seyid görsə üzün üz verər imana, Pəri!  
Bir görüşən, ayrı düşən, çəkər əlaman, a Pəri!

Bir gözəl peyda olub bu Azərbaycanda taza,  
Afərin zənburuna bal bəsləyib şanda taza,  
Zimistanda qızıl gülü saxlayıbdı camda taza,  
Gəzinmişəm, görməmişəm mislin Dağıstanda taza,  
Qazax, Qırğız, Çeçen, Çerkəz telinə heyran, a Pəri!

Mən heç sənin bərabərin İran, Turanda görmədim,  
Yıxdın könlümün evini, tayın qılmandı görmədim,  
Xoyda, Salmasda, Marağa, Təbriz, Tehranda görmədim,  
Nə Ərəbdə, nə Əcəmdə, nə al-Osmandə görmədim,  
Qarşıya gözəl sürə bəlkə Gürcüstan, a Pəri!

Sallaşib sığal verir ay qabağa, mah camala,  
Al yaraşır, şal yaraşır gərdəninə, qəddi-dala,  
Sən ki qardaşım qızısan, el düşməsin kəc xəyalı,  
Musən qocaldıbdı bu çərxi-zaman, a Pəri!

# **BAĞBAN MƏHƏMMƏD**

(1835-1914)

## *QOŞMALAR*

### OYNASIN

Başına döndüyüm yiğilan canlar,  
Minnət edin qəddi çınar oynasın.  
Düşüm ayağına, dönüm başına,  
Beli nazik, gümüş kəmər oynasın.

O dəstə dilbərim sözdən küsməsin,  
Rəhmin, şəfahətin bizdən kəsməsin,  
Özgələr köşkünə qədəm basmasın,  
Qələm qaşlı, gözü xumar oynasın.

Aşıq minnət çəkər yarın eşqinə,  
Pərvanələr yanar narın eşqinə,  
Bağban deyər: bir nigarın eşqinə,  
Nə olar ki, o bəxtəvər oynasın.

### NƏDİ

Bir cavanın sevgi olsa sərində,  
Onun üçün söhbət nədi, dəm nədi?  
Öldürər özünü yarın yolunda,  
Xana nədi, dövlət nədi, cəm nədi?

Sən qəmdə dünyaya gələn olmasın,  
Xəncərlə bağını dələn olmasın,  
Süzürsən çeşmini, bilən olmasın,  
Ağlamışan, kirpiyində nəm nədi?

Danışasan, mazaqlaşıb güləsən,  
Bir-birinin ürək dərdin biləsən,  
Bircə gecə səfa sürüb ölüsən,  
Heç kim deməz, belə ömrü kəm nədi?

Bağban, insafmıdı yarın naz sata,  
Yalqız qalıb, tənha gəzib, tək yata,  
Bir yarı ki, könül görə, göz tuta,  
Lampa nədi, fanus nədi, şam nədi?

## GÖZƏL

Ay qız, insaf elə barı yaxın gəl,  
Gül açıb xar ilə sarışan, gözəl.  
Aşıqin əlindən düşübdü xəstə,  
Ruhunu eylədin pərişan, gözəl.

Vəsmə nə lazımdı elə bir qaşa,  
Kəmər gərək incə belə yaraşa,  
Pərvanə tək özün atdı ataşa,  
Lampa kimi gözü alışan gözəl.

Heç qatarda yoxdu bir belə maya,  
Gözü günə timsal, qaşları aya,  
İnanmaram, yaranıbmı xudaya,  
Mənim yarım kimi zərəfşan gözəl?

Qeyz eyləmə, saralarsan, solarsan,  
Uşaq kimi indi həddə dolarsan,  
Deyirlər cəlladsan, çox can alarsan,  
Eyləyirsən gündə neçə qan gözəl.

Sərxoşlanıb süzgün-süzgün baxmışan,  
Ciyərlər doğrayıb şışə taxmışan,  
Hakimsən, ölkədə ağa çıxmışan,  
Ədalət eylərsən xub divan, gözəl.

Qəmlisən, ürəyin dönübdü qışa,  
Surətin bühlurdü, əndamın şışə,  
Saçı buxağında təzə bənövşə,  
Hani sən etirdə bir reyhan, gözəl.

Görəsən dağlarda əlvan çıçəyi,  
Örtəsən başına ipək ləçəyi,  
İki ildə ağardarsan birçəyi,  
O qəm ki səndədi, natəvan gözəl.

Dost qapısın əyri açıb girmədim,  
Sir sözümü heç yadlara vermədim,  
Bağban deyər: bu çağında görmədim,  
Belə sənin kimi mehriban gözəl.

## SƏDƏF

Hansı bədnəzərin gözünə gəldin,  
Düşmüsən elindən aralı, Sədəf!  
Ovçu mariğında, çaxmaq əlində,  
Sənmisən Quzuqan maralı, Sədəf!

Sallanıb şəklini salginən suya,  
Şana çək dəstinlə zülfı-xoşbuya,  
Güllə dəysin səni vuran ovçuya,  
Olmusan köksündün yaralı, Sədəf!

Sənsən bu dərənin ancaq göyçəyi,  
Üzünə qoymusən halqa birçəyi,  
Qızılgüldü səkkiz cənnət çıçəyi,  
Onun da üstünü xar alı, Sədəf!

Zimistanda dağlar lala boyanmaz,  
Ruhum aparmışan cismim oyanmaz,  
Səni görən gözlər sənsiz dayanmaz,  
Gen dünya başına daralı, Sədəf!

Guya müntəzirsən çoxdun əyala,  
Arasbar gülüsən, dağlarda lala,  
Qüssəylə özünü vermə xəyalı,  
Gülgəz yanaqların saralı, Sədəf!

Özünə münasib olsayıdı yarı,  
Atlı qabağında qoşun sərkarı,  
Üç gecəlik aya bənzər qaşları,  
Sürməli gözləri qaralı, Sədəf!

Bağban deyər: məni qoyma nişana,  
Öldürər gözlərin, düşərsən qana,  
Baxan camalına olur divana,  
Bacaran döşünə tər ali, Sədəf!

### NECOLDU

Ellər getdi yaylağını bəllədi,  
Bildir o bağları gəzən necoldu?  
Ayrılıq gölündə, qəm dəryasında,  
Təzə qəvvəs olub üzən necoldu?

Yeqin qaldı Şərikanın elində,  
Yoxdu qüvvət dəhanında, dilində,  
Qolları dar bağlı, diddi əlin də,  
Elə qənimlərə dözən necoldu?

Könül, tələb etmə dünyanın varın,  
Gel iç Mil suyundan, çıxsın azarın,  
Hamaylaf qaynasın, Çolan daşların,  
Sanayıb təsbeh tək düzən necoldu?

Həcər samvarının içən çayından,  
Binəsi o qarlı dağlar payından,  
Çınqıllı çeşmədən, Matqab suyundan,  
Bilmərrə əlini üzən necoldu?

Şix Məhəmməd, eylə könlünü abad,  
Yetim qalırsa da Məhərrəm, Cavad<sup>1</sup>,  
Kağızsız, qələmsiz, özü bisavad,  
Dünyanın işlərin yazan necoldu?

---

<sup>1</sup> Məhərrəm, Cavad Bağbanın oğlanlarıdır.

**DOLLU MUSTAFA**  
(XIX əsr)

**GƏRAYLILAR**

**SƏNƏM SƏNİ**

Gördüm səhər bulaq üstə,  
Sənəm səni, Sənəm səni.  
Xalq eyləyib əcəb nəstə,  
Sənəm səni, Sənəm səni.

Doymaq olmaz qələm qaşdan,  
Sənin kimi bağrı daşdan,  
Seçəmmədəm yaşılbəşdan,  
Sənəm səni, Sənəm səni.

Ağ üzdə xalı bənövşə,  
Könül həsrət yumru döşə,  
Axtarır gözüm həmişə,  
Sənəm səni, Sənəm səni.

Gül camalın bədirli ay,  
Qaşlarındı qurulu yay,  
Eyləmərəm dünyaya tay,  
Sənəm səni, Sənəm səni.

Əskik olmaz, gözəl, xatan,  
Dol Mustafa sənin butan,  
Verməz mənə zalım atan,  
Sənəm səni, Sənəm səni.

**AĞRIN ALIM**

Nə durubsan, astanada,  
Qaşı qaytan, ağrin alım.  
Səhər-səhər bağ içində,  
Gülə batan, ağrin alım.

Büllur buxaq, bəyaz gərdən,  
Ağlımı aparır sərdən,  
Aşıqinə hərdən-hərdən,  
Şivə satan, ağrin alım.

Qoynundakı əcəb nəstə,  
Aləm görsə olar xəstə,  
Əllərində dəstə-dəstə,  
Nərgiz tutan, ağrim alım.

Cilvələn, süz, nazlı canan,  
Gəl eyləmə bağrimı qan,  
Qaşlarından qurub kaman,  
Müjgan atan, ağrin alım.

Nə baxırsan yanı-yanı,  
Olum gözlərin qurbanı,  
Dərdə salma Mustafanı,  
Ağcaqutan<sup>1</sup>, ağrin alım.

## GƏLİN

Səhərdən çıxdın qarşıma,  
Gül bağçada gəzən gəlin.  
Dərib, dərib buxaq altda,  
Tər bənövşə düzən gəlin.

Bülbülü güldən eylərsən,  
Gedəni yoldan eylərsən,  
Ulusdan, eldən eylərsən,  
Gözlərini süzən gəlin.

Qaşların qurar divani,  
Kirpiklərin tökər qanı,  
Öldürürsən neçə canı,  
Çoxlar bağrin əzən gəlin.

---

<sup>1</sup> Quş adıdır

Gümüş kəməri belində,  
Şirmayı şana telində,  
Cumub çalxanıb gölündə,  
Sona kimi süzən gəlin.

Bilmirəm əsil-soyunu,  
Xublar arzular boyunu,  
Mustaya tutsun toyunu,  
Al yaşıla bəzən gəlin.

### QADAN ALIM

Seyrağın sözü ilə,  
Dostun atan, qadan alım!  
Ölüncə dönərəm səndən,  
Məni satan, qadan alım!

Bir doymadım şirin sözdən,  
Öpmədim yanaqdan, üzdən,  
İşarəynən, qaşnan, göznən,  
Dostluq qatan, qadan alım!

Mürvət elə gəl insafa,  
Sürək sənlə zövqü səfa,  
Aşıqinə vermə cəfa,  
Qaşı qaytan, qadan alım!

Sinən Savalanın qarı,  
Məmən Gürcüstanın narı,  
İtkin salıb köhnə yarı,  
Əğyar tutan, qadan alım!

Tərlan könlüm qanad çalar,  
Sona görsə tora salar,  
Axır ki, Mustafa olar,  
Sənin butan, qadan alım!

## QALDIRIN

Həsən atı yıxıb çaya,  
Qaldırın, qızlar, qaldırın.  
Hərə götürüb bir paya,  
Qaldırın, qızlar, qaldırın.

Həsən gəlirdi yoxuşdan,  
Kişi çıxıb bərkdən, boşdan,  
Atı hürküb yolda quşdan,  
Qaldırın, qızlar, qaldırın.

At sərpib ipə dolaşıb,  
Ayağı başından aşıb,  
Palçığa, zişa bulaşıb,  
Qaldırın, qızlar, qaldırın.

Həsən itirib başını,  
At unudub yoldaşını,  
Qırıb yəhərin qaşını,  
Qaldırın, qızlar, qaldırın.

Qapıda qoyub qulunu,  
Yolda itirib çulunu,  
Verməyib yarı pulunu,  
Qaldırın, qızlar, qaldırın.

At çırpınır, yerə dəyir,  
Başı gövdəsini əyir,  
Kişnəyib gözünü döyür,  
Qaldırın, qızlar, qaldırın.

Həsən yorğun atı neylər,  
Bu dərdini kimə söylər,  
Mustafa iltimas eylər,  
Qaldırın, qızlar, qaldırın.

## *QOSMALAR*

### QAYIT İNDİ

Sallana-sallana gedən Salatın,  
Gedirsən bağçaya, qız, qayıt indi.  
Süsəndən, sünbüldən, lalə, nərgizdən,  
Qönçədən dəstəni düz, qayıt indi.

Gözəllərdə üz bürümək yamandı,  
Məndən yana durma, öldüm amandı,  
Bu gün ayrılıqdı, axır zamandı,  
Ömür başa dəydi, tez qayıt indi.

Qanlı cəllad kimi qanımı içmə,  
Ömrüm zəmisini budayıb biçmə,  
Xəflənin ovçudan aralı keçmə,  
Ceyransan, çölləri gəz, qayıt indi.

Tutuldum eşqinə, düşdüm sorağa,  
Getmə göz önündən pərim, irağə,  
Daha dözə bilməm dərdə, fəraigə,  
Qoy sinəm üstünə köz, qayıt indi.

Mustafa istər ki, dilbər yüz yaşa,  
Üzündə xalların əcəb tamaşa,  
Bənzərsən ördəyə, o yaşılbasa,  
Çalxalan göllərdə, üz, qayıt indi.

### YAZILI

Gözel kəklik havalanıb dövr elər,  
Ərş üzündə nə tamaşa yazılı,  
Təbibim yox, yaralarım qövr elər,  
Dərd əlindən dilim haşa yazılı.

Bir varmadım, ulusuna, elinə,  
Bülbül olub heç qonmadım gülünə,  
Qənd əzilib dəhanına, dilinə,  
İncidi, sədəfdi, dişə yazılı.

Yar belə baxarmı şirin yarına,  
Almasına, heyvasına, narına,  
Sinən bənzer Savalanın qarına,  
Sədrində məmələr qoşa yazılı.

Axtararam, tayın tapa bilmərəm,  
Ağladırsan məni, gülə bilmərəm,  
Sənin bərabərin ola bilmərəm,  
Qüdrət qələmidir qoşa yazılı.

Mən də çox işləri qıllam irada,  
Çox qulluq elərəm kamil ustada,  
Bir gün olur köç elərəm dünyada,  
Mustafayam, adım daşa yazılı.

### QIZ OLAR

Üç yaşından dörd yaşına varanda,  
Gözəllənər, bu qız yaxşı qız olar.  
On yaşında həddi-buluğ alanda,  
Qönçə tək açılıb bir nərgiz olar.

On birində kətan örtər başına,  
On ikidə vəsmə yaxar qaşına,  
Elə ki yetişdi on üç yaşına,  
Qoyma qonşulara, o bir söz olar.

On dördündə gözəllərə qatılar,  
On beşində elçilərə satılar,  
On altında şirni toyu tutular,  
Tapar həmdəmini sərəfraz olar.

On yeddi də al gərdəyi qurular,  
On səkkizdə yalan sözlər durular,  
On doqquzda şux məmələr qırılar,  
Ürəyi ürəyə əcəb saz olar.

İyirmidə gələr bənzər gəlinə,  
İyirmi birdə sığal verər telinə,  
Elə ki baş vurdı eşqin gölünə,  
Təzədən silkinib quba qaz olar.

Otuzunda oğul-uşaq yetirər,  
Qırx yaşında hər bir zülmü götürər,  
Əlli yaşda gələr köksün ötürər,  
Hər yetəndən qaçmaz, üzbeüz olar.

Altmışında Mustafanın sözünə,  
Yetmişində ağ tor gələr gözünə,  
Elə ki yetişdi, çatdı yüzünə,  
Ocaqlar başında tək, yalqız olar.

### ***QIFILBƏND, SUAL-CAVAB***

HEY!

Sual

Hansı dağdı, heç əritməz qarını?  
Hansı bağdı, yemək olmaz barını?  
O kimdi, tapmadı öz xirdarını?  
O hansı insandı, etməz bazar, hey?

Cavab

Qaf dağdı, heç əritməz qarını,  
Yemək olmaz qoynun içi narını,  
Cəbrayıldı, tapmaz öz xirdarını,  
Əzrayıldı, heç eyləməz bazar, hey!

Sual

O nədi ki, göydən yerə sallanar?  
O nədi ki, hər nə desən allanar?  
O nədi ki, göbəyindən nallanar?  
O nədi ki, qatarlanmış gəzər, hey!

Cavab

O yağışdı, göydən yerə sallanar,  
O uşaqdı, hər nə desən allanar,  
O nehrədi, göbəyindən nallanar,  
Qarışqadı, qatarlanmış gəzər, hey!

Sual

O kimdi ki, geyinibdir ağları?  
O kim idi, dolanırdı dağları?  
O kim idi, bəzəyirdi tağları?  
O kim idi, onun gülün üzər, hey?

Cavab

O Leylidi, geyinibdi ağları,  
O Məcnundu, dolanır hey dağları,  
O Yusifdi, bəzəyibdi tağları,  
Züleyxayı, hər büsətin düzər, hey!

Sual

O nəydi ki, zərrəsindən ay oldu?  
O nəydi ki, qətrəsindən çay oldu?  
O nəydi ki, bu dünyada hey oldu?  
O kim idi, ona qəbir qazar, hey?

Cavab

O gün idi, zərrəsindən ay oldu,  
O ümmandı, qətrəsindən çay oldu,  
Xızır idi, bu dünyada hey oldu,  
Cəbrayıldı, ona qəbir qazar, hey!

## Sual

O hansı quşdu ki, eylər həzəri?  
Hey gedər hər yana salar nəzəri?  
O hansı şəhərdi, üç yüz bazarı?  
Mustafa matahin orda düzər, hey!

## Cavab

Can quşudu, göydə eylər həzəri,  
Hara getsə, ora salar nəzəri,  
Qəbristandı, üç yüz altmış bazarı,  
Mustafadı, o bazarı bəzər, hey!

## *MÜXƏMMƏS*

### QAZI

Məclisə tək yiylənib, açıb dövranı bu qazı!  
Danəndə hərif axtarır, sular meydanı bu qazı,  
And içir, inandırır avam insanı bu qazı,  
Tərifləyir camaata bax bu dünyanı bu qazı,  
Axır ki, boğazımıza yığıldı canı bu qazı!

Çiynində sarı kürkü, başında ağ əmmaməsi,  
Əyləşibdi yanında axund, seyidin cümləsi,  
Xoş gəlmir qulağına çalınanda sazin səsi,  
Hərdən ortalığa salır sünni ilə şıə bəhsı,  
Irana qarşı qoyur ol al-Osmanı bu qazı!

Mahalı çalıb-çapır, arxalanır pristava,  
Bütün yerdə qonaq olur hər gecə yağılı plova,  
Yedirmir aca, yoxsula, gətiribdir yaman hava,  
Tovlayır onu-bunu saldırır bir yeni dava,  
Axıtdırır nahaq yerə hər dəfə qanı, bu qazı.

Hər il fağır-füqəraya yarlığa taxıl əkdirir,  
Kəl alıb kotan qoşdurur, nə zülümlə yer sökdürür,  
İşlədir gecə-gündüz, nə ağır cəfa çəkdirir,  
Günün qızmarlı vaxtı çalışdırıb, tər tökdürür,  
Tamam istemaldan salır eli, obanı bu qazı.

Qazı məndən çəkinməsin, mən böhtan deyən deyiləm,  
Hər bir tərəfdə əli var, işlədir, şüthaşüt kəlam,  
Pul verir beş yüz, beş yüz, toplayır nə qədər sələm,  
Bu insafsızın əlindən, vallah, zara gəlib aləm,  
Çəkdirir üst-üstündən ahü-aməni bu qazı.

Ağaya yollayacağam deyib, xalqdan mal alır bu,  
Qısır qoyun, əmlik quzu, öküz, inək, kal alır bu,  
Ara aşkar, ara xəlvət tümən-tümən pul alır bu,  
Güllü gəbə, dərmə xurcun, tirmə, fərmaş, çul alır bu,  
İstər ziyarət eləsin bir də Məkkəni bu qazı.

Diş tökülüb, baş ağarıb, çıxıb üzündə xətti-cal,  
Yenə də işi, peşəsi salmaqdı dava, qalmaqla,  
Xəsisdi, yeməyib yiğib, eldən, obadan dövlət, mal,  
Tanimaz qapısını əlsiz, ayaqsız, kor, şil, lal,  
Ömründə doydurmayıb bir ac qalanı, bu qazı.

Qanmazlıqda heç mahalda bunun kimi ayı yoxdu,  
Yediyi, geydiyi haram, halal şeydən payı yoxdu,  
Bədcinslikdə, bədəməldə, şorgözlükdə tayı yoxdu.  
Dörd kəbinli arvadı var, siğəsinin sayı yoxdu,  
Əlində alət edib dini, imanı bu qazı!

Mollalar daldan gəlir, qazı qabaqda yeriyir,  
Elə bil əyləşibdi Süleyman taxta, yeriyir,  
Əlini belinə qoyub, kefdə-damaqda yeriyir,  
Hərdən çax-çux eləyir, başmaq ayaqda yeriyir,  
Tanımaq istəməyir Dol Mustafanı, bu qazı!

**AŞIQ RƏCƏB**  
(1825-1935)

**GƏRAYLILAR**

**BÜLBÜL**

Qarlı dağlar aşa-aşa  
Gül üstünə gələn bülbül.  
Tər qönçəyə qondu qarğıa.  
Gülə həsrət qalan bülbül.

Baxmamışam yarasına,  
Əzəl dərdin çarasına,  
Qızıl gülün arasına,  
Qanadını salan bülbül.

Biri güldür, biri çiçək,  
Biri-birisindən göyçək,  
Aşiq Rəcəb deyir, gerçək  
Könlü qəmlə dolan bülbül.

**YAXŞI**

Başına döndüyüm saqi,  
Doldur piyalədən yaxşı.  
Yanaqların şölə verir,  
Qırmızı lalədən yaxşı.

Özü bir türkmənin qızı,  
Tamam gözəllərin gözü,  
Tən köynəyi xas qırmızı,  
Gülgəzli xarədən yaxşı.

Rəcəbəm, yandım atəşə,  
Didələrim döndü yaşə,  
Düşmüştüm bir olmaz işə,  
Qurtuldum bəladən yaxşı.

## *QOŞMALAR*

### MÜŞTAQ OLMUŞAM

Bir zülfü şahmara, muyi-ənbərə,  
Bir telli dilbərə müştaq olmuşam.  
Bir şirin göftara, ləbi-kövsərə,  
Dəhanı şəkkərə müştaq olmuşam.

Bir qəddi-ərərə, altın kəmərə,  
Bir fəslı-bahara, sübhi-səhərə,  
Bir bal dodaqlıya, sözü şəkərə,  
Bir mahi-ənbərə müştaq olmuşam.

Bir nazlı canana, incə dilbərə,  
Bir zaval yetirən şahi-sərvərə,  
Bir nazik bədənə, pəri-peykərə,  
Bir şux sitəmkara müştaq olmuşam.

### BELƏ

Ay ağalar, yarın bağında bitmiş,  
Bir narinc, bir turunc, bir də nar belə,  
Yer salıbdı bəyaz gərdən üstünə,  
Bir ilan, bir əqrəb, bir də mar belə.

El içində sirrim pünhan eylərəm,  
Yandırıb canımı büryan eylərəm,  
Dedim, dilbər, sənə qurban eylərəm,  
Bir malı, bir canı, bir də sər belə.

Əlif qamətimi dal kimi bükən,  
Mənəm ağlayıban qanlı yaş tökən,  
Üç şey vardı cananımla mərc çəkən,  
Bir bəyaz, bir kağız, bir də qar belə.

Çağıraram ərənləri, pirləri,  
Arzularam bizim əziz yerləri,  
Aramızdan keçən gizli sırləri,  
Bir rəbbim, bir Rəcəb, bir də yar bilə.

## AYRILSIN

O qaş ki səndədi, o göz ki səndə,  
Mənim qəlbim necə səndən ayrılsın?  
Xinalı başına bir şanə dəysin,  
Siyah zülfün iki yandan ayrılsın.

Qəm əydi belimi, bilmədim çara,  
Yalvarmaqdan öldüm gülüzlü yara,  
Mənsur kimi məni çəkdilər dara,  
Səkrəqiblər din-imandan ayrılsın.

Şişə könlüm sindi, səndən ayrıldım,  
Elə bildim xanimandan ayrıldım,  
Bir bülbüləm, gülüstəndən ayrıldım.  
Ayıranlar xanimandan ayrılsın.

Şikəstə Rəcəbəm, vərdişim budu,  
Bu gündən beləyə, hər işim budu,  
Gecə-gündüz mənim qarğışım budu,  
Görüm Huri Pəhləvandan ayrılsın.

## OLUR

Bir adam ki, qürbət elə düşəndə,  
Adamlar içində əvvəl yad olur.  
Yalvarmaq yaxşıdır, yenə mövlaya,  
Bəndədən-bəndəyə nə imdad olur.

Xeyrү-şərdə kasıbü yan seçərlər,  
Salam verməz, kölgəlikdən keçərlər,  
Var günündə gəlib yeyib-içərlər,  
Yox günündə qohum-qardaş yad olur.

Rəcəb deyər, dərdi-qəmi bilməyə,  
Ağlayanda göz yaşını silməyə,  
Darixanda danışmağa, gülməyə  
Kasıbin dövləti bir arvad olur.

## SEVGİLİM

Nə amansız səfər oldu bilmədim,  
Yollar yenə duman oldu, sevgilim.  
Külək əsdi, qarlar vurdusovurdu,  
O gədiklər yaman oldu, sevgilim.

Sevgilim yadıma düşdü o vaxtı,  
Sapasap bağrıma xəncəri taxdı,  
Çaylar guruldadı, ildirüm çaxdı,  
Dünya axır zaman oldu, sevgilim.

Sinəmə çəkilən düyündü, dağdı,  
Gözlərimdən axan qanlı fəğandi,  
Gah qaranlıq çökdü, gah dolu yağıdı,  
Çaylar daşdı ümman oldu, sevgilim.

Dilim ahü-fəqan edərdi mənim,  
Gözüm yaşı sel tək gedərdi mənim.  
Rəcəb deyər, yamandı dərdim mənim,  
Qəddim əydi, kaman oldu, sevgilim.

## MƏN

Zülm eləyib məni saldın zindana,  
Məyər nazlı yarın dustağıyam mən?  
Əyyub kimi düşdüm bəla bəhrinə,  
Vallah-billah hicran tapdağıyam mən.

Bahar fəsli bülbül gəşt edər bağda,  
Gözəllər dolanır yaşıldı, ağda,  
Qoy otursun döşənəkli otaqda,  
Telli bir gəlinin qonağıyam mən.

Qadir olan, budur sənə diləyim,  
Hədərə getməsin ömrüm, əməyim,  
Şikəstə Rəcəbəm, yoxdur köməyim,  
Bir yalqız ağacın budağıyam mən.

# AŞIQ QURBAN AĞDABANLI

(1846-1933)

## *GƏRAYLILAR*

### DOLANA-DOLANA

Bülbül idim, gülə həsrət,  
Qaldım dolana-dolana.  
Bu canımı eşq oduna  
Saldım, dolana-dolana.

Nəzər sal didəm yaşına,  
Yandım hicran ataşına,  
Sədəqə yarın başına  
Oldum, dolana-dolana.

Çekdim firqət cəfasını,  
Haçan sürdüm səfasını?  
Can deyib, can qadasını  
Aldım, dolana-dolana.

Artıb dərdim günü-gündən,  
Əlli isə ötüb mindən.  
Qurban deyər həsrətindən  
Öldüm, dolana-dolana.

### ARASINDA

Sevdiyim şamama bəslər,  
Dolanar tağ arasında.  
Xəstə düşsəm, könlüm istər,  
Bir cüt nar, bağ arasında.

Canım eşq oduna yandı,  
Sinən nazbalış, yorğandı,  
Tüstüm asmana dayandı,  
Bir qarlı dağ arasında.

Qulac zülfünü hörsünlər,  
Tovuztək bəzək versinlər,  
Qoy Qurbanı öldürsünlər  
Sinənin ağ arasında.

## KÖNLÜM

Nə qalıbsan qəm əlində,  
Üstü duman olan könlüm,  
Su üzündə gəmi kimi,  
Gəşt eyləyib dolan, könlüm!

El köcüb, dalda qalıbsan,  
Özünü oda salıbsan,  
Xaraba tək boşalıbsan,  
Nədən oldun talan, könlüm?

Sinəndəki kaman-oxdu,  
Dövran zalım, cəfan çoxdu,  
Qurban deyir yerin yoxdu,  
Ay sərgərdan qalan könlüm!

## *QOŞMALAR*

### İNDƏN BELƏ

Ha dedim əllini, oldu səd həzar,  
Neylər səksən, doxsan, yüz indən belə.  
Təlatüm eylədi çeşmim dəryası,  
Könül, qəvvas olub üz indən belə.

Qəm ləşkəri gəldi nihan yetişdi,  
Eylədi könlümü viran yetişdi.  
Ömrümün bürgünə xəzan yetişdi,  
Açılmاسın qəmli yaz indən belə.

Kimdi məskən edib qala dünyada,  
Düşmüsəm qovğaya, qala dünyada,  
Yazıram yadigar qala dünyada,  
Dərdimi dəftərə yaz indən belə.

Uçurdum tərlanı, bazı görmədin,  
Saraldı gülşənim, yazı görmədin.  
Qurban, daha Sərvinazı görmədin,  
Ağla, Sərvi deyə, gəz indən belə.

### ALIBDI

Könül mahalını dolandı xəyal,  
Ləşkər çəkib, qəm meydəni alıbdı.  
Ölüb bağban, bitib qaratikanlar,  
Bürüyübüdü gülüstanı, alıbdı.

Dünyandan ovsanıb doymuşam cana,  
Axır qərq olmuşam bəhri-ümmana,  
Alışib odlara oldum pərvana,  
Tüstüm çıxıb asimanı alıbdı.

Bu dərd məni kim inani, öldürür,  
Möhənət aşkar, qəm pünhanı öldürür,  
Dərdin, ay qız, bu Qurbanı öldürür,  
Üzüb ürəyimi canı alıbdı.

### YOXDU, YOX

Ağa, şikayətim var qulluğunda,  
Zərrəcə sözümdə yalan yoxdu, yox.  
Göstərdim cərraha, təbib-loğmana,  
Dedilər: bu dərdə dərman yoxdu, yox.

Yardan ayrı dözə bilməm, neyləyim,  
Alışır dəhanda, odlanır dilim,  
Bu dərdin dərmanı ölümdür, ölüm,  
Sağlığıma daha güman yoxdu, yox.

Kərəm qalib mətləbləri bitirən,  
Həsrətləri bir-birinə yetirən,  
Ay Qurbanı qulluğuna gətirən,  
Görərsən ki, bir də Qurban yoxdu, yox.

### ÇƏTİNDİ

Təbib yox, cərrah yox, bulunmaz əlac,  
Sağalmaz, qurtarmaz, yara çətindi.  
Zülümdü mərd ola namərdə möhtac,  
Yamandı ayrılıq, ara, çətindi.

Hələ var dağlarda Məcnun naləsi,  
Gəlir qulağıma, kəsilmir səsi.  
Qırılsa sağalmaz könül şüşəsi,  
Bilməz, olsa para-para, çətindi.

Ağlaram, gözümdən tökərəm yaşı,  
Sinəmi yandırır möhnət atəşi,  
Sərrafə yüklemək gövhərsiz daşı,  
Həmdəm olmaq biilqara çətindi.

Bəxtəvərdi öz bəxtindən yarıyan,  
Xoş gün görüb, yarla birgə qaryan,  
Axır qanım, yoxdu yaram sarıyan,  
Müşkül dərdə ola çarə, çətindi.

Tərsinə işləyir bu çərxi-dövran,  
Tale sən deyəni demir hər zaman.  
Qurban səyyad əldən uçurub tərlan,  
Bir də gəlib düşə tora, çətindi.

### GÖRMƏSİN

Könül istəklisi, illər ayrisı,  
Həsrət gözüm necə canan görməsin?  
Nə müddətdir, ay beymürvət balası,  
Yaxşı dostu dəst-mehriban görməsin?

Bir qulaq ver, ərzi-halımı deyim,  
Sinə dəftərimin şərhin eyləyim,  
Əsər, titrər möhnətindən ürəyim,  
Dözmək olmur, yoxdur güman görməsin!

Qurban deyər: hər dəqiqəm il mənim,  
Ağlayanda göz yaşımı sıl mənim,  
Düşəndə yadıma Qaratel mənim,  
Allah göstərməsin, insan görməsin!

## BİR-BİR

Qəmərüz, qadanı bu canım alsın,  
Sallanıb gələndə ocağa bir-bir.  
Hüsnünün nuruna səcdəyə ensin,  
Olsun pərvanələr sadağa bir-bir.

Gözə qoruq yoxdu, dilə qadağa,  
Canım gözəllərə qurban, sadağa.  
Şəhdi-zülal, bal süzülüüb dodağa,  
Öpəsən, xal düşə buxağa bir-bir.

Yaşmaq altdan o tər buxaq görünür,  
Əzizləni b kəlağaya bürünür.  
Onu görən xəstə olur, sürünr,  
Məcnun kimi düşür bu dağa bir-bir.

Kəsibdi səbrimi mahi-təbəni,  
Qırmızı yanaqdən gullər utanı.  
Öldür, qurtar, həsrət qoyma Qurbanı  
Qohum-qardaş gəlsin sorağa bir-bir.

## İTİRDİM

Gözüm ala gözlərinə baxanda  
Çaşdı əqlim, din-imanı itirdim.  
Mah camalın rübənd altdan çıxanda,  
Tərkitdim cəsəddə, canı itirdim.

Müjgən xədəngində bulmadım nicat,  
Günəş camalına hamı qaldı mat,  
Gün üzünə oxumadım salavat,  
Unutdum hesabı, sanı itirdim.

Qurban kaş öleydi olunca naşı,  
Yolunda qoymadım can ilə başı.  
Ağlar gözlərimdən tökərəm yaşı,  
Sənin kimi şux tərləni itirdim.

### QAYITDI

Ah çəkib ağladım, verdilər xəbər,  
Dərdimin nə ki var sayı, qayıtdı.  
Zimistan könlümdə açıldı bahar,  
Çərx vurdı gərdişin yayı qayıtdı.

Ömrümün başında güller açdılar,  
Görən dedi: bivəfadi, qaçıdlar.  
Bilmədim quş olub göynən uçdular,  
Nə bir səsi, nə harayı qayıtdı.

Qurbanın peşəsi niyə firqətdi,  
Fələk, mən çəkirəm bu nə zillətdi?  
Üç gözəl var: – Sərvi, Pəri, Sədətdi,  
Alagöz Sərvinin tayı qayıtdı.

### BAL QAYMAĞINAN

Gözəl odur yanağında xal olsun,  
Necə ki, yaxşıdır bal qaymağınan.  
Əmlik əti, kabab ola duzunan,  
Yiyəsən soğanla, ya sumağınan...

Yorğan qumaş ola, qu balınc-döşək,  
Başlayıb zarafat edib, gülüşək...  
Nə də bir kimsədən qorxuya düşək,  
Dolanaq cahanda bu damağınan.

Gəlməsə bu işə güman danışma,  
Aləmi aldatma, yalan danışma,  
Qurban, bir noilə dolan, danışma,  
İstərsən tərəqqi təmtərağınan.

## ÜRƏYİM

Dostu-mehribanım, cisimdə canım,  
Dolub laxta-laxta, qandı ürəyim.  
Sənsiz sağlığımı yoxdu gümanım,  
Nə tablaşdı, nə dayandı ürəyim.

Mən danışım, diqqət ilə qulaq as,  
Dərdindən ağlaram, saxlayaram yas,  
Neçə ki can sağdı, müxtəsər, xilas,  
Zənbur pətəyitək şandı ürəyim.

Gözüm baxmağınan gözündən doymaz,  
Ürəyim allanıb yalana uymaz.  
Qurban, meylin dönməz, könlün soyumaz,  
Alışdı cəsədim, yandı ürəyim!

## GÖZƏL

Tutu kimi dillən, şirindil, danış,  
Cahan gözəl, canan gözəl, can gözəl.  
Sevgilimsən, kərəm eylə, gəl barış,  
Mən eyləyim sənə qurban can, gözəl.

Səni görəsə, cansızlara can gəlir,  
Tamaşana huri, həm qılman gəlir.  
Bir gündə Minaya<sup>1</sup> min qurban gəlir,  
Qoy versin aşiq da bir qurban, gözəl.

---

<sup>1</sup> Dağ adıdır

Beymürvət, sitəmkar, nainsaf, zalım,  
Nə olar dindirib soruşsan halim?!  
İtib əqlim, çəşib fikrim, xəyalım,  
Olub zülfün kimi pərişan, gözəl.

Çəkər zənbur əsəl üstə şan şirin,  
Ağız şirin, dodaq, həm dəhan şirin,  
Olmaz dost dostuna mehriban, şirin,  
Baxmasa mehriban-mehriban, gözəl.

Könlüm qəmgin, dərdin ilə güləmərəm,  
Ağlayıram, göz yaşımı silmərəm.  
Huri, pəri görməmişəm, bilmərəm,  
Yoxdu sənin kimi bir insan, gözəl.

Yazıram kağızı yazı yandırır,  
Eşqin odu əldə sazı yandırır.  
Qurbanı qəmzəsi, nazi yandırır,  
Gəl, məni öldürmə, əlamən, gözəl!

## BİLMƏM

Səhər vaxtı bir ay çıxdı əcaib,  
Aydı, sirrilahi, bu nədi bilməm?  
Şöləsi aləmə oldu müəyyən,  
Təşbehə göydəki günədi, bilməm.

Bir cüt günəş doğdu, amma yaxmadı,  
Qamaşdı gözlərim, dürüst baxmadı,  
Canım oda düşdü, yandi çıxmadı,  
Nuri-təcəlladı, sinədi, bilməm?

Nəzər saldım, yəqin bildim, insandı,  
Yoxsa bədirlənmiş mahi-təbandı?  
Qurban deyər: şahbaz, tavar-tərlandı,  
Göllərdə yaşılbəş sonadı, bilməm?!

## NƏDƏNDİR

Tuti dilli, gül əndamlı mehriban,  
Götürmürsən o yaşmağı, nədəndi?  
Eşqin atəşinə yanır pərvanə,  
Gəzdirirsən bu çıraqı, nədəndi?

Yoxsulam, yanında varı görəndə,  
Xəstəyəm, bağında narı görəndə.  
Tərlan iqbalında sarı görəndə,  
Könlüm olur qəm otağı, nədəndi?

Qurban, bu dünyada gözəl çoxdu, çox,  
Hər birindən dəyib sinənə min ox.  
Sızıldar yaralar, eylərəm ox-ox!  
Demirsən sinənin dağı nədəndi?

## BƏS AĞLAMAZMI?

Eşidəndə mən Məcnunun sədasın,  
Tutub nalə dağı-daş ağlamazmı?  
Açıb görsə bu sinəmin yarasın,  
Kafər olsa, bağrıdaş ağlamazmı?

Yanar bağrim, kabab şisdə köz aqlar,  
Həsrət qalan gözlərinə göz ağlar,  
Saatda min, dəqiqədə yüz ağlar,  
Töküb rüxsarına yaş, ağlamazmı?

Qurban gah ah çəkər, gah da nalani,  
O nazlı, qəmzəli gözəllər hanı?  
Uçurub əlindən səyyad tərlanı,  
Görəndə ovlağı boş, ağlamazmı?

## YAXŞIDI

İnsana mərhəmət ola kəramət,  
Baxtila fərasət, kamal yaxşısı.  
Kişi atasının öz oğlu gərək,  
Loxmadan, nütfədən halal yaxşısı.

Tut nəzərdə sən bu çərxi-gərdişi,  
Gecəli-gündüzlü yazınan qışı,  
Arif olan özü bilər bu işi,  
Eləmək dərinindən xəyal yaxşısı.

İnsan oğlu, mütləq inan, yəqin bil,  
Mötəbər həqiqət əfsanə deyil.  
Firqeyi-şeytana nəsihət deyil,  
Təsir etməz zurna, qaval, yaxşısı.

Dağıtmə fikrini, itirmə huşu,  
Məhək seçər qəlpi, qızıl, gümüşü.  
Tamahkar sənətkar, bədnəzər qonşu,  
Heç deməz: camaat, mahal yaxşısı.

Qurban, yaz nəsihət, yadigar, ustad,  
Yaxşını, yamanı eyləyir isbat.  
Vicdansız kişiyyə həyasız arvad,  
Deyir: zəhmət pisdi, sığal yaxşısı.

## VAXTI

Bir canda ki ola sümük azarı,  
Oynar, durmaz zurna, dəf olan vaxtı.  
Yaxşı-yaman bilməz, danışar hədyan,  
Əqli sərsər olar, kef olan vaxtı.

Bağban bar bəsləsə, barı çox istər,  
Xəstə meyli-qarı, narı çox istər.  
Açgöz doymaz, dövlət-varı çox istər,  
Şadlanar dövlətə, nəf olan vaxtı.

Qurban, insan varmı dərdsiz, vərəmsiz,  
Mətləb yazmaq olmaz kağız, qələmsiz.  
Qul xətasız olmaz, ağa kərəmsiz,  
Bağışlar əlbəttə, səhv olan vaxtı.

### OLMAZ

Səyə salam vermək insafdan deyil,  
Əqrəbə, ilana sarışmaq olmaz.  
Silaha aldanmaq, əbəs öyünmək,  
Xaini-xəbisnən duruşmaq olmaz.

Təəccübəm bu qurğuya, bu fəndə,  
Nahaq yerə qəza salır kəməndə,  
Yazıq canım əhli-arif görəndə,  
Söyləyib dərdini danişmaq olmaz.

Qurbanam yamana qol qoyam çətin,  
Demərəm dünyada bir kəsin bədin,  
Dilim qadağandı, nə danış, nə din,  
Nə sərr açmaq, nə söz danışmaq olmaz.

### MƏN

Füqarə – mən, biçarə – mən, yazıq – mən,  
Bimürvət – sən, sitəmkar – sən, zalim – sən.  
Nə müddətdi didarına həsrətəm,  
Səbəb nədi soruştursan halım sən?!

İzzəti-şövkətim, həm abidərim,  
Yaqutı-əhmərim, dürrüm, mirvarım,  
Könlüm istəklisi, nuri-didərim,  
İqbalm, dövlətim, hər cəlalim – sən.

Yandırıb odlara alışdır məni,  
Gərdənə dolandır, sarışdır məni,  
Nolar bir dindirib, danışdır məni,  
Qurban quldu, qoy yanında qalım mən.

## GÖZLƏR

O süzgün baxışın əqlim apardı,  
Qəsd elər canımı can ala gözlər.  
Tel cilənib ay qabaqda görünür,  
Qələm qaş altından o ala gözlər.

Yanağıntək əhmər gül də görmədim,  
Ləbin kimi şirin bal da görmədim,  
İnan, billah, heç gözəldə görmədim  
Ola sənin kimi piyala gözlər.

Sədrin bağı-İrəm, bənzər cənnətə,  
Dəhan abi-kövsər, dönüb şərbətə.  
And verirəm İncil, Quran, Tövrətə,  
Qurbanı gətirmə zavalə, gözlər.

## QOŞA-QOŞA

Nazlı yar bağçanı seyr edib gəlir,  
Tutubdu dəstində gül qoşa-qoşa.  
Bad əsəndə zülfü bənzər sünbü'lə,  
Lalə yanağında xal qoşa-qoşa.

İki mələk gördüm, biri Sərvinaz,  
Yeriyəndə yerə eylər ərkinaz.  
Mələkmənəzər, şirindilli, xoşavaz,  
Düzülüb üzünə tel qoşa-qoşa.

Nələr gəldi bu Qurbanın başına,  
Rəhmin gəlsin gözlərimin yaşına.  
Bir dağ çəkdiñ ürəyimin başına,  
Bu dağı sinəmdən al qoşa-qoşa.

## VAR

Dinləyin sözümüz, arif olanlar,  
Söyləyim, bir neçə şikayətim var.  
Sərraf olub sözdən mətləb bilənlər,  
Dastanım, dəftərim, hekayətim var.

Bir insanda zülüm, bu zəhmət ola,  
Çətin ki dincələ, ya rahat ola;  
Mürvətdimi belə ədalət ola,  
Hər gündə bir məhşər qiyamətim var.

Möhnət odu yazıq canı yandırar,  
Dərdi-hicran hər insanı yandırar,  
Şəm şöləsi pərvanani yandırar,  
Gecə-gündüz yanmaq bir adətim var...

Qurbanam, can sənə qurban eylərəm,  
Qurğudan, yazıcıdan çox gileyliyəm,  
Səhralarda bir Məcnuni-Leyliyəm,  
Sinəmi yandıran qəm-möhnətim var.

## TƏCNİS

### MƏNİ

Tərlandı baxışın, gözün can alan,  
De çək qaynağına, di darə məni.  
Hərdən şölələnir o gül camalın,  
Tel deyir şanəyə: di darə məni.

Zülfərintək olmaz əqrəb, nə də mar,  
Çalmaq üçün yoxlayırsan nə damar?  
Qaşqabaqdan zəhər deyil, nə damar,  
Öldür, qoyma həsrət didarə məni.

Yar, gərdənin ər-ər kimi minalə,  
Bülbülə gül neylər olsa min alə.  
Bir canım var qəmzən istər min alə,  
Qurbanam, çəkdirəmə di darə məni.

## *DİVANI*

### GEDƏR

Bu cahanda istədiyim mehriban əldən gedər,  
Taci-taxtı, cahı-cəlal, şövkət-şan əldən gedər.  
Bel bağlama bu fənaya, hərgiz etmə etibar,  
Bir nəfəsdir, bir qəfəsdir, cismi-can əldən gedər.

Yerə, göyə qərar qoyan, qadırı-sübhanı bil,  
Hər kəsə yoldaş olmayan, yaxşı dostu tanı, bil.  
Əyrilərə qurulacaq ədalət divanı, bil,  
Namərdlərə olmaz onda bir güman, əldən gedər.

Qurban deyər bəndəsindən bir xalıq üz göndərə,  
Qurğusunu yana əyə, çərxini tez döndərə,  
Arifə bircə işaret, nə lazım söz döndərə,  
Bir nadan mətləb qanınca, yüz qanan əldən gedər.

# AŞIQ MEHDİ

(1838-1905)

## *GƏRAYLI*

### SƏNSİZ

Dilbəra, sən gövhərkansan,  
Mərcanı neylərəm sənsiz?  
Cahanda mətləbim sənsən,  
Cahanı neylərəm sənsiz?

Əyər olsa yüz üzü gül,  
Danışsa da yüz şirin dil,  
Könül olmaz yenə mayıl,  
Mən anı neylərəm sənsiz.

Mehdinin dilbəri sənsən,  
Dilinin əzbəri sənsən,  
Sərdarı, sərvəri sənsən,  
Soltanı neylərəm sənsiz.

## *QOŞMALAR*

### OLA

Gözəl, hərcayıyə gözəl deməzlər,  
Gözəldə xoş nişan, ay qabaq ola.  
Danışanda şirin-şirin danışa,  
Ağzı, dili nazik, bal dodaq ola.

Əylənin yanında sırrın danışa,  
Süzgün-süzgün baxıb narın danışa,  
Danışanda elə dərin danışa,  
Ariflər yanında xəfdamaq ola.

Sərv tək qaməti xub ola bəstə,  
Gərdənində zülfü dəstəbədəstə,  
Ucları tökülə ayağı üstə,  
Sərasər əndamı ağ, yuşmaq ola.

Mehdi deyər, ola dodağı püstə,  
Sədrində baş vermiş yeni rubəstə,  
On dördündə ola gözəl nörəstə,  
İşin, gücün onnan oynamaq ola.

### AĞLARAM

O sərv qamətin, əmbər tellərin,  
Tamaşası yada düşdü, ağlaram.  
Hicran ələmində xədəng oxları,  
Dəmbədəm bağrimı deşdi, ağlaram.

Ah çəkibən ciyərimi sökməkdən,  
Yaş yerinə gözlərim qan tökməkdən,  
Bir gözəlin həsrətini çəkməkdən,  
Ömür getdi, günlər keçdi, ağlaram.

Günbəgün artıbdır möhnətim, dərdim,  
Eşq ilə boyandı çöhrəyi-zərdim,  
Mehdiyəm, gözüməndə qan oldu mərdim,  
Qanlı yaş başından aşdı, ağlaram.

### GEDİRSƏN

Sallana-sallana gedən nazənin,  
Nə dönübsən bədir aya gedirsən?  
Eşq əhlinin yenə cavan canını,  
Nə salıbsan yüz qovğaya, gedirsən?

Yanaqların oxşar gülü xəndana,  
Dodaqların oxşar ləlü-mərcana,  
Camalın tən edər Yusif Kənana,  
Nə dönübsən məhliqaya, gedirsən?

Sən gedirsən, canım gedir dalınca,  
Ay qız, səndən heç doymaram ölüncə?  
Gedirsən gözlərəm, ha sən gəlincə,  
Bir vədə ver, nə il, aya gedirsən?

Naz ilə yanından ötmə Mehdinin,  
Şad könlünü qəmnak etmə Mehdinin,  
Gözü görə-görə getmə Mehdinin,  
Tut qolundan at dəryaya, gedirsən?

### Dİ DANİŞ

Uca boylu, qəddi nazik Münəvvər,  
Ala gözlü mehribanım, di danış.  
Sən danışsan mənim könlüm şad olar,  
Mürvət eylə çıxdı canım, di danış!

Bayğu gələr, məskən salar sənə yar,  
Sən hurisən, sən pərisən mənə yar,  
Sən çor deynən, mən can deyim yenə yar,  
İnsafa gəl zərəfşanım, di danış!

Mən Mehdiyəm, gözlərimin ha yaşı,  
Səgrəqiblər artıq desin ha yaşı,  
Ağlamaqdan gözlərimin ha yaşı,  
Çürüdübdür giribanım, di danış!

## MOLLA CUMA (1854-1920)

### *GƏRAYLILAR*

#### QABAĞINDA

İsmi-Pünhan yazılıbdır,  
İsmi əzəm qabağında.  
Qəndi-şəkkər əzilibdir,  
Ol sənin bal dodağında.

İncə belin surahlanır,  
Xumar gözün gümrəhlanır,  
Bəyaz xallar fərəhlənir,  
Gülə nisbət yanağında.

Cumanın şahi sərdarı,  
Elə, günə havadarı,  
Bir qədəm bas bizi sarı,  
Bərəkət var ayağında.

#### ZÜLFÜN

Hər səhərdən sıqallayıb,  
Cərgə düzdün yüzə zülfün.  
Gah darayıb, gah yağlayıb,  
Xoş göstərdin gözə zülfün.

Zülfün kəməndin atmağa,  
Gecə-gündüz oynatmağa,  
Müştəriyəm, gəl satmağa,  
Birin allam yüzə zülfün.

Zülfün çəkəndə şanaya,  
Dönüb yaşılbəş sonaya,  
Batırıban əl xinaya,  
Boyadıbsan tazə zülfün.

Zülfün kimi ilan olmaz,  
Şair sözü yalan olmaz,  
Burda qədrin bilən olmaz,  
Dur, aparaq bizə zülfün.

Zülfün gərdəninə yayıb,  
Görənləri bihuş qoyub,  
Molla Cuma tərif deyib,  
Götürübdür sözü zülfün.

### *QOŞMALAR*

#### PEŞKƏŞDİR

Bir zülfü ənbərə, qaşı peykərə,  
Bir gözü xumara canım peşkəşdir.  
Bir ruxi-əhmərə, yüzü qəmərə,  
Bir dişi gövhərə canım peşkəşdir.

Bir ləbi şirinə, dili şekerə,  
Bir sinə mərmərə, şahı heydərə,  
Bir qəddi ərərə, tazə növbərə,  
Bir belə dilbərə canım peşkəşdir.

Bir ismi əzbərə, əndamı tərə,  
Bir cavan bəstərə, gözəl düxtərə,  
Bir əşki əxtərə, çox sitəmkarə,  
Cumayam, aşkara canım peşkəşdir.

#### DEMİŞƏM

Həsrətin çəkdiyim, gəl, gözləyirəm,  
Zülmlə hicrana qəhər demişəm.  
Mən sənin vəsfini qərib ellərdə,  
Hər axşam oxuyub, səhər demişəm.

Qaşların qələmdir, gözlərin büllur,  
Dodağın meyindən badələr dolur,  
Yanağın qönçədir, əl dəysə solur,  
Üzünə, alnına qəmər demişəm.

Dişlərin incidir, dürdür, zəbərcət,  
Dəhanın şirindir – bal ilə şərbət,  
Ol dilin, damağın şəkərə nisbət,  
Sinənin üstünə mərmər demişəm.

Yaxın dur, boynuna qolum dolayım,  
Sinənin üstündə bihuş qalayım,  
Ol nazik canına köynək olayım,  
Sərvi tək qəddinə ər-ər demişəm.

Dolanım başına, bugda rəngli yar,  
Tapmaram dünyada sənə barabar,  
Cumayam, eşqinə oldum giriftar,  
Hansı gün ayrılsan məhşər demişəm.

## DİDARINA

İsmi Pünhan, ol gözəllik səndə var,  
Şux qəzəl danışır dil didarına.  
Süsən-sünbü'l, lalə, nərgiz bağda var,  
Heç biri bənzəməz gül didarına.

Dostdan dönmək layiqmidir şanına,  
Məhəbbət həşiri dursun canına,  
Hər yetən eğyarı qoyma yanına,  
Qorxuram dəydirdə əl didarına.

Sərində sövdadır həzar Cumaya,  
Yığıbsan dərd-qəmi, azar Cumaya,  
Bir busə verginənizar Cumaya,  
Bu məzлum aşiqdır bil didarına.

## BU YERLƏR

Mat qalmışam bu fələyin işinə,  
Qumral gözlüm səkən yerdə bu yerlər.  
Sərxovlanıb, dönüb tavuz quşuna,  
Canıma od tökən yerdə bu yerlər.

Bahar fəsli imrağ kimi çağlayıb,  
Eşq oduna cigərimi dağlayıb,  
Mənsur kimi qollarımı bağlayıb,  
Məni dara çökən yerdə bu yerlər.

Molla Cuma, baxma, düşər gülə tər,  
Dərdim çəkməz dəvə olsa yüz qatar.  
İsmi Pünhan Şeyx Sənandan beş betər  
Əlif qəddim bükən yerdə bu yerlər.

## KİMDİR?

Ey ağalar, sizdən xəbər sorayım,  
Dərdimə dərd qatan burada kimdir?!  
Siz allah, göstərin onu görəyim,  
Qəlbimi saxlayan qarada kimdir?!

İkimiz danışaq, siz qulaq asın,  
Görün zəhmətimi, eşqin bəlasın.  
Alıban başına yarın sövdəsin  
Nahaq bədnəm olan arada kimdir?!

Yüz dərman tapıldı çarəmdən qeyri,  
Yüz dərdlər sağaldı yaramdan qeyri,  
Fərhad ilə Məcnun, Kərəmdən qeyri,  
Cuma tək yetməyən murada kimdir?!

## *DİVANI*

### KÜSMÜŞƏM

İsmi Pünhan, mən ki səndən əzəl başdan küsmüşəm,  
 Xumar gözdən, ay qabaqdan, qələm qaşdan küsmüşəm.  
 Üstdən əziz bayram ötdü, gəlib təmənnəşmədin,  
 İncə beldən, sərvi boydan, al qumaşdan küsmüşəm.

Gün görərmi bu dünyada mən kimi dərdə düşən,  
 Eşq odundan köynək geyib, içərdə bağıri bişən,  
 Öz yarını yad eyləyib özgələrlə danışan  
 Bal dəhəndən, şux zəbandan, inci dişdən küsmüşəm.

Molla Cuma hicran çəkir, hal-əhvalın sormursan,  
 Xidmətində qulam deyir, nəçün layiq görmürsən,  
 Sail olub yalvarıram, bircə busə vermirən,  
 Onun üçün tər buxaqla mərmər döşdən küsmüşəm.

### *MÜXƏMMƏS*

#### BƏS NƏDİR?

Yar, sənin hilal qaşın kaman deyilmi, bəs nədir?  
 Ox kimi kirpiklərin peykan deyilmi, bəs nədir?  
 Lalə tək yanaqların taban deyilmi, bəs nədir?  
 Süzlür ol gözlərin, məstan deyilmi, bəs nədir?  
 Dişlərin inci, sədəf, mərcan deyilmi, bəs nədir?

Yanıram atəşinə, odun mənə çox güc eylər,  
 Sərimə sevda verib bu başımı bil gil eylər,  
 Eşqinə düşən sənin ölməsə də, tez qocalar,  
 Barı bir insaf edib, qoltuğuna al gecələr,  
 Xəstəyə bir cüt narın dərman deyilmi, bəs nədir?

Bir para axmaq adam bu dünyada mal cəm eylər,  
Yarı sən tək olmasa, nə gün görər, çox qəm eylər.  
Nicatı var ol kəs sənnən sabahatan dəm eylər,  
Hərdənbir seyrə çıxar, köynək altdan ağ məmələr,  
Kəşt üçün mərmər sinən meydan deyilmi, bəs nədir?

Maşallah, göz dəyməsin, göyçəyişən göyçəklərin,  
Necə ki, artıqdı gül, yanlarında çəpəklərin,  
Düzüban sərmə kənar bəzəyibsən ləçəklərin,  
Açıqlı şahmar kimi, qıvrılıbdır birçəklərin  
Qorxuram dişlər üçün, ilan deyilmi, bəs nədir?...

Yazığam, ey sevdigim, uzığa atma daşımı,  
Ağladım leyli-nahar tökməginən göz yaşımı,  
Yüz cüre mahna edib tərsə salırsan işimi,  
Ya yetir muradımı, ya yixıban kəs başımı,  
Yolunda Molla Cuma qurban deyilmi, bəs nədir?

## **ZODLU USTA ABDULLA** (1865-1943)

### ***GƏRLAYLILAR***

#### **GƏLİRƏM MƏN**

Ala gözlü, nazlı dilbər  
Dedi: dur get gəlirəm mən.  
Dedim: ay qız, dərdim çoxdu,  
Dedi: dərman bilişəm mən.

Göldən uçurdum sonanı,  
Bu yerdə qoydum binanı,  
Gündə gördüküm cananı,  
Görməyəndə ölürem mən.

Bağçalarda barım ola,  
Alma, heyva, narım ola,  
Bir dərd bilən yarımla ola,  
Ona qurban oluram mən.

Vəfasız olmaz yalanın,  
Ağlı olmaz çox gülənin,  
Abdullayam dərd bilənin,  
Yüz il keçsə quluyam mən.

#### **VAR DEMƏKDI**

El nəzəri üstündəsə,  
Sənə dövlət, var deməkdi.  
Baxma düşüb dən saqqala,  
Dağ başında qar deməkdi.

Kəc baxarsa sənə zaman,  
Dözməlisən ovsanmadan,  
Qəfəsdəsə tülək tərlan,  
Oylağında sar deməkdi.

Fikir vermə hədyan sözə,  
Şəfa verər elm gözə,  
Babalardan qalan bızə,  
Namus, qeyrət, ar deməkdi.

Şər işlərdən gəl ol qıraq,  
Həqiqət axtaran qoçaq,  
Qulağınlə eşit ancaq,  
Ya gözünlə gör deməkdi.

Sənətkarın var hörməti,  
Çəkməz kimsədən minnəti,  
Kimin olsa səxavəti,  
Mövlam ona yar deməkdi.

## YERİ

Bir zamanlar at oynadıb,  
Gəzdi bəylər bizim yeri.  
El oyandı bu qəflətdən,  
Heç qalmadı dözüm yeri.

Lenin kimi var köməyim,  
Haqdan düzəldi diləyim,  
İşiq tapıbdır eynəyim,  
Yaxşı seçil gözüm yeri.

Yerdən duman çəkilibdi,  
Torpaq bize əkilibdi,  
Qaçaq-quldur çəkilibdi,  
Bir dolanım, gəzim yeri.

Qırdıq bəyi, tutduq xanı,  
Onlardan göstər bir hanı?  
Sən gəl dindir Abdullanı,  
Yaxşı ötür sözüm, yeri.

## NEYNİM?

Ay ağalar, ay qazılar,  
Mən bu dərdə dözüm, neynim?  
Düşdüm qəmin dəryasına,  
Qəvvəs olum üzüm, neynim?!

Dərdim olubdu ziyada,  
Bir yetən yoxdur fəryada.  
Arsız, qəmli bu dünyada  
Heç bilmirəm gəzim, neynim?!

Abdulla düşüb azara,  
Dərdi yetib səd-hazara.  
Qoyan yoxdur bir məzara,  
Öz əlimlə qazım, neynim?!

## LAYIQDIMI?

Mənim kimi bülbül olmaq  
Güllərinə layıqdımı?  
Aşığı sürgün eyləmək  
Ellərinə layıqdımı?

Köynəyin humayın ağı,  
Həşyəsi cənnətin bağı,  
Sinəmə çəkirsən dağı,  
Əllərinə layıqdımı?

Ağladırsan, güldürürsən,  
Eynim yaşın sildirirsən,  
Abdullanı dindirirsən,  
Dillərinə layıqdımı?

## ARASINDA

Səhərdən sərvi boylunu  
Gördüm bağlar arasında.  
Tütünüm ərşə dayandı,  
Yandım yağlar arasında.

Yandım yetirən olmadı,  
Mətləb bitirən olmadı,  
Öldüm, götürən olmadı,  
Qaldım ağlar arasında.

Eşqin firqətindən çasdım,  
Qəza tutdu mən dolaşdım,  
Məcnun kimi dağdan aşdım,  
Gəzdim dağlar arasında.

Abdullayam, dərdim çoxdu,  
Məni sirab edən yoxdu,  
Xəstə düşdüm dərman yoxdu,  
Neçə sağlar arasında.

## DİLBER

Bir ərzim var qulluğuna  
Ay xalları qoşa dilbər.  
Xəstə canım qurban olsun  
Həmi gözə, qaşa, dilbər.

Ağlamışam gülməmişəm,  
Göz yaşımı silməmişəm,  
Qədrini mən bilməmişəm,  
Yeni düşdüm başa, dilbər.

Siyah zülfəri kəmənddi,  
Yarın dodaqları qənddi,

Dərdiməndsən, dərdimənddi,  
Yaşa dilbər, yaşa dilbər.

Axır gözün qanlı yaşı,  
Nə qohumu, nə qardaşı,  
Qürbət eldə fağır başı,  
Dəydi daşdan daşa, dilbər.

Eynim sənsən, qanım sənsən,  
Din ilə imanım sənsən,  
Cəsədimdə canım sənsən,  
Ərkim çatar başa, dilbər.

Abdullayam, çox ağladım,  
Sinəm başını dağladım,  
İşminə dastan bağladım,  
Görün, gəlib xoşa, dilbər.

### *QOŞMALAR*

#### TƏKİ

A beymürvət, cavan qəddim əyibsən,  
Alıbsan canımı alası təki.  
Qələm qaşın, ay qabağın, gül üzün  
Açılib dağların lalası təki.

Dal gərdənə həmayıllar taxıbsan,  
Qaşa vəsmə, gözə sürmə yaxıbsan.  
Müjgan oxun sinəm üstə çaxıbsan,  
Alıbsan Xeybərin qalası təki...

Baxtimın qapısın bağlar qoyubsan,  
Çəkib sinəm üstə dağlar qoyubsan,  
Sən ki Abdullanı ağlar qoyubsan,  
Çəkirəm Kərəmin nalası təki.

## QAYITDI

Bir maral balası, tərlan cilvəli,  
Gəldi məni gördü, baxdı, qayıtdı.  
Pünhanı göstərdi gül camalını,  
Tər üzünə şəbnəm yaxdı, qayıtdı.

Mən görmüşəm gözəllərin çoxunu,  
Amma olmaz belə boyu-buxunu.  
Müjganından çəkdi xədəng oxunu,  
Yaralı sinəmə çaxdı, qayıtdı.

Gözləyərkən gözlərimə sataşdı,  
Mürdə canım eşq oduna tutuşdu.  
Utanıban qiya baxıb ötüşdü,  
Abdullanın cismən yaxdı, qayıtdı.

## OLAN VARMI?

*Aşıq Ələsgərin vəfati münasibətilə*

Arifi-müəzzzəm, ey nuri-eynim,  
Mənim təki ömrü bad olan varmı?  
Qohumdan, qardaşdan, dostu-aşnadan,  
Xəyalı dolanıb yad olan varmı?

Hər kəs özü mətləbini qanmayan,  
Dünya cifəsini səhl sanmayan,  
Fələk əli dəyib çərxi dönməyən  
Ləzzəti dahanda dad olan varmı?

Dağlar qan ağlayır düşüb borana,  
Daha bundan sonra çətin yarana,  
Göyçə qana batsın qaldı virana,  
Daha Ələsgər tək ad olan varmı?

Mənim üçün nə ata var, nə ana,  
Arif gərək bu mətləbi tez qana,  
Minək qəm atına, çıxaq cahana,  
Görək bu dünyada şad olan varmı?

Hac Əliş ağanı talan elədin,  
Səməd bəyi gördün yalan elədin,  
Bizi viran bağa bağban elədin,  
Qan ağla, sizilda ha, dolan varmı?

Günbəğündən bağlayıram qəm, vərəm,  
Könül sakit olub heç tapmir aram.  
Nə Şirin, nə Fərhad, nə yaziq Kərəm,  
Abdulla tək cismi od olan varmı?

## MƏNƏM

Arif məclisində, qanan yanında,  
Hər sözü dillərdə yayılan mənəm.  
Eşqin atəşidi yanın canımda,  
Qəza qamçılığın döyünlən mənəm.

Taqət olmaz qəriblərin dizində,  
Mürvət olar mərd ığidin özündə,  
Səksənində, doxsanında, yüzündə,  
Qəflət yuxusundan ayılan mənəm.

Yatmış idim baxtım məni oyatdı,  
Qəzanın qədəri kəməndin atdı,  
Mahalim Göyçədi, sakınım Zoddu,  
Sənətkar Abdulla deyilən mənəm.

## NİŞANASI

Duman, çiskin qalxdı ərşि-سےmaya,  
Görünmür gözünə dağ nişanası.  
Əcəl gəlib, ömür gedib fənaya,  
Yoxdur bu yerlərdə ağ nişanası.

Duman, çiskin məni qara yetirdi,  
Çəkdi Mənsur kimi dara yetirdi,  
Müxənnət cismimə yara yetirdi.  
Yoxdu bədənimin sağ nişanası.

Fələk bərham etdi, pozdu növraqı,  
Dağ üstən çəkibdi sinəmə dağı,  
Bülbül fəğan edər, dolanar bağı,  
Görəndə gül üstə zağ nişanası.

Dastan olum, necə düşüm dillərə,  
Məcnun kimi fələk saldı çöllərə,  
Yandı qara bağrim döndü küllərə,  
Yoxdu ürəyimdə yağ nişanası.

Abdullayam, əlim əldən üzüldü,  
Seyrəqublar dörd yanına düzüldü.  
Fələk vurdu, növraqımız pozuldu,  
Yoxdu gülşənimdə bağ nişanası.

## EYLƏSİN

Bir kimsə yox izhar edəm dərdimi,  
Deyəm durub mənə dərman eyləsin.  
Rəhm qılsın bu aşiqin halına,  
Şikəstə könlümü xəndan eyləsin.

Gecə-gündüz çağırıram mən tarı,  
Könlüm mətləbini sən yetir bari.

Hər kimin ki, vardı vəfali yarı,  
Şirin canı ona qurban eyləsin.

Mən fəqirə çox eylədin sitəmi,  
Günbəgün artırdın möhnəti, qəmi,  
Xar olubdu qızılgülün həmdəmi,  
Şeyda bülbül ahı-fəğan eyləsin.

Sənə qurban olum, gözellər xubu,  
Mina gərdən, sinə mərmər, qədd tubu,  
Bir aşiqin ayrı düşsə məktubu,  
Yaxa yırtınsın dildə giryan eyləsin.

Ağ üzə düşübdü siyah xalları,  
Əcəb açılıbdı qönçə gülləri,  
Sənətkar der müşki-ənbər telləri,  
Töksün sədri üstə əfşan eyləsin.

## GÜLƏ-GÜLƏ

Uca boylu, şirin dilli bəxtəvər,  
Qalırsan qaydına qal gülə-gülə.  
Gecə-gündüz mən çəkirəm ahı-zar,  
Alırsan canımı al gülə-gülə.

İnciyəm gözəlin beyilqarından,  
Hazar müxənnətin etibarından,  
Hicran sənətindən, qəm anbarından,  
Yükləyibsən mənə bol gülə-gülə.

Əyləşəydim, yar yolunda qalaydım,  
Yalvaraydım, bir könlünü alaydım,  
Abdullayam, bir az cavan olaydım,  
Salaydım boynuna qol gülə-gülə.

## ZÜLFLƏRİN

O qızıl şanamı alıb dəstinə,  
Nazik əllərinlə dara zülfərin.  
Çin-çin eylə dal gərdənə həmayıl,  
Məlhəm eylə, bağda yara zülfərin.

Gözəl, görməmişəm belə bir maya,  
Qoy söz deyim, a gərdəni minaya,  
Camalın bənzətdim günəşə, aya,  
Saldı məni ahı-zara zülfərin.

Bu baxışın neçə canlar alacaq,  
Almasa da qeyri hala salacaq,  
Şahmar kimi çoxlarını çalacaq,  
Nə göyçək yaraşır qara zülfərin.

Mələklər şahısan, behişt hurisi,  
Elə bildim sənsən göylər pərisi,  
Bədirlənmiş aydı üzün şöləsi,  
Rəhm qılsın günahkara zülfərin.

Sənətkar Abdulla oldu divana,  
Kafər görəsə o da gələr imana.  
Mən ata, sən bala, düşmə gümana,  
Çəkdi məni bu bazara zülfərin.

## YAVAŞ-YAVAŞ

Səhərdən bir gözəl oxladı məni,  
Dağıldı üzünə tel yavaş-yavaş.  
Dedim bir kərəm et, dərdimi deyim,  
Qoymadı açmağa dil yavaş-yavaş.

Əllər incə, tellər incə, dil incə,  
Canım çıxdı dəsdinə gül verincə,  
Cəfa çəkib böylə gözəl görünçə,  
Mən deyim halımı bil yavaş-yavaş.

Böylə gözəl doğmuyubdu anası,  
Dağlar maralıdı, çöllər ahusu,  
Budur Abdullanın səndən arzusu,  
Bir əyləş yanında, gül yavaş-yavaş.

### XANIM

Dürdanəsən, xoş gəlibəsən cahana,  
Qaşların bənzəyir cahana, xanım.  
Söylərəm vəsfini bil ki, hər yana,  
Daşib qərq etməsin ümməna, xanım.

Bəxtəvər xəlq edib səni yaradan,  
Bəzəyin, düzəyin şaldan, xaradan,  
Silkənib sonatək çıxsan aradan,  
Elə bil gələrəm imana, xanım.

Mənim can deməyim layiqdi sana,  
Büllur buxağından pay çıxar mana.  
Bu qoca vaxtında gəlləm imana,  
Abdulla yolunda divana, xanım.

### AĞLAMA

Nə sevda tapıbsan, divanə könlüm,  
Əlbət gedənlərin gələr, ağlama,  
Yaradan yar olar, bir nəzər salar,  
Nabələd yolları bular, ağlama,

Nə gəzə bilmirsən, dözə bilmirsən,  
Oxuya bilmirsən, yaza bilmirsən.  
Tutub səni qəhri-qəza bilmirsən,  
Ağlayanlar bir gün gülər ağlama.

Bu gen dünya Abdullaya dar olsa,  
Zərrəcən nəzəri xirdigər olsa,  
Eyni yaşı çeşmələrdən car olsa,  
Bir gün göz yaşını silər ağlama.

## BİLƏ

Hər yetən gözələ gözəl demərəm,  
Gözəl odur yar qədrini yar bilə.  
Bülbül güldən ötrü bağı dolanır,  
İnsaf deyil ləzzətini xar bilə.

Şeyda bülbül yuvasından çəşanda,  
Eynim yaşı mövca gəlib coşanda,  
Sevgi sevgisindən ayrı düşəndə,  
Sağlığı canına ahızar bilə.

Hər kəs özü çəkər xəcalətini,  
Görmədim namərdin ədalətini,  
Dost gərək dostunun əmanətini,  
Saxlaya yanında, yadigar bilə.

Bil, Abdulla dəryalara dalıbdı,  
Şikəstə könlünü zülmə salıbdı,  
Aşıq qardaş, əlac sənə qalıbdı,  
Dost gərək dostunu ümidvar bilə.

## YOL KƏNARINDA

Səhər şikarında çıxdı qarşımı,  
Bir cüt gözəl gördüm yol kənarında.  
Bülbül güldən ötrü bağı dolanır  
Ömrünü qoyubdu gül kənarında.

Məhbəs edir göydə gəzən quşları,  
Dağıdır xəyalı, alır huşları.  
Ucu əbrişimli siyah saşları.  
Cığa pərvazlanır tel kənarında.

Bağban olan gül becərər bağlarda,  
Xəstə olan gözü qalar sağlarda,  
Ovçu olan gedər gəzər dağlarda,  
Abdulla dolanır el kənarında.

## QARIŞAR

Mərdlərin içindən seçin namərdi,  
İlqarsızdı gedib elə qarişar.  
Kökündən çıxardin qara tikarı,  
Hayifdi, ətirli gülə qarişar!

Alçaq adam qarışdırar aranı,  
Bayquşda adətdi sevər viranı.  
Odun sayma qarağanı, turanı,  
Yandırsan, köz olma, külə qarişar.

Ağac bəlli olar yaxşı barndan,  
İyidlər seçilər düz ilqarından,  
Abdulla, qal qurma dağlar qarından,  
Yazda gün əridər, selə qarişar.

## YAVAŞ-YAVAŞ

Ala gözlüm, halallaşaq ayrılaq,  
Yadıma düşübdü el yavaş-yavaş.  
Can ayrılır, cəsəd qalır viranə,  
Aç siyah zülfünү, yol yavaş-yavaş.

Götürüb dəstinə gəzdirsən ağı,  
Mən olmuşam ala gözün dustağı,  
Məhşər, qiyamətdi ayrılıq çağı,  
Dolansın boynuma qol yavaş-yavaş.

Sərinə qoyubsan qızıldan tacı,  
Düşüb Abdullanın bil ehtiyacı,  
Müddətdi xəstəyəm, dahanım acı,  
Süzülür ləbindən bal yavaş-yavaş.

## **TƏCNİSLƏR**

### **YAD AĞI GƏZƏR**

Səyyad olan sehrə çıxar səhraya,  
 Ya tərlan axtarar, ya dağı gəzər.  
 Eşqin atəşini salar canına,  
 Çekər sinəsinə ya dağı gəzər.

Dildə zikr eyləyən sinaya gələr,  
 Ayaqdan can çıxar sinaya gələr,  
 Əzrayıl qeyznən sinaya gələr,  
 Yığılan qəssallar yad ağı gəzər.

Dağda sehr eyləyən şir indi hanı?  
 Dahanda ləzzəti şirindi hanı?  
 Sənətkar axtarır: Şirindi hanı?  
 Qatar ləzzətinə yad ağı gəzər.

### **A YAĞI ZÜLFÜN**

A bimürvət, məni candan eylədin,  
 Göründü gözümə a yağı zülfün.  
 Baş dayanar, qəhri çoxdur dünyada,  
 Toxunsa yandırar ayağı zülfün.

Fərhad cəfa çekdi Şirin yerində,  
 Ürbah dura bilməz şirin yerində,  
 Şirin ixtilatın şirin yerində,  
 Qatdı şərbətinə ay ağı zülfün.

Köcdü yaylaqlara qarabağlı yar,  
 Əsər gəldikləri qara bağlayar,  
 Dost arılsa dostu qara bağlayar,  
 Çekər al üstündən ay ağı zülfün.

Abdullayam, yönüm düşdü hər yana,  
Pərvanə tək eşq oduna hər yana,  
Siyah zülfün san çəkikdir hər yana,  
Coşub əbru kimi ay ağı zülfün.

### SİN ƏSƏR

Oyaq isən çək xədəngin ayağa,  
Əlikdisə gəldi-keçdi sin əsər,  
Eynim yaşı leysan təki ayağa,  
Can ayrılar, cəsəd gedər, sin əsər.

Ərşdən aşağıya enəndə yana,  
Eşq atəşi cana enəndə yana,  
Əzrayıl qeyznən enəndə yana,  
Alişar cəsədin yanar sin əsər.

İgid gərək şər işlərdən səksənə,  
Qədd əyilsə, deyəcəklər sək sənə,  
Sənətkarın sini keçir səksənə,  
Şər sərinə gətirəcək sin əsər.

### YARAĞINI SƏN

Səhər şikarında, sehri-gülşənə,  
Alıbsan dəstimin yarağını sən.  
Şirin danışanda, şirin güləndə.  
Qatırsan şərbətə yar ağını sən.

Mərdin möclisində nə danəsidi,  
Mürgün dahanında nə danəsidi,  
Dost dostdan sərrini nə danəsidi  
Deyərsən sözünün yar ağını sən.

Həqiqi dostunu sina gedəndə,  
Seyrağib gərdəni sina gedəndə,  
Sənətkar Abdulla sina gedəndə,  
Ümid var verəsən yar ağını sən.

### NİYAZDI

Bihudə dolandım, əfsanə gəzdim,  
Canım dost yolunda leylini yazdı.  
Etibar kəsilib, ilqar pozulub,  
Əvvəlki məhəbbət, Leyli, niyə azdı?

Qəmər qan ağladı, neştər yeridi,  
Yaram sizildiyir, neştər yeridi.  
Leylinin qoluna neştər yeridi,  
Məcnun qanı çöldə Leylini yazdı.

Dost olan dostunu çəkmədi dara,  
Al şanani siyah zülfün di dara,  
Həsrət qoymagınən didar didara,  
Görən dost rahindən Leyli niyə azdı?

Həyyi çəkib daldalanma sən ara,  
Həqiqi dostunam, kəsmə sən ara,  
Abdullanın xəyalını sən ara,  
Gəzir şəms təki Leylini yaz di!

### DƏYDİ

Qafıl bir ox atdın, keçdi sinəmdən,  
Dərindən cismimə a yara dəydi,  
Pəhləvan gəzirdi meydan içində,  
Keçdi pəhləvandan ayyara dəydi.

Gecə uzun, təbi nazik yaralı,  
İnsaf deyil, qurma mənə yar, ali,  
Yar incisə, yar könlünü yar ali,  
Bilmirəm nə dedim a yara dəydi.

Yaxşı dostun xəyalını, ay ara,  
Həftə dedin, necə keçdi, ay ara,  
Təbib qarşı gəlsə yetər a yara,  
Təbib qarşı gəldi, a yara dəydi.

Düzdürüsən dahanına yar, inci,  
Al xəncəri, bağrim başın yar, inci,  
Abdulladan olmaz sana yar, İnci,  
Səyrəqiblər vurdu, ay ara dəydi.

### YÜZ DƏRƏDƏ

Aman gözəl, əlac eylə dərdimə,  
Səndən ötrü mən düşmüşəm yüz dərdə,  
Ləblərindən özgə şəfa bilmərəm,  
Əgər gəlsə mən xəstəyə yüz dər də.

Xallarında can quşuna ya sərdən,  
Harda görsən hazar eylə yasərdən,  
Səni görçək ağlım getdi ya sərdən,  
Divanə tək gözüm qaldı yüz dərdə.

Abdullaya göstərginən bağlı sən,  
Tax boynuma gülabatın bağlı sən,  
Naz ilə gir, seyr elə gəl bağlı sən,  
Süsən-sünbü'l qönçə gülü yüz dərdə.

### YARALA MƏNİ

Bir ərzim var qulluğuna, rəfiqim,  
Gör necə çəkibdir yar ala məni.  
Od tutub cismimdə yanar atəşlər,  
Seyrquqlar qoymur yar ala məni.

Eyləyibsən gül rəngimi sarı sən.  
Tərlan oylağına qoyma sarı sən,  
Təbibimsən qollarımı sarı sən,  
Demədim neştər vur yarala məni.

İyidin varındı, üz ağrı gördüm,  
Qəvvas dəryalarda üz ağrı gördüm,  
Abdullayam, yaxın-uzağı gördüm,  
Görmədim tifil tək yar ala məni.

### SAYAD ƏMMƏNİ

Ovçusan gəzirşən dağ damanında,  
Şən allah öldürmə sayadəm məni.  
Mən gəzirəm Leyli-Məcnun ünündə.  
Salma nəzərindən, say adəm məni.

Gəzdim, seyr eylədim adəm içində,  
Dəryayı-mühitəm adəm içində;  
Sayıl olub gəzsəm adəm içində,  
Seçər el içində say adəm məni.

Abdullayam, qaldım yasin içində,  
Yaradan saxlaşın yasin içində,  
“Əlif”, “lam” oxudum yasin içində,  
Yetişdim, öyrəndim, sayad “əmmə”ni.

### HASİNİ

Cavan ömrüm getdi badi-fənaya,  
Bundan belə dilim desin ha sini.  
Ömür başa yetib, dil tərk olubdu,  
Axtarıram ha, sıratı, ha sini.

Mərd iyidlər el içində qaladı,  
Eşq atəsi səngimişdi, qaladı,  
İyid ölsə bu dünyada qaladı.  
Müxənnətlər gözləyəcək ha sini.

Abdullayam, el içində azadəm,  
Bax, nə qulam, nə nökərəm, azadəm,  
El içində kişi çıxar az adəm,  
Namərd olan ha incəli, ha sini!

## YAY İNDİ

Ovçusan durubsan ov bərəsində,  
Qur tələni maral keçdi yayındı.  
Əlif qəddin, ay qabağın, gül üzün,  
Cəllad qaşın çəkilibdir yay indi.

Ərş üzündə gün dolanıb üzərmış,  
Müxənnətin dolandığı üzərmış,  
Dərdin məni incəldəmiş, üzərmış,  
Ya bu gündü, ya sabahdı, ya indi.

Abdullayam, qayıł oldum ay aza.  
Katib gərək mənim dərdim a yaza.  
Zimistanda ilqar verdin a yaza,  
A bimürvət, gözləyirəm yay indi.

## OYANAM İNDİ

Könül quşu pərvaz etdi qəfəsdən,  
Çəkdi səməndini o yana mindi.  
Müntəzirəm gözü yolda qalmışam,  
Bağlaşan gözlərim, oyanam indi.

Kafi lama çalsan çıxar bir sinə,  
Min əyaqdən, müddəsindən birsinə  
Gər qoysalar mənnən onu bir sinə,  
Bəlkə bu qəflətdən oyanam indi.

İgid gərək eşq içində az qala,  
Eşq atəşi səngimişdi, az qala,  
Gür sinəyəm canım gedir az qala,  
Bimürvət demir ki, oyan, əm indi.

Abdulla qurbətə düşəndə yana,  
Eşq atəşi cana düşəndə yana,  
Boşalıb qollarım düşəndə yana,  
Əzrayıl əmr edər o yanam indi.

## A YAZI BELƏ

Nəzər əyiləndə, iqbal yatanda,  
Qanani qanmaza a yazı belə.  
Kimin zimistəni nobahar keçi,  
Məni də yandırı a yazı belə.

Öz əlində qoysan məni qara sən,  
Al üstündən bağlayıbsan qara sən,  
Sənsən salan bu zülmətə qara sən,  
Dağıt duman, çiskin, ayazı belə.

Həqiqi dost yandan beləmi keçər,  
Kəmərin toqqası beləmi keçər,  
Abdullahın ömrü beləmi keçər,  
Qişı dərdi möhnət, a yazı belə.

# ÇOBAN ƏFQAN

(1866-1924)

## *GƏRAYLILAR*

### XOŞ GƏLMİSƏN

Bu xoş gündə qədəm basıb  
Yarım, bizə xoş gəlmisən.  
Yenə məni yada salıb,  
Yarım, bizə xoş gəlmisən.

Sixıbsan nazik belini,  
Aç görüm cığa telini,  
Danış öpüm qoy dilini,  
Yarım, bizə xoş gəlmisən.

Gül əkdim ellər bağında,  
Aşıqəm yar sorağında,  
Ömrümün bu son çağında  
Yarım, bizə xoş gəlmisən.

### BELƏ OLMAZ

Ay ağalar, ay qazılар,  
Belə olmaz, belə olmaz!  
El malına tamarzılar,  
Belə olmaz, belə olmaz!

Aləmə saldınız azar,  
Can alırsız, açıq-aşkar,  
Xalqı soyur qaraullar,  
Belə olmaz, belə olmaz!

Kimisi cəlladtək qəsdə,  
Kimisi də kəmərbəstə,  
Döymə oğlu, ata üstə,  
Belə olmaz, belə olmaz!

Yorğanı yox bürünməyə,  
Qorxur gözə görünməyə,  
Öyrənmişik sürünməyə,  
Belə olmaz, belə olmaz!

İnsaflı ol, a hökmüdar,  
Çox da qolda qüvvətin var,  
Çoban Əfqan dözməz, ağlar.  
Belə olmaz, belə olmaz!

### GÖRMƏSİN

Heyif mənim zəhmətimə,  
Get, səni gözüm görməsin.  
Sən nadanı adam sandım,  
Get səni gözüm görməsin.

Öz yarından gen qaçansan,  
Əgyarlarla canhacansan,  
Var-dövlətə aldanansan,  
Get, səni gözüm görməsin.

Əfqan eylər sənə nifrət,  
Görən bundan alsın ibrət.  
Sevdiyin də varmış xəlvət,  
Get, səni gözüm görməsin.

### AYRILDIM

Müjdə deyin düşmənlərə,  
Bu gün mən yordan ayrıldım.  
Öz ömrümün incisindən,  
Dövlətdən, vardan ayrıldım.

Sellər kimi coşub daşdım,  
Hündür qayalardan aşdım,  
Öpdüm, qucdum, halallaşdım,  
Sinəsi qardan ayrıldım.

Əfqan kəsdi gümanını,  
Haqq eləsin divanını,  
O satdı, öz imanını,  
Bietibardan ayrıldım.

### NAMƏ GƏLİBDİR

Dostum yenə salam-dua göndərib,  
Xublar məclisindən namə gəlibdir.  
Bu dərdimin mindən biri azalmaz,  
Mənə gələn deyin, kimə gəlibdir.

Yenə də qaynayır sərin bulaqlar,  
Keçir xəyalımdan ötən o çağlar,  
Niyə kimsəsizdir bizim bu dağlar,  
Ondan ötrü könlüm qəmə gəlibdir.

Bir ağ gün görmədik dari-fənada,  
Çoban Əfqan verdi ömrünü bada,  
Dövran varlıındır başdan dünyada  
Kasib niyə bu aləmə gəlibdir?!

### GƏLIB-GEDİR

Oyan baxtım, nə yatmışan bixəbər,  
Bax belə yerlərdən yaz gəlib gedir.  
Göllər üstə seyrə çıxmış sonalar,  
Qatarlaşış quba-qaz gəlib gedir.

Qarışbdır bir-birinə qoyun, mal,  
Köç yeriyir tozlu yolla dalbadal.  
A bu dünya, görüm səni viran qal,  
Səndən üzü gülən az gəlib gedir.

Pristav da Xan bulağı qoruyur,  
Divan kəsir haqq-nahaqa yarıyır.  
Çoban Əfqan bu zülmətdə qarıyır,  
Kim deyir ömrümüz saz gəlib gedir.

## İNCİMƏZMİ?!

Ləzzət çəkin, kef də görün, a bəylər,  
Sizə qulluq edən ac inciməzmi?!  
Sizin evinizdə buğda çörəyi,  
Bizdə dari bişir, sac inciməzmi?!

Sizin libasınız İran kişmiri,  
Bizim libasımız dəridir, dəri.  
Bizim arvad quldur, sizinki pəri,  
Ondan alırsınız bac, inciməzmi?!

Xoşuma gəlməyir bu qurğu, busat,  
Çünki qəlbim olub çoxdan narahat,  
Ellerin üzünə gəlməyir həyat,  
Əfqan, insan olan heç inciməzmi?!

## EY FƏLƏK

Aman olsun, aman sənin əlindən,  
Eylədin baxımı qara, ey fələk!  
Neyləmişəm bu dünyada mən sənə,  
Gəlmışəm doğrusu zara, ey fələk!

Əziz günlər yar olmadı bizlərə,  
Evin uçsun, balan düşsün düzənlərə,  
Özün söylə neyləmişik sizlərə,  
Çəkdiñ bizi hər vaxt dara, ey fələk!

Bir dəfə sal barı haqqı yadına,  
Yandı Əfqan cəhənnəmin oduna,  
Kimsəsi yox barı çata dadına,  
Çox susadin, namus, ara, ey fələk!

## DANIŞAQ

Ağasının yolun gözləyən qardaş,  
İtlər yemək üçün yaldan danışaq.  
Götür çörək bişir itin unundan,  
Sonra getdiyimiz yoldan danışaq.

Onun nə vecinə biz qalmışıq ac,  
Nökər ağasına olacaq möhtac,  
Tavamız naxırdır, deşilibdi sac,  
Ağamızda olan puldan danışaq.

Bacarmırıq kəsib yeyək bir qoyun,  
Ağa başımıza gətirər oyun,  
Çoban Əfqan nə vaxt olacaq toyun,  
Sən tək ölüm gəzən quldan danışaq.

## NƏDİR?

Əvvəl salam olsun, Şikəstə qardaş!  
Oxu, bu kağızin çarası nədir?  
Təbibimsən dəva elə dərdimə,  
Aç gör ürəyimin yarası nədir?

Gecələr sübhədək asıllam dardan,  
Könül əl götürməz bu ahü-zardan,  
Ölləm, ayrılmaram vəfali yordan,  
Axtar, gör işlərin çarası nədir?

Bir tuti dilli dir, qaməti düzgün,  
Yanağı lalədir, baxışı süzgün,  
Fikirləş, çarə qıl bu işə gizlin,  
Əfqanın dərdinin davası nədir?

## GÖRÜNMÜR

O çərxi-fələkdən şikayətim var,  
Çünki onda bir ədalət görünmür.  
Verib ağaların əlinə bizi,  
Çəkdiyimiz ağrı, zillət görünmür.

Bu necə əyyamdır, necə zamandır?..  
Ürəklər qan ağlar, Allah amandır!  
İşləyən rəiyət, keyf çəkən xandır,  
Ağlayana bir inayət görünmür.

Çoban Əfqan yazar dastan, a dostlar,  
Bax bu qəmdən, bax bu yasdan, a dostlar!  
Haradadır şiri-aslan, a dostlar,  
Onda olan zor, şücaət görünmür.

## KİMİNDİR?

Səndən xəbər alım, ay Çoban Qara,  
Bu var-dövlət, qızıl pullar kimindir?  
Kim çəkir bu fani dünya keyfini,  
Bu əziyyət çəkən qullar kimindir?

Gəlib gəlməyəli biz bu cahana,  
Nökər olduq gah ağaya, gah xana,  
Evdə uşağımız həsrətdir dona,  
Bəs atlazlar üstə güllər kimindir?

Xoş gəlmir bizlərə bu qanlı dövran,  
Alır da, satır da insanı insan.  
Dözmür bu dərdlərə heç Çoban Əfqan,  
Bizə nə var, bu xoş illər kimindir?

## SƏNSƏN

Başına döndüyüm gülüzlü yarım,  
Bizim bu dağların maralı sənsən.  
Keçirdin sinəmdən yaman oxları,  
Cəsədim eyləyən yaralı sənsən.

Qara tellerinin şanası sarı,  
Əmərəm ləbindən versən nübarı,  
Üzünü sən məndən döndərmə barı,  
Onsuz da dolanan yaralı sənsən.

Bağbanam bağçada bar olan vaxtı,  
Sinəmin üstündə var olan vaxtı,  
Əfqanın əlində var olan vaxtı,  
Deyərdin ki, səbri qərarı sənsən.

## YARADAN SƏNİ

Halal olsun bu qamətə, bu boy'a,  
Nə gözəl yaradıb yaradan səni,  
Sənə bədnəzərdən dəyməsin xəta,  
Qoy Allah saxlasın bəladan səni.

Bilməm günəş deyim, yoxsa ay sənə,  
Bu fani dünyada yoxdu tay sənə,  
Gözəlliyi xuda verib pay sənə,  
Əziz tutub bəydən, paşadan səni.

Camalın oxşatdım dağlar qarına,  
Gözüm düşüb ağ sinənin narına,  
Gözəl olan belə baxmaz yarına,  
Ovçuyam qoymaram bərədən səni.

İnsaf elə, hərdən Əfqanı güldür,  
Gözünün yaşını amandı, sildir.  
Qapıda qul saxla, ya da ki, öldür,  
Unutmaram xeyir-duadan səni.

## YANDIRIR

Bağlayıram gözəllərə dastanı,  
Yar atəsi şirin canı yandırır.  
Sərraf olan lələ qoyar qiyməti,  
Göz görəndə din-imanı yandırır.

Qara tellerinə ətirlər vurur,  
Gizlində dayanır, daldada durur.  
Gözə qoruq yoxdur çıxanda görür,  
Bir baxışı min cavani yandırır.

Bazari Yusifin, böyük bazarı,  
Artırır ürəkdə dərdi, azarı.  
Sinədə bəslənən Hindistan narı,  
Əfqan kimi binavanı yandırır.

## MƏNA NƏ?

Sən olan yerlərdə, a Püstə xanım,  
Kəklik nədir, turac nədir, sona nə?  
Geyib libasını çölə çıxanda,  
Biz çobanlar yüz yol baxsa, məna nə?

Dodağın püstədir, saçların çin-çin,  
Dilin zəhirmardır nökərlər üçün,  
Nə var ki üz tutur dağ sarı köçün,  
Ətir verir gül bədənin, nanə nə?

Səhər tezdən bulaq üstə enəndə,  
Gözüm qalır nar yetirən sinəndə,  
Saymayırsan Çoban Əfqan dinəndə,  
Söz deyəndə deyirsən ki, mənə nə?

## AĞLARAM

Gəlib-gəlməyəli bu cahana mən,  
Biçarə Kərəmdən betə ağlaram!  
Kimi şeyx olubdur, kimi məşədi,  
Bizə də muzdurluq çatar ağlaram!

Çoxdur mənim kimi dərdə tutulan,  
Heyvan kimi heyvanlara qatılan,  
Varlılar alındı, biz də satılan  
Ünüm asimana yetər ağlaram!

Bir adil hökmüdar tapıla hardan?  
Bizi azad edə bu zülmardan;  
Çoban Əfqan, belə dərdi-azardan,  
Qəm-qüssə içində itər, ağlaram!

## DAĞLARIN

Əmimoğlu, bu naməni unutma,  
Yaman artıb kef-damağı dağların.  
Gün altında parıldayır çiçəklər,  
Lalələrdir şöy çıraqı dağların.

Ağamla etmişdim Dilcana səfər,  
Mən piyada, ağam minmişdi kəhər,  
O qədər axmışdı üz-gözümdən tər,  
Nəm olmuşdu yol qıraqı dağların.

Mən dala qalanda acıqlanırdı,  
Nə tərimi görüb bir utanırdı,  
Nə də bu Əfqanı heyvan sanırdı,  
Dağılsın qoy belə çağı dağların.

## KİMİNDİR?

İllər boyu işləyirik yalavac,  
Görən həddən aşan var kiminkidir?  
Zəhər olsa içib ölmək istərəm.  
Bağban da soruşur, bar kiminkidir?

Kiminin əlində yoxdur əlacı,  
Kimi molla olur, kimi də hacı,  
Kimi üzü qara çörək möhtaci,  
Sədasi aləmə car kiminkidir?

Buyurub hər yeri bəylərin malı,  
Qazaxda qururlar cahı-calalı,  
Əfqan yaman keçir ellərin halı,  
Düşüb yandığımız nar kiminkidir?

## BELƏ BAX

Kazım ağa, niyə mat-mat baxırsan?  
Bizimkidir daha dövran belə bax!  
Yadindamı yorğanımı aldıgın?  
Daha bəsdir, indi də sən ələ bax!

Sürülərin axır oldu el malı,  
Talamağa gücün çatmaz mahalı,  
Bir az əvvəl geyinirdin al-şalı.  
Şirin canın üryan qaldı, elə bax!

Altı nökər bəs etmirdi həyətə,  
On ikisin saxlayırdın pəyədə,  
Nə demişdin bizim yazıq Sayada?  
Di tab gətir, onda olan dilə bax!

Çoban Əfqan indi olub xan Əfqan,  
Bu dövrana qurban eylər can Əfqan,  
Gördün düz deyibdir hər zaman Əfqan,  
Çörək üçün yaba, kürək, belə bax!

## SARALTDIN MƏNİ

### *Cığalı qoşma*

Bir gül idin, bitmiş idin bağçada  
Vermədin bir dənə saraltdın məni.  
Mən aşigam bu bağa,  
Bu bağçaya, bu bağa.  
Sən bir etirli gülsən,  
Mən bağbanam bu bağa.  
Ahnını, üzünü, həm dodağını,  
Görməyə qoymadın saraltdın məni.

Mən səni sevmişəm bağçacan, bağcan,  
Sən məni sevmədin bir dənə narcan.  
Mən aşigam mehriban,  
Bülbül gülə mehriban,  
Hər kəslə küslü olsam.  
Sənə ollam mehriban,  
Çekib həsrətini qaldım yarıcan,  
Ölməyə qoymadın, saraltdın məni.

Mən səni sevəli gör neçə ildi,  
Qaşların çevrəsi bir dəstə güldü,  
Mən aşigam bir dayan,  
Sən bir yeri, bir dayan,  
Çox yanmışam oduna,  
Deyirsən ki, bir də yan.  
Mənimlə danışan o dadlı dildi,  
Ötməyə qoymadın, saraltdın məni.

Yazıram bu şeri yazın əzəli,  
Tökülsün üstümə gülün xəzəli,  
Mən gedirəm o yana,  
Bu dünyadan o yana,  
Bu dünya haram olsun,  
Öz yarından doyana.  
Əfqan unudarmı sən tək gözəli,  
Ölməyə qoymadın, saraltdın məni.

# GÖYÇƏLİ ŞAIR MƏHƏMMƏD

(1870-1937)

*GƏRAYLI*

SALDIN

Qulun ollam vəfali yar,  
Məni gözdən nədən saldın?  
Dərdə dərman bilməz idin,  
Məni gözdən nədən saldın?

Bağında gül bəyaz olmaz,  
Olsa da yar rəngi solmaz,  
Hərcayının andı olmaz,  
Məni gözdən nədən saldın?

Ağ üzündə xaldan ötrü,  
Ləbindəki baldan ötrü,  
Şirin, şəkər dildən ötrü,  
Məni gözdən nədən saldın?

Məhəmməd der, dərdim çoxdu,  
Sinəmə vurdüğün oxdu,  
Səndən qeyri yarım yoxdu,  
Məni gözdən nədən saldın?

*QOŞMALAR*

QALIM MƏN

Aran çox istidi, yaylaq sərindi,  
Bilmirəm qalmayım, yoxsa qalım mən?  
Könül bir gözələ aşiq olubdu,  
Bilmirəm almayım, yoxsa alım mən?

Çox ziba gözəldi, gözəllər xası,  
Əyninə geyibdi əlvan libası,  
Görünür gözümə eşqin dəryası,  
Bilmirəm dalmayım, yoxsa dalım mən?

Məhəmmədəm, ağlım başdan azalıb,  
Zimistan qəhrini əldən yaz alıb,  
Axmaq könlüm altmışda saz alıb,  
Bilmirəm çalmayım, yoxsa çalım mən?

### DƏYƏR SANA

Ay qəddi alışan, qoynu gülüşan,  
Görənlər açılmış yaz deyər sana.  
Cəmdi gözəlliyyin nişanbənişan,  
Şairlər tərifi az deyər sana.

Gəl görüm, görüm ki, kimə talıbsan?  
Gözəlliyi aydan, gündən alıbsan,  
Cəmi aşıqları eşqə salıbsan,  
Götürüb əlinə saz, deyər sana.

Bircə söylə görüm, hansı ellisən  
Mina gərdənlisən, incə bellisən,  
Tovuz bəzəklisən, durna tellisən,  
Məhəmməd də quba qaz deyər sana.

### EYLƏYİM

Yəqin vərəmlərəm, tiqqı gətirrəm,  
Açmayım bir sırrı nəhan eyləyim,  
Cin başımı sixır, şeytan ayağım,  
Bunları rüsvayı-cahan eyləyim.

Allanıb dünyaya xaba yatanlar,  
Namusunu, qeyrətini atanlar,

Halal dövlətinə haram qatanlar.  
Mən sizə nə üzrү bəhan eyləyim?

Axırda Məhəmməd bu sırrı açı,  
Görən gözün yumur, eşidən qaçı,  
Bir şəxsin ki, əslİ ola qaraçı,  
Hardan ki, mən onu şahan eyləyim.

### AĞLASIN

Çəşmim yaşı axdı, döndü sellərə,  
Yoxdu bu dərdimi qanan ağlasın.  
Sığışmir ki, dərdim deyəm dillərə,  
Yoxdu bu dərdimi bilən ağlasın.

Yerbəyerdən sizildar mənim yaram,  
Bu dərdimə yoxdu mümkünüm, çaram,  
Gedən yoxdu şaha kağız göndərəm,  
Mənim bu dərdimə anam ağlasın.

Məhəmməd, kimin var gələ dayağa?  
Qanımı boyadım əlvan boyaga,  
Canım boyanıbdı başdaş-ayağa,  
Kimsənəm yoxumdu tamam ağlasın.

### İNSAN

Axırı fikr elə qafil dolanma,  
Qəlbini şeytandan yad elə, insan!  
Əməl qayır axirətə, utanma!  
Bacar könül yıxma, şad elə, insan!

Bu dünya dediyin fanidir, fani,  
Əvvəl Nuh gəlmışdi qalmayıb, hanı?  
Puç eylədi İsgəndəri, xaqanı,  
Bizə də əsəcək bad yeli, insan!

Məhəmməd dünyada hələ bihuşdu,  
Binadan dediyin vətənsiz quşdu,  
Vəfasız dövlətin axırı puşdu,  
Yegilən, dəhanda dad elə, insan!

### SƏNƏM, SƏNƏM

Sübhü-şam dərdindən yahu çəkirəm,  
Deyirəm ölüncə, ay Sənəm, Sənəm!  
Gözlərimdən qanlı yaşlar tökürəm,  
Kirpiyi ox, qaşı yay Sənəm, Sənəm!

Bağban olsam gəl bağçaya, bar apar,  
Gəzək, seyr eyləyək bağı bərabər,  
Yer üzündə yoxdu sənə bərabər,  
Ərşdə mələklərə tay, Sənəm, Sənəm!

Buxağın büllurdu, yanağın lala,  
Vəsfin təzəliknən düşüb mahala,  
Məhəmmədi döndəribsən abdala,  
Eyləyibsən ömrün zay, Sənəm, Sənəm!

# ŞİRVANLI AŞIQ BİLAL

(1872-1937)

## *GƏRAYLILAR*

### KƏKLİK

Vurulmuşam camalına,  
Gel dərdimi qan, a kəklik.  
Gəlin kimi ayağına,  
Sən qoymusan xına, kəklik.

Başın yaşıł, gözün qara,  
Oxşayırsan nazlı yara,  
Qaçma bizdən uzaqlara,  
Qal bu yerdə, sona kəklik.

Qış sovuşub yaz gələndə,  
Qız, gəlinlər gül dərəndə,  
Onlara gəl qarış sən də,  
Qaçma məndən yan, a kəklik.

Azad dolan bizim yerdə,  
Son qoymuşuq qəmə, dərdə,  
Aşiq Bilal məclislərdə  
Nəğmə desin sana, kəklik.

### ÖLDÜRDÜ

Məni bir qələm qaşının  
Nazı öldürdü-öldürdü.  
Çiyini xurmayı saçının  
Sözü öldürdü-öldürdü.

Ağ əllərə hana yaxdı,  
Zülfünü boynuma taxdı,  
Naz eləyib mənə baxdı,  
Gözü öldürdü-öldürdü.

Yar başına dolanmazdım,  
Eşq oduna qalanmazdım,  
Əğyar olsayıdı yanmazdım  
Özü öldürdü-öldürdü.

Dəryalarda olar ada,  
Mənə gəlsin yordan qada,  
Bilalı yar, bir də bada,  
Düzü öldürdü-öldürdü.

## VAR

Ürəyimiz çiçəklənir,  
Elin əcəb cəlalı var.  
İndi bizim insanların  
Nə dərdi, nə məlalı var.

Nələr görür bu gün gözüm,  
Çalxan, ey ilham dənizim,  
Gülür könlüm, sazım, sözüm,  
Nə sorğu, nə sualı var.

Yoxdu izn intizarın,  
Getdi dövrü boran, qarın,  
Şən ellərin, obaların,  
Dastan deyən Bilalı var.

## *QOŞMALAR*

### SEVGİLİM

Gecə-gündüz həsrətini çəkməkdən  
Günümüz eylədim qara sevgilim,  
İnsaf eləmədin, mürvət etmədin,  
Çəkdirdin sən məni dara, sevgilim.

Bir dərdim var yar əlində çarası,  
Dərmanımdır iki qolun arası,  
Biri alma, biri heyva parası,  
Həsrət qoyma şirin nara sevgilim.

Gözün cəllad, kirpiklərin kamandır,  
Vüsalından ayrı düşmək yamandır,  
Bir busə ver, ləblərindən amandır,  
Ciyər oldu para-para sevgilim.

Mehman olub otağında yatmadım,  
Ov bərədən keçdi oxu atmadım,  
Bilal deyər, vüsalına çatmadım,  
Qismət olma sitəmkara sevgilim.

### GƏLGİNƏN

Salam göndərirəm, sənə Ələsgər,  
Qədəm qoyub bu məqale gəlginən,  
Dost olmaq istəsən mənimlə əgər,  
Bir axşam yeməyə şamə gəlginən.

Neçə yerdən sorağını almışam,  
Gəldiyin yollara xalça salmışam,  
Gözləyirəm ixtiyarda qalmışam,  
Qonağa hazırlıdır xana gəlginən.

Ustadla istərəm bir qılım söhbət,  
Sənətkar adına varımdır hörmət,  
Bilal ariflərə eyləyir xidmət,  
Şamaxıya, bizim yana gəlginən.

## NEYLƏSİN

Bəylərin zülmündə qalan bir aşiq,  
Olmasın bəs günü qara, neyləsin?  
Haqq sözü danişan çox aşıqları,  
Çekirlər boğazdan dara, neyləsin?

Nə haqq çatır dada, nə də ki, bəndə,  
Kəndxuda qurd olub soxulur kəndə.  
Acıdan aqlaşan kasib görəndə,  
Tuturlar atəşə, nara neyləsin?

Qəlbim haqq çağırır, dilim ədalət,  
Zalima zülm edin, məzluma hörmət,  
Çox çəkib dünyada Bilal əziyyət,  
Kəsilib hər yandan çara, neyləsin?

## GÜNAHI

Molla dayı vəz eləyir bizimcün:  
“Eyləməyin bu dünyada günahı”.  
Xalqın malın soyub alır əlindən,  
Özü görmür başı üstə Allahı.

Doğru deyir, özgə malı haramdır,  
Özü deyir, öz-özünə inanmır.  
Baş tapmiram, bu da bir cür zamandır,  
Soyğunçudurancaq yoxdur silahı.

Biri ölürlər, yetim qalır uşağı,  
Molla dayı o dəm tutur sorağı.  
Xeyratında yeyir südü, qaymağı,  
Nə dərd çekir, nə qəm çekir, nə ahi.

Heç baxmayır gözdən axan o yaşa,  
Qəlbi dönür çaylardakı boz daşa.

Başın açır tez soxulur bozbaşa,  
Yeyib deyir qoy yetirsin ilahi.

Neçə həftə yeyir, yatır orada,  
Azdan, çoxdan pul da gəlir arada.  
Yetim yazılıq qalır yasda-qarada,  
Yenə doymur o zalımın tamahı.

Malın, pulun təqsim edib dağıdır,  
Elə bil ki, molla deyil, yağıdır,  
Adı bəlli bizim Molla Tağıdır,  
Aşıq Bilal, budur sözün kütahı.

### BU DAĞI

Bir naşı ovçuyam, maral gəzirəm,  
Çox dolanıb, çox gəzmışəm bu dağı.  
Dəli könlüm bülbül kimi hər səhər,  
Gül axtarır, bir-bir gəzər budağı.

Rəngin vermiş bahar fəslə yara dan  
Ay qız, səni cəllad etmiş yaradan,  
Sağalmaram sən vurdüğün yaradan,  
Heç kim çəkməz yar yolunda bu dağı.

Məcnun könlüm uçub qonmuş budağa,  
Can sirdaşım seyrə çıxmış bu dağa,  
Bilal oldu sinə gərən bu dağa,  
Bülbül gəzər səhər-səhər budağı.

# AŞIQ PƏNAH SEYFƏLLİ

(1876-1921)

## **GƏRAYLILAR**

### **GƏLƏCƏKDİ**

Sənə deyim ay pristav,  
Bir zamana gələcəkdi.  
Gülən kəslər ağlayacaq,  
Ağlayanlar güləcəkdi.

Məndən tutub çəkə-çəkə,  
Dedin baxtı yatıb bəlkə,  
Düz adama vurdun ləkə,  
Bunu hamı biləcəkdi.

Fağır-füqəra kəndlilər,  
Dönəcək nərə kəndlilər,  
Bizim bu qara kəndlilər,  
Bir gün qanım alacaqdı.

İşlərindən oldum halı,  
İtirdin ərkanı yolu,  
Bəylərdən aldın qan pulu,  
Dedin Pənah öləcəkdi.

### CANIM

Nə çox ah-fəğan eylərsən.  
Dünyada tək olan canım!  
Anlamazlar qiymət qoymaz,  
Şər işdən pak olan canım!

Yaman yalqızlıq nalası,  
Oldu bədbəxtlik qalası,  
Çəkibsən qardaş yarası,  
Saralıban solan canım!

Aciz qalalı laçında,  
Ustadam sözlər vəchində,  
Qüvvəli düşmən içində  
Havadarsız olan canım!

Dərdim beş döyül hazardı,  
Qəza deyilən güzardı,  
Dustaqlıq böyük azardı,  
Çıx cahanı dolan, canım!

Hər kəs Pənaha toxuna,  
Tuş olur fələk oxuna,  
Sığındım şahlar şahına,  
Danışmanam yalan, canım!

### *QOŞMALAR*

#### QOŞQAR!

Aləmi-qeybdən xalq olunubsan,  
Yazıldı ərşdə yaşın, a Qoşqar!  
Qoca dağ Qanlıdan, Murov, Kəpəzdən,  
Murğuzdan ucadır başın, a Qoşqar!

Aşıqlar oxurlar haqq sinəsindən,  
Kamil şairlərin bəshabəsindən,  
Ali nərəsindən, kəshakəsindən,  
Şad olub çəmənin, daşın a Qoşqar!

Bir ay şəhərlərdən yağı, düyü gəldi,  
Çayının təşbehi Kür kimi seldi,  
Min erkək qırıldı, yüz cöngə öldü,  
Dərya kimi plov aşın, a Qoşqar!

Atlanıb düşürdü hərdən yüz atlı,  
Zurnaçı, xanəndə, saz, ixtilatı,  
Tufanın, boranın xotkara çatdı,  
Məlum deyil, yayın, qaşın, a Qoşqar!

Saxla pənahında onu, ilahi,  
Salma nəzərindən bir belə şahı.  
Zara gətirdi bu Aşiq Pənahı,  
Duman, çiskin, qar, yağışın, a Qoşqar!

## EYLƏR

Namərd dostdan kəs aranı, kənar ol,  
Salamat başını məlamət eylər,  
Mərd düşməna ilticalıq eyləsən,  
Bağışlar təqsirin əyanət eylər.

Ustadın nəshətindən qaçmayın,  
Namərd ilə şirin şərbət içməyin  
Müxənnətlə nani süfrə açmayın,  
Durmaz ilqarında, xəyanət eylər.

Dolandım dünyani sözənən, bəsinən,  
Saznan, söhbətinən, eşq, həvəsinən,  
Biqeyrət qohumnan, binamus dostnan,  
Pənah aşna olmaz, ədavət eylər.

## MÜXƏMMƏS

### OYNAYIR

Xubların məclisində, gördüm bir canan oynayır.  
Süzgün süzür, bağrim əzir, gözlər xuraman oynayır.  
Nazı çox, qəmzəsi çox, qaşları kaman oynayır.  
Zülf dəstə, gərdən üstə, növrəstə cavan oynayır.  
Təşrif gətir, çeşmə götür, bax gör nə yaman oynayır.

Gördüm toyda, uca boyda, dost, doston gözlərinə bax!  
Şirin sözü, şəhla gözü, incitək dişlərinə bax.  
Gündüz-gecə, xoryad qoca, yarı yoldaşlarına bax!  
Dodaq qaymaq, olmaz doymaq aşkar can alan oynayır.

Tər sinəsi, gül aynası, bu zər libas can üstünə.  
Yar bəzənib, var bəzənib, sədri qar fincan üstünə.  
Belə insan olmaz inan, bənzəyir qılman hüsnünə.  
Boy uca, gərdən süca, sərvi-irəvan oynayır.

Maşallah, yaradıb billah, qiymətdə lələ vermənəm.  
Dağıstan, cəm cahana, Gürcüstan gələ vermənəm.  
Şəki, Şirvana, Tehrana, yüz şəhər çölə vermənəm.  
Yüz min yaza, işvə naza, həştad min dula vermənəm.  
Pənah görüb, eylər tərif: hər məqam tamam oynayır.

# AŞIQ HÜSEYN BOZALQANLI

(1875-1941)

## *GƏRAYLILAR*

### GEYİNDİ

Bahar oldu, çiçək açdı,  
Güllər qırmızı geyindi.  
Çırtıq dəydi, üz qanadı,  
Xallar qırmızı geyindi.

Yarım yuxudan oyandı,  
İncidi, küsdü, usandı.  
Barmaq barmağa dayandı,  
Əllər qırmızı geyindi.

Mayıləm mina gərdəna,  
Ağ bədənə, gül əndama.  
Zülfünə qoyubdur xına,  
Tellər qırmızı geyindi.

Baş oynatdı, qiya baxdı,  
Könlümün evini yixdı.  
Al geyindi, seyrə çıxdı,  
Çöllər qırmızı geyindi.

Yanaqları güldən təzə,  
Ağzı qaymaq, dili məzə,  
Hüseyn, canan gəldi bizə,  
Yollar qırmızı geyindi.

### BAŞINA DOLANDIĞIM

Səhər-səhər çıx qarşıma,  
Dur, başına dolandığım!  
Oğrun gözlə, qıyqacı bax,  
Gör, başına dolandığım!

Tellərin dönüb kəməndə,  
Gözəllər olub şərməndə,  
Qara saçı dal gərdəndə,  
Hör başına dolandığım!

Hüseyндən aldın canını,  
Apardın din, imanını.  
Əsirgəmə müjganını,  
Vur, başına dolandığım!

### *QOŞMALAR*

#### BU GÜN

Yenə bayram oldu xublar evində,  
Şükür yaradana, nə cəlal bu gün.  
Ay qabaxda hilal qaşlar çatılıb,  
Şox salıb buxağa qoşa xal bu gün.

Yollar şölələnib dönüb çıraba,  
Yar qədəmin basıb bizim otağa.  
Laləzar geyinib başdan-ayağa,  
Bas bağırina, telli sazi, çal bu gün.

Yar ilə çörəyi bir yeməyimiz,  
Küsüşüb, barışüb, gülüşməyimiz...  
Hüseyn deyər, bizim görüşməyimiz,  
Qoşa bayram oldu dalbadal bu gün.

#### YAXŞI SAT

Qoç igidi üç şey çəkər qabağa;  
Biri sırdaş, biri yoldaş, yaxşı ad.  
Bir doğru söz min yalandan yaxşıdır,  
İnsaf deyil, mərdi sən namərdə sat.

Bədöy mənzilinə hər at yetirməz,  
Nanəcibə öyüd versən götürməz,  
Ölənədək nişanını itirməz,  
Yaxşı əsil, yaxşı nəsil, yaxşı zat.

Hüseyn sözün nə gizləyə, nə dana,  
Nə yaranar daha, doğar nə də ana.  
Gövhər mətahını açma nadana,  
Tök bazara, sərrafına yaxşı sat.

### YAXŞIDIR

Əzəl bir adamla dostluq eyləsən,  
Onu çəksən imtahana yaxşıdır.  
Baxdın gördün ilqarına kəc oldu,  
Ona tapsan bir bahana yaxşıdır.

Hər kimsə ki, olsa nütfədən halal,  
Şirin ləhcə, xoş sədaqət düz xəyal,  
Anlaxlı, həm mərifətli, pür kamal,  
Kimdə olsa bu nişana yaxşıdır.

Hüseynin sözləri aşikar olar,  
Qanana nəsihət yadigar olar.  
Çox gülüb danışan biilqar olar,  
Bütün ilqar hər insana yaxşıdır.

### ÇƏKMƏSİN

Her cəfenglər saz götürüb, söz deyib,  
Aşıqlıq adını sana çəkməsin.  
Çibin, milçək, zənbur kimi sızlayıb,  
Qanqalın şəhdini şana çəkməsin.

Aşıqlıq elmində pürkamal gərək,  
Divani, təcnisi hər misal gərək.  
Kotana qoşmağa kəltə kal gərək,  
Kala qabaq körpə dana çəkməsin.

Eşqin kürəsində bişib yanmayan,  
Qafiyəsin qələtini qanmayan,  
Bədöy bəsləyibən köhlən minməyən,  
Ulağını bu meydana çəkməsin.

Ustalar kalamı bizə gələndə,  
Xəstə cismim olur təzə gələndə.  
Arif məclisində üzə gələndə,  
Onda yaxasını yana çəkməsin.

Lənət müxənnətə, ara qatana,  
İnsan gərək yalan sözdən utana.  
Xəbər verin sıniq saxsı satana,  
Cürdəyini çox zindana çəkməsin.

Qovğaya düşübdür bu yazıq Hüseyn,  
Nə məndə can qalıb, nə də baş-beyin.  
Tülkü dərələrdə aslana boyun,  
Hünərini qana-qana çəkməsin.

## ÜZÜN BÜRÜMƏ

Ay bimürvət, firqətindən Məcnunam,  
Olmuşam divanə, üzün bürümə!  
Cəlladsansa öldür, qurtarsın canım,  
Ya atdır ümmaña, üzün bürümə!

Mən yazığın yenə yatıbdır baxtı,  
Kəm baxdı dostuna, evini yıxdı.  
Bir mənəm, bir sənsən, xəlvət otaxdı,  
Lənət de şeytana, üzün bürümə!

Hüseyn deyər həsrətinəm nə vaxtdan,  
İnciyəm, yorğunam, gəldim uzaxdan,  
Bir busə lütf elə büllur buxaxdan,  
Qoy gəlim imana, üzün bürümə.

## LALƏ

Xəstə cismim bir cananın eşqindən,  
Yanıb atəşinə, əriyir, Lələ  
Hicranın ləşkəri, qəmin sultani,  
Səf çəkib üstümə yeriyir, Lələ!

İsteyirəm qədəm qoyam elimə,  
Qaşlarıynan qıfil vurur dilimə,  
Zülfün kəməndini salıb belimə,  
Hüsnün sütununa sarıyır, Lələ!

Leyli kimi hərdən çıxır eyvana,  
Məcnun tək Hüseyn edir divanə.  
Əlinə götürüb şirmayı, şana,  
Şahmar zülfərini dariyır, Lələ!

## OYNAMASIN

*Aşıq Ələsgərə nəzirə*

İltimas eylərəm nazlı dilbərə,  
Mən demirəm ona: yox, oynamasın.  
Görən cavaların xəyalı çəşir,  
Oynasa da, barı çox oynamasın.

Hərçəndi oynamaq ona yaraşır,  
Siyah zülfü qamətinə dolaşır.  
Açıılır rübəndi, gözlər qamaşır,  
Yayılır aləmə şox, oynamasın.

Çox keçməyib on dörd, on beş yaşından,  
Tər şamama baş veribdir döşündən.  
Hüseyn görüb, ağılı çıxıb başından,  
Atıb sinəm üstdən ox, oynamasın.

## DÜŞMÜŞƏM

Ariflər sərrafi nuri dü eynim,  
Şövq əlindən şikayətə düşmüşəm.  
Adı bəlli bir gözəlin eşqindən,  
Yanıb cismim hərarətə düşmüşəm.

Könül mayıl oldu çeşmi-xumara,  
Çəkdi niqabını gülü ruxsara,  
Mujganı sinəmə vurubdu yara,  
Neçə yerdən cərahətə düşmüşəm.

Şirin zəbanının, dürr dəhanının,  
Ətri bənövşəli, gül reyhanının,  
Tovuz tamaşalı, zər nişanının,  
Məcnuniyəm, vilayətə düşmüşəm.

Ərzimi söylədim xublar xasına,  
Yanaqdan bir busə təmənnasına,  
Əbrişim telləri müsəllasına  
Səcdə qılıb ibadətə düşmüşəm.

Yara sadağadır Hüseynin canı,  
Hərçənd ki, qəlbində unudub məni.  
Xəstəyəm, dərdimin yoxdur dərmanı  
Mərizinəm zəlalətə düşmüşəm.

## OLMAZ

Açma mətahını naşı tüccara,  
Qiymətini bilib xiridar olmaz.  
Bədöyüñ qocası olsa da arıx,  
Sürsən mənzil kəsər, kəmhünər olmaz.

Qışın fırqətindən dağlar qaralı,  
Xəstə könlüm dağlarından qar ali,

Misə qalay vursan axır qaralı,  
Nə lələ bənzəyər, nə gövhər olmaz.

Hüseyinəm, sinəmdə haqqın baratı,  
Yaxşılارın olar sözü-söhbəti,  
İgidin olmasa binədən zati,  
Tanınıb heç yerdə aşikar olmaz.

### **TƏCNİSLƏR**

#### **YA DƏYƏ**

Nə lazımdır naqabilə söz deyəm,  
Xatırına ya dəyməyə, ya deyə?  
Sizin olsun eyvan, otaq, alaçıq,  
Bizə bəsdir ya kölgəlik, ya dəyə.

Pis övlada öyüd versə yaxşı ata,  
İgid çıxıb suvar olmaz yaxşı ata,  
Kamil ovçu bərəsində yaxşı ata,  
Keçirəndə ya dəyməyə, ya dəyə.

Hüseyin deyər, mayil oldum Gülxara,  
Geyinibdir atlas, ziba, gül, xara.  
Qorxuram ki, qismət ola gül xara,  
Bağban ölə, dal budağı yad əyə.

#### **AY ATA-ATA**

##### *Cığalı təcnis*

Ay bimürvət, aldın şirin canımı,  
Müjganın sinəmə ay ata-ata.  
Əziziyəm ay ata,  
Oğlun öldür, ay ata.

Başım cəllad əlində  
Sözüm keçmir həyata.  
Qaşın qüreyşidi, camalın cimdi,  
Nə gözəl yazılıb ayat-ayata.

Bülbül idin qondun qeyri dala sən,  
Mənim kimi qəm bəhrinə dalasan.  
Əziziyəm dala sən,  
Dara zülfün dala sən.  
Əlif olan qəddimi,  
Döndərirsən dala sən.  
Məcnun kimi məni saldın dala sən,  
Xaraba küncündə ay yata-yata.

Yazıq Hüseyin eşq oduna yanar hey,  
Qoynundakı ya turuncdur, ya nar hey  
Əziziyəm yanar hey,  
Dərdin canda yanar hey.  
Tərlan könlüm havadan,  
Sona alıb yenər hey.  
Namərd olan səməndindən yenər hey,  
Mərd iyidlər minər ay ata-ata.

## OLA

*Cığalı tacnis*

Könül sevdi gözəllərin xasını,  
Qasidin əlində naməlum ola.  
Qarşıda naməlum,  
Hicran çəkdim naməlum.  
Rəqib evin yixılsın,  
Yurdun olsun naməlum.  
Bir eyvan otaqda sürəm səfasın,  
Ağ tər sinəsində nəm əlim ola.

Yaxşı olar gözəllərin halalı,  
Qəvvəs çəkər dəryalardan ha ləli.  
Qarşıda halalı,  
Sir ver, görsən halalı.  
Gözəlin bivəfası  
Axır canın hal alı.  
Sən də çalış, haqdan dilə halalı,  
Haramdan dövlətim, nə malım ola.

Aşiq Hüseyin, dərdin yetər bir yüzə,  
Canan gəlsə canım verrəm bir üzə;  
Qarşıda bir üzə,  
Ördək göldə bir üzə,  
Bağban, yad qoyma bağa,  
Bir sindira, bir üzə.  
Nütfədən qarışan verər bürüzə,  
Nə fitnəsi kəsər, nə məlum ola.

**AŞIQ ƏSƏD**  
(1874–1951)

***GƏRAYLILAR***

**KİMDƏN ÖYRƏNDİN?**

Oğrun-oğrun daldalardan  
Baxmağı kimdən öyrəndin?  
Qəfildən könlüm evini  
Yıxmağı kimdən öyrəndin?

Gül xəcildi yanağına,  
Bal bələni b dodağına.  
Qızıl üzük barmağına  
Taxmağı kimdən öyrəndin?

Mail oldum qələm qaşa,  
Sədəf kimi inci dilə.  
Əsədin canın atəşə  
Yaxmağı kimdən öyrəndin?

**YOL ÜSTÜNDƏ  
DURAN GÖZƏL**

Yol üstündə duran gözəl,  
Söylə görüm, haralisan?  
Yaranıbsan bir qətrədən,  
Hansı yerin maralısan?

Yaradıb Cabbarü Cəlil,  
Bədnəzəri olsun zəlil!  
Nə baxırsan məlul-məlul,  
Yoxsa yerdən yaralısan?!

Əsəd deyir, intizaram,  
Açılmış gyllərin dərəm.  
Hər gün sənlə seyrə varam,  
Heyif, bizdən aralısan.

## *QOŞMALAR*

### GƏLİNÇƏ

Dostum, mənə vədə verdin, gəlmədin,  
Çox çəkərəm ahü-zarı gəlincə.  
Xəstə kimi sizildaram sübhətən,  
Yata bilməm gecəyəri gəlincə.

Gözəl gərək sırr saxlaya dərində,  
Ağlı, huşu, düz ilqarı sərində.  
Məcnun kimi durram vədə yerində,  
Gözləyərəm düz ilqarı gəlincə.

Bir namə vermişəm sübhün badına,  
Yoxsa mən düşmürəm onun yadına?  
Yanar cismim atəşinə, oduna,  
Çəkər könlüm intizarı gəlincə.

Ruhum bağlı qalıb siyah telində,  
Zənbur şan bağlayıb şirin dilində.  
Əsəd deyir, gözüm qalıb yolunda,  
Çıxar canım bizə sarı gəlincə.

### ON İL QULLUQ ETDİM MƏN ƏLƏSGƏRƏ

On il qulluq etdim mən Ələsgərə,  
Sidqimi bağladım etiqadına.  
Hər nə desə, qəbul etdim sözünü,  
Məni də yetirdi haqq baratına.

On il qulluğunda dayandım, dözdüm,  
Dilindən nə çıxdı, sinəmə yazdım.  
Qırx beş il dünyani dolandım, gəzdim,  
Bələd oldum yerin yeddi qatına.

Yaxşını götürdüm, yamandan qaçdım,  
Oxudum, sinəmin dəftərin açdım.  
İyirmi beş yaşında qaynadım coşdum,  
Otuz yaşda mindim eşqin atına.

Eşqin səməndini hər yana çapdım,  
Mərd ilə namərdi axtardım, tapdım.  
Heç könül yıxmadım, çox könül yapdım,  
Göz qoydum dünyanın hər büsətinə.

Əsəd deyir, ustada son qoyanın,  
Pünhanda laf edib, özün öyənin,  
Ustad sözün öz adına deyənin,  
Lənət gəlsin onun əsli-zatına!

### SƏN MƏNİ

Sənə neyləmişdim mən bəxti qara,  
Niyə saldın bu azara sən məni!?  
Hər nə desən, əmirindən qaçmaram,  
Qul adına çək bazara sən məni.

Yusif də qul oldu o Züleyxaya,  
Kərəm Əsli deyə girdi kilsaya,  
Onlar kimi məni saldın sevdaya,  
Tüccar etdin ahü-zara sən məni.

Bağban oldum, bağda bari gözlədim,  
Vaxt addadı, gecə yarı gözlədim,  
Doğru sözü, etibarı gözlədim,  
Bənd eylədin düz ilqara sən məni.

Gözüm qalı gözlərinin məstində,  
Cəllad qasıń durub canım qəsdində.  
Xəstənin dərmanı sinən üstündə,  
Həsrət qoydun bir cüt nara sən məni.

Niyə qoydun yana-yana Əsədi?  
Yetirmədin bir dərmana Əsədi.  
Eyləyibsən bir pərvana Əsədi,  
Yandırırsan, ay Sitara, sən məni.

### YADIMA DÜŞDÜ

Şanlı məktubunu oxuyanda mən,  
Çalmalı dağları yadına düşdü.  
Tənir torpağının almaçıçayı,  
Lilpar bulaqları yadına düşdü.

Dalı Gödək güney, qabağı Çatar,  
Fermanın dövləti dağları tutar,  
Ömürlər uzadar, mətləbə yetər,  
Bu gözəl çağları yadına düşdü.

Başı Çalmalıdı, ayağı düzdür,  
Toyda oynayırkı gəlinlər, qızlar?  
Oxuyub çalırdım sədəfli sazlar,  
Gözəl yiğnaqları yadına düşdü.

“Göyçənin qonağa çoxdu hörməti”,  
Təzə cavanların var məhəbbəti.  
Qayğanaq, qoysəfə, əmliyin əti,  
Eyvan-otaqları yadına düşdü.

Əsəd bu fanidən köçər üqbaya,  
Dəli könül yenə qalxar havaya.  
Qoçdaşın düzləri, Buxarlı qaya.  
Tərlan ovlaqları yadına düşdü.

## TƏCNİSLƏR

### DÜRÜST OLMAMIS

Kamil ovçu durub ov bərəsində  
Atmaz xədəngini dürüst olmamış.  
Sərraf olan seçər ləli, gövhəri,  
Arayıb dəstində dürr üst olmamış.

Əgər qəvvas isən, axtar adamı,  
Göydən yerə neysan yağar, a damı.  
Dürüst adam gəzər dürüst adamı,  
Nadürüst axtarar dürüst olmamış.

Əsəd bəhri-mühit çaylar toxuna,  
Qayıq üzə, ləpə gələ toxuna.  
Cürbə istər gölə, şirə toxuna,  
Elmi cəm eyləyib dürüst olmamış.

### NƏ QARA SƏNİ

Dedim, könül, durma dağ zirvəsində,  
Bir gün düçər edər nə qara səni.  
Dilin çatmaz nə bir elə, obaya,  
Bürüyər nə ağ gün, nə qara səni.

Yetişməz dostların heç vaxt haraya,  
Deyən olmaz, görüm getdi haraya?  
Gözün dikmə hər həftəyə, hər aya,  
Nə Əli axtarar, nə Qara səni.

Təbib gərək, sinəsini o yara,  
Açıb ürəyini, eylər o yara.  
Uzaqdadı, əli çatmaz o yara,  
Əsəd, heyran etdi nə qara səni?

## *DİVANİLƏR*

### EYLƏMƏZ

Ağlı olan namərd ilə  
Əhdidi-ilqar eyləməz;  
Nəfsinə tabe olub,  
Seyri-güzər eyləməz;  
Mərifətlə səfa sürsə,  
Beş gün ömrü xoş olar;  
Ruzi haqdan bərqərardı,  
Baxtin şikar eyləməz.

Qədd əyilib, xəyal dönsə,  
Baxtin, olmaz ilhamın;  
Ruhun ölü, gözün görməz,  
Artar dərdü ələmin;  
Şükür zikrin qəbul etməz  
Xalıqi-rəbbül-aləmin;  
Etiqadın düz olmasa,  
Sirrin aşkar eyləməz.

Aşıq Əsəd, xəyal ilə  
Gəşt elə, dünyani gəz;  
Müxənnətə sirrin vermə,  
Əslid düz olanı gəz;  
Zər qədrini zərgər bilər,  
Mətahin aları gəz;  
Hər nadan sözün satma,  
Qalsa, zərər eyləməz.

### OLMASA

Ağlı olan çox danışmaz,  
Dərdi hazar olmasa.  
Heç kimsənə xəstə yatmaz,  
Canda azar olmasa.

Axtarıram, yoxdur təbib  
Dərdə dərman eyləyə;  
Çox çalışmaq əfsanədi,  
Haqdan nəzər olmasa.

Dərdi olan tüccar kimi  
Yüklə hər yana gedər;  
Söylər dərdin dərbilməzə,  
Özü əfsanə gedər;  
Axırında Məcnun olub,  
Bər-biyabana gedər;  
Qan ağlamaz, sizildamaz  
Canda azar olmasa.

Dərdi olan yad olmasın  
Ol mövlanın dərindən;  
Daima əlin çəkməsin  
Mərd igidlər sirrindən.  
Qəlb əyilsə, bulmaz şəfa,  
Duman getməz sərindən;  
Şahi-Mərdan – Şirin-Yəzdan  
Dilində car olmasa.

Vaqifin ol gözəllərə  
Tərif büsatı deyim;  
Ələsgər, Xəstə Qasımda  
Var etiqadı deyim;  
Şirin deyib, qaya çapdı  
Yazıq Fərhadi deyim;  
Kərəm oda yanmaz idi,  
Çeşmi-xumar olmasa.

Aşıq Əsəd xird eləsin  
Daim öz mətahını.  
Həqiqətin, mərifətin  
Gözlə bəndərgahını.

Doğru, düzgün, qeyrət ilə  
Saxla dost irahını;  
Dost dostundan kənar olmaz  
Mərdimazar olmasa.

## ***MÜXƏMMƏSLƏR***

### AĞRIN ALIM

Ay qara qaş, ay yaşılbaş,  
Qarşıda süz, ağrin alım;  
Cilvələnib, eşqə bələn,  
Telini düz, ağrin alım;  
Dildə kəlam, əldə qələm  
Dərdimi yaz, ağrin alım;  
Firqətindən, həsrətindən  
Oldum nasaz, ağrin alım;  
Al hava, gətir dava,  
Eyləmə naz, ağrin alım.

Boyu bəstə, oldum xəstə,  
Mən yazığa sən rəhm elə.  
Üzü qəmər, müşgü ənbər  
Xub yaraşır siyah telə;  
Altından al, bir qumaş şal  
Dolayıbsan nazik belə;  
Alma yanaq, qaymaqdodaq,  
Göz öñündən getmə hələ;  
Gətirim saz, ol xoşavaz,  
Ay Sərvinaz, ağrin alım.

Bir şəhla göz, bir belə qız  
Görməmişəm bu dünyada.  
Etmir hesab, bu nainsaf  
Aşıqını salmir yada.

Salma çölə, insaf elə.  
Mən xəstəyə versin bada.  
Əldə gülü, şirin dili  
Mən görmüşəm Minayada.  
Keç başa, qıl tamaşa,  
Mən çalım saz, ağrin alım.

Ay mələk, qurma kələk,  
Gözlərini söz, bəri bax!  
Gəl mərdana, bu gərdana  
Saçlarını düz, bəri bax!  
Bu gün yazım, şeir düzüm,  
Olaq üzbeüz, bəri bax!  
Bu səhər, qoynun bahar,  
Açılibdır yaz, bəri bax!  
Daranıb, xub yaranıb  
Belə şahbaz, ağrin alım.

Ay gülüm, şən bülbülüm,  
Cəh-cəh vurub, etmə haşa;  
Alma yanaq, büllur buxaq,  
Bal bələnib dilə, dişə.  
Sayıl olub, mayıl olub  
Hər kəs görsə qələm qaşa.  
Bu bazardan, bədnəzərdən  
İllər boyu uzaq yaşa.  
Əsəd deyir, vəsfin yazır  
Bir belə qız, ağrin alım.

### XIRDACA QIZ

*Aşıq Ələsgərə nəzirə*

Naz ilə gəldin otağa  
Leylinişan Xirdaca qız!  
Tovuz kimi cilvələnib,  
Artırır şan Xirdaca qız.

Biri huri, biri pəri,  
Biri də sən, Xirdaca qız!  
Gözləri cəllada dönüb,  
Qəmzəsi qan Xirdaca qız.

Məclisə o əmr eləyib,  
Aşıqini saz eləsin;  
Davud kimi nəfəs çəkib,  
Bir də xoş avaz eləsin;  
Bülbül kimi cəh-cəh vurub,  
Zimistanı yaz eləsin.  
İşvə, qəmzə canım alır,  
Daha bizə az eləsin.  
Mən ki sənin aşiqinəm  
Eylə güman, Xirdaca qız!

Gəzmişəm, hər ölkəni,  
Belə canan görməmişəm;  
Boylananda durnasayaq,  
Qaşı kaman görməmişəm;  
El-obada, ay həzarat,  
Allah, aman görməmişəm;  
Mənim kimi eşq əlindən  
Oda yanın görməmişəm.  
Yaraların məlhəmisən,  
Öldüm, aman Xirdaca qız!

Cahıl, ahıl, qarasaqqal  
Görüb, sənə mail olub.  
Didarından ayrı düşən  
Ağlı gedib, zayıl olub.  
Sən Leylisən, sən bir Məcnun  
Çölə düşüb, sayıl olub;  
Hər nə fərmayış buyursan,  
Hamı ona qail olub;  
Əmrinə baş əyiblər.  
Buyur fərman, Xirdaca qız!

Gəzmişəm, mən görməmişəm  
Sənin tək qaşı qəməri;  
Belin nazik, gərdən nazik,  
Bağlayıb qızıl kəməri;  
Tər-təzə ağ qoftanın  
Üstündən geyib məxməri.  
Əsəd sənə qurban deyib  
Bu əziz can ilə səri.  
Bir gün ola, güzar düşə,  
Ola mehman, Xirdaca qız!

# ŞAİR NƏBİ BORÇALI

(1877-1945)

## *QOŞMALAR*

### BİLMƏDİ

Bu gün bir cüt gözəl keçdi qarşımdan,  
Biri dərdim bildi, biri bilmədi.  
Ərənlik eylədim açım üzünü,  
Biri deyib güldü, biri gülmədi.

Dedim: qonaq eylə, gedək bağına,  
Dedi: soluna bax, bir də sağına,  
Dedim: üzük verim tax barmağına,  
Biri allam dedi, biri almadı.

Dedim: ay qız, bir qədəm bas bəridən,  
Dedi: heç qədəmim üzmərəm yerdən.  
Dedim: həmdəm olaq, yarıyaq yardan,  
Biri ollam dedi, biri olmadı.

Dedim: ay qız, nədən oldun bivəfa,  
Dedi: heç canına vermirsən cəfa,  
Dedim: mən Nəbiyəm, sən gəl insafa,  
Biri gəlləm dedi, biri gəlmədi.

### GÖZƏL

Tellərin qəzəbi bənzər şahmara,  
Qatlanıb zülflərin ayağı, gözəl.  
Qaşların əyrisi kani-qüdrətdən,  
Kim çəkib rənginən boyağı gözəl!?

Geydiyin əyninə qumaşdı aldı,  
Tamam sırgaların cavahir, ləldi,  
Xudam səbəb saldı, nə gözəl oldu,  
Dəydi bizim yerə ayağı gözəl!

Mən Nəbiyəm, bəyan etdim özümü  
Zimistan eylədin bahar, yazımı.  
Özüm dedim, mən eşitdim sözümü,  
Sən oldun canıma nə yağı gözəl!”

### ZÖHRƏ

Vaqeyi-aləmdə sevdiyim sənsən,  
Tut gedək vətənə əlimdən, Zöhrə.  
Sevgi sevgisini salmaz çöllərə,  
Didərgin eyləmə elimdən, Zöhrə!

Geyinibsən yaşılını, alını,  
Həmdəm olaq mən də bilim halını.  
Heyran olub gördüm gül camalını,  
Qaytardın ömrümü ölümdən, Zöhrə!

Eşqin atəşindən olmuşam Kərəm,  
Mən çəkə bilmərəm belə qüssə-qəm.  
Şair Nəbi namə yazar dəma-dəm,  
Biz qurtulaq belə zülümdən, Zöhrə!

### GÖZƏLİN

Gizlincə dərdinə tacir olmuşam,  
Eylərəm sırrını bəyan gözəlin.  
Canımı yolunda qoydum nişana,  
Kirpiyi ox, qaşı kaman gözəlin.

Qasidim dərdimi ona söyləməz,  
Qönçə güllərini gəlib iyləməz.  
Bir tutub qolumdan mehman eyləməz,  
Oldum atəşinə büryan gözəlin.

Susandım ləbinə, bil, ac ariyam,  
Mən də qəm mülkünün bəxtiyarıyam.  
Miskin Nəbi deyir: xirdarıyam  
Həsrət bağlı ismi-pünhan gözəlin.

## VAR BUNUN

Mən qəribə dönüb qıya baxanda,  
Heç bilmirəm nə davası var bunun.  
Altun kəmər tutub incə belini,  
Bəzənibdi, zər libası var bunun.

Can alındı, can almaqdı qəsdində,  
Pərvaz edib qaş-qabağın üstündə.  
Bəyan edib gözəlliyyin dəstində,  
Götürübdü əl hənası var bunun.

Mən çəkirəm o nazlının qəhrini,  
Qasid yıldızı xəyalımın şəhrini.  
Gəşt eyləyir o gülşənin sehrini,  
Qatarında nər mayası var bunun.

Nəbiyəm, gəzirəm qürbət elində,  
Al yaşıl bəzənib tirmə belində.  
Layiqdir ki, can verəsən yolunda.  
Əmmək üçün tər məməsi var bunun.

## GÜL, ONDAN AĞLA

Başına döndüyüüm xubların şahı,  
Məlul etmə könlüm, gül, ondan ağla.  
Yandırıb cismimi döndərmə közə,  
Dərdi-əhvalımı bil, ondan ağla.

Hilal qaşın ox-kamanı quralı,  
Səni görən gündən-günə saralı,  
Həsrətindən cümlə əzam yaralı.  
Gəl eynim yaşını sil, ondan ağla.

Səyyad şikarında ciğalı tərlan,  
Bir kəlmə danışsa lügəti-İmran.  
Şair Nəbi olub hüsnünə heyran,  
Mən dalan sevdaya dal, ondan ağla.

## YAŞ DA DAYANMAZ

Səhərin günəşi tərlan havalı,  
Elə pərvaz eylər, qışda dayanmaz.  
Yandırın cismimi, döndərdin közə,  
Pünhanı ağlaram, yaş da dayanmaz.

Gözün bir cəlladdı, yoxdur amanı,  
Ləbin neylər, ay qız, əxrət-imanı?!  
Ağ sinəndə bəsləyirsən məməni,  
Ona qul olmağa döş də dayanmaz.

Qamətin gözəldi, cismin əladı,  
Kirpiyin müjganı başa bəladı.  
Nəbi deyər, ərzi-halim belədi,  
Ün salıb dağlara, daş da dayanmaz.

## BUTASAN, GÖZƏL

Səhərdən bəklədim mən yollarını,  
Bir gəlib qarşımdan ötəsən, gözəl.  
Sən özün bilmirsən öz murazını,  
Mən yaxşı bilirəm butasan, gözəl.

Yetmişə yetsən də mən səni allam,  
Dərgah ilahiyə min duva qıllam,  
Aylarınan xəstə olsam sağallam,  
Sən gəlib qolumdan tutasan, gözəl.

Mən Nəbijəm aşıqların zəriyəm,  
Yanıram oduna eşq əsiriyyəm.  
Gəlmışəm qapına, bil müştəriyəm,  
Ləbiyin balından satasan, gözəl.

## ADDIM-ADDIM

Mən ilqar eylədim yara – Gülsana,  
Lalələr seyrinə var, addım-addim.  
Könül sakin oldu gül çöhrəsində,  
Bir yetir dəstini dər, addım-addim.

Hər nə desən sözlərinə qayılam,  
İşar etsən, dost bağında sayılam,  
Nə müddətdi camalına mayılam,  
Saxla qədəmini dur addım-addim.

Göstərdi camalın, niqabın açdı  
Ağlı heyran olub, xəyalım çəşdi.  
Yüz min işveyi, nazınan keçdi,  
Sallandı qarşısından yar addım-addim.

Şair Nəbi, bu kəlamın nə qəsdən,  
Sən dedin sinəmin üstündə bəsdən.  
Keçirdin baharı, gəldi zimistan,  
Bürüb dağları qar addım-addim.

## YAR GƏLDİ KEÇDİ

Bir saat əyləndim yol kənarında,  
Sallandı qarşısından yar gəldi, keçdi.  
Haçan ki, topladım gəndi-halımı,  
Gen dünya başıma dar gəldi keçdi.

Al-yaşıl geyinib, hanalı dəsti,  
Havalı telləri yel vurdı əsdi.  
Qabaqdan boranı səbrimi kəsdi,  
Dumanlı, cıskinli, qar gəldi, keçdi.

Şair Nəbi ağlar dərdin kanıdı,  
Şirincə ləblərin əmdim qanadı,  
Bütüncə bədəni can dərmanıdı,  
Qiymadı qoynunda nar gəldi, keçdi.

# XƏYYAT MİRZƏ

(1885-1922)

## QOŞMALAR

### GÖZƏL QIZ

Sallana-sallana gedən gözəl qız,  
Ay qız, bu güzarın bulağadırı?  
Niyə gec gəlirsən, tez qayıdırısan?  
Tez gəlib, gec getmək qadağadırı?

Mən qurbanam sən tək ayna qabağa,  
Ziba zənəxdana, gülgəz yanağa.  
O bəyaz bədənə, o ağ buxağa...  
Şəkkərin şərbəti dodağadırı?

Ölməyib tapaydın həyat, ay Mirzə,  
Olmaç sənin kimi xəyyat, ay Mirzə,  
Bərələri busan səyyad, ay Mirzə,  
Canın yar yolunda sadağadırı?

### GÖZLƏR

Bir səyyad alıbdır, ətrafi abi,  
Tər ciğası əyri sonanı gözlər.  
Bir qərib əyləşib eyvan otaqda,  
Tutubdur dəstində su, nanı gözlər.

Eşqin səfasında bir nişana var,  
Mərdin havasında bir nişana var,  
Namərd yuvasında bir nişana var,  
Görməsə yaxşıdır yamanı gözlər.

Bircə ölməyeydim, tapaydım, həyat,  
Qəm bəzirganıyam, peşəmdir xəyyat,  
Qoynunda bir cüt nar, vəfali səyyad,  
Mirzə tək növrəstə cavani gözlər.

## DEYƏ-DEYƏ

Aləmi-röyada bir baxça saldım,  
Dolandım ətrafin bar deyə-deyə.  
Hasarın çəkdirdim alovdan, oddan,  
Bağban oda yandı nar deyə-deyə.

Gördüm bir çeşmədə xublar dəsini.  
Yenə gülüş aşdı qumru səsini.  
Ovçusuyam, gəzdim ov bərəsini,  
Bu dağlarda maral var deyə-deyə.

Eşq əlindən geldin cana, ay Mirzə,  
Cismin atəşlərdə yana, ay Mirzə,  
Baş eyməzdin bəyə, xana ay Mirzə,  
Düşübsən çöllərə yar deyə-deyə.

## YOXDUR

Aşıqlar çıxıbdı Kür kənarına,  
Heyif qırağının sonası yoxdur.  
Bahar fəsli yamyaşla bürünər,  
Üç ay zimistanın havası yoxdur.

Dərin-dərin dəryalarda üz, yaşa.  
Davat, qələm əldə tutub yaz, yaşa.  
İstər əlli yaşa, istər yüz yaşa,  
Axır bu dünyanın vəfası yoxdur.

Olmuşam səhlənkar, düşmüşəm düzə.  
Məcnunun Leylisi görünmür gözə.  
Hicran xəstəsisən, divanə Mirzə,  
Sənin bu dərдинin davası yoxdur.

## GÖLMƏSİN

Yaqutdan, yəməndən, ləldən, gövhərdən  
Yük tutmayan bu bazara gəlməsin!  
Bir xeyir ummasın bizim diyardan,  
Gəlsə də düşəcək dara, gəlməsin!

Əyər bu meydana gəlsə də hər kəs,  
Üz-üzə mənimlə çəkə bilməz bəhs,  
Deyişmə başlanıb ucalanda səs,  
Qərq olar atəşə, nara, gəlməsin!

Ustaddan dərs alıb sürməyən səfa,  
Arif məclisində çəkəcək cəfa,  
Əsəd, Nəcəf, Ələsgərdən məsafa,  
Qeyri aşiq bu diyara gəlməsin!

Ariflər əyləşib, el düzüləndə,  
Dərya dalğalanıb, göl düzüləndə,  
Sərraf seçiləndə, ləl düzüləndə,  
Olacaqdır bağrı para, gəlməsin!

Alimlər əyləşib, biz yoxlananda,  
Xəyyat Mirzə qorxmaz yüz yoxlananda,  
Ustalar seçəndə, söz yoxlananda,  
Düşəcəkdir boran, qara, gəlməsin!

## KİMİN YARIDI?

Bu mina gərdənli, nazik bədənli,  
Yarəb, söylə görən kimin yarıdı?  
O alma yanağı büllur buxağı,  
Təzə yağımiş Savalanın qaridi.

Səni görcək taqət endi dizimə,  
Ay qabaqdan şölə düşdü gözümə,  
Neyləmişəm, baxmayırsan üzümə?  
Yazılıq canım nəyin günahkarıdı?

Məni görçək üzdən atdı niqabı,  
Zülfələri bənd edib on dörd kitabı,  
Gözəllik hüsünün yoxdu hesabi,  
Cəmi gözəllərin kamandarındı.

Mənim canım atəşlərə bükürsən,  
Eynim yaşın uruxsarə tökürsən.  
Bu dünyada nə ki zillət çəkirsən,  
Bil, Xəyyat Mirzənin ahü-zarıdı.

### ŞİRİN-ŞİRİN

Başına döndüyüm vəfələ dilbər,  
Dolan, gəl yanımı sən şirin-şirin.  
Ala gözlərinə, qələm qaşına  
Can qurban elərəm mən şirin-şirin.

Ağ üzündən rübəndini götürsən,  
Miskin muradımı kama yetirsən.  
Ölən vaxtı başım üstdə otursan,  
Verrəm əzrailə can şirin-şirin.

Səni nişan aldım, baş vurdu gülləm,  
Camalın görməsən yəqin bil ölləm.  
Qalasan odlara canı şam billəm,  
Deyərsən, ay Mirzə, yan şirin-şirin.

### VAR

Hicran düstağıyam dərdə giriftar,  
Mənim bu dərdimin nə loğmanı var.  
Nə ömrüm tamamdır borcdan qurtaram.  
Nə cərrah əlacı, nə dərmanı var.

Sərgərdən qalmışam əlacdan naçar,  
Namərd qaydasıdır arxadan qaçar.  
Qəlbin sandığına olaydım açar,  
Açaydım, görəydim nə gümanı var?

Dərdimi demərəm nə qəhrəmana,  
Nə Sama, Rüstəm tək bir pəhləvana;  
Şikayət eylərəm adil divana,  
Nə mülkü, şəriki, nə məkanı var.

### İNCİDİR

Sallanıban min naz ilə gedən qız,  
Bu cür sallanışın yolu incidir.  
Göstərirsən badi-səba yelinə,  
Eylər pərakəndə teli incidir.

Nə Misirdə Yusif, Züleyxa, Kənan.  
Xudam xəlq etməyib sən təki canan,  
Demə aşıqlərdi eşqimə yanan.  
Firqətin mahalı, eli incidir.

Boyun uzmasıdı belə xoş macal,  
Münasib, mukatib dövrəndə kamal,  
Bağlarda bülbülün nitqi olur lal,  
Yanağıñ laləsi gülü incidir.

Çoxdu səndə gözəlliyyin hesabı,  
Bircə götür ağ üzündən niqabı,  
Əyninə geyəndə zəri-zərbəbi,  
Qızıl kəmər incə beli incidir.

### OLSUN

Pədəri-mehriban, incimə məndən,  
Ölənədək işin ahizar olsun!  
Yar fərağı möhkəm olsun sinəndə,  
Yeyibnən, içdiyin zəhrimər olsun!

Uca dağdan əridibsən qarımı,  
Baxçalarda soldurubsan barımı,  
Zülmünən əlimdən aldın yarımi,  
Görüm yarın özgələrə yar olsun!

Beytəklif məclisdə söz deməm, haşa!  
Çünki əyləşibdi xan ilə paşa,  
Yandırdın canımı, yaxdın atəşə,  
Qiyamətdə sənin yerin nar olsun!

Vəfali dostların qadasın alım,  
İnsafdırımı mən yarımdan usanım?  
Necə qıydın, ay bimürvət, ay zalım,  
Mirzə vətənindən gen-güzar olsun?!

### MƏNİ

Zahirdə dost olan batındə düşmən,  
Sən ha bənzədirdin çinara məni.  
Kümbəzəl xizridə, dari dünyada,  
Hesab eyləyərdin minara məni.

Sənubər, boynuna qılardım həvəs,  
Şövqündən edərdim düşmən ilə bəs,  
Qafadan üqbaya köcübü nəfəs,  
Alıb qoyan yoxdu məzara məni.

İndi mən olmuşam qırxların piri,  
Seçirsən gözüm də bəd olan tiri,  
Həbəş sailiyəm, Firəng əsiri,  
Qulluq üçün göndər bazara məni.

Mən Mirzəyəm dosta qəmzə satardım,  
Ol müşkünən ənbərinə batardım,  
Sübhə kimi tər qoynunda yatardım,  
Bimürvət, atıbsan kənara məni.

### QIZLA GƏLİNİN BƏHSİ

Qız deyər: – bağçalar, bağlar içində  
Süsənim, sünbülüm, gülüm var mənim.  
Döslərim bənzəyir taza turaca,  
Əl dəyməmiş qəddi-dalım var mənim.

Gəlin deyər: – qız öyünmə özüne,  
Tər bədənim, yaşıl, alım var mənim.  
Geymişəm əynimə zərdən, zibadan,  
Atlas qofta, tirmə, şalım var mənim.

Qız deyər: – yanağım, rəngim açılar,  
Tas qurar baxtımı baxar falçılar,  
Gündə-gündə gedər, gələr elçilər,  
Gör, nə əcəb xoş iqbalım var mənim.

Gəlin deyər: – tellərimi əsdirrəm,  
Əsdiribən qız, başını kəsdirrəm,  
İncə belə mina kəmər düzdürəm,  
Mərd iyid qucmağa belim var mənim.

Qız deyər: – mən oxşamışam anama,  
İnci, sədəf, dürr düzdürəm yaxama,  
Əl dəysə qoynumda sınar şamama,  
Şah yanında açıq dilim var mənim.

Gəlin ağız açıb qiza söz deyər:  
Havalanma, dur yerində düz, deyər,  
Neçə cahıl su yolunda gözləyər,  
Ağ üzümdə qoşa xalım var mənim.

Qız deyər: – əlimə alsam peymana,  
Nuş edər qocalar, qalmaz cavana,  
Cahılı-cuhulu qıllam divana,  
Sona kimi əsən telim var mənim.

Gəlin deyər: – mənəm sinəsi tuyğun,  
Qoynumda döşlərim yetişdi qovun,  
Əl dəyəndə durar bugunbabuğun,  
Saf ürəyim, şimşad əlim var mənim.

Qız deyər: – bənzərəm dəli ceyrana,  
Açıqdı güzarım, yolum hər yana,  
Bir cüt xal üzümdə olub nişana,  
Buna nisbət pür kamalım var mənim.

Gelinəm, bağlaram belə kəməri,  
Mat eylərəm göydə şəmsü-qəməri,  
Xəyyat Mirzə olsa mənə müştəri,  
Deyərəm, nə gözəl halim var mənim.

Qız deyər: – dilimə yaraşmaz nasax,  
Gör nə cür busatdır bəzəniň otax,  
Əyər Mirzə gəlsə bu gecə qonax,  
Onda görün nə cəlalim var mənim.

### ELLƏR AĞLADI

Ay həzarat, gəlin sizə söyləyim,  
Mənim əhvalımı ellər ağladı.  
İstədim ki, yön çevirəm bir yana.  
Qubar tədbir tapdı, yollar ağladı.

Heç kimsə dayanmaz bir belə aha,  
Kimim var ki, kimə gedim pənaha?  
Dərdimi söylədim bir adil şaha,  
Şah pərişan oldu, qullar ağladı.

Vaxt olar ki, el yaylağa köç elər,  
Gülgəz boylulara xələt biçilər.  
Bir bağa girdim ki, eynim açılar,  
Bülbül nalə çəkdi, güllər ağladı.

Bir bağ saldım, nəzər salım barına,  
Fələk məni həsrət qoydu narına.  
Mirzəyəm, varanda göl kənarında,  
Sonalar ürküşdü, göllər ağladı.

### DOLANIR

Könlüm quşu yenə havalanıbdı  
Qalxıb ərş üzündə tağı dolanır.  
Bilməm hansı vəfadara uyubdu.  
Əyər olsa həyat, bağlı dolanır.

Qüdrətdən çəkilib ağ nazik əllər,  
Rizvan şanəsiylə daranır tellər,  
Yarım oylağında gəzən gözəllər,  
Cümləsi canıma yağı dolanır.

Mən oldum dünyada sənətə pərgar,  
Hayif sözlərimə yoxdu xiridar,  
Mənə möhkəm ilqar verən nazlı yar,  
Əşyar məclisində saqı dolanır.

Bilməm dostum hansı, düşmənim hansı,  
Üzümə kəm baxdı xubların xası,  
Dostun məzəmməti, düşmən tənəsi,  
Xəyyat Mirzə, qəm otağı dolanır.

### MƏNİM

Başına döndüyüm əzizim ana,  
Əvvəl amanatdı otağım mənim.  
İnsaf edin, yaxşı hörmət eyləyin,  
Qərib yerdən gəlsə, qonağım mənim.

Düşdüm yar eşqindən diyarbədiyar,  
Sevgilimə can nisardı hər nə var.  
Bu sirdən etmə onu xəbərdar,  
Bilsə çəkə bilməz fəraigim mənim.

Xəyyat Mirzə sənə eyləyər nazi,  
Gəl edək arada razu-niyazı,  
Götürəm əlimə xətabənd sazı,  
Hərdən pozğun olsa damağım mənim.

### GÖZƏLLƏR

Yenə bu günləri bayram günüdü,  
Bürünüb yaşla, ala gözəllər.  
Kəlağay bağlayıb hərə başına,  
Tirmə örtüb qəddi-dala gözəllər.

Olmaz sizin kimi qəmzəsi qanlar,  
Alma yanaqlılar, qaşı kamanlar,  
Gözel dəstənizi görən cavanlar  
Yəqin düşər özgə hala, gözəllər.

Huri-mələk ola bilməz sizə tay,  
İşiq alır, camalızdan ərşdə ay,  
Qoyub yolunuzda Mirzə haqq-say,  
Dəyməsin boynuza belə, gözəllər.

## DAYANDI

Cümlənin günündə bir xoş xanədə,  
Abü-atəş bir xanədə dayandı.  
Hər kəs öz yerində tutmuşdu qərar,  
Atəş buxar verdi, ab da oyandı.

Naxışı gözəldi, qaməti əlif,  
Ab, atəş xanəsində müttəlif.  
Dəhanından çıxır badi-müxalif,  
Bacalardan dud asmasan dayandı.

Bir gözəl ağ geydi tər əndamınə,  
Min naz ilə çıxdı qələ baminə,  
Göz yaşını tökdü eşqin caminə,  
Şirin şərbət o məclisdə dolandı.

Müxtəsər sözümün budu durağı,  
Hinddən, Hindistandan gəlir sorağı,  
Qırx iki bacası, dörddür ayağı,  
Xəyyat Mirzə hər gün ona mehmandı<sup>1</sup>.

<sup>1</sup> Tapmaca şəklində deyilmiş bu qoşmada şair samovarı təsvir etmişdir.

## **TƏCNİSLƏR**

### **MƏNİ**

Doqquz sinnə yetdim təlib eylədi,  
Səf dolan quranda səna sən məni.  
Bir bu qədər imtahana çəkirsən,  
Qədir Allah, kəm-kəm sınasan məni.

Nə qandırıım anlamaza ha lalı,  
Sərrafın dəstində gördüm ha lalı,  
Haramam meydanda mərdin halalı,  
İstəsən bilərsən sən asan məni.

Mirzə çətin bu dünyada kəm ali,  
Leylü-nahar hələ dərsin kəm ali.  
Ey ariflər, yoxlar olsan kəmali,  
Mərdisən meydanda sına sən məni.

### **SƏRİNDİ**

Səhər-səhər sar qonubdu sərdana,  
Bu eyvanın sər kölgəsi sərindi,  
Səyyad, sarı bağla bağa girməsin,  
Səs eşidər, səda çəkər sər indi.

Səyyad seyr eləyib seydin binasın,  
Usta çəkib bu sarayın binasın,  
Sürəhidən səngin, sindən binasın,  
Malası sin, kafdı, özü sərindi.

Xəyyat Mirzə, rəngin oldu sarı, gəl,  
Seyr eləmə səhralarda, sarı gəl,  
Sərsəri dolanma, bizə sarı gəl,  
Zər matahın dost sədrinə sər indi.

## YAZI QƏM MƏNİ

Bu dünyada yetişmədim murada,  
Yaradan, öldürmə yazığam məni,  
Gəşt eləyib gəzər olsam taparsan,  
Gələn qışı qara, yazı qəm məni.

Ərənlər yolunda sabitəm mən də,  
Onunçunu məni salıbsan bəndə,  
Varmı mənim kimi vəfali bəndə,  
Tapar yuvasından yazıxan məni.

Mən Mirzəyəm dağıtdılar qalamı,  
Bais budur dost yolunda qalamı,  
Sağ əlinlə alar olsan qələmi,  
Namələr üstünə yazıb qan məni.

## BAĞLADIM

Başına döndüyüm vəfalı dilbər,  
Mən sənin əhdinə vəfa bağladım,  
Götürdüm əlimə eşq orağını,  
Mən biçib zülfündən bafa bağladım,

Əziz təbib, baxtin olsun sənə yar,  
Nəf eləsə qara bağrim sənə yar,  
Əbrişimdən libas tikdim sənə yar,  
Zər qofta üstündün bəfa bağladım.

Mirzə, ismin hərifində var ağa,  
Ölüm günü ehtiyacım var ağa,  
Bey naqısdır, yaza bilməm varağı,  
Qafu-rey qəlbimdə vəfa bağladım.

## *MÜXƏMMƏS*

### GÖZƏL

Arif olan, bilin, çəkib, bu sinəmə dağı gözəl,  
Bülbül kimi gəşt eləyib, dörd dolanıb bağı gözəl,  
Görəni candan eləyir hüsnünün varağı, gözəl,  
Xəstə ki, hələ xəstədir, öldürürsən sağı gözəl,  
Xudam səni xəlq eləyib, aşıqlara yağı gözəl.

Gəzmişəm, görməmişəm bir belə tərsa balası,  
Ağ üzü şölə verir, necə dağların lalası,  
Xəstələrə şəfa verir ləblərinin piyalası,  
Zindandan azad eləyir, mən kimi dustağı gözəl.

Yanağına, qabağına, tökülüb telləri qəşəng,  
Qönçəli bir bağça kimi açılıb gülləri qəşəng,  
Deyəsən qüdrət qaşdı, ağ nazik əlləri qəşəng,  
Mollalara qəsd eləyir, tullayıb yaşmağı gözəl.

Gözəl bir tər şamamasan, səbzə, bostan, tağ içində,  
Yəqin bil ki, fırqətində qovrulmuşam yağı içində,  
Baharın gül-çiçək ayı bir bülbüllü bağ içində,  
Mirzənin hər məclisində sən olasan saqi gözəl!

# MİSKİN ƏLİ

(1881-?)

## GƏRAYLILAR

### ALMA, AMAN

Pünhan-pünhan baxan gözəl,  
Ağıl başdan alma aman,  
Canım oda yaxan gözəl,  
Məni dərdə salma, aman.

Qurbanam qələm qaşına,  
Sırrini ver sirdaşına,  
Dağlanmış sinəm başına,  
Müjganımı çalma aman.

Xub saxla namus, arını,  
İstərem etibarını,  
Atıb vəfali yarınyı,  
Seyrağıbı bulma aman.

Alışıram bax tüstümə,  
Gəl acıqlanma üstümə,  
Yağı cəllad tək qəsdimə,  
Qəzəblənib dolma aman.

Görmədim qaşın təhrini,  
Dağıtma könlüm şəhrini,  
Çəkib egyptarın qəhrini,  
Dərin fikrə dalma aman.

Kim sevməz sən kimi yarı,  
Olmayasan bir gün sayrı,  
Qədirbilməz xardan ayrı  
Qönçə gülüm, solma, aman.

Bircə kəlmə danış, söylə,  
Kamanın bağırmı teylə,  
Geyin, sallan, Miskin ilə,  
Zarafatdan qalma, aman.

## YAXANI DÜYMƏLƏMƏ

Gözəlliyn mən deyərəm,  
Gəl yaxanı düymələmə.  
Qaşlarına baş əyərəm,  
Gəl yaxanı düymələmə.

Bağçanızda bitən güldür,  
Saçların süsən sünbüldür,  
Açıqlıq yasaq deyildir,  
Gəl yaxanı düymələmə.

Tərifin vardır hər yanda,  
Söylənir, dildə, dahanda,  
Nə saxlayırsan pünhandan,  
Gəl yaxanı düymələmə.

Araqçının yana qoyma,  
Bağırmın başını oyma,  
Nə lazımdır tikmə düymə,  
Gəl yaxanı düymələmə.

Sənsən gözəllərin xası,  
Geyinibsən tər libası,  
Şair edir iltiması  
Gəl yaxanı düymələmə.

“Kərəm sənə nələr demiş,  
O dil-dodağını yemiş”,  
Yaxa bəndi neylər gümüş,  
Gəl yaxanı düymələmə.

Gözəllər bağçaya gedir,  
Məşuqunun bağrin didir,  
Miskin Əli xahiş edir,  
Gəl yaxanı düymələmə.

### MÜŞTAĞAM

Süz, yeri, qaragöz maral,  
Qəddi dala mən müştəğam,  
Şəkərdən şirin söz maral,  
Ləbi bala mən müştəğam.

Eşqin sevdası başında,  
Aşıqəm qoca yaşimdə,  
Geyinib sallan qarşımda,  
Yaşıl, ala mən müştəğam.

Əhdini yerinə yetir,  
Mətləbini bircə bitir,  
Nazik əllərinlə gətir,  
Ver piyala, mən müştəğam.

Gəl gözünü süzə–süzə,  
Dərdimi yetirmə yüzə,  
Xoş növrağa, lala üzə,  
Gül cəmala mən müştəğam.

Qalx havalan tərlan kimi,  
Mən boylanım heyran kimi,  
Dərddən qanan Loğman kimi,  
O kamala mən müştəğam.

Hər vaxt eylə dostunu yad,  
Məlul könlümü eylə şad,  
Buraxmaz ahunu səyyad,  
Sən marala mən müştəğam.

İlqarına eylə vəfa,  
Yolunda çəkmişəm cəfa,  
Həmdəm olaq, sürək səfa,  
Gümrah hala mən müştağam.

Könül mail ay qabağa,  
Ağlım alan gül yanağa,  
Zənəxdana, ağ buxağa,  
Xəddü-xala mən müştağam.

Eşqin gölünə dolanda,  
Əhdinə doğru qalanda,  
Miskin Əlini salanda,  
Qiylü-qala mən müştağam.

### BƏNÖVŞƏ

Mən sənə tərif deyərəm,  
Bir neçə xana, Bənövşə.  
Gözəlliyyini öyərəm,  
Gedər hər yana, Bənövşə.

Qaşların bənzəyir yaya,  
Sənsən gözəl, ağaç maya,  
Gəl gedək bizim saraya,  
Bax kərəmkana, Bənövşə.

Köksün dağda qara bənzər,  
Turuncların nara bənzər,  
Səni qucan sara bənzər,  
Sığın tərlana, Bənövşə.

Can görmədim sən həvəsdə,  
Deyib gülürsən ahəstə,  
Dərdindən olmuşam xəstə,  
Yetir dərmana, Bənövşə.

Dər gətir dəstə nərgizi,  
Sanc telin üstə nərgizi,  
Bağışla dosta nərgizi,  
Mərdi-mərdana, Bənövşə.

Miskini salma ayağa,  
Boyum boyuna sadağa,  
Qəbul qılsam sən çırağa,  
Ollam pərvana, Bənövşə.

### QURBAN OLUM

İşvə satan vəfali yar,  
Gül növraqa qurban olum.  
Aşıqinə cəfali yar,  
Ağ buxağa qurban olum.

Hərdən-hərdən baxıb gülən,  
Dostunun dərdini bilən,  
Gərdən üstünə tökülən  
Zülfı-tağə qurban olum.

Ortaq olma dərdü-qəmə,  
Başlayaq söhbətə, dəmə,  
Görünür bir cüt tər məmə,  
Qoynu bağa qurban olum.

Həsrət çəkənini ara,  
Şana al telini dara,  
Qaşları nə əcəb qara  
Üzü ağa qurban olum.

Məhəbbət yağır gözündən,  
Şəkər töküür sözündən,  
Gəl salma məni özündən  
Sən irağa, qurban olum.

Sənsən əcəb gözəl insan,  
Qoyma gedə ilqar, iman,  
Şəhdi-zəban, şirin dahan,  
Bal dodağa qurban olum.

Özü süsən, saçı sünbü'l,  
Miskin verib sənə könül,  
Gözəl cəmali qızılğül,  
Ağ yanağı qurban olum.

## ZÜLFÜ

Naz eləyən nazlı dilbər,  
Tök gərdana siyah zülfü.  
Qumru tək avazlı dilbər,  
Salla yana siyah zülfü.

Sinəm üstünü dağlama,  
Dostunun yolun bağlama,  
Cəllad tək yağı saxlama,  
Şirin cana siyah zülfü.

Ünüm asimana çatır,  
Müjganın sinəmə batır,  
Gör nə qədər gözəl tutur,  
Gümüş tana siyah zülfü.

Sən ol əhvalım soruşan,  
Yanağında dənə nişan  
Gətirmə, qılıb pərişan,  
Dad amana siyah zülfü.

Sənin təki sona teli,  
Kafər görse dinə gəli,  
Vəsf eləyir Miskin Əli,  
Yana-yana siyah zülfü.

## *QOŞMALAR*

### GƏLMƏDİN

Tükətdin səbrimi qalmadı taqət,  
Vədə verib niyə bizi gəlmədin?  
İl keçdi, ay keçdi, dar oldu ovqat,  
Barı bircə söhbət-saza gəlmədin.

Həramı gözleri, dolu piyala,  
Qorxuram başımı bəlaya sala,  
Atəşinə yanıb eylərəm nala,  
Bu sinəmdə yanan gözə gəlmədin.

Dolandım çöllərdə, gəzdim səhrada,  
Gəlmədin insafa, yetmədin dada,  
Sən atlışan, mən qalmışam piyada,  
Hey gəzdin sarplarda, düzə gəlmədin.

Həsrət qoyma məni gülgəz yanağa,  
O büllur buxağa, qaymaq dodağa,  
Sallana-sallana bizim otağa,  
Nə oldu bilmədim üzə gəlmədin.

Nə müddətdir mən burada qalmışam.  
Süzgün gözlərinə müştəq olmuşam.  
Fəraigindən saralmışam, solmuşam.  
Bir yerdə oturub sözə gəlmədin.

İnsaf edib barışmadın biz ilə,  
Bir şirin dil ilə, şirin söz ilə,  
Açıq qabaq ilə, gülər üz ilə,  
Qaş-gözünü süzə-süzə gəlmədin.

Miskinəm, eylərəm ay ilə fəryad,  
İtirib ahumu olmuşam səyyad.  
Qılmadın dostunu möhnətdən azad,  
Sürmə çəkib qara gözə, gəlmədin.

## SƏHRAYA

Yaz olanda sular daşar, yollanar,  
Könül qalxar, göz dolanar səhraya.  
Aşıq olan məşuquna boylanar,  
Yarəb, haçan gələr bizim odaya.

Könül təlaşdadır, göz intizarda,  
Heç bir insaf, mürvət qalmadı yarda.  
Axtarsam taparam bəs onu harda?  
O da düşüb mənim kimi bəlaya.

Mən istərem artıq səni bu candan,  
Sanasan açılıb bülbülü-xəndan,  
İntizar gözlərim əl çəkmir ondan,  
Salıbdır sərimi yaman sevdaya.

O dağların başı qarlı-dumanlı,  
Gözəllər içində sən adlı-sanlı  
Öldürsən aşiqi olarsan qanlı,  
Əlindən ahlarım çıxar səmaya.

Bir şirin dillisən, ləbləri ballı,  
Sinəsi düyməli, yüz qoşa xallı,  
Ümidvar olmasan Əli Zeynallı<sup>1</sup>,  
Zəhmətin arada heç getməz zaya.

## DANIŞAQ SƏNLƏ

Al-əlvan geyinib duran qara göz,  
Gəl-gəl, gözəl, deyib danışaq sənlə.  
Oxunu sinəmə vuran qaragöz,  
Gəl-gəl, gözəl, deyib danışaq sənlə.

---

<sup>1</sup> Zeynallı Miskin Əlinin familiyasıdır.

Bağda cəh-cəh vuran şeyda bülbüləm,  
Əlində tutduğun süsən-sünbüləm,  
Qıyma həsrətindən mən yazılıq öləm,  
Gəl-gəl, gözəl, deyib danişaq sənlə.

Yolunda çəkmişəm mən xeyli cəfa,  
Ancaq sürməmişəm bir zövqi-səfa,  
Unutma ilqarı, dur gəl insafa,  
Gəl-gəl, gözəl, deyib danişaq sənlə.

Tükənibdir səbrim sel kimi daşır,  
Açıb qollarını boynumdan aşır,  
Camalın görəndə ağılım çasıır,  
Gəl-gəl, gözəl, deyib danişaq sənlə.

O cəllad gözlərin Miskinə yağı,  
Məndən əsirgəmə qaymaq dodağı,  
Qızılıgül mövsümü, yaz, sabahçağı,  
Gəl-gəl, gözəl, deyib danişaq sənlə.

## GÖRƏYDİM

Həsrətin çəkirəm sərvi boylunun  
Qoynundakı bir cüt narı görəydim.  
Qul olmaq şərəfdir belə gözələ,  
Danlayıb döyərdi, barı görəydim.

Qaşqabağı açıq, üzünə gülə,  
İşarə eyləsən, dərdini bilə,  
Müştəriyəm mən də o siyah telə,  
Açılaydı tez bazarı görəydim.

Ay bimürvət, nainsafsan, bivəfa,  
Keçirmədik dövran, sürmədik səfa,  
Aşıqa eylədin köyr ilə cəfa,  
O zülm edən sitəmkarı görəydim.

Gözəllər içinde tavarsan tavar,  
Gözüm yolundadır, zalm baxtavar,  
Həmişə keçəydi günün novbahar,  
Nə zimistan, nə də qarı görəydim.

Seyraqıba görünmə sən məbada,  
Əlindən gəlmışəm yaxın dildada,  
Aramızı hər kəs vursa dünyada,  
Cəzalanən günahkarı görəydim.

Səninlə sürəydim bir gözəl həyat,  
Ləhcəsi şirinsən, ay dili nabat,  
Qəflət yuxusundan sən məni oyat,  
Göz açanda mən o yarı görəydim.

Səhərdən sallanıb gəl bizə sarı,  
Mürvət qıl dostunu unutma barı,  
Miskinin məşuqu bir qoca qarı,  
Hazır edə şam, naharı görəydim.

### GÖRMÜŞƏM

Gözəl, sənin həsrətini çekirəm,  
Üzünə tökülən teli görmüşəm.  
Bir busə lütf edib, eyləsən kərəm,  
Zənəxdanda qoşa xalı görmüşəm.

Açıqqabaqlısan həmişə xəndan,  
Dilim dolaşıbdır, incimə məndən,  
Yaralıyam, bir ox dəyibdi səndən,  
Aralıqda fitnə, feli görmüşəm.

İtirməz əslini yəqin qızıl gül,  
Qaməti düzgünən, ay saçı sünbül,  
Saxlasan yanında mən olaram qul,  
Qapınıza gedən yolu görmüşəm.

Tarı yaradıbdı xoş gündə səni,  
Divanə eylərsən üzün görəni,  
Oduna yandırma bu yazıq məni,  
Bağçada açılan gülü görmüşəm.

Baxırsan Miskinə yenə qıyqacı,  
Olmuşam üzündə xalın möhtaci,  
Ovlayanda quba qazı, turacı,  
Sonalar məskəni, gölü görmüşəm.

### TAYLI-TAYINI

Gözəllər hüsnünə aşiq olanlar,  
Üz sürtmək istərlər xaki-payına.  
Məhəbbət yetirər hər zaman ona,  
İstəməz qaməti gözdən yayına.

Dindirəndə şirin-şirin danışa,  
Hərdən küsə, hərdən gələ barışa.  
Aşna ola hər işinə alışa,  
Xoşbaxlıqdı düşə taylı-tayına,

Qaşqabağı açıq, yanaq gül ola,  
Ağ üzə tökülen qara tel ola.  
Bir sürəhi boylu, nazik bel ola,  
Surəti bənzəyə bayram ayına.

Hər kəs ki, dünyada edə arızı,  
Yaradan yetirə bir belə qızı,  
Bir gözəl məclisdə geyə qırmızı,  
Miskin qonaq ola Papov çayına.

### GÜNDÜZ

Bir bivəfa yarın pərvanəsiyəm,  
Dolannam şamına gecə və gündüz.  
Belə gözəllərin divanəsiyəm,  
Zülfəleri çinbəçin, qəddü-dalı düz.

Müjgan oxun bizə sarı atanda,  
Aşığa naz edib, qəmzə satanda,  
Uzun gecələri yalqız yatanda,  
Yanıb hicranına qovruluruq biz.

Sızıldar bədənim ayaqdan başa,  
Sən hara, mən hara, deyirdin haşa,  
Yalvardım, yapışdım o qəlbi daşa,  
Nə yaxşı, nə yaman, demədi bir söz.

Məşuq isən aşiqindən usanma,  
Sən də mənim kimi atəşə yanma,  
Üzülürəm daldalarda dayanma,  
Solar bənövşələr, saralar nərgiz.

Gözəllikdə səni tərlan sanıram,  
Gündüz alışırəm, gecə yanıram,  
Miskinəm canımdan mən usanıram,  
Saatım il keçir, cananım, sənsiz.

### OLMASIN

Gəl, yoldaş, çalışaq, eyləyək birlik,  
Arada xəndək-qac daha olmasın.  
Sən yoxsul, mən muzdur, yaradaq birlik,  
Aramıza hampa gəlib dolmasın.

Kimimiz əkinçi, kimimiz maldar,  
Hər kəsin əlində nə sənəti var,  
Qoyaq ortalığa, olaq bərabər,  
Kimsə kollektivdən kənar qalmasın.

Traktor səslənsin, yerlər sökülsün,  
Yarış bağlanılsın, əmək çəkilsin,  
Pambıqlar dərilsin, buğda biçilsin.  
Bostanlar, bağçalar batıb solmasın.

Çalınsın sazlarda birlik havası,  
Bürüsün hər yanı kolxoz ovası,  
Uçsun hampaların bayquş yuvası,  
Bir də məzлumları bəndə salmasın.

Əlinin dilində hər vaxt əzbəri,  
Xoş gündəyəm kolxoz olandan bəri,  
Yenilik çuğlayıb bizim elləri,  
Mümkünmü keçmişə zərbə çalmasın.

### DAĞ MARALI

Nadidə aşiqəm o mah camala,  
Ağlımı aparıb bir dağ maralı.  
Hayıstan gözəli bir ox atıbdır,  
Sinəm ondan çalı-çarpaz yaralı.

Ünləyirəm, ünüm bir yana çatmaz,  
Vəfali yar mənə aşnalıq qatmaz.  
Onu görən kəslər gecələr yatmaz,  
Köksünü ötürər, solar, saralı.

Ətrafında neçə canlar dolanır,  
Görənlərin canı oda qalanır,  
El yüksilib, deyən bostan talanır,  
Dedim bu ev yışan görən haralı?

Yaradan yaradıb hər kəsdən əzəl,  
Qoşasan hüsnünə müxəmməs, qəzəl,  
Ararat tərləni, gözeldir gözəl,  
Əslini bilsəniz Karvansaralı.

Qızıl gülü dəstə-dəstə dərəydim,  
Dərib öz əlimlə dosta verəydim,  
Ölməyəydim, bircə yarı görəydim,  
Miskin Əli ona tərəf varalı.

## GÖZƏL

Deyirəm vəsfini, incimə məndən  
Gözlərin bənzəyir ceyrana, gözəl.  
Halını bilirəm, qorxuram səndən.  
Şikayət eylərəm divana, gözəl.

Mən səni sevirəm, ay tərlan xanım,  
İzn ver, oduna alışib-yanım  
İncimə sözümdən, sən mənim canım,  
Dolanım başına pərvana, gözəl.

Cəmalın bənzətdim göydəki Aya,  
Göründü gözümə bir ağaç maya.  
Zülfündən üstümə heç düşmür saya,  
Dalınca gəzirəm hər yana, gözəl.

Can istəsən bu meydanda durmuşam,  
Qəm oxunu mən sinəmə vurmüşam,  
Çərx altında çox gözəllər görmüşəm,  
Gəlməyiبدir tayın cahana, gözəl.

Miskin bir kimseyəm qəlbən şikəstə,  
Heç gözəl görmədim mən sən həvəsdə,  
Nə ola çıxasan mənimlə gəştə,  
Tərifin eylərəm Salyana, gözəl.

## DEYİŞMƏ

A ş i q H ü s e y n:

Gözəllərdə vardır qayda,  
Qoy yaxasın düymələsin.  
Nələr gördüm mina boyda,  
Qoy yaxasın düymələsin.

M i s k i n Ə l i:

Canında atəşi çoxdu,  
Niyə yaxa düymələsin?  
Ona ki, bir qoruq yoxdu,  
Niyə yaxa düymələsin?

A ş i q H ü s e y n:

Gözəllikdə misli yoxdu,  
Qaş oynatdı, oğrun baxdı,  
Aşığı yandırdı, yaxdı,  
Qoy yaxasın düymələsin.

M i s k i n Ə l i:

Sözün ağır gəlir bizə,  
Düelə çıxaram düzə,  
Soyuq dəmir qara, buza,  
Niyə yaxa düymələsin?

A ş i q H ü s e y n:

Gözəlliyi həddən aşır,  
Dinəndə dilim dolaşır,  
Gözüm görür, ağlım çasıır,  
Qoy yaxasın düymələsin.

M i s k i n Ə l i:

O nə ağıldır ki, çasıır,  
Görəndə gözün qamaşır.  
Bağlı gəzmək nə yaraşır,  
Niyə yaxa düymələsin?

A ş i q H ü s e y n:

Tərif edir el, obalar,  
Düşər üstə çox davalar,

Əsir küləkli havalar,  
Qoy yaxasın düymələsin.

M i s k i n Ə l i:

Gözəllərin sayı çoxdur,  
Nar məmələr ucu oxdur.  
Səndə ki, heç yruh yoxdur,  
Niyə yaxa düymələsin?

A ş i q H ü s e n:

Düyməsimi düzüb yana,  
Bağrimı döndərdi qana,  
Qəsd eləyir şirin cana,  
Qoy yaxasın düymələsin.

M i s k i n Ə l i:

Gəl danışma belə hədər,  
Ürəyimdə olar kədər,  
Bu gözəllik durmaz gedər,  
Niyə yaxa düymələsin?

A ş i q H ü s e y n:

Bağçalarda bitən bir gül,  
Bağında oxuyur bülbül.  
Ala gözlü, saçı sünbül,  
Qoy yaxasın düymələsin.

M i s k i n Ə l i:

Özünü çəkibsən dağa,  
Düşübsən dostdan irağa,  
Gözəlli yə yox qadağa,  
Niyə yaxa düymələsin?

A ş i q H ü s e y n:

Bənövşələr boynun əyər,  
Hüseyn də gözəli öyər,  
Bədnəzərin gözü dəyər,  
Qoy yaxasın düymələsin.

M i s k i n Θ l i:

Miskin də çəkər davalar,  
Yığılar ellər, obalar,  
Qoysan görə binavalar,  
Niyə yaxa düymələsin?

**AŞIQ MİRZƏ**  
(1888-1944)

GƏRAYLILAR

BAKİ

Tərifini qoy söyləsin  
Mənim sazım-sözüm, Bakı!  
Nə gözəldir bu cəlalın,  
Canım Bakı, gözüm Bakı!

Heyranam neft bulağına,  
Nur saçan ağ çırağına,  
Bənzər Şərqiñ mayağına  
Çılçıraqlı bizim Bakı!

Gözəlləri dəstə-dəstə,  
Gəlsə, şəfa tapar xəstə,  
Qanad ver, qoy Xəzər üstə  
Pərvazlanım, süzüm, Bakı!

Bu bağların bağbanı var,  
Min gözəllik nişanı var,  
Çıraq kimi ağ şanı var,  
O bağlarda gəzim, Bakı!

Mərdəkanın qumu narın,  
Bir qalxandır qayaların,  
Dilə gəlsin sənin tarın,  
Mənim telli sazım, Bakı!

Sən Mirzənin ürəyisən,  
Eşqi, ruhu, diləyisən,  
Vətənin göz bəbəyisən,  
Dastanını yazım, Bakı!

## *QOŞMALAR*

### GÖZƏLLƏR

Yenə bu günləri bayram günüdür,  
Bürünüb yaşıla, ala gözəllər.  
Kəlağay bağlayıb hərə başına,  
Tirmə örtüb qəddi dala gözəllər.

Olmaz sizin kimi qəmzəsi qanlar,  
Alma yanaqlılar, qaşı kamanlar,  
Gözəl dəstəmizi görən cavanlar,  
Yəqin düşər özgə hala, gözəllər.

Huri, mələk ola bilməz sizə tay,  
İşiq alır camalıdan ərşdə ay,  
Qoyub yolunuzda Mirzə haqqı-say,  
Dəyməsin boyuza bəla, gözəllər.

### YURDUM

Qafqazın qoynunda, Xəzər boyunda,  
Uzanıb gedirsən, çiçəkli yurdum.  
Min can dərmanı var Kürün suyunda,  
Taxılli, pambıqlı, çörəkli yurdum.

Muğanın, Şirvanın sərvəti sonsuz,  
Gözəl Qarabağın şöhrəti sonsuz,  
Bakının, Şəkinin neməti sonsuz,  
Ey mənim əməlli, diləkli yurdum.

Bir yanda Savalan, bir yanda Qoşqar,  
Ağ örpek kimidir başındakı qar,  
Qız kimi Göygölün, Maralgölün var,  
Əyni zər-zibalı, ipəkli yurdum.

## AZƏRBAYCAN

Qara neftin yer altında cəmlənir,  
Onun harayına yet, Azərbaycan!  
O zülmətdən onu azad etgilən,  
Fərhad tək dağları at, Azərbaycan!

Doğma torpağımın qara dəryası,  
Yer altından gəlir fəryadla səsi,  
Hərdən buruqların fəntan vurması  
Göyə qalxır yeddi qat, Azərbaycan!

Biz sevirik səni, qara gözəlsən,  
Təyyarə qaldırar, göylər bəzərsən,  
Düşmanların basıb bağın əzərsən,  
Onlardan irəli öt, Azərbaycan!

Bağban ellik, bağça ellik, bağ ellik,  
Pambıq ellik, bostan ellik, tağ ellik,  
Nöyüt ellik, benzin ellik, yağı ellik,  
Çalış kommunizmə çat, Azərbaycan!

Şəhərlərdə ulduz kimi sayrıshan,  
Sənin işığındır hər yana düşən,  
Mirzə deyir, gözüm olubdur rövşən,  
Məni nəzərində tut, Azərbaycan!

## SƏN DƏ GÜL

Azad könlüm, bəxtiyarsan dünyada,  
Gözəl vaxtdır ellər gülür, sən də gül.  
Bahardır, hər tərəf güldür, çiçəkdir,  
Bərəketli çöllər gülür, sən də gül.

Bax bu yerin baharına, yazına,  
Nurdan şölə düşür dünya üzünə,

Qız-gəlinlər sığal verir özünə,  
Daradıqca tellər gülür, sən də gül.

Ölkəm zülm içində boğulan zaman,  
Oktyabr oldu dəndlərə dərman,  
İndi gözəl çağdır, gözəl bir dövran,  
Bənövşələr, gullər gülür, sən də gül.

Günəşdən nur yayıldıqca hər yana,  
Bizə gəlir dərdi olan dərmana,  
Bizimdir bu dünya, yeni zamana,  
Oba gülür, ellər gülür, sən də gül.

## BİZƏ

*Nizami Gəncəviyə*

Dindirsən, dil açar yerin torpağı,  
O zamandan söylər aşikar bizə,  
Xanların qəhrindən, bəylər cəbrindən,  
Olubmuş bu geniş dünya dar bizə.

O böyük Nizami, o dahi ustad,  
Qoydu bu dünyada ölməyən bir ad,  
Nə gözəl əssərlər eyləyib icad,  
Qalıbdır sözləri yadigar bizə.

“İskəndərnamə”si, “Yeddi gözəl”i  
“Leyli-Məcnun” yazış dadlı, məzəli,  
Qızıldan qiymətli şeri, qəzəli,  
Bəxş edib sənətin hər nə var bizə.

Bizim şairlərin ulu babası,  
Nizamidir gözəl şeir ustası,  
Aləmə yayılıb səsi-sədası,  
Eşidənlər deyir bəxtiyar bizə.

Mirzənin sazının incə telində,  
Söylər sözün bütün sovet elində,  
Sən məktəblilərin əzbər dilində,  
Olubsan bu gün bir müasir bizə.

### AY TƏNBƏL

Xəyalın yuxuda, gözün yatmaqda,  
Bir yemək-içməkdir dərdin, a tənbəl!  
Çalışmaq adını eşidən kimi,  
Zəhməti bir ilan gördün, a tənbəl!

Əlinə nə keçsə havadan uddun,  
Sabahkı gününü yaddan unutdun,  
Nə bir əmək çəkdi, nə bir iş tutdun,  
Qaydına qalmadın yurdun, a tənbəl!

Səfil gəzdi, çalışmadın bir para,  
Dedin, təvəkküller eləyər çara,  
Ehtiyac çoxalıb, düşəndə dara,  
Yetənə boynunu burdun, a tənbəl!

Birləşdi zəhmətkeş, yoxsul, füqəra,  
İstibdadı yixib biz qurduq şura,  
Xayın, müftəxorlar atıldı nara,  
Sən özün gözünlə gördün, a tənbəl!

Davasız xəstələr çatdı dərmana,  
Minillik ölülər gəldilər cana,  
Əlinə yaxşıca düşdü bəhana,  
Sən də yaxşı kələk qurdun, a tənbəl!

Aldın, yedin, heç baxmadın dalına,  
Qəsd elədin fəhlə-kəndli malına,  
Tez yetərlər yalan işin halına,  
Fəndini duyarlar qurdun, a tənbəl!

Birliyin sənə də dəysin əsəri,  
Yalavac dolaşib gəzmə sərsəri,  
Mirzə deyər, qalma cərgədən geri,  
Bəsdır indiyədək durdu, a tənbəl!

## SÖYLƏYİM

Yaxşı qulaq asın, əziz yoldaşlar,  
Bir qəribə hekayətdən söyləyim.  
Şəmkir altda o Bitdili kəndində,  
Təzə çıxan möcüzatdan söyləyim.

Anlayanlar ziyarətə getmədi,  
Gedənlər də mətləbinə yetmədi,  
Yalan-palan tükənmədi, bitmədi,  
O qurğudan, o büsatdan söyləyim.

Bitdiliyə korlar, şillər getdilər,  
O imamın türbəsinə yetdilər,  
Nəzir-niyaz yiğib təqsim etdilər,  
Pullar çıxdı ovsanatdan söyləyim.

Talandıq, çapıldıq, mal da qalmadı,  
Nəzir verdik yağ, motal da qalmadı,  
Qurban kəsdik, öküz, kal da qalmadı,  
Diri gedən maldan, atdan söyləyim.

Cıvlı Hüseyin əhalini gopladı.  
Təbligati Bitdilini qapladı,  
Dillər tökdü, manat-çervon topladı,  
O cibgirdən, o bədzatdan söyləyim.

Biri yol uzunu hay-haray təpdi,  
Biri beş qatdandı, kol-kosdan öpdü,  
Biri boş başına toz-torpaq səpdi,  
Səda saldı, siyasətdən söyləyim.

Mirzə aşağıdır Azərbaycanın,  
Kim deməz dastanını belə zamanın,  
Kəttanın, koxanım, bəy ilə xanın  
Adı batan bir həyatdan söyləyim.

### YADIMA DÜŞDÜ

Yarın gərdəninə qolum salanda,  
Zülfü dolaşdıgı yadıma düşdü,  
İstərdim ki, əl uzadım qoynuna,  
Düyməsin açlığı yadıma düşdü.

Sallanıb gələndə, dərdin biləndə,  
Əl-ələ çatanda, qəh-qəh güləndə,  
Əylənib qalanda, pünhan olanda,  
Deyib danışdıgı yadıma düşdü.

Kirpiyin qaxanda, cana çaxanda,  
Hamayıł taxanda, ənbər qoxanda,  
Seyraqıb baxanda, öyüm yıxanda,  
Kənardan keçdiyi yadıma düşdü.

Aynasın quranda, zinət vuranda,  
Zülfünү hörəndə, telin buranda,  
Mirzəyəm, görəndə qolum gərəndə,  
Həsrət sarışdıgı yadıma düşdü.

### *MÜXƏMMƏSLƏR*

#### BU QIZ

Çixıbdı yenə seyrana, nə gözəl candı bu qız,  
Şöləsi düşüb cahana, ləli-bədəxşandi bu qız,  
Ay kimi işiq salır, gör nə əcəb candı bu qız,  
Çoxların salıb kəməndə misli sultandı bu qız,  
Öpəsən gül dodağın, dərdlərə dərmandı bu qız!

Barmağında üzükləri, üzüyünün qaşı yaşıł,  
Sən ala gözlü sonam, çalxan göldə başı yaşıł,  
Salmışan canımı od, bu odun ataşı yaşıł,  
Gözüm yaşıł köynəyində, gözlərimin yaşı yaşıł,  
Qurban olum yerişinə, yaşıł gülüstəndi bu qız!

Qədəm qoyur asta-asta, qədəmiylə yol sevinir,  
Sağ əlində bir gül tutub, iyəleyəndə gül sevinir,  
Sən ey ellər bəxtəvəri, sənə baxıb el sevinir,  
Gül nəfəsin dəyən kimi Muğan gülür, Mil sevinir,  
Mirzə deyər, vurulduğum Azərbaycandı bu qız.

## OĞUL!

Bir igidsən adın çıxıb, yayılıb hər yana, oğul!  
Bu gün düşmən meydanında qoç kimi dayan, a oğul!  
Sən igidlər cərgəsində həmişə sinan, a oğul!  
Mərd ana doğubdur səni, sən də ol mərdana, oğul!  
Qəhrəmanlıq adı səndə olsun bir nişana, oğul!

Quduz Hitler azğınlışaib gündə min xəyalala düşür,  
Qəysavadan uman köpək umsunub pis hala düşür,  
Dünyada qülü-qal salan özü qülü-qala düşür,  
Al süngünü, sox gözünə, qoy boyansın qana, oğul!

Qafqaz doğan igidlərin dünyaya yayılıb səsi,  
Hər bir dağın sinəsində var bir Koroğlu qalası,  
Bu qaniçən faşistlərin tezcə alımar havası,  
Çöllər ona mənzər olar, kəsilər murdar nəfəsi,  
Keçinin ömrü yetəndə sataşar çobana, oğul!

Ellər yenə silahlanıb qalxıbdır ayağa bu gün,  
Hər bir yanda nərə səsi düşür daşa-dağa bu gün,  
Biz girmişik bu meydana düşməni boğmağa bu gün,  
Kommunizm bayrağını günəşdən asmağa bu gün,  
Mirzə də vətən yolunda girəcək meydana, oğul!

## SƏNİ

Böyük Şota Rustaveli, doğub necə ana səni,  
Zalımlar, zülmkarlar, doyurubmuş cana səni.  
O gözəl ağlin, kamalın, yetirib meydana səni.  
Zalımlar kələk qurub, gətirib amana səni.  
Kitabını oda atıb, salıblar gümana səni.

Nizami, Xaqani kimi adın tutubdu dünyani,  
Yazıb güzel yaşayışa dəvət edibsən insanı.  
O vaxtda bazar olmayıb satasan dürər əfşanı.  
Gürcü padşahı Tamara, əmr eləyib gəl al məni.  
Öz yarından keçməyibsən, coşdurub bir sona səni.

Sənin əziz bayramına bu gündə ellər bəzənir,  
Hər yerdən deleqat gəlir, çıxıbsan yollar bəzənir.  
Moskva, Bakı, Tbilisi, geyinib allar, bəzənir.  
Yeddiyüzilliynə çox böyük zallar bəzənir.  
Sovet xalqı qiymət verib, çıxarıb meydana səni.

Səkkiz əsr bundan qabaq, adın düşüb Gürcüstana.  
Qiymətli əsərlərin xoş gəlmədi bəyə, xana.  
Qiymət verən olmayıb, sənin kimi göhərkana.  
Onunçun təbim coşub, dönüb dəryayı ümmana.  
Tovuzlu Aşıq Mirzə yazıbdı dastana səni.

# ŞAİR VƏLİ

(1892-1933)

## *GƏRAYLI*

### YAVAŞ GET

Nə müddətdi intizaram,  
Kərəm elə yar, yavaş get,  
Ay qabaqlı, qələm qaşlı,  
Qəddi-qələmkar, yavaş get.

Dürr dəhanlı, şirin sözlü,  
Gül camallı, qəmər üzlü,  
Tuti dilli, xoş avazlı,  
Ağ sinəsi qar, yavaş get.

Şair Vəli göhər kanı,  
Müjganların tökər qanı,  
Qiya baxdın, aldın canı,  
Cana sitəmkar yavaş get.

### *QOŞMALAR*

## GƏLSİN

Hökm ilə çağırram şair Hüseyni,  
Təbi tügyan isə meydana gəlsin.  
Ustadlar ustası, şairlər başı,  
Mərd söylənir adı, mərdana gəlsin.

Bəzirgansa mətahını paylaşın,  
Qəvvəs isə dəryaları boylaşın,  
Xiridarsa, həqiqətdən söyləsin,  
Töksün dəhanından dürdana gəlsin.

Təbi şairlərin o rövşənidir,  
Hüseyn də Velinin mehribanıdır,  
Məclis zinətidir, gəhərkanıdır  
Həqiqət kəlamı dahana gəlsin.

### GƏLMİŞƏM

Çıxdım aşıqlığa, düşdüm ellərə,  
Aşıqlardan san almağa gəlmışəm,  
Tovuzda eşitdim Sənəm, sədanı,  
Söhbətindən kam almağa gəlmışəm.

Aşıqlıq elmində nədir pərgarın,  
Götür tök bazara ləlü-gövhərin,  
Əbcəd hesabından varmı xəbərin,  
Şah ariyam, şan almağa gəlmışəm.

Tovuz mahalından şair Vəliyəm,  
Aşıqlıq elmindən yaxşı haliyam,  
Anlayanın qurbanıyam, quluyam,  
Can deməyə, can almağa gəlmışəm.

### OLAR

Mənəm deyib bu meydana varanın,  
Təbi tüğyan elər, kirdigar olar.  
Arif məclisində gövhər sərf elər,  
Nəsihət dəhanda dil əzbər olar.

Dərs haqqında ehtiyac yox bir kəsə,  
Çıxaram meydana, girərəm bəsə,  
Sallam səni şər xətai təcnisə,  
Cavabimda dünya sənə dar olar.

Mən Vəliyəm, pəncə vurram hər yana,  
Kəllə boyun çəkməz heç körpə dana,  
Tülkürlər aslanla girməz meydana,  
Tülküün meydani xəlvətlər olar.

## MƏNİ

Şeyirdlər ustadı, şahin şonqarı,  
Deyilsən cəngimdə gövhərkan mənim.  
Zər, zəbərcəd, yaqud, yəmən rəngində,  
Təbim tügyan edib, taza şan mənim.

Zərbəli danışma, ay mələkmənzər,  
Adətdi nur alar şəmsdən qəmər,  
Firdos bazarında gəl axtarma zər  
Mətaimdi ləlü bədəxşan mənim.

Bərq kimi şaqqlıdasan sağıdan,  
Durna keçməz şahin-şonqar yağıdan,  
Qanad çalıb ərşdə sürbə dağıdan,  
Vəliyəm, qaynağım qızıl qan mənim.

## MƏRHƏMƏT EYLƏR

Könül müştəq olub mah camalına,  
Səni şirin-şirin ixtilat eylər.  
Kövsər dodağından, gül yanağından,  
Bir busə lütf etsən kifayət eylər.

Yenə canım qaldı dərd ayağında,  
Dilbər sevdasında, gül oylağında,  
Könlümün bülbülü hüsnün bağında,  
Oxuyur şövq ilə qiyamət eylər,

Yoxdur sənin kimi qaşları kaman,  
Qul şair Vəlidir oduna yanın,  
Mərhəmətli sultan, lütfkar canan,  
Öldürməz aşığı, mərhəmət eylər.

## GƏZƏRSƏN

Qılman məlahətli, mələk simalı,  
Könülləri sən qıralı gəzərsən.  
Bir qiya baxışın oxladı məni.  
Xumar gözlü, dağ maralı gəzərsən.

Eşq içində atəş saldın cana sən,  
Ahu kimi süzdün, keçdin yana sən,  
Şonqar mənəm, yaşılbashlı sona sən,  
Səyyadından hey aralı gəzərsən.

Əzəldən sevmişəm mən qızılgülü,  
Bir ayna qabaqlı, saçı sünbüllü,  
Cida salma sən bu şeyda bülbülü,  
Solar gülün, həm saralı gəzərsən.

Təbib sənsən, yaralarım doğru yar,  
Yar həsrəti canda ciyər doğrular,  
Axtararsan, ələ keçməz doğru yar,  
Həmi yaslı, həm yaralı gəzərsən.

Qəvvas olub dəryaları keçməyə,  
Sərraf olub, məna, məxrəc seçməyə,  
Dostu zəhər versə, alıb içməyə,  
Mən Vəlini sən çıralı gəzərsən.

## GƏRƏKDİ

Aşıq olub, oba-oba gəzənin,  
Danişmağa şirin dili gərəkdi.  
Arif məclisində, alim yanında,  
Düzgün sözü, xoş zülalı gərəkdi.

Ana-bacı deyə qızı, gəlinə,  
Eyni bələnməyə küdrətə, kinə,  
El içində təmiz dura, düz dinə,  
Bütün məsaildən hali gərəkdi.

Qəvvas olub dəryalara dalmağa,  
Dərin kəlmə deyib, cavab almağa,  
Anlayan məclisə qurban olmağa,  
Sədaqətdə şair Vəli gərəkdi.

### YERİDİ

Şənbənin gündündə, yol kənarında,  
Sallandı qarşımdan sona yeridi,  
Biri mehribandır, güldü, danışdı,  
Biri cılvələndi yana yeridi.

Biri çox gözəldir, əhli məhəbbət,  
Birinin qaməti şirin hekayət.  
Sümükləri uğyun, zülfəri kəmənd,  
Rubənd tutdu dürr dahana yeridi.

Biri novcavandır, dodağı ballı,  
Biri şirin sözlü, kövsər zülallı,  
Sürəhi qamətli, ağ üzü xallı,  
Bir ox vurdu, göhərkana yeridi.

Biri alışdırıcı, din-imanımı,  
Almas kirpikləri tökdü qanımı,  
Biri qiya baxdı aldı canımı,  
Nazü-qəmzələri qana yeridi.

Biri gül açıbdır təzə sənubər,  
Vəlinin onlardan şikayəti var,  
Gözəllər içində biridir ülkər,  
Şölə salıb nur asmana yeridi.

### EYLƏR

Yarın vəsf-i-halı düşəndə yada,  
Qəm yeyər könlümü, dad-aman eylər.  
Eşq əlindən yandı dilim, dəhanım,  
Atəş sinəm üstə nə yaman eylər.

Səndən ayrı düşdüm indi nazlı yar,  
Qan ağlar gözlərim çəkər ahü-zar,  
Verən olsa yordan mənə bir xəbər,  
Elə bilərsən ki, bir ehsan eylər.

İtirmişəm tülək tərlan, maralı,  
Gülgəz rəngim gündən-günə saralı,  
Şair Vəli, düşdün yordan aralı,  
Bülbül kimi könlüm nə fəğan eylər?!

### YETİRRƏM

Mürkü ruhum, yenə göydə dolanma,  
Tezlik ilə səni yara yetirrəm,  
Gözün görər, könlüm alar təsəlli,  
Həsrət qalan o dildara yetirrəm.

Əmən qanar dodağının qəndini,  
Hər kəsdə axtarar dərdiməndini,  
Dolaram boynuma yar kəməndini,  
Sərv boylu, zülfü mara yetirrəm.

Buxağı büllurdur, yanağı gülxar,  
Gözləri cəlladdir şəfaəti var,  
Qiyğacı baxanda çox evlər yıxar,  
Canlar alan sitəmkara yetirrəm.

Əyər tapa bilsən ləbi nabatı,  
Can nisar eyləyen xoş iltifatı,  
Əmərəm dilindən abi həyatı,  
Dərmansız dərdimə çara yetirrəm.

Mən Vəliyəm, yar qəddinə heyranam,  
Eşqin kürəsində naram, neyranam,  
Havada çarx vuran tülək tərlanam,  
Qoymam keçə, tez şikara yetirrəm.

## DİLBER!

Sevdiciyim, səndən ayrı düşəli,  
Yəqin bil, gəlmışəm amana, Dilber!  
Sən bir gülsən, həsrətini çəkməkdən  
Bülbül təki gəldim fəğana, Dilber!

Şirin ləhcəlisən, şirin sözlüsən,  
Qaymaq dodaqlısan, qəmər üzlüsən,  
Bəyaz gərdənlisən, ahu gözlüsən,  
Qaşların bənzəyir kamana, Dilber!

Xəstə xəyalıma oldun bənnalar,  
Könlümə mələklər, ərşü səmalar.  
Bizə göndərdiyin salam-dualar.  
Xoşdur Vəli kimi cavana, Dilber!

## ARA MƏNİ

Arif olan bu sevdaya düşmüşəm,  
Soruş əhvalımı, sən ara məni.  
Bir bəyaz gərdənli, mərmər sinəli,  
Salıbdır atəşə, yanara məni.

Hüsnün intizarın hər aləm çekər,  
Yanaqlar laləni dəmadəm çekər.  
Gözlərin ateşdir, şolə şam çekər,  
Pərvanə eylədin fənarə məni.

Dürdanə kəlməli, kövsər zülalli,  
Şərabi-təhurdan ləbləri ballı,  
Hüsnü mələksimsə bir xoş xəyallı,  
Aşiq eləyibdir didara məni.

## AYRILIB

Başına döndüyüm vəfələ dilbər,  
Yanaqların sənin güldən ayrılib.  
Bülbül kimi ahü-fəğan çəkirəm,  
Siyah zülfün sağı-soldan ayrılib.

Şəhəladır gözlərin, kamandır qaşın,  
Yandırır cismimi süzgün baxışın,  
Şəhdi-şəkər dilin, mirvari dişin,  
Qaymaq dodaqların baldan ayrılib.

Şair Veli deyər, zülfərin dəstə,  
Tovuz tamaşalı bir boyu bəstə,  
Qız, gəlin yiğnağı bulağın üstə,  
Yaşılbaş sonadır, göldən ayrılib.

## NƏ DEDİ?

Əziz qasid, mənim dərdi-dilimi  
Kərəmli sultana dedin, nə dedi?  
O Leylinin Məcnunuyam dünyada,  
Çəkib bir pünhanə, dedin, nə dedi?

Şirin ədaliya, şirin sözlüyü,  
Qaymaq dodaqlıya, qəmər üzlüyü,  
Bəyaz gərdənliyə, şəhla gözlüyü,  
Qaşları kamana dedin, nə dedi?

Vəli aşiq olub incə belliyə,  
Gülgöz yanaqlıya, nazik əlliyə,  
Kəklik sədalıya, tuti dilliyə,  
Huriyü-qılmana dedin, nə dedi?

## DAĞLAR

Bahar fəsli yaz ayları gələndə  
Alırsan arandan cəlalı dağlar  
Ağır ellər, yaylaq, sizə yayılır,  
Olursunuz elli, obalı dağlar!

Yeriyir sellərin Murğuz dağından,  
Gələnlər feyz alır belə çağından,  
Car olur çeşmələr solu-sağından,  
Abi-həyat verir zülalı dağlar!

Öksüzlü yaylağı bəslər sərxoşu,  
Türfə gözəlləri ləblərin nuşu,  
Əcəb xoş səfali, büllur dağ, daşı,  
Qüdrətdən hasarlı, qalalı dağlar!

Böyük Gözəldərə behiştin bağı,  
Dürlü deylən abi-kövsər bulağı,  
Süsən, sünbül zərnisanlar oylağı,  
Güllü, bənövşəli, lalalı dağlar!

Pir dağına xudam verib xoş barat  
Dərər güllərini ləbləri nabat,  
Dəst tutub Vəliyə eylər iltifat,  
Özünün dilbəri, halalı dağlar!

## SÖYLƏR

Ey ariflər, şeyirdlərin ustası,  
Şair olan sözün əyanə söylər.  
Dadlı dövran aşar, gövhər sərf elər,  
Şirin sözlərini bəyana söylər.

Diltərpənməz dəryasında üzməyən,  
Dodaqdəyməz kürəsinə dözməyən,  
Güləndə nitqindən zülal süzməyən,  
Şair cərgəsində əfsanə söylər.

Aşıq Vəli deyər: dərsin almayan,  
Təcnis, təxmis dəryasına dalmayan,  
Məna, məxrəc, imla, inşa qanmayan,  
Sözlərini dəli-divana söylər.

### GÖZLƏYƏR

Bir insan ki, əsil olsa binadan,  
Qəlbə dəyməz, düz xəyalı gözləyər,  
Artırıb zinətin şahınşah olsa,  
Bir nəzərdə cəm mahalı gözləyər.

Bir dostda olmasa ilqar, dəyanət,  
Dərdə düşsən heç vaxt etməz əyanət,  
Evinə, malına eylər xəyanət,  
Müxənnət dost qumaş, alı gözləyər.

Qəza-qədər başa salsa qaranı,  
Dövlətə dost olan etməz çarani,  
Kəsatdığa düşsən kəsər aranı,  
Tikə doston dövlət-malı gözləyər.

Əsl doston məhəbbəti çox olu,  
Özü düz, sözü düz, xəndək ox olu,  
Mərd igidin gözü, könlü tox olu,  
Dost yolunda qabaq-dalı gözləyər.

Demə şair Vəli düşüb gümana,  
Fəhmin yetiribdi yaxşı, yamana,  
Kamil olan qovlu verməz şeytana,  
Dərk eləyər, pür kamalı gözləyər.

### CANIM

Təzə məni eşqə salan növcavan,  
Ağ üzündə gülün qurbanı canım!  
Fərə kəklik kimi deyib, danışan,  
Şəhdü-şəkər dilin qurbanı canım!

Düşübdür sinəmə eşqinin közü,  
Sənin firqətindən, ay qonşu qızı,  
Yanağın dağların lalə-nərgizi,  
Üzündəki xalın qurbanı canım!

Gördü aşiq Vəli oduna yandı,  
Məstana gözlərin canlar alındı,  
Kirpiyin cəlladdı, telin ilandı,  
Gen qabaqda telin qurbanı canım!

### YOLLARA DOĞRU

Qafıl könül, yatma qəflət içində,  
Gözəllər sallandı yollara doğru,  
Qəflətdən oyatdı dərdimənd məni,  
Gözlərim süzüldü xallara doğru.

Gelir tor cunalı qabaqda yalxı,  
Yüz nazü-qəmzəylə öldürür xalxı,  
Qızılgül əndamlı, lalə yanaxlı,  
Qolbağılar cumur qollara doğru.

Görüb qaş-gözünü siyah sürməli,  
Növrəstə gözələ deyirəm bəli.  
Əslim Bozalqanlı, öz adım Vəli,  
Laçın könlüm üçur dağlara doğru.

### BÜKÜLMÜŞ

Bir gözəl sallanıb çıxdı qarşıma,  
Gümüş kəmər incə belə bükülmüş,  
Şahmar zülfərini töküb gərdənə,  
Müşkü-ənbər siyah telə bükülmüş.

Yoxdu bu nişanda dünyaya gələn,  
Mənəm bu dilbərin dərdindən ölən,  
Mələl durma sevdiciyim, cilvelən,  
Şirin söhbət, şirin dilə bükülmüş.

Qüdrət xəlq eləyib bir belə bala,  
Vəli aşiq olub ağ üzdə xala,  
İzin ver qol salım o qəddi-dala,  
Nar məmələr nazik ələ bükülmüş.

### BU GÜN

Bahar fəslı, yaz ayları gələndə,  
Laləyə bənzəyər dağ, düz, çöl bu gün,  
Bahar təzə, bayram təzə, yar təzə,  
Zər kəmər qurşayar incə bel bu gün.

Bir pünhan otaqda döşənə yerlər,  
Basasan sinəsinə yarı mükərrər.  
Axa gülab kimi tökülə tərlər,  
Olasan yar ilə dilbədil bu gün.

Çıxarma eynindən, Vəli, ilqarın,  
Hüsnnü Züleyxadır qaməti yarın.  
Qəhr eləyib bir cəlladdan betərin,  
Yar bəzənib can almağa bil bu gün.

### MƏNİ

Hüsnnü vəcəhətin, bu sallanışın,  
Nazənin, gətirdi amana məni.  
Ləblərindir mənə səlsəbil suyu,  
Qaşların gətirdi fəğana məni.

Eşqin kəməndidir qarğı saçların  
Yorğun maral kimi xoş baxışların,  
Apardı ağlımı, Leyli, qaşların,  
Məcnun tək elədi divana məni.

Məstanə gözlərin alır canımı,  
Peykan kirpiklərin tökür qanımı,  
Aşıq məşuqundan heç usanımı?  
Sən ki qoyub atdın kamana məni.

Şair Vəli deyər, dəhani məzə,  
Yıxdın atam evin yan gəzə-gəzə.  
Ləbindən bir busə lütf elə bizə,  
Əyər ki, gətirsən zəbana məni.

### **TƏCNİS**

#### **AY YARA**

Yar yanında yaman günahkaram mən,  
Kəm baxdim üzünə, oldum ağ yara.  
Yarım bəzənibdir əbrü atlasa,  
Naxış verir al içində ağ yara.

Fərhad dedi ləblərindir şirin yar,  
Yar dəstinqələ yaralarım şirin yar,  
Könül sevdi mənə oldu şirin yar,  
Bivəfasan ilqar versən əgyara.

Mən Vəliyəm, dərdim həddən, yar aşır.  
Şahmar zülfün gərdəninə yaraşır,  
Qəddinə əbrəşim, ətlas yaraşır,  
Layiq deyil qara demək, ağ yara.

### **MÜXƏMMƏS**

#### **ŞİRİN**

*Zəncirli, cığalı müxəmməs*

Göz gördü, könül sevdi sən tuti zəbani, Şirin.  
Gəzsələr, yoxdur tayın, Hələb, İsfahani, Şirin.  
Görmüşəm çox mahalı barabarin hanı, Şirin?  
Bülbülün gül eşqində, çəkirəm fəğani, Şirin.

Ahi fəğansan,  
Qəmzəsi qansan,  
Təzə cavansan  
Qaşı kamansan,  
İncidir dişin,  
Yumrudur dösün,  
Xoşdur baxışın.  
Xudam sənə bəxş eləyib bu dürlü nişanı, Şirin.

Gözəlliyn nişanıdır, mayil oldum mah camala,  
Huri misal, mələk mənzər, mən valehəm xəttü-xala.  
Gözlərin qan piyaləsi, innabı ləblər piyalə,  
Yasəmən tellərini, aşırıbsan qəddi-dala.  
Siyah tellisən,  
Tuti dillisən,  
İncə bellisən,  
Ləbi ballısan.

Ləbləri gövhər,  
Sərvü sənubər,  
Xalları ülkər,  
Ay təzə növbər.  
Verginən muradımı tez tapım İmanı, Şirin.

Hər tərəfdə gileylidir, sonalar siyah telindən,  
Tutilər avaz alır, o şirin imran dilindən.  
Əngəbutdət can asılıb, sənin o incə belindən.  
Yoldaşından gileyliyəm, bir də ki, sənin əlindən.

Yoldaşı ilqarlı gəlin,  
Ağ sinəsi qarlı gəlin.  
Yeni ucu düymələnib,  
Əttar sədri narlı gəlin.  
Bir busə lütf ele mənə,  
Ay təzə nübarlı gəlin.

Ağ üzündə saç,  
Tağı bir qulac,  
Üz rubəndin aç,  
Vəsf etsin şair Vəli bu şövkəti, şanı, Şirin.

## *DİVANI*

### BAYRAM GÜNLƏRİ

Ay nazənin, xoş gəlibşiz qoşa bayram günləri,  
Qaydadırımı vəsmə çəkmək, qaşa bayram günləri.  
Təzələndi qəmli könül, ruhum pərvaz elədi,  
O vaxt ki, səsin gəldi, qoşa bayram günləri.

Ey dilbərim, qədəm basıb, rövşən etdin yolları,  
Al geyinib, sığal verib, çin-çin düzdün telləri.  
Süsən, sünbül, tər bənövşə, tər qönçə, tər gülləri,  
Bizə töhfələr gətirdin, yaşa bayram günləri.

Məşuq gəlib aşığına, doğru ilqar verməyə,  
Bu bayramda, əziz gündə, zövqlü səfa sürməyə.  
Zər mətahin min dil ilə, dost sədrinə sərmayə,  
Vəli, təbim tügyan edib coşa bayram günləri.

# AŞIQ ŞƏMŞİR

(1893-1980)

## BAYATILAR

Çağır sən gecə yarı,  
Baxtından gecə yarı,  
Yuxuda yarı gördüm,  
Oyandım gecəyari.

Geyinmisən, a xara,  
Düşmə dərin axara,  
Bülbül baxsa, qan ağlar  
Gül üstündə o xara.

Durma bizim dərdə sən,  
Demə olur dərd asan.  
Zalim, səni dərdə düş,  
Saldın məni dərdə sən.

Səməndər odum aldı,  
Odumdan o dəm aldı.  
Sərrafsan, Yaqut axtar,  
Taparsan, o da maldi.

Dəymə, yaram tez qanar,  
Anla namus, tez qan ar.  
Arife bir işarə,  
Qaş-gözündən tez qanar.

Mən aşiq, adam çalar  
Yarımçıq adamçalar,  
Adını şahmar qoyub,  
Soxulcan adam çalar.

Mən aşığıam, ov sara,  
Maya gedər ovsara.  
Tülək tərlən vərəmlər,  
Əgər çatsa ov sara.

Mən aşiq, yara salar,  
Qəm cana yara salar,  
Gecə deyər: – Laçınam,  
Güngörməz yarasalar.

Mən aşığam, min qana,  
Arif mətləb min qana,  
Bircə ürək yixarsan,  
Əvəz olar min qana.

### ***GƏRAYLILAR***

#### **DAĞLARIN**

Yazda bəzənir xalı tək,  
Yaşlı, alı dağların.  
Quzu mələr yaylağında,  
Xoş keçir halı dağların.

Var nərgizi bənövşəsi,  
Ətəyində göy meşəsi,  
Olur oynamaq peşəsi  
Elli, obalı dağların.

Bulaq üstə gəlir nazla,  
Qız sənəklə, aşiq sazla,  
Bülbülü oxur avazla,  
Gözəl, səfali dağların.

Abad olur yaylaqları,  
Xubanların oylaqları,  
Çoxdu soyuq bulaqları,  
Sərin havalı dağların.

Qayalarda kəklik səkir,  
Bulud qalxır, yağış tökür,  
Sinəsinə duman çökür,  
Güllü, lalalı dağların.

Sarıyerə, Xaçbulağa,  
Oba köcür yaylamağa,  
Aranlardan bizim dağa  
Gəlir mahalı dağların.

Çobanları çalır tütək,  
Göy təpələr gözəl, göyçək,  
Gölündə çalxanır ördək  
Çayı sonalı dağların.

Keçir yazı, gəlir yayı,  
Şırıltıyla axır çayı,  
Səyyadına çatır payı,  
Halal mayalı dağların.

Yarpağa şəh düşür səhər,  
Hər qucağı behişt təhər,  
Binələri olub şəhər,  
Artıb cəlalı dağların.

Payız çölə düşüb qırov,  
Qoşqar Kəpəz, Çilyəz, Murov...  
Şəmşir gəzir köksündə ov,  
Hündür qayalı dağların.

## YALVARA-YALVARA

Bir nainsaf biilqara  
Qaldım yalvara-yalvara...  
Qapısına gecə-gündüz,  
Gəldim yalvara-yalvara...

Qaşı qələm, boyu şahbaz,  
Fəsli bahar, sinəsi yaz,  
Mən yoncudum, o etdi naz,  
Öldüm yalvara-yalvara...

Əydim əyilməz başımı,  
Heç duymadı təlaşımı;  
Sel tək axan göz yaşımı,  
Sildim yalvara-yalvara...

Şəmşirəm belə zəhmətlə,  
Cana gəldim bu möhnətlə,  
Bircə busə yüz minnətlə,  
Aldım yalvara-yalvara.

### *QOŞMALAR*

#### DAĞLARA

Heç baxmırsan Çiçəklidən bəri sən,  
Gəl bax çəməngahi bizim dağlara,  
Dürlü sədəf kəsim zərli şeirdən,  
Rəssam olum qoy mən düzüm dağlara.

Məndə məharətə, zəfərə bir bax,  
Binadan gərəkdi mayaq, təmtəraq,  
Sürü otarmışam əlimdə çomaq,  
Yayılmış qoyunum, quzum dağlara.

Sansız, saysız təcnis, təxnis varımdı,  
Bu yollar əzəldən xubgüzərimdı,  
Bir neçə kitabda yadigarımdı,  
Şeirdən düşübdü izim dağlara.

Füsunkardı bu bəndeyi-kəminə,  
Şükür yaradanın öz kərəminə.  
Pərvanə olmuşam aran zəminə,  
Uşaqkən öyrənib üzüm dağlara,

Daşqın çaylar kimi axsam da əgər,  
Savalan seyrinə çıxsam da əgər,  
Məğribdən məşriqə baxsam da əgər,  
Həsrət qalır yenə gözüm dağlara.

Dağlara aşiqəm, həm nasibanam,  
Xinalı dağlarda qalır nişanam.  
Atam Dəlidağdı, İstisu anam,  
Nəvə olub oğlum, qızım dağlara.

Ağır elli, buz bulaqlı yaylaqlar,  
Şəmşir öpüb zirvənizi qucaqlar,  
O qədər yazmışam, dolub varaqlar,  
Əfsundu söhbətim, sözüm dağlara.

### BİLDİ

Yadında saxla ki, köçdüyü yurdun,  
Qədrini çoxları düşəndə bildi.  
Koxaların zəmisində sünbülü,  
Baş-ayaq yiğanlar kövşəndə bildi.

Küsmə, gileylənmə ana vətəndən,  
Torpaq qarğış elər, inciyər səndən.  
Soruş, öyrən, eşidəndən, biləndən  
Hər kəs dərdi burnu şışəndə bildi.

Suyu şərbət, süddən ağ bulaqları,  
Şəlaləli axan bağ bulaqları.  
Yadına düşəndə dağ bulaqları  
Aranda dodağı bişəndə bildi,

Özündən mitildi müstər qadını,  
Şəmşir necə çəksin onun adını.  
Yandırıldığı palid, vələs odunu,  
Qaratikan kolu eşəndə bildi.

### GƏL

Əsgər oğlan, məktubunu oxudum,  
Əsgərliyin sən borcunu bitir gəl  
Təlim öyrən, bu yerlərə şad qayıt,  
Qulluğunu başa çatdır, yetir gəl.

Həvəslə dur keşiyində vətənin,  
Zati poladdandı vətən güdənin.  
Xatirin, hörmətin, tərifin sənin,  
Qoy ucalsın, bu barati götür gəl.

Fəhmi, fərasəti bilən, bacaran,  
Tərbiyə düşünər söz qanan insan.  
Cəsur tərpən, məhərətlə ad qazan,  
O təlimi özün ilə gətir gəl.

Dərs al komandirdən kamil, mötəbər,  
Mətləbə çatarsan unutmasan gər.  
Əməlin olacaq bir müşki-ənbər.  
Qoxlanacaq nəfəsindən ətir gəl.

Sorursan halımı gözəldi bizim,  
Ümidvar gözləyir yolunu gözüm.  
Mənim igid oğlum, canım, əzizim,  
Şəmşir baban muradına çatır, gəl.

## BƏNÖVŞƏ

Bahar çatıb bəzəyirmi dağları,  
Açılmazı sizin yerdə bənövşə.  
Qımışırmı dodaqları nərgizin,  
Təzə-tərmi güneylərdə bənövşə.

Aşıq Qurbanidən qalib nişanə,  
Torpaqdı bizə də, ona da ana.  
Boynunu pərişan əyməsin yana,  
Salmasın qəlbimi dərdə bənövşə.

Nədəndi lalanın bağrında qara,  
Bu lətif çıçəyə kim vurub yara.  
Qızılıgül qəlbini yedirir xara,  
Heyif ki, tez solur bir də bənövşə.

Ona can yetişir yaz nəfəsindən,  
Oyanır yuxudan bülbül səsindən.  
Cənnət çələnginin düşüb dəsindən  
Tutmasın üzünə pərdə bənövşə.

Yarpağın zərifdi yaraşığın var,  
Çəmənə, çiçəyə sarmaşığın var.  
Qoca Şəmşir kimi bir aşığın var,  
Söylər sözün düşən yerdə bənövşə.

## DÖNÜB

Əzəldən cəhənnəm olan bu diyar,  
İndi bir cənnəti-rizvana dönüb.  
Hər evdə, eyvanda, yanır mayaklar,  
Yer üzü işıqlı asmana dönüb.

Gördüm, heyran oldum qurğu-calala,  
Keçən gündən nələr düşdü xəyalı.  
İxtiyar verilib elə, mahala,  
İşgüzər insanlar aslana dönüb.

Keçib qara günlər, buzlu boranlar,  
Arif mətləb duyar, alim söz anlar.  
Ağ qızıl dərməkdə qızlar, oğlanlar,  
Tarlada alicı tərlana dönüb.

Kimi Aya uçur, kimi Günəşə,  
İgid kosmonavtlar çıxıb gərdişə,  
İldirim atını minib, bax işə,  
Çapırıq, fəzalar meydana dönüb.

Sovet ellərində var şir oğlu şir,  
Ərşə qanad çalır, Marsa yetişir.  
Yazıb-yaratmaqdə yorulmur Şəmkir,  
Sözləri dillərdə dastana dönüb.

## AŞIQƏM

Məhəbbətə, sədaqətə, ilqara,  
Bir çörəyə, bir də duza aşiqəm.  
Bir qoca yarım var, min qiza dəyər,  
Nə gəlinə, nə də qızə aşiqəm.

Mərdə lazımlı olsa keçərəm candan,  
Tərbiyə almışam arif insandan.  
Zəhləm gedir hiylə, fitnə, yalandan,  
Açıq qəlbə, doğru sözə aşiqəm.

Can de eləsinə o qədir bilə,  
Ürəyindən kini, kədəri silə.  
Hər an kömək dura obaya, elə,  
Məhəbbətlə baxan gözə aşiqəm.

Halal zəhmət aldım sənət bazarı,  
Yol aldım haqq olan düz yola səri.  
Nəyimə lazımdı dünyanın vari,  
Əyridən qaçqınam, düzə aşiqəm.

Mərddə səxa gördüm, igiddə hünər,  
Mərdlər ölkəsini firavan istər.  
Mərifət düşünər sahibi-dəftər,  
Alımlər, arıflər, sizə aşiqəm.

Yan qaçıram naxələfdən, xatadan,  
Baratımı pak almışam butadan.  
Sənətimi öyrənmişəm atadan,  
Şeirdən saldığı izə aşiqəm.

Şəmşiri yetirib tale bu yaşa,  
Könül həmdəmimlə gəzirəm qoşa,  
Hansı bir dil el nəzəri danışa,  
Əhli-dilə, nurlu üzə aşiqəm.

## DƏYƏR

Tənəli çörəyin, minnətli donun,  
Qiyməti çürümüş qəzilə dəyər.  
Birdən yerə, əlif qəddi adamın,  
Dərd çəkib bürəyi nəzilə, dəyər.

İnsan demə bikamala, bihuşa,  
O, yoldaşdı viranədə bayquşa.  
Nanəcibi alan olmaz quruşa,  
Adam var bir ətək qızılı dəyər.

Duyar bu məzmunu arif, əhli-dil  
Mərifəti, məhəbbəti yaxşı bil.  
Şəmkirə hicrandı biləzzət yüz il,  
Dərd çəkib ürəyi nəzilə, dəyər.

## GÖZLƏRİN

Gör necə oxşardı yuxusuzlara,  
Sənin bu sözülüb yaxan gözlərin.  
Gah bihuş eyləsin az qaldı məni,  
İldirim sürətlə çaxan gözlərin.

Gələn çoxdu bu vəsfinin səsinə,  
Gözəllərlə nə edirsən bəsi, nə?  
Yüz aşiq öldürür bir gülləsinə,  
Hərdən xumarlanıb baxan gözlərin.

Qatıbsan ləbinə şəkəri, qəndi,  
Kimlər öyrətmışdı sənə bu fəndi.  
Dağıldı, taladı obani, kəndi,  
Dağıdırıb evini yixan gözlərin.

Vurub yerə sərdin gəldiyim yerdə,  
Şəmşiri ağlatdın güldüyüm yerdə,  
Sinəmə ox vurdun öldüyüüm yerdə,  
Məni nökər etdi o xan gözlərin.

## ŞAİRİN

*Səməd Vurğuna*

Yenə nəğmə kitabını oxudum,  
Heyran oldum hər işinə şairin.  
Tərlan kimi qanad çalır havada,  
Çatan varmı yerişinə şairin.

Sənə halal olsun bu qabil sənət,  
Bu ağıl, bu kamal fəhmi-fərasət,  
Arif də, alim də verəcək qiymət,  
Yerişinə-duruşuna şairin.

Gelişinə bizim ellər sevindi,  
Yoluna şam tutan əller sevindi,  
Çəmənlər bəzənib güllər sevindi,  
Şəmşir ilə görüşünə şairin.

## DEMİŞLƏR

İbadətdi, ziyarətdi görüşmək,  
Yoxsulluq, ayrılıq nəsdi demişlər.  
Can sağlığı özür üçün bahardı,  
Qocalıq, xəstəlik pisdi demişlər.

Bəxtin kəsə, sözün daşa işləyə,  
Hamı səndən can istəyə, can deyə.  
Bundan sonra varı axtarım niyə,  
Tamahsız insana bəsdi demişlər.

Dünya malı bu dünyada qalandı,  
Çoxlarının taxtı-tacı talandı.  
Doğruluqdan qeyri nə var yalındı,  
Məhəbbət vəfali dostdu demişlər.

Yolum düşə görəm əhli-dilləri,  
Ziyarət eylərəm gözəl elləri.  
Elə bil üzümə səba yelləri  
Cənnəti-behiştən əsdi demişlər.

Gəl Şəmşirin taleyinə bax indi,  
Mahirimin meyli mənə yaxındı.  
Səhər tezdən bir məktubun oxundu,  
Ağrım-acım tamam kəsdi demişlər.

### DESƏM OLMAZ

Alağa qərənfil, yovşana reyhan  
Tikanlı qanqala gül desəm, olmaz,  
Dəmirə saf qızıl, söyüdə sandal,  
Tapılan hər daşa ləl desəm, olmaz.

Arı şirə çəkir yazda çiçəkdən,  
Nə çıxar boş yerə yalan deməkdən?  
Bir fayda axtarma məkəs-milçəkdən,  
Şanında təpilar bal desəm, olmaz.

Namərdin vari var, ürəyi yoxdu,  
Bir insan oğluna gərəyi yoxdu.  
Səxası, süfrəsi, çörəyi yoxdu,  
Yoxsula verəcək pul desəm, olmaz.

İgid yeri düşən yerdə yaxşdı,  
Yaxşıya yaxşilar bir də yaxşdı,  
Mərd olan xeyirdə, şərdə yaxşdı,  
Bivəfa arxaya gəl desəm olmaz<sup>1</sup>.

Şəmşir, de sözlərin, saxlama ləngə,  
Əslə aslan olan layiqdi cəngə,  
Pişik tab gətirməz şirə, pələngə,  
Dovşana hünərdə fil desəm, olmaz.

---

<sup>1</sup> Ümidsiz arxanı köməyə çağırmaq olmaz.

## YARAŞMAZ

Namərdə yalvarmaq insafdan deyil,  
Düşmənə yaltaqlıq mərdə yaraşmaz.  
Öyünüb desə də min yol nakişi:  
Mənəm qəhrəman da, nər də, yaraşmaz.

Hər kəs qeyrətini düşünsün əzəl,  
Gül olmaz söyüddən, tökülən xəzəl,  
Abır-həya, hörmət bilməyən gözəl,  
Çəksə də üzünə pərdə, yaraşmaz.

Qatıl də özünə deməz cəlladam,  
Onun işdəyinə düşmənəm, yadam,  
Xalqın əhvalına yanmayan adam  
Desə də şərikəm dərdə, yaraşmaz.

Həmişə kəmhünər, sellənər, daşar,  
Döyüşə girməmiş qaynayar coşar,  
Yerdə iş bacarmaz, göydən danışar,  
Ona gəzmək heç düz yerdə yaraşmaz.

Şəmşir məqsədinə çata yaxşdı.  
Gövhəri sərrafa sata yaxşdı.  
Yaxşı oğul, yaxşı ata yaxşdı,  
Bivecsə, xeyirdə, şərdə yaraşmaz.

## DEMƏK OLMAZ

Qəza qədərlənib üz verəndə dərd  
Kəməndə düşəndə qaç demək olmaz.  
Nakəs kölgəsinə sığınanda mərd,  
Keçir ili, ayı xoş, – demək olmaz.

İblisin dostluğu qəmdi, qəhərdi.  
Qurdla aşnalıq da çox bitəhərdi,

Namərd plovunu, yemə, zəhərdi,  
Ağdı ləzzəti, aş demək olmaz.

Ayaq basma, şeytan-iblis izinə,  
Lənət bicin əyrisinə, düzünə,  
Hər kim baxsa satqın arvad sözünə,  
Samandı kəlləsi, baş demək olmaz.

Çətindi biiman anda inana,  
Nə dillə deyim ki, anlaya, qana?  
Nanəcibə, biilqara, nadana,  
Etibar eyləyib, iş demək olmaz.

Şəmşir deyər xayın ürək gəzilməz,  
Xoryat sözü cana oxdu, dözülməz.  
Tərlan yuvasından sümük üzülməz<sup>1</sup>,  
İgid tüfənginə boş demək olmaz.

## GÖRMÜŞƏM

Oğul, indi ədalət var, divan var,  
Mən də xeyli dövranları görmüşəm.  
Dövlət qeydə qalır, gəzir, axtarır,  
Azad olan insanları görmüşəm.

Başa döyüb, ellərə qan içirdən,  
Obaları talan edib köçürdən,  
Əlinə lom alıb evlər uçurdan,  
Qaçanları, qovanları, görmüşəm.

Qaranlıq gecələr tez səhər oldu,  
Zülmkarın balı qəm, zəhər oldu.  
Quldurun axırı bu təhər oldu,  
Xarabani, viranları görmüşəm.

---

<sup>1</sup> “Əskik olmaz” mənasındadır.

Nainsaf, kərəmsiz, mürvətsiz ağa,  
Pis adamın adı düşdü uzağa,  
Əyildi, büküldü, çökdü ayağa,  
Xalqa kötük vuranları görmüşəm.

Qoyun üçün varmı insafı kürkün,  
Qırar vətənindən salar didərgin,  
Tamam yırtıcılar oldular sürgün,  
Şəmşirəm, o zamanları görmüşəm.

## DƏYMƏZ

İkiüzlü, yaltaq olan kişilər  
İsmətini satan qadına dəyməz.  
Adam var ki, səsi tutub hər yanı,  
Axtarsan şöhrəti adına dəyməz.

Xainin, xəbisin çəkilməz dərdi,  
Onlar ki ölümündən daha betərdi.  
Yemə, namərdlərin aşrı zəhərdi,  
Tami turş ayranın dadına dəyməz.

Yaxşılığı kütün götürməz başı,  
Öləndə dünyadan gedəcək naşı,  
Satqının yağı-balı, ləzzətli aşrı  
Mərd igidin yavan cadına<sup>1</sup> dəyməz.

Şəmkir dostluq dedi, bir də həqiqət,  
Xəbisə, xainə, iblisə lənət!  
Sənə bihəyanın etdiyi hörmət  
Meşədə çürümüş oduna dəyməz!

---

<sup>1</sup> Qarğıdalı unundan bişirilmiş sac çörəyi.

## AZ DANIŞ

Əhli-hal yanında az danış, az gül,  
Bir kəlmən dəryadan olmasa dərin.  
İgidlər içində ər kimi dolan,  
Namus tacın olsun, olmasa da ərin.

Düz dolan, ucalsın öz başın, a yar,  
Qanmırsa vur daşı öz başına, yar.  
Avara dolanma özbaşına, yar,  
Başsız axan sular olmaz ha dərin.

Gör nələr yaranmış bu dağda bir bax,  
O dərə bir bağdır, bu dağ da bir bağ.  
Şəmşirəm, salmışam bu dağda bir bağ,  
Dəymişi qismətim olmasa, dərin.

## DURA BİLMƏZ

Sirr açma namərdə, söz demə pisə,  
Namərdin qəlbində söz dura bilməz.  
Yoldaş olma alçaq olan nakəsə.  
Danişır ilqardan, tez dura bilməz.

Mərd ilə ülfət qıl, zəhmətə qatlan,  
Salamat baş saxla hər ehtiyatdan.  
Bədəni hifz elə, pisdən, bədzatdan,  
Haram doğru yolda düz dura bilməz.

Çağırma zalımı, yetişməz dada,  
Şəmşir çox imtahan edib dünyada,  
Karsız qohum yaman gündə arxada,  
Sən çox arzulama, az dura bilməz.

## YADIMA DÜŞDÜ

Səhər açılanda uca dağlara,  
Gün düşəndə anam yadıma düşdü.  
Qulağıma həzin bir layla səsi  
Yetişəndə, anam yadıma düşdü.

Səhmimdə canlandı anamın ünү,  
Duman kimi aldı yollar üstünü,  
Bacı-qardaşıyla görüşən günü,  
Sevinəndə anam yadına düşdü.

Analar oğlunu sevər, qucaqlar,  
Gəlir xəyalıma həmin bu çağlar,  
Döyüşüb, deyişir dəcəl uşaqlar,  
Dilləşəndə anam yadına düşdü.

Gözlərim görəndə çəməni, gülü,  
Anıram yaylaqda şəhli sünbüllü.  
Yazın qaranquşu, bir də bülbülü,  
Ötüşəndə anam yadına düşdü.

Bala çağıranda meşədə əlik,  
Qoca Şəmşir dinlər əlində çəlik,  
Qoşulub qartala qayada kəklik,  
Səsləşəndə anam yadına düşdü.

### KİMİ

Namərd sənin qulluğunda qul olar,  
Öz işi düzəldib bitənə kimi.  
İrişə-irişə üzünə gülər,  
Əli bir tərəfə çatana kimi.

Dostunu tanımaz nadan, sərsəri,  
Bu elin sözüdür nə vaxtdan bəri.  
Qoy sellər aparsan nanəcibləri,  
Bax, dalınca gözdən itənə kimi.

Xoryazın ox sözü qəlbimə dəydi,  
Büküb qamətimi, qəddimi əydi.  
Bildirçin də bir ay payızda bəydi,  
Darı sünbüllünə yetənə kimi.

Şəmşir, gərək mərd ocağın qalansın  
Hər kəs çəkər öz dilinin bəlasın.  
Qoy səni şir yesin, şir parçalasın,  
Tülkü kölgəsində yatana kimi.

## CEYRAN

Aman ovçu, düzdü qurma tələni,  
Hayifdı, düşməsin uzağa ceyran.  
Gəl atma gülləni qana bələnsin,  
Düşər balasından uzağa ceyran.

İnsan oğlu, vurma bu qələm qaşı,  
Onun da yoxdurmu yarı, yoldaşı?  
Axar, selə dönər gözünün yaşı,  
Hər dönüb baxanda yarağa ceyran.

Bu gözəl pəriyə getirmə zaval,  
Gözəldir, əzizlə, qayğısına qal,  
Bəsdi, insaf elə, az nişana al,  
Susdurub gələndə bulağə ceyran.

Diksini, səksəni, qansız insandan,  
Rəhm elə, əl götür o zərif candan.  
Ağlaya-ağlaya gedir Muğandan,  
Vurğunu gəzməyə Qazaxa ceyran.

Şairin xatırı Şəmşirdə barat,  
Turacı ellərə verib amanat.  
Daha təbiətə olmaz xəyanət,  
Bənzəməsin qərib qonağı ceyran.

## QARA GÖZLƏRİN

Yanağın göyçəkdir güldən, lalədən,  
Sənin nə gözəldi qara gözlərin.  
Məni hifz eləsin, mürvətə gəlsin,  
Vurmasın sinəmə yara, gözlərin.

Eşqin xəstəsiyəm, çəkirəm cəfa,  
Rəhm elə, a zalim, gəl bir insafa,

Səndən ola bəlkə mənə bir şəfa,  
Eləyə dərdimə çarə gözlərin.

Dağların kəkliyi, alagöz Nigar,  
Şəmşir bu vəsfini yorulmaz, yazar.  
Qocalmış aşığam, görmə günahkar,  
Qoyma, çekir məni dara gözlərin...

### A ZALIM GÖZƏL

Niyə üzün döndü, yad oldun mənə,  
Mən sənə neylədim, a zalim gözəl.  
Düşkün oldum sənin dərdi-qəmindən,  
Qoymadın dərdini az alım, gözəl.

Namərd kösövüsən, el yandırırsan,  
Aşıqlar ağızında dil yandırırsan,  
Şahid olsun oba, el, yandırırsan,  
Duracaq üzünə mahalım, gözəl.

Daş yanır, atəşə, torpaq da yanır,  
Piltə külə dönür, çıraq da yanır,  
Çekirsən, sümüyə bıçaq, dayanır,  
Sənə xoş gəlirmi bu halım, gözəl.

Ləlidin, bu bağda qalmadın, getdin,  
Unutdun, yadına salmadın, getdin.  
Məni hicr əlindən almadın, getdin,  
Gəl sənin qadanı mən alım, gözəl.

Sən yazıq Şəmşirin qəsdinə durdun,  
Üzdün bu canımı, dərd ilə yordun,  
Günahsız məhbusa, məhkəmə qurdun,  
Tükənmədi sorğu-sualın, gözəl.

**ŞEYDA ƏZİZ**  
(1896-1957)

**GƏRAYLI**

**PAPİROS**

Daha səni çəkməyəcəm,  
Ziyançisan, ay papiros,  
İyirmi il bədənimi  
Eyləyibsən zay, papiros.

Bir yerə qonax gedəndə,  
Qoymazsan söhbət edəndə,  
Xışıldayırsan sinəmdə,  
Edirsən rusvay, papiros.

Tüstün acı, dişim qara,  
Ağ ciyərim parça-para,  
Şirin ağzım zəhirmara,  
Döndərdin ah-vay, papiros.

Dumanın dolur otağa,  
Korluq verirsən uşağa,  
Bax sinəmdə, düyün-dağa,  
Gəl ziyanın say, papiros.

Qisasın çoxdur canımda,  
Zəhərin Şeyda qanımda,  
Hörmətin yoxdur yanımda,  
Almam səndən pay, papiros.

## *QOŞMALAR*

### CEYRAN

Səhər çağı gəştə çıxan zamanı,  
Uğradı qarşımı özü Ceyranın.  
Bir qiya baxanda aldı canımı,  
Düşdü ciyərimə közü Ceyranın.

Əsli qarabağlı, dağlar maralı,  
Ürkür ovçusundan gəzir aralı,  
Həsrətindən gül irəngim saralı,  
Çatam vüsələna quzu Ceyranın.

Şeyda müştaq oldu büllur buxağa,  
Lalə zənəxdana, gülgəz yanağı,  
Qafıl cilvələninib çıxdı qabağa,  
Göründü gözümə gözü Ceyranın.

### GÖZƏL-GÖZƏL

Bir yuxu görmüşəm, ay Rəna xanım,  
Qurban gözlərinə yoz gözəl-gözəl.  
Səhərin sübhündə, ayna qabaqda,  
Dara tellərini düz gözəl-gözəl.

Gördüm bir bağçada açıb qızılıgül,  
Qönçənin üstündə oxuyur bülbü'l,  
Əyləşib bir yanda cüt saçı sünbü'l,  
Eyləyir bir-birə naz gözəl-gözəl.

Aşıq-məşuq durub bağlı dolandı,  
İki sevgi gül ətrinə bulandı,  
Şeyda Əziz eşq oduna qalandı,  
Atəşi canımda üz gözəl-gözəl.

## GÜLLƏR AÇILIR

Yar bəzənib yar yanına gələndə,  
Qaş ilə, göz ilə halın biləndə,  
Danışıb, söyləyib şirin güləndə,  
Yanağında qızılgüllər açılır.

Dost-dost ilə seyrə çıxanda yazlar,  
Dolanır arada söhbətlər, sazlar,  
Türfə gözellərdən gəlir avazlar,  
Tuti kimi şirin dillər açılır.

Gəlir gül üstündən şeydanın səsi,  
Canlanır sevdası, artır həvəsi,  
Yeriyir qarşida gözəl dəstəsi,  
Bağrimon başına millər açılır.

## BƏNÖVŞƏ

Görən aşiq olur sürməli gözə,  
Qüdrət qələm çalıb qaşa, Bənövşə,  
Hərdən fürsət düşüb üzün görəndə,  
Az qalır xəyalım çasa, Bənövşə.

Şəkərdən şirindi dili, dodağı,  
Öpməlidü üzü, bəyaz buxağı,  
Növrəstə zamanı, tər-tərə çağı,  
Çatıbdı on altı yaşa Bənövşə.

Gəncə kalağaylı, yaşılli-allı,  
Loğman dərrakəli, Yusif camallı,  
Gülgəz zənəxdanlı, yanağı xallı,  
Öyməli gözəlsən yaşa, Bənövşə.

Nə gözəl boy-buxun, nə qəddü-qamət,  
Gözün cana yağı, qaşın qiyamət,  
Keçmə aşiqindən, eylə mürüvvət,  
Dönməsin ürəyin daşa, Bənövşə.

Hərdən mənə sarı süzgün baxanda,  
Çəkib kirpiyini cana çaxanda,  
Sona kimi süzüb qarşı çıxanda,  
Çəkdirir Əzizə haşa, Bənövşə.

### GÖRDÜM

Dolandı hər yanı yenə xəyalım,  
Keçən yaxşı-yaxşı halları gördüm,  
Topaşan, Arxaşan bir neçə dağdan,  
Keçib getdiyimiz yolları gördüm.

Nə gözəldi Göyçə, dərya qırığı,  
O ördəkdən, qazdan aldım sorağı,  
Çıxdı qabağıma neçə bulağı,  
Şux tərlanlar, qəddü-dalları gördüm.

Çixıb seyr elədim Çiçəkli dağı,  
Əcəb səfaliyi gözəl oylağı,  
Üstü şirin dilli, xublar yiğnağı,  
Şeydayam, ağ üzdə xalları gördüm.

### ELLƏR OYANIR

Zərbəçi çağırır sübhün çağında,  
Ayılıb yerindən ellər oyanır,  
Dağılır çöllərə, təsərrüfata,  
Əllərdə toxalar, bellər oynayır.

İşdə birincisən, səni yüz yaşa,  
Çağırıb manqanı giriş yarışa,  
Var olsun qolların, çıxıbsan başa,  
Çaxnaşır əndamda bellər oynayır.

Bürüyür düzləri kolkozcu səsi,  
Hünərlə çalışır qızlar dəstəsi,  
Düşür iş üstündə ötüşmək bəhsisi,  
Aralıqda şirin dillər oynayır.

Bir yanda kolxozun həkimi Həcər,  
Koprativ satışa eyləyir hünər,  
Ötən radio verir hər yandan xəbər,  
Havadan səs alıb tellər oynayır.

Kolxozcu Şeydayam, pambığa aşiq,  
Budur bizim elə bəzək, yaraşıq,  
İndi sevir səni gözəl yar, aşiq,  
Açılbıb pambıqlar, güllər oynayır.

## TƏNBƏL

Sovet zamanında yatmaq yaramaz  
Əlləşir ölkəmiz, yatma, a tənbəl.  
İşləyək bir yerdə, qazancı bölək,  
Öz malına ziyan qatma, a tənbəl.

Düşün həyatını, mərfətin olsun,  
Qoy elin yanında hörmətin olsun,  
Xəcalət olarsan, qeyrətin olsun,  
Çalıb kolxoz malın satma, a tənbəl.

Qırmızı gün doğdu hər yan boyandı,  
Sovet düşmənləri atəşə yandı,  
Sənələ yatan çox tənbəllər oyandı,  
Oyan, bu qəflətə batma, a tənbəl.

Bəhanə eləyib dolanma vel-vel,  
Zərbəsi çalışır indi oba-el,  
Axırda axıdar səni bu gur sel,  
Çəmkirib qaşını çatma, a tənbəl.

İşlə bağ-bağçada, çalış alada,  
Dolanma sərgərdan gəzib arada,  
Sən də gün al, işçi kimi tarlada,  
Başını kölgəyə atma, a tənbəl.

# AŞIQ HÜSEYN MAYIL

## *GƏRAYLILAR*

### BAX BƏRİ

Yüz naz ilə gedən dilbər,  
Qayıt bir bəri bax, bəri.  
Məni Məcnun edən dilbər,  
Qayıt bir bəri bax, bəri.

Yolunda çəkmişəm cəfa,  
Həmdəm olaq sürək səfa,  
Mürvət eylə gəl insafa,  
Qayıt bir bəri bax, bəri.

Gözümdən getmə bir yana.  
Mayılam sən tək canana,  
İltimas eylərəm sana,  
Qayıt bir bəri bax, bəri.

Rübəndini atdın üzə,  
Həsrət qoydun ala gözə,  
Nə gedirsən sözə-sözə,  
Qayıt bir bəri bax, bəri.

Gözəllikdə tayın yoxdu  
Müjganın peykanlı oxdu,  
Naz-qəmzən Hüseynə çoxdu,  
Qayıt bir bəri bax, bəri.

### AMANDI

Qatar-qatar durna keçir.  
Tellərindən üz, amandi.  
Al yaraşır tər əndama,  
Tək bir, tək bir düz, amandi.

Xallarındı dürrü gövhər,  
İnnabı ləblərin şəkər,  
Qaşın cəllad, qanım tökər,  
Bir rəhmət eylə qız, amandı.

Səyyad oldum, torum qurdum,  
Tərlan bərəsində durdum,  
Qənirsiz bir gözəl gördüm,  
Qələm tutmur, yaz, amandı.

Mən Hüseynəm, sevdim Leyla,  
Ayırmasın qadir mövla,  
Xalı hindu, gözü şəhla,  
Dəyməsin bəd göz amandı,

### QAŞI QARA

Qurbanam göyçək gözünə,  
Getmə qayıt, qaşı qara,  
Baxma seyraqıb sözünə,  
Getmə qayıt, qaşı qara.

İnsaf elə, atma məni,  
Dəyişməm dünyaya səni.  
Tapmam sən tək gül bədəni,  
Getmə qayıt, qaşı qara.

Əlif qəddim qılma kaman,  
Halımı eyləmə yaman,  
Dostdan küsmə, getmə dayan,  
Getmə qayıt, qaşı qara.

Sənsən bağçaların barı,  
Alması, heyvası, narı,  
Söz qandırıb çuğul qarı,  
Getmə qayıt, qaşı qara.

Yolunda çəkmişəm cəfa,  
Sən ki, deyildin bivəfa,  
Mürvət eylə, gəl insafa,  
Getmə qayıt, qaşı qara.

Dönməsin ürəyin daşa,  
Dostuna çəkdirmə haşa,  
Bənzəyirsən yaşılbaşa.  
Getmə qayıt, qaşı qara.

Məyər dost dediyin danar,  
El eşitsə, bizi qınar,  
Hüseyn Mayıl oda yanar,  
Getmə qayıt, qaşı qara.

## ZÖHRƏ

Çəkirəm əlindən haşa,  
Gəlmir bir imana, Zöhrə.  
Bənzər çatılsa baş-başa,  
Qaşların kamana, Zöhrə.

Nə əcəb sevimli cansan,  
Başına qadasan, qansan,  
Ya mələksən, ya insansan,  
Düşmüşəm gümana, Zöhrə.

Yaşa, gözəl yarım yaşa.  
Bənzəyirsən yaşılbaşa.  
Yetirsən, ölmərəm haşa,  
Dəstimi damana, Zöhrə.

Dosta dost ol gözəl gülgəz,  
Seyraqıbin bağrını əz,  
Sən yaxşısan, yaxşıyla gəz,  
Qoşulma yamana, Zöhrə.

Hərdən baxıb yanı-yanı,  
Alırsan cəsəddən canı  
Mürvət elə Hüseyn canı,  
Gətirmə amana, Zöhrə.

### GÖZLƏRİ

Qıya baxıb canım alır,  
Gözəlin ala gözləri.  
Bilirəm ki, gətirəcək.  
Başına bəla gözləri.

O cəllad gözləri yağı,  
Canım cananın dustağı,  
Şəhd-şəkər dil, dodağı,  
Şirin piyala gözləri.

Yada düşdü qarlı dağlar,  
Sinəmdə dərd hicran çağlar,  
Hüseyn baxıb, yanar, ağlar,  
Nəzərdən sala gözləri.

### CANAN GƏLDİ

Qədəm qoyub gülli bağa,  
Canan gəldi, canan gəldi.  
Olum boynuna sadağa,  
Canan gəldi, canan gəldi.

Rübəndini tutub üzə,  
Hərdən qaş oynadır bizə.  
Gözlərini süzə-süzə,  
Canan gəldi, canan gəldi.

Gələndə gün doğdu bağa,  
Lalə sancı al buxağı.  
Bəzənib başdan-ayağa,  
Canan gəldi, canan gəldi.

Canım qurban sərvinaza  
Süzüb gələn quba qaza,  
Bülbüllər çıxıb pişvaza,  
Canan gəldi, canan gəldi.

Aləm heyran qələm qaşa,  
Cılvelənən yaşılbasa.  
Hüseyn, sevdayı vur başa,  
Canan gəldi, canan gəldi.

### GÜLLÜNÜN

Çıxdı, yayıldı aləmə,  
Günəş camalı Güllünün,  
Yanağında dənə-dənə,  
Görünür xalı Güllünün.

Qaşları bənzəyir yaya,  
Bir salmır üstümə saya,  
Bəxtəvərdir ağca maya,  
Xoş olsun halı Güllünün.

Can alan gözləri ala,  
Məni saldı qalma qala,  
Xub yaraşır qəddi-dala  
Yaşılı, alı Güllünün.

Buxağı ətri bənövşə,  
Mayıl oldum yumru döşə,  
Dostunu saldı təşvişə,  
O kəc xəyalı Güllünün.

Yox bir belə gözəl insan,  
Çoxdanam mən ona heyran,  
Olubdu xəstəyə dərman,  
Ləbinin balı Güllünün.

Gülər üzlü mələkzada,  
Qismət olmaya bir yada,  
Mahalda, eldə, obada,  
Var qeylü-qalı Güllünün.

Bağında açılıb güllər,  
Ötüşür şeyda bülbüllər,  
Hüseyn Mayıl tökür dillər,  
Əcəb camalı Güllünün.

### TELLƏRİN

Darayıban səhər çağı,  
Salmışan yana tellerin.  
Öldürübən mən yazıçı,  
Qəsd elər cana tellerin.

Ağlım aldin gülə-gülə,  
Mayıl oldum şirin dilə,  
Axır məni salar çölə,  
Elər divana tellerin.

Olmaç sən tək qaşı hilal,  
Yaraşıq, qəmzə, xətti-xal,  
Doğan ana verib sığal,  
İstəməz şana tellerin.

İncə beli, boyu bala,  
Salma məni qalmaqala,  
Üzün gül, yanağıın lala,  
Bənzər reyhana tellerin.

Qara gözlü sərəxoş ceyran,  
Keçər sənsiz halım yaman,  
Hüseyn Mayıl sənə qurban,  
Saxla nişana tellerin.

## *QOŞMALAR*

### BİZƏ GƏLDİ

Gözəllər gözəli, hüsn-i-sənubər,  
Al yaşıl geyinib yar bizə gəldi,  
Nə gözəl çəkilib qəddi-qaməti,  
Xubluğunu mahala car, bizə gəldi.

Görmədim bir belə yaxşı kamallı,  
Züleyxa fəhimli, Yusif camallı,  
Ağzı şəhdi-şəkər, dodağı ballı,  
Qoynunda bəsləyib nar, bizə gəldi.

Yarın firqətindən gəldim amana,  
Pünhanı baxanda qəsd eylər cana,  
Bənzəyir mələyə, huri-qılmana,  
Hüseynə hörməti var, bizə gəldi.

### GƏLMİŞƏM

Axşam, sabah həsrətini çəkməkdən,  
Səbirsiz, aramsız, cana gəlmışəm,  
Leyli yarın gül üzünü görəndən,  
Məcnun təki mən divanə gəlmışəm.

İşarə eyləsən arıflər qanar,  
Seyraqıbı eylə özündən kənar,  
Camalın şöləsi misalı fənar,  
Pərvanə tək yana-yana gəlmışəm.

Qaşların əzəldən qara çəkilib,  
Həsrətindən mənə yara çəkilib,  
Zülfələrindən Hüseyn dara çəkilib,  
Ciyərim dönübdür qana, gəlmışəm.

## ODUNA YANDIM

Gəl sənə söyləyim vəfələ dostum,  
Cəllad baxışının oduna yandım,  
Qumru avazlığının, şirin sözlüğün,  
Bir qələm qaşlığının oduna yandım.

Gözüm gözlərinə birdən sataşdı,  
Üzümə şövq saldı, gözüm qamaşdı,  
Ağ buxaqdə siyah xallar oynasıdı,  
O qumral saçlığının oduna yandım.

Gahdan qaqqıldayır, gahdan oxuyur,  
Nazik əldə ipək corab toxuyur,  
Tər buxağı ətir-ənbər qoxuyur,  
Əlvan naxışlığının oduna yandım.

Peykan kirpiklinin, ala gözlüğün,  
Göhər kəlməlinin, şirin sözlüğün  
Ayna qabaqlığının, lalə üzlüğün  
Şirin gülüşüğünün oduna yandım.

Hüseyin həsrətidi ləbi ballığın,  
Bir mah camallığının, siyah xallığın,  
Sona sığallığının, min xəyallığın,  
Münasib yaşlığının oduna yandım.

## SƏNİN

Çox cəfa çəkmışəm, ay tuti dilli,  
Çox canım qoymuşam yolunda sənin.  
Çox gözəl görmüşəm işvəli-nazlı,  
Çox gəlib gəzmişəm elində sənin.

Çox hörmət elədim, qədir bilmədin,  
Çox danışıb şirin-şirin gülmədin.  
Çox getdim mən sizə, sən heç gəlmədin.  
Çox bülbül oxuyar gülündə sənin.

Çox canan yolunda çəkmişəm cəfa.  
Çox ilqar keçirdim oldum bivəfa,  
Çox minnət eylərəm, gəlsin insafa,  
Çox var ixtiyarın əlində sənin.

Çox axtardım səni bimürvət yağı,  
Çox sinəmə çəkdin düyünlü dağı.  
Çox istərəm sən tək dodaq qaymağı,  
Çox şirin göftarın dilində sənin.

Çox satdın Hüseynə şirin nəzakət,  
Çox sənin kuyunu etdim ziyarət,  
Çox səni görürəm incə, lətafət,  
Çox şana dolanır telində sənin.

### QAŞLARI QARA

Çeşmənin başında sabahdan səni,  
Gördüm, mayıl oldum, qaşları qara,  
Qəfildən gözünə gözüm sataşdı,  
Coşdum eşqə doldum, qaşları qara.

Gərdənə tökübsən daranmış teli,  
Bağçada açılır bülbülün dili.  
Aradım, axtardım mahali, eli,  
Sən tərləni tapdım, qaşları qara.

Gözəl, sən olasan dərdimi qanan,  
Hüseyni Mayıldır oduna yanan,  
Bir mərhəmət eylə cılvəli canan,  
Həsrətindən soldum, qaşları qara.

### GETDİ

Bilmirəm nə dedim yar küsdü məndən,  
Coşqun çaylar kimi axdı da, getdi.  
Oynatdı qaşını, süzdü gözünü,  
Mənə oğrun-oğrun baxdı da, getdi.

Şikarım uçurdum, tuta bilmədim.  
Ceyrana oxumu ata bilmədim.  
Yüyürdüm, yüyürdüm, çata bilmədim,  
Atamın evini yıxdı da, getdi.

Dostuna demədi o sərr sözünü,  
Hüseyindən kənara tutdu üzünü,  
Satdı qəmzəsini, süzdü gözünü,  
Müjganın sinəmə çaxdı da, getdi.

### GEDİRSƏN

Hicranın çağıdır, ayrılıq günü,  
Məni qoyub yana-yana gedirsən.  
Aşığın dağları bürüyüb ünү,  
Niyə qıyıb şirin cana gedirsən?

O süzgün baxışın düşəndə yada,  
Artacaq dərdi-qəm həddən ziyyada,  
Qismət olsa bir də görsem məbadə,  
Vəfadər demərəm sana, gedirsən.

Cılveli tərlanım, düşürsən yola,  
Qulac qollarını boynuma dola,  
İnsafmı gülşənin sarala, sola?  
Hüseyn dözməz qəm-hicrana gedirsən.

### GÖRƏYDİM

Dost kuyinə bir də güzar olaydı,  
Keçən keçdi, gələn çağı görəydim.  
Yar əldə tutaydı şirin badəni,  
İçəydim badəni sağı görəydim.

Bahar olub gül mövsümü gələndə,  
Cəh-cəh vurub şeyda bülbül güləndə,  
Fürsət düşüb yarı bağda görəndə,  
Gəzəydim hər tərəf bağlı görəydim.

Gülgəz cəmallıdır, xoş xeyallıdır,  
Şəkər dahanlıdır, ləbi ballıdır,  
Simin zənəxdanı qoşa xallıdır,  
Hüseynəm, qaşında tağı görəydim.

### NƏ GÖZƏL

Bir çeşmə başında, yol kənarında,  
Düzülüb hər yana ellər, nə gözəl.  
Can alan dilbərin vəsfini deyim,  
Gərdana tökülüb tellər, nə gözəl.

Xəstələr dərdinə qız dərman elər,  
Baxışı hamını pərişan elər,  
Almas kirpikləri yenə qan elər,  
Qaşında, gözündə fellər, nə gözəl.

Aşığı görəndə eləməz həya.  
Sevdalı kəsləri yetirməz baya,  
Sinəsi mərmərə, çöhrəsi aya,  
Bənzəyir deməyə, dillər, nə gözəl.

Baxanda bürüyür ay qabağını,  
Görməyə həsrətəm gül yanağını,  
Əməsən dilini, bal dodağını,  
Üzündə həbəsi xallar, nə gözəl.

Mina boy yaraşır qəddi-dalına,  
Baxasan doyunca gül camalına,  
Heyrandı hər zaman xətti-xalına  
Hüseyn tək yanında qullar, nə gözəl.

### QALIB

Getdim, gördüm nazlı yarın yurdunda,  
Tərlan uçub oylağında sar qalıb.  
Xəzəl tutub bağçasını, bağını,  
Bülbül köçüb, gül üstündə xar qalıb.

Bir kəsim yox mətləbimi bitirə,  
Ərzi-halim əziz yara yetirə,  
İstəkli dilbərdən xəbər gətirə,  
Bu dünya başıma tarımar qalıb.

Hüseyin neyləmişdi gül üzlü yara?  
Məni qoyub getdi hansı diyara?  
Yenə uzaq düşdü cananla ara,  
Mənim üçün neçə ahu-zar qalıb.

### YOLUNDAN

Bir gözəl durubdur bulaq başında,  
Gedən yolçuları eylər yolundan,  
Açılıb rübəndi, görünür üzü,  
Doymaq olmur onun xətti-xalından.

Zər kəmər qurşayıb o qəddi-dala,  
Yaqt dodaqları şirin piyala,  
Buxağı bənövşə, yanağı lala,  
Qönçə həya eylər gül cəmalından.

Səhərdən açılıb köysünün bağı,  
Yetkin şamamanın görünür tağı,  
Gözəllik tərifi tutub oymağı,  
Yatmayır obalar qeyli-qalından.

Çoxdandır olmuşam hüsnün möhtacı,  
Dərmansız dərdimin sənsən əlacı,  
Süzüb gözlərini baxdı qıywacı,  
Dost agah olmadı dostun halından.

Sallanıb qarşında yeridi yana,  
Baxmadı Hüseyntək əziz qurbana,  
Gəlmədi bimürvət dinə, imana,  
Bir busə vermədi ləbi-balından.

## GÖRÜNÜR

Yenə yaxın oldu cananla ara,  
Yar gəzən çəmənlər, çöllər görünür,  
Darayıb zülfünü, töküb gərdana,  
Şirmayı şanada tellər görünür.

Bərq verir buxağı, ayna qabağı,  
Gülür gülgəz üzü, lalə yanağı,  
Gəzir səhər-səhər qönçəli bağı,  
Ötüşən bülbüllər, gullər görünür.

Sözlərim xoş gəldi, göy yaşılbasa,  
Qıyb çəkdirmədi dostuna haşa,  
Yaxıbdır vəsməni o qələm qaşa,  
Cadu gözlərindən fellər görünür.

Bağçası gülşəndi gəlib bahar, yaz,  
Könlünü könlümə yar eyləyir saz,  
Sallanıb qarşında satır işvə, naz,  
Bağrimon başında millər görünür.

Eşqimin pərisi, işvəli canan,  
Hüseynin dərdinə gəl eylə dərman,  
Aynabənd otaqda saxlasan mehman,  
Boynuma dolanan əllər görünür.

## NEYLƏYİM?

Bir gözəl sallanıb çıxdı qarşımı,  
Ağlımı başımdan aldı, neyləyim?  
Atdı rubəndini gül cəmalından,  
Məni bəlalara saldı neyləyim?

Süzüldü gözləri, çatıldı qaşı,  
Dilbərin eşqində mən oldum naşı,  
Həddi kamalında on beşdi yaşı,  
Dil şəkərdi, dodaq baldı, neyləyim?

Boyu sərvi, yanaqları qırmızı,  
Geyinmiş əyninə alı, qırmızı,  
Ötürübdür başına şalı qırmızı.  
Zənəxdanda qoşa xaldı, neyləyim?

Gözəllər içində əcəb baş gözəl,  
Haramı baxışlı qələmqaş gözəl,  
Cavanlar bağırna döyür daş gözəl,  
El içində qeylül-qaldı, neyləyim?

Haramı gözləri Hüseynə yağı,  
Çoxdandı olmuşam Hüsnün dustağı,  
Sinəmə çəkibsən düyünlü dağı,  
Sevdan bu başımda qaldı, neyləyim?

## GƏLİBDİR

Arif olan, gəlin sizə söyləyim,  
Bizim elə bir tək canan gəlibdir.  
Bərabəri yoxdur eldə, obada,  
Alıb gözəllikdə nişan gəlibdir.

Görməmişəm belə bir qaşı hilal,  
Götürüb ləbinə şəhdi, şirin bal,  
Gözəllikdə Yusif, Züleyxa misal,  
Baxar deyər, şahi-xuban gəlibdir.

Bəzəyib məclisi gələndən bəri,  
Qüdrət tək yaradıb mələk mənzəri.  
Hüsündə məleykə, camalda pəri,  
Çox canlar içində bir can gəlibdir.

Yaradan yaradıb bir belə mahı,  
Gözəllər sultanı, hurilər şahı,  
Bağışlar hər kəsin olsa günahı,  
Dərdlərin dərmanı loğman gəlibdir.

Hüseyin şürə eyləyər, qadırı-sübhan,  
Dünyaya gəlməyib bir belə insan.  
Yığılıb mələklər, açılıb rizvan,  
Behiştən bəzəkli qılman gəlibdir.

### TƏNBƏL

İndi hər tərəfdə bağlanır yarış,  
Obada vellənib durma, a tənbəl!  
Şəltəyə bürünmə, sayriyam demə,  
Göz bağlayıb, hiylə qurma, a tənbəl!

Öyrənibsən xalqa hədyan deməyə,  
Çixıb mərəkədə özün öyməyə,  
Dadanıbsan eldən hazır yeməyə,  
Zəli tək kolxozu sorma, a tənbəl!

Durub zərbəciyə boyanırsan yan,  
Toxanı görəndə çəkirsən aman,  
Kolxozun işinə yandırmasan can,  
Gəlməz Xorasandan xurma, a tənbəl!

Gününü boş yerə vurursan başa,  
Baxmırısan qonşuya, qohum-qardaşa,  
Bu gedişlə sən çatmazsan yoldaşa,  
Yabanı boş yerə yorma, a tənbəl!

Almasın başını fikirli duman,  
Gəlməsin könlünə bir daha güman,  
Hər yoldaş işləyib gün alan zaman,  
Sən durub boynunu burma, a tənbəl!

### ELLƏR İÇİNDƏ

Bir gözəl görmüşəm yox bərabəri,  
Şəni-şövkəti var ellər içində.  
Dindirəndə şirin-şirin danışır,  
Noğul, qənd əzilib dillər içində.

Səhərdən çıxmışdım tərlan ovuna,  
Gördüm, aşiq oldum gözəl boyuna,  
Hərdən siğal verir zülfü-muyuna  
Şana dolandırır tellər içində.

Sevimli bir candır adı Nobatı,  
Vardır gül əndamı, boyu, büsatı,  
Eyvanda əyləşən gözəl xəyyatı  
Bəzər güllü dəsmal əllər içində.

Hüsňü mat eləyir mahi-ənvari,  
Görəməmişəm belə sədri-mərməri,  
Bir saçı leyланı sevəndən bəri,  
Bağrim qana dönüb millər içində,

Canan qarşı gəldi sevdalı çağda,  
Hüseynin sinəsi düyündə dağda,  
Çiçəkli bağçada, bülbüllü bağda,  
Bir gülü sevmişəm gullər içində.

## NƏ GÖZƏL-GÖZƏL

Çıxıb səhərçağı bir pəri gəştə,  
Dolanır o bağı nə gözəl-gözəl.  
Geyinib, bəzənib bir sona kimi,  
Qırmızısı, ağı nə gözəl-gözəl.

Ötür tuti kimi şirin dilləri,  
Satır aşağına fitnə, felləri,  
Töküb gərdəninə qara telləri,  
Zülfərinin tağı nə gözəl-gözəl.

Mən sənin əlindən çəkirəm haşa,  
Çoxdandır mayılam o qələm qaşa.  
Yenicə çatıbsan on altı yaşa,  
Yarın türfə çağrı nə gözəl-gözəl.

Əcəb dərməlidir bağçası, barı,  
Şirindir alması, şirindir narı.  
Sinədən baş verib təzə növbarı,  
Gözəlin növraqı nə gözəl-gözəl.

Hüseyin tərifini söylə həmişə,  
Qaməti sürəhi, əndamı şışə.  
Buxağından qoxur ətri-bənövşə,  
Yarın gül yanağı nə gözəl-gözəl.

### SARI QIZ

Nə müddətdir atəşinə yanıram,  
Sən də mənim kimi yan, ay sarı qız.  
Könlümün sırrını pünhan deyirəm,  
Arifsən sözümdən qan, ay sarı qız.

Aşıq oldum sən tək qaşı kamana,  
Səni gördüm gəldim dinə-imana.  
Uyma seyrağıba, uyma yamana.  
Nəsihət bil sözüm, sən ay, sarı qız.

Zülfünü tökübsən gərdənə, dəstə,  
Eşqinə düşəni eylərsən xəstə,  
Bir cüt nar bəslərsən ağ sinən üstə,  
Axtarırsan şövkət, şan, ay sarı qız.

Aparır ağlımı qıya baxmağın,  
Müjganın sinəmə hərdən çaxmağın.  
Olmasayıdı sənin evlər yixmağın,  
Can deyərdim sənə, can, ay sarı qız.

Pünhan sırrın hər yetənə bildirmə,  
Saqın, seyrağıbı bizə güldürmə,  
İnsaf eylə, sən Hüseyni öldürmə,  
Eyləmə bağırimı qan, ay sarı qız.

## BƏXTƏVƏR

Cəllad kimi nə durubsan qarşımda,  
Əcəlsiz canımı alan bəxtəvər.  
Hərdən daldalardan qıyqacı baxıb,  
Sərimi sevdaya salan bəxtəvər.

Ovçusundan ürkən dağlar maralı,  
Həsrətin çəkməkdən rəngim saralı,  
Nədəndir gəzirsən məndən aralı,  
Hərdən min xəyalə dalan bəxtəvər.

Bağrimonun başını sən də üzürsən,  
Ala gözlərini əcəb süzürsən.  
Cumub dərinlərə necə üzürsən,  
Sonali göllərə dalan, bəxtəvər.

Sirrini söyləmə yada, namərdə,  
Bəzənib sallanma hər düşən yerdə,  
Uğradıbsan məni dərmansız dərdə,  
Salıbsan könlümə talan, bəxtəvər.

Hüseyn neyləmişdi bimürvət yağı?  
Çəkibsən sinəmə saqlamaz dağı,  
Keçdi o verdiyin vədənin çağrı,  
Oldu doğru sözün yalan, bəxtəvər.

## GÖRƏNDƏ

Eşqə düşüb havalandım yenə mən,  
Gülşən içrə o cananı görəndə.  
Alışdım odlara pərvanə kimi,  
Günəş üzlü, şirin canı görəndə.

Süzgün baxışları aldı canımı,  
Kirpiyi ox təki tökdü qanımı,  
Apardı, qoymadı din-imanımı,  
Ağır xonlu Süleymanı görəndə.

Bülbül olub bir qonmadım gülünə,  
Mina gərdəninə, incə belinə.  
Mayıl oldum ay qabaqda telinə,  
Xublar içrə o qılmanı görəndə.

## GƏLİN

Qəfildən göstərdi gül camalını,  
Aşıqini eşqə saldı bu gəlin,  
Kirpiyindən bir ox vurdı sinəmə,  
Əcəlsiz canımı aldı bu gəlin.

Qaşları cəllad tək susadı cana,  
Çevrilib baxmadı gələn qurbana,  
Sona tək silkinib yeridi yana,  
Məhəbbət gölünə daldı bu gəlin.

Yandım atəşinə etmədi mürvət,  
Həmişə dostundan dolandı xəlvət,  
Boyunu görməyə çəkirəm həsrət,  
Əyləndi, hayanda qaldı bu gəlin?

Buna qurban olsun yüz ulus, oymaq,  
Dili xam şəkərdir, dodağı qaymaq,  
Busə almaq ilə olmayır doymaq,  
Dahana dad verən baldı bu gəlin.

Hüseyn bu gözəlin olub möhtacı,  
Onsuz heç dərdimin olmaz əlacı,  
Ala gözlərindən baxdı qıyqacı,  
Müjganın sinəmə çaldı bu gəlin.

## GÜLBƏSTİ

Pərişan halimdə gördüm camalın,  
Mayılam sən kimi yara Gülbəsti.  
Şahmar zülfərini tökmə hər yana,  
Şana al, bir yana dara, Gülbəsti.

Eşitdim, öyrəndim gözəl ellisən,  
Tuti avazlısan, şirin dillisən,  
Bülbül sədalısan, gül misallısan,  
Baş əymə gülşəndə xara, Gülbəsti.

Hüsnün münəvvərdir, günəş camallı,  
Qoynun behişt bağı, cənnət misallı,  
Mən səni sevmişəm, loğman kamallı,  
Elə sən dərdimə cara, Gülbəsti.

Hərdən geyin, sallan elin içində,  
Zər kəmər görünür belin içində,  
Bülbülü bəslərsən gülün içində,  
Müştəqam qoynunda nara, Gülbəsti.

Şivəli gəzirsən bərabərin yox,  
Eylərsən dostuna nazü-qəmzə çox,  
Dəyikdir müjgandan sinəmə bir ox,  
Keçdi cana, yana-yana, Gülbəsti.

Al yaşıł geyibsən, başında cuna,  
Yaxıbsan dəstinə nə gözəl xına.  
Mən sənin ucundan oldum divana,  
Eyləmə günümü qara, Gülbəsti.

Üzündür afitab, qaşındır hilal,  
Görmədim sən kimi bir gözəl kamal,  
Dahanın məzəli, dodağın zülal,  
Çəkdirmə Hüseyni dara, Gülbəsti.

## MEHMAN GƏLİBDİR

Eşitsin, şad olsun ellər, obalar,  
Bu gün canan bizə mehman gəlibdir.  
Gecə-gündüz həsrətini çəkərdim,  
Bu gün canan bizə mehman gəlibdir.

Tərifi söylənir dildə, dahanda,  
Belə nazü-qəmzə olmaz insanda,  
Axtarırdım o gözəli cahanda,  
Bu gün canan bizə mehman gəlibdir.

Hər süzgün baxanda alır canımı,  
Yolunda qoymuşam xanimanımı,  
Saxlayır üzündə xoş nişanımı,  
Bu gün canan bizə mehman gəlibdir.

Kirpiklərin oxdur, qaşların yağı,  
Görmədim sən təki dodaq qaymağı,  
Bizim ellər əziz saxlar qonağı.  
Bu gün canan bizə mehman gəlibdir.

Geyinib əyninə zər-ziba əlvan,  
Gözərdim Məcnun tək bərri-biyaban,  
Bir qiya baxanda canımı alan,  
Bu gün canan bizə mehman gəlibdir.

Boyu yaraşıqlı, heç olmaz tayı,  
Gözəllikdə onun verilib payı,  
Əzəlindən mənə var haqqı-sayı,  
Bu gün canan bizə mehman gəlibdir.

Sabahdan götürüb dəstinə şana,  
Siyah tellərini tökübdür yana,  
Hüseynəm, oduna ollam pərvana,  
Bu gün canan bizə mehman gəlibdir.

## **MÜXƏMMƏSLƏR**

### XIRDACA QIZ

Dindirəndə xoş danışır, şirin dilli, xirdaca qız.  
Qaş oynadır, canlar alır, fitnə, felli, xirdaca qız.  
Əsdirir ciğalları durna telli xirdaca qız.  
Götürüb güllü dəsmal şümsad əlli, xirdaca qız.  
Sallanır sona kimi incə belli, xirdaca qız.

Çoxdandır müştaq idim, ayna qabağın görmeyə.  
Gül üzün, tər buxağın, gülgəz yanağın görmeyə.  
Yaşılın, atlasın, abın, qırmızın, ağın görmeyə.  
Cavanlar həsrət çekir, türüncün, tağın görmeyə.  
Çoxların dərdə salan qeyli-qallı, xirdaca qız.

Yalan deyil, vədə verdin, sonra da döndün sözündən.  
Çox baxıram heç doymuram sənin o ala gözündən.  
Mərhəmət qıl bir busə ver, aşığına at üzündən.  
Yolunda can üzən dostu gəl sən eləmə özündən.  
Mürvət elə ağrin alım, gül camallı, xirdaca qız.

Nə durubsan bu qarşında bir qəmzəli tərlan kimi?  
Qəzəblənib qan elərsən Misirdəki soltan kimi.  
Dar qurub asdırma məni, huri pəri, qılman kimi.  
Gəl səninlə qucaqlaşaq, hər ikimiz bir can kimi.  
Dərdim çoxdur əlac elə, xətti-xallı, xirdaca qız.

Götürüb şirmayı şana, amandır dara tellərin.  
Tökülsün dəstə-dəstə gərdənə qara tellərin.  
Qılmazmı xəstələrin dərdinə çara tellərin.  
Qoyma ki, qismət olsun uğursuz xara, tellərin.  
Sızıldatma zənburunu, ləbi ballı, xirdaca qız.

Hərdənbir süzgün baxıb, ürəyimi qan eləmə,  
Xəyalını dolaşdırıb, meylin məndən yan eləmə  
Yaşınıb, camal gizlədib, halim pərişan eləmə,  
Xədəngin kamana çəkib, bağımı şan-şan eləmə.  
Görən sənə yaxşı deməz, qəddi-dalli, xirdaca qız.

Bağlayıb gümüş kəmər, o incə bellərə, gözəl.  
Müştağam çoxdan bəri mən şirin dillərə, gözəl.  
Dalmışam sənin eşqindən, mayılam göllərə, gözəl.  
Yarını məcnun eləyib, salarsan çöllərə, gözəl.  
Leyli kimi evlər yışan, min xəyallı, xirdaca qız.

## YARAŞIR

Qaşı qəmər, gümüş kəmər, qurşayıb belə yaraşır,  
Üzündə xal, dodağı bal, xam şəkər dilə yaraşır.  
Bir bəri bax, bəyaz buxaq, darçına, hilə yaraşır.  
Dərin kamal, güllü dəsmal, al, gözəl ələ yaraşır  
Ay qabağa, gül yanağa, yanağı gülə yaraşır.

Gözlər ala, başa bəla, çəkilib qara qaşları.  
Oğrun baxdı, evim yıldır, etmədi çara qaşları.  
Zülmü çox, insafı yox, aparır dara qaşları.  
Huşı getdi, Məcnun etdi, saldı diyara qaşları.  
Ağıl zail, qıldı sayıl düşməyə çölə yaraşır.

Qaş oynatdı, işvə satdı, mayıl oldum gül camala,  
Bimürvət, verib zinət, tər əndama, xətti xala,  
İlqar verdi, qəsdə girdi, sonra düşdü gəc xəyalı.  
Sevdim yaman, çəkdim aman, əcəb düşdüm qeyli-qala.  
Hərzə sözü, cadu gözü, fitnəyə, felə yaraşır.

Kaman qurub, oğrun durub, mənə işvə-naz eləyir.  
Corab toxur, cəh-cəh oxur, qumru tək avaz eləyir.  
Dərdin bilir, şirin gülür, pozğun könlüm saz eləyir.  
Yanağı gül, sağı sünbülb, zimistanı yaz eləyir.  
Sevdim əzəl, əcəb gözəl, mahala, elə yaraşır.

Qurban ona örtüb cuna, görəsən haralıdır bu?  
Yol açıb, ovçudan qaçıb, dağların maralıdır bu.  
Yana baxır, kirpik qalxır, qaşları qaralıdır bu.  
Dostun atıb, yasa batıb, Hüseyn tək yaralıdır bu.  
Ömrün üzür, əcəb süzür, sonadır gölə yaraşır.

## XINDI MƏMMƏD (1896-1968)

### *GƏRAYLILAR*

#### BƏNÖVŞƏ

Gözəllikdə yoxdur tayın,  
Yanaqları al bənövşə,  
Cilvələnib qalx ayağa,  
Qol boynuma sal, bənövşə.

Siyah zülfün dəstə-dəstə,  
Firqətindən mənəm xəstə.  
Çox görmüşəm yanaq üstə,  
Qoşa-qoşa xal, bənövşə.

Xındı Məmməd fəraigində,  
Məcnun kimi sorağında...  
Şəhdi-şəkər dodağında,  
Nolar versən bal, bənövşə.

#### MƏCNUN

Nə yatmışan biyabanda,  
Oyan, bəxti qara Məcnun.  
Çağır haqdan imdad istə,  
Bu dərdinə çara Məcnun.

Gəzmə vəhşilər halında,  
Yatma Leyli xəyalında.  
Bir vəfasız yar yolunda,  
Ağ ciyəri qara Məcnun.

Eşq əlindən oldun xəstə,  
Dərdin-dərdinə peyvəstə.  
Gözləyirsən bulaq üstə,  
Ey yazılıq biçarə Məcnun.

Bivəfaya çəkmə zəhmət,  
Bu fələkdə yoxdu mürvət.  
Səni gördü Xındı Məmməd,  
Düşdü ahu-zara, Məcnun.

### *QOŞMALAR*

#### ÇƏKMƏSİN

Hər yetən kəndinə “şairəm” – deyib,  
Əfsanə şeyləri sözə çəkməsin.  
Ağzına gələni deyib-danişib,  
Sonra pərişanlıq üzə çəkməsin.

Qəvvas olub dəryalara dalmayan,  
Ustadan dərsini kamil almayan,  
Divani, təcnisi dürüst calmayan,  
Götürüb təzənə saza çəkməsin.

Xındı Məmməd, haqq əməyin itirməz,  
Hər gəda nəsihət, öyünd götürməz.  
Köhlən mənzilinə hər at yetirməz,  
Heç kim alaşasın düzə çəkməsin.

#### ÇƏKƏR

Əsildən, nəsildən mərd olan, özün  
Məndlər sırasında mərdana çəkər.  
Laf edib daldada özün öyənlər,  
Meydanda yaxasın tez yana çəkər.

Əhli-insan yalan sözdən utanar,  
Əhli-ürfan həqiqətə inanar.  
Əhli-nadan nə anlayar, nə qanar,  
Atalar məsəlin qanana çəkər.

Arifəm, sərrafam mən də bu dəmdə,  
Dürdən, gövhərdən vardı sinəmdə.  
Xındı Məmməd həqiqətdən deyəndə,  
Götürüb sazımı təzana çəkər.

### OLMASA

Uzaq yerə səfər, güzar çətindi,  
Sadiq olan yola yoldaş olmasa.  
Hər yetənə, hər nadana sərr vermə,  
Sərr saxlayan sərrə sirdəş olmasa.

Vəfasız dünya da heç kimə qalmaz,  
Tülkü aslan olub, meydan alammaz.  
Dost-dostdan inciyib qəlbi bulanmaz,  
Aralıqda yaltaq, naqqas olmasa.

Xındı Məmməd sözün tamam söyləyər,  
Mərd oğula canın qurban eyləyər,  
Yalnız igid pələng olsa neyləyər,  
Arxasında qohum-qardaş olmasa.

### GÖZƏLDİR

Gözəllik diyarı bu Gürcüstanın,  
Bar verən bağçada barı gözəldir.  
Borçalı elində mərd oğulların,  
Namusu, qeyrəti, ari gözəldir.

Mən ki müştəğıyam şirin sözlərin,  
Ceyran baxışları, durna gözlərin.  
Tiflis şəhərində, gürcü qızların,  
Bəyaz sinəsində narı gözəldir.

Bəlli şeyirdiyəm mən Ağacanın,  
Ətirli barıyam qoca bağbanın.

Bizim cavanların, mehribanların,  
Etibarı, düz ilqarı gözeldir.

Aşıqlıq peşəmdir etmişəm sənət,  
Hər yetən gədaya etmərəm minnət.  
Aşnadan yar olmaz, ay Xındı Məmməd,  
Hər kəsin özünün yarı gözeldir.

## VAR

Ey bimürvət, niyə məndən küsmüsən,  
Dosta can verməyə cəsarətim var.  
Mən nə dedim, dəydi sənin qəlbinə,  
Əzəldən ki, sənlə zarafatım var.

Həsrət qoyma camalına gözümü,  
Eşq əlindən itirmişəm özümü.  
Ürəyimdə pünhan olan sözümü  
İzn versən deyim, bəyanatım var.

Mən Xındı Məmmədəm, Məcnun sanında,  
Alışdım eşqindən qəm fəraigində.  
Yəqindir ki, dostlarımın yanında  
Doğru etibarım, sədaqətim var.

# AŞIQ VƏLİ MİSKİNLİ

(1900-1968)

## *GƏRAYLILAR*

### BİZİMDİ

Gülər üzüm, şirin sözüm,  
Mehriban ellər bizimdi.  
Əldə sazım, deyim, yazım,  
Çəmənli çöllər bizimdi.

Şux gözəllər boyu şüşə,  
Dərər-dərər düzər döşə,  
Süsən-sünbü'l, tər bənövşə,  
Ətirli gullər bizimdi.

Könül sevən gözəl çağlar,  
Səfali, meyvəli bağlar,  
Başı ala qarlı dağlar,  
Sonali göllər bizimdi.

Dərk eləyən pürkamalı,  
Bəsləyən dövləti, malı,  
Tikən, quran hər cəlalı  
Bəzəyən əllər bizimdi.

Qarşılıyan xoş baharı,  
Hasil edən hər nübarı,  
Könül açan gülüzarı  
Səfali yerlər bizimdi.

Aşıqların eşq həvəsi,  
Aləmə xoş gələn səsi,  
Tükənməz söz xəzinəsi  
Dürr tökən dillər bizimdi.

Vəli, sözün de ellərə,  
Yayılsın dildən dillərə.  
Xoş gələcək nəsillərə,  
Xeyir əməllər bizimdi.

### BALA CEYRAN

Bu çöllərin zinətidi,  
Körpə quzu, bala ceyran,  
Nə olar ki, bir dayana  
Dildən ərzim ala, ceyran.

Getmə çöllərin sonası,  
Uçar könlümün xanası,  
Dodaqları gül qonçası,  
Yanaqları lala, ceyran.

Qaçma aşığın səsindən,  
Oxu, eşqi həvəsindən,  
Yayın ovçu gülləsindən,  
Hüsnünü daldala, ceyran.

Yay sürünü göy çəməndə,  
İntizarın qaldı məndə,  
Baş alıb hara gedəndə,  
Bax qabağa-dala, ceyran.

Vəliyəm, görüm yüz ilə,  
Sürün durna tək düzülə,  
Heç insaf deyil üzülə,  
Qatarından qala, ceyran.

### OLARMI?

Hər alçaqda yay zamanı  
Hər tələdə qar olarmı?  
Hər budaqda gül qönçəsi  
Hər ağaçda bar olarmı?

Eldən nifrət alanlar da,  
Öz hörmətin salanlar da,  
Qəlbi xain olanlar da,  
İslahü-rəftar olarmı?

And içib, ara qatanda,  
Baş kəsib qana batanda,  
Dostu nəfsinə satanda  
Namus, qeyrət, ar olarmı?

Şən ölkənin bucağında,  
Ədalətin qucağında,  
İncəsənət ocağında  
Maskalanmış mar olarmı?

Vəli söylər nəgməsində,  
Mərifətli kəlməsində,  
İnsanların cərgəsində  
Azğın-satqınlar olarmı?

## MƏN

Nazlı dilbər, gül adını  
Şirin-şirin anıram mən.  
Eşqinə pərvanə olub,  
Atəşinə yanırıam mən.

Sevirəm ala gözünü,  
Canımdan artıq özünü,  
Gizlədirəm sərr sözünü,  
Seyrağışdan danırıam mən.

Vəli deyər, bu dünyada  
Ləkə vurma təmiz ada,  
Məhəbbətə, xoş murada,  
İlqara inanırıam mən.

## AĞLAMA

Mən gedirəm qürbət elə,  
Ayrılıqda yar ağlama.  
Yaman gündən qismətimiz  
Bəlkə bizim var ağlama.

Güvən eşqin bulağına,  
Əyilmə hicran dağına.  
Məhəbbətin oylağına  
Yağsa boran, qar ağlama.

Düşmən gülüb at çaparsa,  
Vəlini əsir aparsa,  
Yerə qığılçım qoparsa,  
Göydə buludlar ağlama.

## *QOŞMALAR*

### GƏNCƏNİN

Hörməti, şöhrəti, şövkəti-şanı,  
Artır günbəgündən varı Gəncənin.  
Çoxdu bərəkəti, neməti, nani,  
Hər məhsulu xeyri, karı Gəncənin.

Yaşıl bağlarında açılır güllər,  
Fərəhələ oxuyur şeyda bülbüllər,  
Şadlığa, şənliyə yermiş ellər,  
Sazi, balabani, tarı Gəncənin.

Ala gözlər xumarlanır, süzülür,  
Şəhərə baxdıqca üzünə gülür.  
Əlvan otaqları cərgə düzülür,  
Alması, heyvası, nari Gəncənin.

Elmə, insanlıq yazım dastanı,  
Dünyanı mat qoyur gül-gülüstanı.  
Pambığı, buğdası, bağı, bostanı,  
Çiçəklənir çəmənzarı Gəncənin.

Fabrika, zavodlar, böyük binalar,  
Uca dağlar kimi əyilməz vüqar,  
Diqqəti cəlb edir nə qədər ki var,  
Qoy baxım boyuna barı Gəncənin.

Əziz partiyamız qeydinə qalır,  
O səbəbdən günbəgündən ucalır.  
Lenin çıraqları gur işiq salır,  
Zər bəzənir ruzigarı Gəncənin.

Soruş Mingəçevir, Muğanı məndən,  
Bakıya, Tiflisə işiq çəkəndən,  
Gəzdin Həyistanı, gəl Daşkəsəndən,  
Çıraqbandır bu dağları Gəncənin.

Zəhmət çəkən, tikən, qurandı bunlar,  
Əkər, səpər, çəkər gətirər sular.  
Bəzəyər, yetirər mötəbər olar,  
Yaşıllanar hər diyarı Gəncənin.

Hər tərəfi bağçalıdır, bağlıdır,  
Xoş keçir dövrəni gözəl çağlıdır,  
Qəhrəmanı İsrafil<sup>1</sup> doğma oğludur,  
Unudulmaz yadigarı Gəncənin.

Miskin Vəli çox söz deyir, saz çalır,  
Şairin əsəri tarixdə qalır,  
Ad qazanıb yer üzündə ucalır,  
Nizami tək sənətkarı Gəncənin.

---

<sup>1</sup> Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov.

## YAXŞI OLAR

Qış keçirdik ruzigarı yaz kimi,  
Boz ayda başladı qar yaxşı olar,  
Havalalar xoş keçər, çiçəklər açar,  
Bağlarda bol meyvə, bar yaxşı olar.

Yay zamanı isti düşər cahana,  
Sərin su gərəkdi axşın hər yana,  
Arana, pambığa, bağa, bostana,  
Qoy dağlar çənləsin tar yaxşı olar.

Vəli deyər, əkək, səpək, bitirək,  
Becərməni layiqincə yetirək,  
Toplanışda bol məhsullar götürək,  
Ellərdə çox olsa var yaxşı olar.

## SAXLAMAZ

Nəslində naxələf, əslində qələt,  
Namusu, qeyrəti arı saxlamaz.  
Özünü itirən sözünü bilməz,  
Əyri fikir düz ilqarı saxlamaz.

Həmişə can verən şərə, böhtana,  
Cəhd edər dünyani qoysun virana,  
Allanan nəfsinə, yağlı yalana,  
İtgin düşər ixtiyarı saxlamaz.

Meydanda, kövlanda bir ər oğlu ər,  
Zatında olarsa göstərər hünər,  
Hər daş qızıl olmaz, hər torpaq kövhər,  
Hər təpə başında qarı saxlamaz.

Əlli öyrənməyən, yüzü qanmayan,  
Düşünməz əyrini-düzü qanmayan,  
Nəsihət saymayan, sözü qanmayan,  
Boş beyinlər yadigarı saxlamaz.

Miskinli Vəliyəm, min nəsyət desən,  
Böyük ziyan verər xırda kəsəyən,  
Sürünü batırar qurddan törəyən,  
Eli satar etibarı saxlamaz.

### SƏBİRSİZ

Səbri olan qatarından üzülməz,  
Qarışmaz cərgəyə, sana səbirsiz,  
Səbirli düşünər, havayı gülməz,  
Tez başlayar şər-böhtana səbirsiz.

Səbirli ustaddan dərsini alar,  
Səbirsiz tay-tuşdan geridə qalar,  
Səbri olan günbəgündən ucalar,  
Batar, çıxmaz heç bir yana səbirsiz.

Səbirli bəsləyər bağçanı, bağı,  
Səbirsiz düşünməz axşam sabahı,  
Səbirli gözləyər dalı-qabağı,  
Düçər olar çox ziyana səbirsiz.

Səbirli xətadan birtəhər keçər,  
Səbirsiz tələsik zəhəri içər,  
Səbirli yüz ölçər, bir dəfə biçər,  
Haqsız düşər bir zindana səbirsiz.

Səbirli ucalar, qalxar göylərə,  
Səbirsiz xətalar gətirər sərə,  
Miskinli Vəliyəm, yazdım dəftərə,  
İnsan olmaz hər divana səbirsiz.

### OLACAQMI?

Yar deyib canını üzən ay canım,  
Yar gəlib canana can olacaqmı?  
Yoxdu bu dərdlərə dözən ay canım,  
Yanırsan oduna yan, olacaqmı?

Dolandım eşqinə can üzə-üzə,  
Məhəbbət yoluna gül düzə-düzə,  
Yar gəlsə üz-üzə, baxsa göz-gözə,  
Könüllər gül açan an olacaqmı?

Bəslədim bağını, dərdim bəhrini,  
Doldurdum qədəhin, içdim zəhrini,  
Yandım hər oduna, çəkdim qəhrini,  
Yar üzümə baxsa, qan olacaqmı?

Eşqində məhəbbət, sevgidə əsər,  
Olmasa od tutar, yanar sərasər.  
Sərimdə pürkamal, baxımda kəsər,  
Dilimdə sevimli san olacaqmı?

Miskinli Vəliyəm, aciz-arada,  
Əyildim fəryada bir xoş murada,  
Bu qoca dünyada çox yandım oda,  
Alovdan qəbrimə don olacaqmı?

### UTANMAZ

Bimürvətin fürsət versən əlinə,  
Hədsiz tökər, nahaq qanı utanmaz.  
Doğru sözü heç gətirməz dilinə,  
O danışar çox yalani utanmaz.

Ağlı kəmlər xeyri-şəri yoxlamaz,  
Zalim olan həqiqəti haxlamaz,  
Yaxşılıq bilməyən hörmət saxlamaz,  
Çığnayar süfrəni, nanı, utanmaz.

Mərd düşmənə qulluq eylə ilinən,  
Namərd dostu qəddar düşmən bilinən,  
Azğın, satqın, fitnə, fəsad-felinən  
Xalqa verər çox ziyani utanmaz.

Halım bilsən nə məlulam, nə şadam  
Mərdə mehribanam, namərdə yadam,  
Mərifət bilməyən qeyrətsiz adam,  
Satar dostu, mehribanı utanmaz.

Miskinli Vəliyəm, gəzdim dünyani,  
Gördüm düz, əyrini, yaxşı-yamani,  
Namərd doston sənə verməz amanı.  
Haqsız yazar şər böhtəni utanmaz.

### MƏNİ!

Mən sənə neylədim, a qanlı fələk,  
Qərq etdin sulara, sellərə məni!  
Saman kimi əzib atdın göylərə,  
Sovurdun amansız yellərə məni!

Cavanlıq həyatı qurduğum yerdə,  
Gələcəyə zinət vurduğum yerdə,  
Saldım bəlalara durduğum yerdə,  
Verdin pis qələmə, dillərə məni!

Miskinli Vəlini yandırdın oda,  
Qul etdin zalima, yağıya, yada,  
İşiqlı aləmdə, bu gen dünyada,  
Ağlatdırın aylarla, illərlə məni!

### YADIMA DÜŞDÜ

Qürbət eldə xəstə canım can üstə,  
Vətənin torpağı yadına düşdü.  
Quş kimi qəfəsdə bu son nəfəsdə,  
Dostların sorağı yadına düşdü.

Qəlbimə od saldı qəriblik sözü,  
Alovlu cəsədi, qan, yaşıdı gözü,  
Həyatın mənası cavaklıq özü,  
Bəxtimin varağı yadına düşdü.

Zalim hər odlara yandırıdı məni,  
Vaxtsız xəzan oldu, ömür çəməni,  
Yar sevdim, yad oldum, tək bir gecənin  
Olmadım qonağı, yadıma düşdü.

Yarımın naləsi ucaldı göyə,  
O qaldı başına hey döyə-döyə,  
Ayrılıq arada olmasın deyə,  
Yanıb ağlamağı yadıma düşdü.

Həsrət gözlə baxdı yar mənə sarı,  
Soruşub dərdini bilmədim barı.  
Ayrılıq atası, qəm-hicran narı,  
Canımda qalmağı yadıma düşdü.

Kül oldu eşqimin ruhi-aləmi,  
Heç kimsə çəkməsin mən çəkən qəmi,  
Bizə zülm eləyən fələk, qələmi  
Tərsinə çalmağı yadıma düşdü.

Görün nələr çekdi bələli başım,  
Çaylara qatışdı qanlı göz yaşım.  
Qoca atam, anam, bacım, qardaşım,  
Baxıb qovrulmağı yadıma düşdü.

Miskinli Vəliyəm, ayrılmam qəmnən,  
Hicran ürəyimdən, qan yaş didəmnən,  
Yaralı canımın zülmü sitəmnən  
Eldən ayrılmağı yadıma düşdü.

## PƏH-PƏH

Dünya zirvəsinə, dağlar başına,  
Dolanır qartalı, maralı pəh-pəh.  
Zinət verir torpağına, daşına,  
Durub bir-birindən aralı pəh-pəh.

Aşıq kimdi, əldə sazdı kamana  
Kamal olan tez yetirər kamana.  
Usta ovçu ovu qurar kamana,  
Gətirir mizana maralı pəh-pəh.

Miskinli Vəliyəm, ala gözlərin,  
Kim açar könlümün ala gözlərin.  
Can alan afətin ala gözlərin,  
Gözəlin köksündən maralı pəh-pəh.

### OĞULA NƏSİHƏT

Kamil sənətkar ol, mehriban oğul,  
Arada çox gəzmə aciz-avara.  
Gecəni gündüzə qataraq çalış,  
Bir namus, qeyrətə, bir etibara.

Dərs al, oxu, öyrən, təmiz ad qazan,  
Yaxşı qabaqcıl ol, oxuyan, yazan.  
Ölər, itər, batar yolundan azan,  
Dilindən od olan tez yanar nara.

Sakit ol məclisdə, havayı gülmə,  
Nəfsinə allanma, lovğalıq bilmə.  
Qatarından qalma, eldən üzülmə,  
Sayqıdan sayıq ol, tez düşmə dara.

Qəlbin çox düz olsun pis yola getmə  
Qarşına gələndən salamsız ötmə,  
Əmək sev, ərinmə, tənbəllik etmə,  
Həyatın şən olsun, güvənmə vara.

Miskinli Vəlini salma nəzərdən,  
Öyrən bu sözləri yada sal hərdən,  
İnsana mərifət üstündü zərdən,  
Dosta yalan satma, düz ol ilqara.

## AĞLARAM

Səmadan zülm ilə endirib məni  
Fələk kəməndinə saldı, ağlaram!  
Dərdim tuğyan edir, yoxdur dərmanı,  
Gül irəngim tez saraldı, ağlaram!

Yenə yada düşdü keçən çağlarım,  
Bayğular məskəni oldu dağlarım,  
Büllur otaqlarım, güllü tağlarım,  
Yağıya, yadlara qaldı, ağlaram!

Ləqəbim Eymirli, Vəlidir adım,  
Vaxtım döndü xeyri-şərə sanadım,  
Alici laçınam, sindi qanadım,  
Yapalaq aşkarım aldı, ağlaram!

# AŞIQ BƏHMƏN GÖYÇƏLİ

(1901-1980)

## *QOŞMALAR*

### GÖZLƏRİN

Qəfil bir ox atdı bağrim başına,  
Süzülüb baxanda ala gözlərin.  
Baxcağın canımı üzüb apardı,  
Olubdu başıma bəla gözlərin.

Pünhan, yanqılıçı dönub baxanda,  
Yüz min nəzakətnən kirpik qaxanda,  
Müjganların sinəm üstə çaxanda,  
Az qaldı canımı ala gözlərin.

Bəhmənəm, olmuşam mən sana mayıl,  
Gözlərin ağlımı eylədi zayıl,  
Hər nə ki buyursan olaram qayıl,  
Saldı məni min xəyala gözlərin.

### A DAĞLAR

Mahalim, vətənim, elim obamsan,  
Çəmənli mənzilim, yurdum, a dağlar!  
Həkimim, loğmanım, dərman-davamsan,  
Xəstə idim şəfa buldum, a dağlar!

Ellər gəlib yurddan-yurda köçəndə,  
Dərə, təpə, daşqın çaylar keçəndə,  
Sərin bulağından əylib içəndə,  
Qalmadı ürəkdə dərdim, a dağlar!

Kəpəzi, Murovu, Qıçyığı gəzdim,  
Qoşqarı, Murğuzu, Buçuğu gəzdim,  
Dolandım yüksəyi, alçağı gəzdim,  
Bəhmənəm, hər yanı gördüm, a dağlar!

## YADIMA DÜŞDÜ

Gəldi bahar yenə açıldı yazı,  
Bizim elin dağı yadıma düşdü,  
Şığıyır göllərdə sonası, qazi,  
Səfali yaylağı yadıma düşdü.

Açıbdımı görən dağlar çicəyi,  
Göyçəkdi hər elin gözəl, göyçəyi,  
Sözümün doğrusu, budur gerçəyi,  
Kərmənin qalağı yadıma düşdü.

Axan dərələrdən bu çaylar, sular,  
Xəstənin dərdinə dərmandı bular,  
Mələşir düzündə qoyun-quzular,  
Pendiri-qaymağı yadıma düşdü.

Bir yan Dik pilləkən, bir yanı Qonur,  
Başında Çalmalı, yanında Şonur,  
Yay günü içəndə dişləri donur,  
O Qumlu bulağı yadıma düşdü.

Dəstə-dəstə seyrə çıxıb gözəllər,  
Dərib bənövşəni dəstə düzəllər.  
Çəsmələr başında türfə gözəllər  
Gelin, qız yiğnağı yadıma düşdü.

Bəhmən görsə gülər, üzü ayna yar,  
Yaşılbaş sonalar göldə oynayar.  
Ağ samavar qapılarda qaynayar,  
Aynabənd otağı yadıma düşdü.

## SANA QURBAN!

Qəfil məni eşqə salan bəxtəvər,  
O qulac qolunu gər, sana qurban!  
Mən xəstəyəm, sən təbibəsən dərdim var,  
Dərmanı ləbindən ver, sana qurban!

Gəl gedək bağçada qolboyun gəzək,  
İzn ver bağından bircə gül üzək,  
Ağ nazik əlinnən dəstələ düzək,  
Güldən, bənövşədən dər, sana qurban!

Dünya üzündə sən aysan, ülkərsən,  
Nabatsan, noğulsan, şirin şəkərsən,  
Bir ağ can mayasan, gərdən çəkərsən,  
Dalınca boyylanın nər sana qurban!

Başında ipəkdən şalın yaraşır,  
O mina qəddinə alın yaraşır,  
Ağ büllür buxağa xalın yaraşır,  
Ətrafinı alıb tər sana qurban!

Bəhmənin qəlbini sən dəymə, sınar,  
Mən ölsəm dərdindən, el səni qınar.  
Boyun qoysam yola, gəl, etmə kənar,  
Qəbul eylə verim sər sana qurban!

### KEÇİB GEDƏR

Dünya bir misaldi, körpüyü nisbət,  
Padişah, gədalar, xan keçib gedər.  
Yaxşılara rəhmət, pislərə lənət,  
Fənadən üqvaya san keçib gedər.

Qohum-qardaş getdi, dövlətim getdi,  
Urvatım, hörmətim, izzətim getdi,  
İşrətim, şöhrətim söhbətim getdi,  
İndi ürəyimdən qan keçib gedər.

Əzəldən özgəsin mən də qınadım,  
Gen günümde öz-özümə oynadım,  
Dar günümde dostlarımı sınadım,  
Yad olub yanımdan yan keçib gedər.

İnsan oğluna heç yoxdu etibar,  
Dar günündə olar tez səndən kənar,  
Yada bel bağlama, demə dostum var,  
Saxlamaz yadında nan, keçib gedər.

Bəhmənin sözləri nəsihət, ardı,  
İnsanın qiyməti dövlətdi, vardi,  
Yoxsulun başına gen dünya dardı,  
Dərdü-qəm əlindən can keçib gedər.

## VƏDƏSİNDƏ

*Şəmşirin “Vədəsinə” rədifli şerinə cavab*

Baxtım üz döndərib, yoxsa yatıbdı,  
Mənim bu işimin dar vədəsində,  
Fələk şərbətimə acı qatıbdı,  
İşrətli çağımın car vədəsində.

Bir zaman gəzdirdim əlimdə sağı,  
Cəm idi başımın ağır yiğnağı,  
Gülşənli bağımın çiçekli çığı,  
Kəsdilər, tökdülər bar vədəsində.

Dünya məni deyib özünü öymə,  
Özgə qapısını, məsəldi, döymə,  
Yaxşılıq etməsən, qəlbə də dəymə,  
Sana da eyləyər kar vədəsində.

Yadına düşdümü dost idik əzəl,  
Mən idim bir cavan, sən idin gözəl,  
Xəzan dəydi, bağdan töküldü xəzəl,  
Sən mənə olmadın yar vədəsində.

Bəhmən, sən dünyada dolanma hədər,  
Gəlibdi başına hər qəza-qədər,  
Zimistanda bərf yaşısa da nə qədər,  
Əriyib tez gedər qar vədəsində.

## VÜCUDNAMƏ

Min doqquz yüz birinci tarixdə mən  
Təvəllüd elədim, gəldim cahana.  
Beş yaşında qaldım atadan yetim,  
Dar oldu başıma keçən zamana.

Altıda, yeddi dərəcədə göz yaşım tökdüm,  
Səkkizdə, doqquzda ahi-zar çəkdim,  
On-on bir yaşında bu iki əhdim,  
Çox nifrət elədim o zimistana.

On ikidə, on üçdə bildim xeyir-şər,  
On dörddə, on beşdə mən oldum nökər,  
On altı sinnimdə deyim müxtəsər,  
Çox zülüm olubdu mən novcavana.

Üç xırda qardaşım bir qoca anam,  
Az qaldım odlara alışib yanam,  
İstədim ki, şirin candan usanam,  
Üfüqdən bir günəş doğdu asmana.

On yeddi tarixdə günəş yayıldı,  
Zəhmətkeşlər yoxsulluqdan ayıldı,  
Fəhlə, kəndli hamı qardaş sayıldı,  
Çarı yıxıb qərq etdilər ümmana.

Qabaqda qəhrəman, böyük partiya,  
İstinad eylədi yoxsul, ortaya,  
Hükum etdi mülkədara, varlıya,  
Ölkəmizdən qovdu çöl-biyabana.

On səkkizdə hər təşkilat quruldu,  
On doqquzda qan soranlar qırıldı.  
İyirmidə qatı qanlar duruldu,  
İyirmi birdə gəldik şirin zəbana.

Düz qoyuldu bu qanunun əsası,  
Lenin oldu zəhmətkeşlər atası,  
Dağıldı kökündün zülmün qalası,  
Lenin adı əzbər oldu dəhana.

Lenin verdi məzumlara bir nicat,  
İyirmi iki, iyirmi üçdə xoş həyat,  
Bütün ölkələrə eylədi isbat,  
Sovet hökuməti mərdi-mərdana.

Günbəgün yüksəldi ilbəilində,  
Məktəb açdı hər millətin dilində,  
Hamı bir hüquqda sovet elində.  
Xalqımız qardaşdı xoş mehribana.

İyirmi yeddi də olundu elan,  
İyirmi səkkizdə besillik plan,  
Yaşasın ölkənin qaydına qalan,  
Cavab verdi hər tərəfdə düşmana.

Tarix yetişəndə iyirmi doqquza,  
O zamandan daxil olduq kolxoza,  
Xalqımız çıxıbdı bu gözəl yaza,  
Ölkəmiz bənzəyir bir gülüstana.

Sovetlər elidi gözəl büsatlı,  
Yüksək sənayeli gözəl həyatlı,  
Qadınlar, kişilər olub savadlı,  
Elmi kamalımız çatıb loğmana.

Alındı köhnədən qalan qıisaslar,  
Xainlər dərdləndi, şadlandı dostlar,  
Qəhrəmandı Qızıl Ordu, matroslar,  
Düşmənin ürəyin döndərdi qana.

Otuz altı, otuz yeddi ildə cəm,  
Sinifsız cəmiyyət qurmuşuq möhkəm,  
Bu qırxinci ildə yoxdu dərdi qəm,  
Biz çatmışıq indi əhd-i-peymana.

Xalqın şairləri, həm də aşağı,  
Məclislər bəzəyi, el yarasıgi,  
Biz bilirik bu dünyanın işığı,  
Partiyadı şölə salıb hər yana.

Azad sənətimdə, azad elimdə,  
Mən gəzirəm bu təriflər dilimdə,  
Öz hüququm, ixtiyarım əlimdə,  
Ağ ürəyim, ağ günüm var nişana.

Şən həyatdan alıb kamı kolxozçu,  
Staxanovçuluq namı kolxozçu,  
Varlı olub indi hamı kolxozçu,  
Yaşasın deyirik dövran qurana.

Rəhbərimiz – partiyamız yaşasın,  
Zəhmətkeşin sorur halın yaşasın,  
Çalın sazi, siz əl çalın yaşasın,  
Azad hüquq verib şair Bəhmana.

## **TƏCNİSLƏR**

### **A YARA MƏNİ**

Dərdü qəm əlindən cana gəlmışəm,  
Sən də incidirsən, a yara, məni.  
İşrətli çağında istəkli dosta,  
Dar gündə ha dedim ay ara məni.

Bu qəm küdrət mənə çoxdan yaradı,  
Ha gəlmir guşimə çoxdan yar adı,  
Cəsəd şan-şan oldu çoxdan yaradı,  
Bir təbib gərəkdi a yara məni.

Bəhmənə eyləmə sən də naz arı,  
Həmişə olubdu səndə nazarı  
Namərdə nə yalvar, sən də nə zarı,  
Qoymadı yetirəm o yara məni.

## BU DAĞLAR

Üç ay yaydan keçib payız olanda,  
Zimistanda düşür qara bu dağlar,  
Bu bahar çağında nazlı cananın,  
Dərdindən geyinib qara bu dağlar.

Sən zəlil eləmə, yaradan məni,  
Müxənnətdi dedim yaradan məni,  
Öldürəcək bu dərd, yaradan məni,  
Görən deyir baxtı qara bu dağlar.

Ovçusan maralı gördün sinədə,  
Əcəl gələr çeker səni sinə də,  
Çarlı-çarpaz səndə gördüm sinədə,  
Çekilib Bəhmənə qara bu dağlar.

# NÖVRƏS İMAN

(1903-1939)

## *QOSMALAR*

### DAĞLAR!

Zimistan dolanıb bahar çatanda,  
Al, yaşıl geyinib bar olan dağlar!  
Şaqayıq, nərgizli, gül bənövşəli,  
Süsəni, sünbülü var olan dağlar!

Xoş fəslin bahardır, ağır el gəlir,  
Açılib qonçədən lalə, gül gəlir.  
Könül qəmgin olma, əhli-dil gəlir,  
Sinəsində aşna, yar olan dağlar!

Bəzənirsən dağlar, nə gözəl, göyçək,  
Cağırir bir-birin qərənfil, çiçək  
Sərində seyr edir topqara birçək,  
Bəzənib qumaşa car olan dağlar!

Baharda eylədin əhdinə vəfa,  
İman da sinəndə sürdü zövq, səfa,  
Zimistan gələndə çəkirsən cəfa,  
Üç ay qışçı başı qar olan dağlar!

### OLMAZ

Hamı xalq olunub bir qətrə sudan,  
Hər yetən gədaya xan demək olmaz,  
Yatıb, qəflətdədi, qalxmaz yuxudan,  
Nalayıq insana can demək olmaz.

Xoş keçinsə ömür, başın tacıdır,  
Taleh kəc gətirir, vaxt qiyqacıdır,

Bir tənə söz zəhrimardan acıdı,  
Bilməyən nadana qan demək olmaz.

Düz çıxar həmişə mərdin ilqarı,  
Müxənnətin olmaz heç etibarı.  
Yığar qaynağına şahmardan ağı,  
Çəkməsə nizama şan demək olmaz.

Əyri olan bilməz yolu, ərkanı,  
Saxlayar könlündə şəri, böhtanı,  
Bədəsil tanımaz yaxşı-yamanı,  
Namərd süfrəsinə nan demək olmaz.

İman yad ellərdə candan usandı,  
Hərcayı sözlərdən hərdəm utandı,  
Hər gündə cəsədim bir qətrə yandı.  
Ləhzadə alışib yan demək olmaz.

## GÖZƏLDİR

Bir dilbəri bəsləyirdi anası,  
Vəsfı düşüb bu cahana gözəldir,  
Canana tay olmaz, könül sonası,  
Bəzək verib cism-cana, gözəldir.

Savalan qarıdır yarın sinəsi,  
Gövhədir kamalı, ləldir kəlməsi,  
Danışır, insana xoş gəlir səsi,  
Şəkər əzib dil, dahana, gözəldir.

Gözdən qoymaq olmaz belə sirdaşı.  
Nə gözəl çəkilib qaradır qaşı,  
Tərlan tamaşlı xubların başı,  
Dəyişmərəm ol qılmana, gözəldir.

Mahalda, obada heç tayı yoxdur,  
Qəmzələri neştər, kirpiyi oxdur,  
Bu dünya üzündə bil, gözəl çoxdur,  
Doğruluqda bu bir daha gözəldir.

Xəstələr dərdinə gözəldir şəfa,  
Bir kərə gəlmədi mürvət, insafa,  
Hər zaman çəkərəm yolunda cəfa,  
Cövrü-sitəm bu İmana gözəldir.

### ON YEDDİ

Bir ağacda üç budaq var, beş gilə,  
Cəm elədim oldu tağı on yeddi.  
On yeddi bəndi var, on yeddi camı.  
Hərdəm nuş eləyir sağı on yeddi.

On yeddisi elər qumru avazı.  
On yeddisi əldə tutubdu sazi,  
On yeddisi əlan nəqş elər yazı,  
Yazanın işrəti çağı on yeddi.

On yeddisi durub dəsbədəs bütün,  
On yeddisi allam istəsəm satın.  
On yeddisi ləngər, otuz dörd sütun,  
Otuz dörd sütunun tağı on yeddi.

Növəs İman on yeddiyə qul olmuş,  
On yeddisi mənlə dilbədil olmuş,  
On yeddi dərvişə bir mənzil olmuş,  
On yeddi şölə çırığı on yeddi.

## GÖZƏL QIZ!

Ağ libasın, tər əndamın, gül üzün,  
Xub yaraşır bir-bir üstə, gözəl qız!  
Xoş yerişin, xoş gülüşün düz sözün  
Ayaq saxla, get ahəstə, gözəl qız!

Əylən bircə, qəmli könlüm şad elə,  
Şirin aşna olub verək əl-ələ,  
Həsrətin çəkməkdən döndüm bülbülə,  
Dəstinə gül götür dəstə, gözəl qız!

Könül ərəb atdır haçan yorular,  
Bağrımın başına millər vurular,  
Eşq oduna yanar, yanar qovrular,  
Növrəs İman kimi xəstə, gözəl qız!

## SƏNİ

Dedim könül, nanəcibdən kənar gəz,  
Bulunmaz odlara, atacaq səni.  
Nanəcibə bel bağlama dünyada,  
Düşmən bazarında satacaq səni.

Nanəcib, yaltaqla sən çıxma yola,  
Başına gətirər bulunmaz bəla.  
Quyruğun kəsməklə qurd olmaz tula,  
Nəsildən xaindi tutacaq səni.

Növrəs İman, olmaginən diləfkar,  
Qarğa laçın olmaz, yüz etsə şikar.  
Müxənnət adama etmə etibar,  
Axır dar günündə atacaq səni.

## **TƏCNİSLƏR**

### **İNDİ**

İki dörd fəsildə tifli püstanəm  
 Altıda yox atam, nə danam<sup>1</sup> indi.  
 On ikidə yetişmiş bağ-bostanam.  
 On üçdə yox barım, nə danam<sup>2</sup> indi.

Şam idim əvvəldən, yaraşiq<sup>3</sup> idim  
 Leyli, Məcnun kimi yar aşiq idim.  
 Məclislər zinəti, yaraşiq idim,  
 Vəfasız yanında nadanam<sup>4</sup> idim.

İman eşqin nə az verib, nəzalar<sup>5</sup>,  
 Can dərdə gələndə titrər əzalar,  
 Dost yad olsa məhəbbətlər azalar.  
 Qalmaz sel yerində nə danam<sup>6</sup> indi.

### **SƏNƏM AL**

Ay taza şahbazım, ey sərvinazım,  
 Qulluğuna var ərzim, Sənəm al,  
 Yolunda sədəqə candır niyazım,  
 Layiq deyil qurban kəsəm sənə mal.

Götürmişəm çox sağalmaz yara mən,  
 Qəm çekirmi ləblərindən yar əmən,  
 Layiq olsam qulluğunda yara mən,  
 Geydirərəm al üstündən sənəm, al.

---

<sup>1</sup> Nə də anam

<sup>2</sup> Dənə, ədəd

<sup>3</sup> Yara işqi

<sup>4</sup> Nə danım, nə bilim

<sup>5</sup> Nə az alar

<sup>6</sup> Damcı

Növrəs İman, günün oldu nə qara,  
Bad əsdi, zimistan oldu nə qara.  
Çərxi-gərdiş genə çaldı nə qara,  
Ay gün kəmənd atdı qurdı Sənəm al.

### GEDƏM

Qafıl bir ox atdın, tökdü qanımı,  
Qoymadı gəzməyə sağalam gedəm.  
Sənin fikrin xəstə saldı canımı,  
Ümid var, ellərə sağalam gedəm.

Getirdin rəngimə sarı, gözəl sən,  
Rəhm elə yaramı sarı, gözəl sən.  
Mərhəmət eyliyə sarı gözəlsən,  
Həsrətəm ölməmiş sağalam gedəm.

İgidlər meydanı, dağlı şirindi,  
Çəkdirən Fərhada dağlı Şirindi,  
İman deyər ləbin dağlı şirindi,  
Hey gözləyir xəstə sağalam gedəm.

# **TEYMUR BİSAVAD**

(1890-?)

## **GƏRAYLILAR**

### **DAĞLAR**

Budu gəldi bahar fəslı,  
Qafıl yada düşən dağlar.  
Üç ay tamam toy-bayramlı,  
Doqquz ay pərişan dağlar.

Yar yaylıyar səndə illər,  
Sərv-i-qamət, incə bellər,  
Bulaq üstə xub gözəllər,  
Bəsləməkdi peşən, dağlar.

Bisavadın ahı-zarı,  
İtirmişəm o dildarı,  
Sən də axtar Leyli yarı,  
Ver bizə bir nişan dağlar.

### **ARASINDAN**

Ala gözlüm, bir busə ver,  
Qaşlarının arasından.  
Yaram üstə yara vurdun,  
Leyli-Məcnun yarasından.

Bağban bəxti bara yoxdu,  
Məntek bəxti qara yoxdu,  
Belə dərdə çara yoxdu,  
Təbiblərin çarasından.

Bisavadam, sinə dağam,  
Nə ölmüşəm, nə də sağam.  
Cəmalına çox müştəğam,  
Köhnə dostluq barasından.

## *QOŞMALAR*

### GƏZİR

Oylağında itkin düşən dilbərim,  
Ağlaya-aglaya bu dağı gəzir.  
Yandırıb cismimi hicran oduna,  
Çəkibdi sinəmə bu dağı gəzir.

Təbistan bəzəniň heyva, narınan.  
Qışda dağlar işrət bağlar qarınan.  
Şeyda bülbül gülü görüb xarınan,  
Ahü-nala çəkib bu dağı gəzir.

Əzəldən taleyim yazılıdı qara,  
Təbiblər dərdimə tapmadı çara,  
Bivəfa yar sırrin verib əgyara,  
Bisavad içməyə budağı gəzir.

### MƏN DƏ

#### *Növrəs İmana*

Hər kəsə dost dedim düşmən göründü,  
Düşdüm nə qovğaya, nə qalə mən də.  
Qəlbimin binasın vurdu, uçurdu,  
Nə bürcü qalmadı, nə qalə məndə.

Can qurban eylərəm yaxşı canlara,  
Mərifət əhlinə, söz qananlara.  
Könül mehribandı, mehribanlara,  
Baxmam səyyad gəli nə qalə mən də.

Bisavadam, sədaqətim var sana,  
Ayaq yorğun, könül deyir var sana.  
Yaxşı dosta yaxşılığım var sana,  
Yamanlıq eləsəm nə qalə mən də.

## GÖY GÖL

Müştägam adına, aşiqəm sana,  
Əhdim var görməyə üzünü, Göygöl.  
Şəninə yazmışam neçə kəlmə söz,  
Hər yerdə oxuram sözünü, Göygöl.

Düşərsən yadıma sən leylü-nahar,  
Könül yad eyləyib çəkər ahü-zar.  
Qışın təbistəndi, yazın növbəhar,  
Sayaram behiştə yazını, Göygöl.

Bürünüb ətrafin şami-şəcərdən.  
Boyanıb səcerin gövhəri zərdən,  
Şair-şüəranı salma nəzərdən,  
Qoy çalsın qonçada sazını, Göygöl.

Cahi-calalını görən şad olar,  
Qırqovul məkanlı oylaqların var,  
Cığalı sonalar cumub çalxanar.  
Kim çəkər dünyada nazını, Göygöl?

Sən ki xəlq olubsun əzəl binadan,  
Zəlalət çəkərmi suyundan dadan?  
Şair Bisavad da getsə dünyadan,  
Kim çəkər dünyada nazını, Göygöl?

## VAR

Bir tələbə şəş oxudu, beş yazdı,  
Nə qələmin gördüm, nə dəftəri var.  
Mənası lətifdir müəyyən olmaz,  
Könlü qüssəlidir, diləzbəri var.

Bir haramı gördüm üstümü kəsdi,  
Canı yox, qanı yox, quru qəfəsdi,  
Nə qolu var, nə qılçası, nə dəsti,  
Bir bədəndi, ayağında səri var.

Hüsünü qəzəbkardı düşmüş qəmərdən,  
Nə qanmaz, anlamaz xeyirdən, şərdən,  
Ülfəti fanidir düşər nəzərdən,  
Ab içində yanın səməndəri var.

Müntəzirdir qanadını açmağa,  
Nalə çekər hər səhər toqqaşmağa.  
Pərvazlanır asimana uçmağa,  
Nə cəfası, nə də bali-pəri var.

Alimsənsə elm dildə nədandı,  
Dahanında nə danışdı nə dandı,  
Bisavadla bəhs eyləyən nadandı,  
Bunu bilən şəxsin zor hünəri var.

### A DOSTUM

Cəmalın həsrətin çəkməkdən billah,  
Alişdim, tutuşdum, yandım, a dostum.  
Yadına düşəndə şirin sözlərin,  
Kərəm təki alovlandım, a dostum,

Nə dəliyəm, nə sərsəri divana,  
Bir təbib istərəm dərdimi qana,  
Giriftaram keçən əhdili-peymana,  
Unudulmaz elə sandım, a dostum.

Leyli-Məcnun kimi baxtı kəm mənəm,  
Səməndərəm hey yanıram, sönmənəm,  
Sən deyirdin yüz il keçsə dönənəm.  
Mübtəlayam mən inandım, a dostum.

Yar olub əgyarla yatdığını günü,  
Bu dərdli Məcnunu atdığını günü,  
Seyrağıba məni satdığını günü,  
Bisavadam özüm qandım, a dostum.

# AŞIQ NƏCƏF ƏLİMƏRDANLI

(1899-1946)

## *GƏRAYLILAR*

### OLMAZMI?

Gözləri can alan gözəl,  
Gözəldə ilqar olmazmı?  
Sənin dərdin bağrimon əzər,  
İşim ahü-zar olmazmı?

Əylən görüm, mələkzadə,  
Ver əlindən mənə badə,  
Məni qoyub getsən yadə,  
Gülə həmdəm xar olmazmı?

Olmaز sənin kimi pəri,  
Mənəmən gözünə müştəri.  
Nəcəf deyər, müxtəsəri,  
Səndən mənə yar olmazmı?

### OYANMAZ

Qaşı cəllad, gözü yağı  
Yatıb oyanmaz, oyanmaz.  
Qəm hicranı yenə mənə,  
Satıb oyanmaz, oyanmaz.

Alım yarın qadasından,  
Bəlkə içəm badasından.  
Şirin söhbət vədəsindən,  
Ötüb oyanmaz, oyanmaz.

Şirmayı düzüb sazına,  
Bülbül gəlir avazına,  
Yusif kimi murazına,  
Çatıb oyanmaz, oyanmaz.

Götürüb hicran daşını,  
Qovğaya saldım başımı,  
Nazlı yar, qəflət quşunu  
Tutub oyanmaz, oyanmaz.

Nəcəf kəsməz həvəsini,  
Tərlan gəzər yuvasını,  
Ağ üzündən cunasını.  
Atıb oyanmaz, oyanmaz.

### AYRILDI

Günəş vurdu, xal-xal oldu,  
Dağlar qarından ayrıldı,  
Dünyada mənəm deyənlər,  
Gözəl yarından ayrıldı.

Dağa külüngünü çəkdi,  
Dağıtdı qayalar tökdü,  
Dost bağında gullər əkdi,  
Fərhad Şirindən ayrıldı.

Məcnun gördü ağasını,  
İçdi eşqin badasını.  
Çəkdi Leyli cəfasını,  
O, intizardan ayrıldı.

Gəl Nəcəfin din-imanı,  
Sənə qurban şirin canı,  
Uçurdu tülək tərləni,  
Öz dilbərindən ayrıldı.

### CEYRAN

Bəzənib keçmə qarşımdan,  
Kirpikləri qara Ceyran.  
Ox atma qələm qaşından,  
Vurma mənə yara, Ceyran.

Sən ki, bağda qızılgülsən,  
Xoş ixtilat, əhli-dilsən,  
Oxuyan şeyda bülbülsən,  
Niyə uyduñ xara, Ceyran.

Təklif etdim, gəlmir dinə,  
Sığındım pirlər pirinə,  
Nəcəfin pozğun dərdinə,  
Özün eylə çara, Ceyran.

### YAR GƏLMİR

Dost bağında güllər açdı,  
Qönçə xar oldu, yar gəlmir.  
Geldi neçə fəsil keçdi,  
Dağlar qar oldu, yar gəlmir.

Mindim bədöy, yordum köhlən,  
Sonam, sən sürbədən təklən,  
Sinəmdən yol salıb qəflən,  
Toz, qubar oldu, yar gəlmir.

Pirlər piri yetiş dada,  
Dəstindən içmişəm bada,  
Nəcəf yordan düşüb cida,  
Günü zar oldu, yar gəlmir.

### *QOSMALAR*

### ZÜLFÜN

Gözəl, səndə bir nişana görmüşəm,  
Qüdrətdən götürüb qarani zülfün.  
Mən özüm ki eşqin divanəsiyəm,  
İmandan çıxarıır görəni zülfün.

Gördüm camalını, gəldim həvəsə,  
Ucundan abdalam əlimdə əsa.  
İncilə İsadır, Tövrətə Musa,  
Əzbərdən öyrənib Quranı zülfün.

Nə durmusan sən Nəcəfin qəsdinə,  
Bihuş olsa kim yapışar dəstinə.  
Hərdən-hərdən mən fəqirin üstünə,  
Havadan yağdırır boranı zülfün.

### QADASIN ALDIĞIM

Kənar gəzmə, yar, otağa qədəm bas.  
Asta-asta gəl qadasın aldığım.  
İnsaf eylə, məhəbbəti unutma,  
Kəsmə bizdən yol, qadasın aldığım.

Saqi ol məclisdə gəl payla şərbət,  
Nazı-qəmzə satma, zalim, bimürvət.  
Bircə saat mənlə eyləyib söhbət.  
Xumar gözlə gül, qadasın aldığım.

Axtarıb Nəcəfi eyləsən soraq,  
Ələ düşməz azad dövran, bu növraq.  
Sönməz nurdan gələn belə bir çıraq,  
Tarix boyu bil, qadasın aldığım.

### DURNALAR

Nahaq qan tökülür, yerə enməyin,  
Görünür gəlirsiz, təzə, durnalar  
Otunu otlayıb, suyun içməyin,  
Görünməyin burda gözə, durnalar!

Sizə bir yer deyim misalı Bağdad,  
Nə dağlar yaradıb sahibi qüdrət.  
Bir kimsə sizlərə etməz xəyanət.  
Karvan çəkin o Qafqaza, durnalar!

Qurulub bu yerdə səyyadin toru,  
Düzəlməz, ordumuz çalmca suru,  
Bakıda alışır həqiqət nuru,  
Mətləb verir hər muraza, durnalar!

O doğma yurdılara bir qanad çalın,  
Dediymə yerlərdən mətləbi alın.  
Nəcəfin naməsi Tovuza salın,  
Can qurban eylərəm sizə, durnalar!

### DEYİRLƏR

Arif olan bir gülşənin bağbanı,  
Həsrət qalıb baxça-bara deyirlər.  
Bülbül yad olubdu qızılgülünən,  
Qismət olub qönçə xara deyirlər.

Usta çəkib bu tədbirli planı,  
Tora salıb ovsun almaz ilanı.  
Ceyranın yerinə dovşan alanı,  
Bağlanıbdı bəxti qara deyirlər.

Nəcəf deyər yaxşı olsa yamanlar,  
Abı çəkər, ehsan tökər dualar.  
Bir gözəl ucundan neçə cavanlar,  
Bənd salıbdı namus-ara deyirlər.

### GƏLHAGƏLİDİ

Ağır ellər yayda yola düzüldü,  
Bivəfa dağların gəlhagəlidi.  
Karvan getdi, əlim yordan üzüldü.  
Ömür peymanımın dolhadoludu.

Yaraşır söz demək yaşılbislara,  
Sürməni düz çəkən hilal qaşlara.  
Xəyal çəşib, rübənd salmir döşlərə,  
Deyən ağ məmənin dolhadoludu.

Nəcəf, hər qayğıya yandırma canı,  
Həqiqət dərk eylə, həddini tanı.  
Sevgi sevgisindən alar nişanı,  
Əbruşun tellerin çalhaçalıdı.

### EYLƏ

Boylana-boylana gedən maralım,  
Qayıt səyyadına bir nəzər eylə.  
Nə müddətdi intizarın çəkirəm,  
Bu məlul könlümü murquzar eylə.

Mailəm hüsnünə, müştağam boyā,  
Səni görcək sərim düşdü sevdaya.  
Aşığam, bu elə gəlmışəm toyā,  
Buyur məclisimə, xoş güzar eylə.

Mən oxuyum, sən qulaq as sözümə,  
Eşqili çağımı, xoş avazıma.  
Şövq sal məclisimə, oyna sazıma,  
Sübhəcən məclisi laləzar eylə.

Divanə eylədin neçə cavani,  
Gözəllər sərrafi Nəcəfi tanı.  
Ox atdın, sinəmin töküldü qanı,  
Nahaq qan tökməkdən bir həzar eylə.

### YANAĞINDADI

Zilləti didarım, divanə canım,  
Bir ala gözlünün sorağındadı.  
Əziz bəslədiyim dinim, imanım,  
O çeşmi-məstanın bulağındadı.

Can demə nadana, de əhli-dilə,  
Bulbülsən aşiq ol bağçada gülə.  
İndi səyyad olub tor atır gələ,  
Gördüm bir dəryanın qırağındadı.

Nəcəf dosta dərər tər bənövşəni,  
Eldə xoşlamazlar çox danişanı,  
Ayın maşallası, günün nişanı,  
Sevdiyim dilbərin yanağındadı.

### TƏZƏ-TƏZƏ

Həkim, bu dərdimin dərmanını yaz,  
Qızılgülə qonub xar təzə-təzə.  
Bir bimürvət məni aşiq eyləyib,  
Qəm, hicran qəlbimdə var təzə-təzə.

Şam ki şölə çəkər sübhün çağına,  
Pərvanə dolanar solu-sağına.  
Cəmalın şövq saldı könlüm bağına,  
Elə bildim yağıb qar təzə-təzə.

Zülfün zənbur kimi eyləyib karvan,  
Nəcəf deyər sənsən hüriyi-qılman.  
Həkimə dərmandı, xəstəyə məlhəm,  
Baş verib qoynunda nar təzə-təzə.

### GÖRÜNÜR

Demədimmi ay bimürvət, incimə?  
Dostlar arasında yollar görünür.  
Mirvari dişlərin, qaymaq dodağın.  
Dahanında şirin ballar görünür.

Sevginin sevgiyə olar həvəsi,  
Bülbül ötər bağda, sevməz qəfəsi,  
Quba qaz sürbəsi, yaşılbəş dəsi,  
Sonalar seyr edən göllər görünür.

Min naz, qəmzə ilə keçdin qarşımdan,  
Onda qalxdı Kərəm eşqi başımdan,  
İki şəşpər baş veribdi döşündən,  
Bağrımın başına millər görünür.

Ovçu kamandarı olmaz hər nadan,  
Sardan tərlan olmaz, söyüddən badam.  
Qarşımıda hərlənmə ay nazik bədən,  
Zənəxdanda qoşa xallar görünür.

Nəcəfəm, dərdini istərəm biləm,  
Bir pünhan otaqda danışam, güləm,  
Bağında oxuyan şeyda bülbüləm,  
Yanağında qızılgüllər görünür.

### ÜZDƏN-ÜZDƏN

Seyraqıblar görsə salar kəməndə,  
Salam ver, keçgilən ay üzdən-üzdən.  
Desən zülfün zəmi, orağı səndə,  
Dilbərim biçgilən ay üzdən-üzdən.

Halal oğul haram etməz mayanı,  
Süfrə açar dost yolunda dayanı,  
Sidqü-sədaqətdən dostdan deyəni,  
Görən tək seçgilən ay üzdən-üzdən.

Sənə bir ərzim var mələklər tayı,  
Ləblərin şərabı Səlsəbil<sup>1</sup> çayı,  
Nəcəfdən bürümə haqq verən payı,  
Niqabın açgilən ay üzdən-üzdən.

### GÖZƏLLƏR

Qəlbim dönüb ixtiyardan, cavandan,  
Getiribdir məni cana gözəllər.  
Bacü-xərac alır külli mahaldan  
Baş əymir sultana, xana gözəllər.

<sup>1</sup> Səlsəbil – əfsanəvi çay.

Əziz gündür seyrə çıxıb gözəllər.  
Bənövşə dərərlər, nərgiz üzərlər,  
Buxaqlar altına gullər düzərlər,  
Qənd əzərlər dil-dahana gözəllər.

Aşıq bərat alar haqqın özündən,  
Qaynayar, dəm çəkər eşqin gözündən,  
İnciməyin siz Nəcəfin sözündən,  
Yetişməyib hələ kana, gözəllər.

### ÇƏKMƏYƏ

Bimürvət, biinsaf, ay zalım qazı,  
Durubsan qəlbimə yara çəkməyə.  
Könlümə dəyməsin, dost, qadan alım,  
Versən tellərindən tara çəkməyə.

Piyadayam, mənzilimə çatmaram,  
Dərd əlindən gecə-gündüz yatmaram,  
Hökəm edib istərlər mən ha getmərəm,  
Gözəllər aparır dara çəkməyə.

Nəcəf deyər, sonam, sallan, dur yeri,  
Gördüm cəmalını, oldum sərsəri.  
Ərşdən qılman gəlir, behiştən pəri,  
Qələmlə qaşına qara çəkməyə.

### TƏCNİŞ

#### AY GÖZƏL, GÖZƏL

Yer var ki, yol düşüb karvan işləməz,  
Dost dərməz gullərin, ay gözəl, gözəl!  
Meylim səndən qeyri yarı xoşlamaz,  
Sevmişəm xalların ay gözəl, gözəl!

Seyrağıbın əli yordan boş qala,  
Divansız ev görməmişəm boş qala,  
İnsafdımı sən uçasan, boş qala,  
Sonalı göllərin, ay gözəl, gözəl.

Nəcəf deyər, gözüm ay rovşan olsun,  
Gün doğsun aləmə ay rovşan olsun.  
Sən bize gələndə ay rovşan olsun,  
O sadə yolların ay gözəl, gözəl!

## *DİVANI*

### ÜSTƏDİR

Görürsənmi o dağları, getməz duman üstədir,  
Ovçu gəzər şikarını, oxu kaman üstədir.  
Namərdə yalvarınca, düş mərdin ayağına,  
Can deyib xoş danışmaq şirin zəban üstədir!

Bir bülbü'lün qafil taza gülü düşdü yadına,  
Sığındı, bel bağladı qabil nəccar ustadına,  
Şahım gördü, pozğun baxır şahin öz qanadına,  
Dedi: quşum kərəm eylə dərya ümman üstədir!

Gəl biçarə yazıq Nəcəf, fəhm et alim həyatına,  
Mərəkədə düşürərlər, minmə, özgə atına,  
Ustadına kəc baxanın lənət gölsin zatına,  
Müxtəsəri bu sözlərim yaxşı, yaman üstədir!

## **MÜXƏMMƏSLƏR**

### **AĞRIN ALIM**

Bax bəri, asta yeri, adı Gilə, ağrin alım!  
Şəhla gözün, qəmər üzün bənzər gülə, ağrin alım!  
Gümüş əzdir, düymə düzdür, incə belə, ağrin alım!  
Ay sona, qəddi mina, qopsan gölə, ağrin alım!  
Səhər təzə, gəlsin bizə, gülə-gülə, ağrin alım!

Gözəl məkan, üç pilləkən, dilbərin xanəsidi bu.  
Ağca maya, bənzər aya, gözəllərin xasidi bu.  
Süzüb golir, bağrim dəlir, suların sonasıdır bu.  
Öndə kitab, eylər hesab, aşıqlar ustasıdır bu.  
Məndən küsmə, qulaq asma, qılıq-qala, ağrin alım!

Nitq oxuyur, şal toxuyur, əlində peşəsinə bax.  
Vaxt ötürüb, ləkə tutub, könlümün işşəsinə bax.  
Yar gəlsin, dərən olsun, bağın bənövşəsinə bax.  
Kim əmə, turunc məmə, sədr üstə qoşasına bax.  
Ay göyçək, bir siğal çək, siyah telə, ağrin alım!

Yox çaram, çoxdur yaram, salasan dərmana məni.  
Dili şəkər, ollam nökər, yetirsən karvana məni.  
Eyləmə səs, əlinlə kəs, hüsnünə qurban məni.  
Yetir kama, yanın şama sal, qəddi-dala, ağrin alım!

Qız özün, yox əvəzin gəlibəsən cahana gözəl.  
Bimürvət, şirin şərbət, tökübsən dahana gözəl.  
Mən gələndə sizin kəndə, eylərsən bəhanə, gözəl.  
Səni deyib, Nəcəf sevib, tök tellərin yana gözəl.  
Gedək qoşa, gəl həmişə, bizim elə, ağrin alım!

## GÖZƏL

Səni görən kimsənə tez gələr imana, gözəl.  
Qamətin, boy-büsətin, bənzəyir qılmana, gözəl.  
Neçə canlar, novcavanlar, salıbsan güмана, gözəl.  
Ey mələk, qəsdin bilək, xoş gəlib sənə sana gözəl.  
Qalarəm, qul olaram, sən qaşı kamana, gözəl.

Bu gələn qah-qah gülən, telləri xinalidımı?  
Xub təzə, çəkib üzə, ağ kətan cunalidımı?  
Şirin dilli, incə belli, yaxası düyməlidimi?  
Bu həvəslı, kəklik səsli, qızıldan tanalidımı?  
Şimşad boyun, yoxdu tayın, tək gəldin cahana gözəl.

Bu baxışlı, qələm qaşlı bənzər göllər sonasına.  
Əyləşib, xoş yaraşib, nə əcaib binasına.  
Çəkib zəhmət, yüzü rəhmət, bu tərlanın anasına.  
Bu yerdə, salıb dərdə aləm gəlib havasına.  
Yox çara bədnəzərə, ox dəysin yamana, gözəl.

Deməm yalan, ağlı olan, yaxşı sevsin yarı taza.  
Ay pərim, qoy bir görüm, dost qoynunda narı taza.  
Baş-başa, dərək qoşa, bağçamızdan bari taza.  
Mən sayıl, oldum mayıl, istəmirəm varı taza.  
Ay nazım, qurban gözüm, sən kimi ceyrana, gözəl.

Səni alan, yarın olan, düzdürə eyvan otağı,  
Əziz tuta, qiyamata, pozulmaya bu növraqı.  
Bu lala, düzüb dala, yeddiridir zülfünün tağı.  
Sərcəş gəzir, Nəcəf yazır, çarhovuzu, gülşən bağı.  
Gör təzə, yenib bizə, bu gün, bu zamana gözəl.

# AŞIQ ƏMRAH GÜLMƏMMƏDOV

(1914-1987)

## *GƏRAYLILAR*

### BU DAĞLARDA

Səyyad olan şikar gəzər,  
Bu dağlarda, bu dağlarda.  
Şair olan şeir yazar,  
Bu dağlarda, bu dağlarda.

Yazda yaylağa köçəsən,  
Yurdun xasından seçəsən.  
Sərin sulardan içəsən.  
Bu dağlarda, bu dağlarda.

Aşiq Əmrəh, sözün məzə,  
Yarınla eyləş diz-dizə.  
Başlayasan saza-sözə,  
Bu dağlarda, bu dağlarda.

### DAĞLAR

Arzulayıb gəldim sənə,  
Nə töhvən var bizə, dağlar.  
Heyif gəldim yar-yoldaşsız,  
Dərdim oldu təzə, dağlar.

Şair, aşiq qonaq qalib,  
Şeir deyib, saz da çalib.  
Duman-çənnən ilham alıb,  
Başlayıblar sözə, dağlar.

Yazda-yayda var yiğnağıن,  
Bu aylar kəsilməz qonağıн.  
Qara xatın, Quzqulağıн,  
Dahanda məzə, dağlar.

Qayaların qatar-qatar,  
Başın buludlara çatar.  
Ümid var ki, ömrü artar,  
Əmrəh səndə gəzə, dağlar.

## GƏTİRİR

Yekdən yekə cavab vermək,  
Hər ustada zor gətirir.  
Çox axtardım laçın tutam,  
Baxdım mənə sar gətirir.

Meydan günü qızmış nərəm,  
Öz işimdə pürhünərəm.  
Çətin sözümdən dönərəm.  
Sözdən dönmək ar gətirir.

Gəl biçarə aşiq Əmrəh,  
Axtar ki, tapasan həmrəh.  
Bir mövlaya gətir pənah,  
Dərgahından var gətirir.

## *QOŞMALAR*

### GÖRƏNDƏ

Könül aşiqindən min ilham alır,  
Yol kənarı gözəl yarı görəndə.  
Rəhmsiz, əcəlsiz alır canımı.  
Ala gözlü şüx dildarı görəndə.

Gəlsə göz öünüə o mehribanım,  
İtər əqli-huşum, gedər imanım.  
Dərd qanan gözələ qurbanı canım,  
Düz peymani, düz ilqarı görəndə.

Yar yarın həsrətin hər zaman çəkər,  
Dərdlinin dərdini dərd qanan çəkər,  
Əmrəh canın verər, nə aman çəkər,  
Yaxşı dostu, havadarı görəndə.

### BİLMƏZSƏN

Aşıqlıq deyilən böyük sənətdir,  
Qıfilbənd deyillər yoza bilməzsən.  
Məclisidə əyleşir neçə xiridar,  
Üçcə kəlmə sözü düzə bilməzsən.

Ta ustad olmamış çıxma obaya,  
Naşisan çox düçər olma qovğaya.  
Kamil ustad səni atar dəryaya,  
Qəvvaz olub orda üzə bilməzsən.

Gəl Əmrəha qulluq eylə, dərsin al,  
“Cəfa çəkən səfa sürər” var misal,  
Yaxşı öyrən, yaxşı oxu, yaxşı çal,  
Saz götürüb əldə gəzə bilməzsən.

### KƏSİLDİ

Ömrün bağçasında bir bağ bəslədim,  
Gül açanda onun tağı kəsildi.  
Düşmən iblis oldu, dost qiybətpərəst,  
Biçarə canımıya yağı kəsildi.

Mərd olanlar heç danışmaz pünhanı,  
Özünə ar bilər həcvi-hədyani,  
Məclislər başında dostlarım hanı,  
Şən ömrümün bu növraqı kəsildi.

Əmrəh aşiq olub obalar gəzdi,  
Neçə yağıların bağrını əzdi.  
Dostun həsrətinə illərlə dözdü,  
Qapımızdan dost ayağı kəsildi.

## DİVANİLƏR

### GƏL GÖRÜM

Yoldaşımsan, əlli ildi, telli sazım, gəl görüm,  
Məclis qurduq, dövran sürdük, çəkdin nazım, gəl görüm,  
Günüm keçir, vədə yetir, səndən aralanıram,  
El içində bu dəndlərə necə dözüm, gəl görüm,

Cavan vaxtı bir an olsa səni əldən qoymadım,  
Zil bəminlə sinəm üstə avazından doymadım.  
Ariflərə can deyərdim, anlamazı saymadım,  
Səndə gəzdi barmaqlarım düzüm-düzüm, gəl görüm.

Çoxlar sənə qiymət verdi, səndən aldı ilhamı,  
Şirin sözün, xoş avazım oldu ağızlar tamı.  
Tanıtdın aşiq Əmrəha qohum, dostu, el hamı,  
Ömrü boyu sənə baxdı iki gözüm, gəl görüm.

### OLMASA

Bəni-insan tanınarmı dillərdə car olmasa?!  
Dost dostuna inam etməz, düz etibar olmasa.  
Ömrü şad-xürrəm keçirən, dövranını xoş sürən,  
Qocalığı yaxın qoymaz, bir ahü-zar olmasa.

Bir uğura çıxar olsan, haqqı dildə car elə,  
Doğru yolu soruşturular, ədəblə doğru söylə.  
İnşallah ki, çətin işin düzələr, qalmaz belə,  
Məclisinə çağrılmamış mərdiməzar olmasa.

Aşıq Əmrəh, fikir edib nə qəmə bat, nə dərdə,  
Bacaranda şirin dolan, nə irəli, nə gerdə.  
Mal-dövlət əl kiridir, canı qurban ver mərdə,  
Hər təpədən dağ olarmı, başında qar olmasa?

## BU SAZDI

Abad məclis arasında dövran quran bu sazdı,  
Arif kəslər qiymət verən, başda duran bu sazdı,  
Anlamaza söz verməyən, qanana nökər olan,  
Yaxşı gündə dost elinə gündə varan bu sazdı.

Nadanlara qalsa əgər bu sənət sənət deyil,  
Avazını dadmayanın heç yeri cənnət deyil.  
Abadlığı çox sevəndi, həm də müxənnət deyil,  
Öz elminə sadıq olan, uzaq görən bu sazdı.

İmrən dilli telli sazım cəm edib on bir simi,  
Harda ondan söhbət düşsə dostum çəkər bəsimi.  
Əlli ildir sinəm üstə şən edən məclisimi,  
Aşiq Əmrəhən əlində xallar vuran bu sazdı.

## MƏNDƏDİ

Sadiq olduğum sənətə əhdi-vəfa məndədi,  
Telli saza mehman ol gəl, zövqi-səfa məndədi.  
Qananlara canım qurban, nadanlarla işim yox,  
Sərraf olsa söz sataram, hər söz baha məndədi.

İdrakım var, kamalım var, dost qardaşı seçərəm,  
Namərdlərə boyun əyməm, mərdnən zəhər içərəm.  
Yolunda sərim niyazdı, bu canımdan keçərəm,  
Yaranandan cəfakesəm, hər cür cəfa məndədi.

Aşiq Əmrəh, qürrələnmə, bu dünyadan köçmək var,  
Zalim əzrayıl əlindən əcəl camı içmək var.  
Tükədən nazik ol isratın körpüsündən keçmək var,  
Bax, bunları dərk eliyən kəskin zəka məndədi.

## AŞIQ HÜSEYN CAVAN (1916-1981)

### *BAYATILAR*

Aşığam, elçi məni,  
Gözəldir elçi məni.  
Öz sevdiyim bir qızı  
Göndərin elçi məni.

Burdan dörd bacı keçdi,  
Baxdı qıyqacı keçdi.  
Ömrüm bəhərsiz oldu,  
Günlərim acı keçdi.

Torpaqda ac olmaya,  
İnsandan bac almaya.  
Elə dünya yarana,  
İnsanlar qocalmaya.

Şana saçda olaydım,  
Sürmə qaşda olaydım.  
Sinnim geri dönəydi,  
On beş yaşda olaydım.

Mən aşiqəm, ay xumar,  
Gecə sərxoş, ay xumar.  
Sevgilim cavab verməz,  
A yatır xumar-xumar.

Aşıq, nə gözəl yazdı,  
Mirzələr gözəl yazdı,  
Qumru kimi danışan  
Sinəndə telli sazdı.

Aşıq Gərməduzlu  
Sözü şirin duzlu.  
Məclisi göylər kimi  
Ülkərlə, ulduzlu.

Mən aşiqəm, dərindi,  
Gülü bağdan dər indi,  
Bələdçi kor taleyim,  
Düşdüm, quyu dərindi.

Xəbər verin Gülxara,  
Geyinməsin gül-xara.  
Aşıqi nakam getdi,  
Qismət oldu gül xara.

Aşıq, adın şirindi,  
Fərhad dostu Şirindi.  
Dostdan dosta gələn pay  
Beçə, baldan şirindi.

### **GƏRAYLILAR**

#### **YAR NECOLDU?**

Bulaq, səndən xəbər alım,  
Söylə görüm, yar necoldu?  
Günəş üzlü, ay camallı,  
Qəddi qələmkar necoldu?

İtirmişəm bir maralım,  
Kəsilib səbri-qərarım.  
Səndən bir söz xəbər alım,  
Söylə biilqar necoldu?

Aramızda sən ol, həkəm,  
Atasız, qardaşsız, tekəm.  
İtkin gedən o baxtikəm,  
Ağ sinəsi qar, necoldu?

Eşidin, Aşıq Cavanam,  
Nə atam var, nə də anam...  
Vətəndən odur nişanam,  
Bilməm o yar necoldu?

## VAR OLSUN ELLƏRİN SƏNİN

Tökülübdür ağ buxağa  
Xurmayı tellerin sənin.  
Yaraşır qaymaq dodağa,  
Şirindir dillərin sənin.

Düşməsin elləri dərdə,  
Qəm qalmasın könüllərdə,  
Gəzir dilsiz pərdələrdə,  
Sənətkar əllərin sənin.

Hüseyn oxur zildə, bəmdə,  
Qalmasın könüllər qəmdə,  
El sözleri var sinəmdə,  
Var olsun ellərin sənin.

## AĞRIN ALIM!

Ay qabaqlı, hilal qaşlı,  
Qumral gözlü, ağrin alım!  
Ceyran kimi şux baxışlı,  
İşvə-nazlı, ağrin alım!

Gözəl keçən illər kimi,  
Rəngi solmaz güllər kimi,  
Oxuyan bülbüllər kimi,  
Xoş avazlı, ağrin alım!

Ey şərəfli, namuslu qız,  
Ürəyi pak, qəlbi təmiz,  
Min çiçəyin birini üz,  
Solmaz yazılı, ağrin alım!

Nə vara, şöhrətə alçal,  
Sevgilinlə qoşa qocal!  
Öz yarına min nəğmə çal,  
Telli sazlı, ağrin alım!

Cavan Hüseyen edir dilək.  
Sizsiz həyat nəyə gərək.  
Səni görən təmiz ürək,  
Coşub yazdı, ağrin alım!

## EYLƏR

*Cığalı gəraylı*

Məhəbbət sarayı uçsa,  
Qəlb alışar, dil vay eylər.  
Könül pərvazlanıb uçsa,  
Gəzər yarını,  
Vəfadaronı,  
Öz dildarını,  
Tapammasa, dil vay eylər.

Aşıq yarını görməsə.  
Siyah saçların hörməsə,  
Açılan gülün dərməsə,  
Gül tökülər,  
Əşyar gülər,  
Bel bükülər,  
Cığa ağlar, tel vay eylər.

Ovçu itirsə maralı,  
Kəsilər səbri-qərarı.  
Dağdan-daşdan xəbər ali,  
Ürəyi yanar,  
Yarını anar,  
Dərdli qanar,  
Çəmən sizlər, çöl vay eylər.

Məhəbbətin tamı balsa,  
Aşığın ağrını alsa,  
Yar yarına həsrət qalsə,

Saz da ağlar,  
Söz də ağlar,  
Göz də ağlar,  
Gözdən axan sel vay eylər.

Hicran yaşı dərin gəlsə,  
Məhəbbəti iki bölsə.  
Cavan Hüseyn nakam ölsə,  
Çaylar çağlar,  
Dost soraqlar,  
Yarı ağlar,  
Heyif, deyib el vay eylər.

### DE, DAĞLARIN BU ÇAĞINDAN

Aşıq, götür telli sazı,  
De, dağların bu çağından.  
Eşidilsin xoş avazın  
Xaçbulağın yaylağından.

Bax, qartallı qayalara.  
Bəzəkdir ulu dağlara,  
Göz vururlar buludlara  
Yurdumun hər bucağından.

Təbiətin budur halı,  
Güneylərə sərib xalı,  
Boz təpələr örtüb şalı,  
Doymaq olmur növraqından.

Kəmərqaya, Eynallıdüz,  
Durubdur sənlə üzəbzə,  
Sızıldاشan zənburu süz,  
Bal süzülür “caynağından”.

Yaxlıçuxur, Gilli bulaq...  
Kəpəzə çıx, Göygölə bax,  
Gəzmək ilə olmaz doymaq,  
Azərbaycan torpağından.

Sarıyaldan gəl Qoşqara,  
Hörmət eylər sənətkara.  
Gözlə, düşmə boran-qara,  
Çıx dağların sınağından.

Cavan Hüseyin, avazın xoş,  
Zildən oxu, ürəkdən coş.  
Şeir də yaz, nəğmə də qos,  
Dürr süzülsün dodağından.

## DAĞLAR

Nə gözəlsən, səfalisan,  
Solmasın gülzarin, dağlar!  
Yaxşı dost tək vəfalisan,  
Pozulmaz ilqarın, dağlar!

Yaz olanda qarın ərir,  
Köksün gülzara döndərir.  
Xəstələrə şəfa verir,  
Sərin buzun, qarın, dağlar!

Şəlaləli qoca Tərtər,  
Xaçın çayı, dəli Qarqar,  
Cəbinindən<sup>1</sup> axan tərlər,  
Coşdurur çayların, dağlar!

Qoşqar, Kəpəz, Murtuz, Murov...  
Qaşlarından getmir qrov,  
Dəli dağdan qalxanda ov,  
İzlər ovçuların, dağlar!

Öyrənmişəm Ələsgərdən,  
Yazıram sinədəftərdən,  
Cavan Hüseyin hərdən-hərdən,  
Yazır öz əşarİN, dağlar!

---

<sup>1</sup> Alnından

## *QOŞMALAR*

### MƏHƏBBƏT

Bülbülün qəlbindən silinib getməz,  
Gülşən məhəbbəti, gül məhəbbəti.  
Aşığın heç zaman düşməz dilindən,  
Vətən məhəbbəti, el məhəbbəti!

Vurğunuyam sakit axan suların,  
Azad diləklərin, saf duyğuların,  
Dostlar qəlbindəki eşqin, ilqarın,  
Getməz ürəyindən bil, məhəbbəti!

Mən özüm Fərhadam, vətənim Şirin,  
Qoynumda bəslədim mən şirin-şirin.  
Qənddən də şirindir, baldan da şirin,  
Ana məhəbbəti, dil məhəbbəti!

Könül ağlasa da, yada baş əyməz,  
Yad verən atlaşı, xaranı geyməz,  
Məhəbbət aşiqi heç zaman deməz,  
Hüseyn, ürəyindən sil məhəbbəti!

### OĞUL

Gəl atanın sözlərinə qulaq as,  
Yetir əsrərə sən diqqət, oğul,  
Unutma ki, biz qonağıq dünyada,  
Ömrümüzdən gedir hər saat, oğul.

Qiymətli vaxtların getməsin boş'a,  
Kamil sənətkar ol, həmişə yaşa,  
Namusla ömrünü verginən başa,  
El sənə bəsləsin məhəbbət, oğul.

Sən ya bir alim ol, ya bir sənətkar,  
Öyün sənətinlə eylə iftişar.  
Yazib-yaratdırığın qalsın yadigar,  
Yaşadar insanı, iş, sənət oğul.

Xalqın sevsin səni öz oğlu kimi,  
Öz ürəyi kimi, öz ağlı kimi,  
İgid Babək kimi, Koroğlu kimi,  
Olsun ürəyində mətanət, oğul.

Dağılmışın fikrin, çاشmasın huşun,  
Bir işi başlasan əzəldən düşün,  
Məzəmmət etməsin səni tay-tuşun,  
Olsa dost yanında xəcalat, oğul.

Aşıq Hüseyin deyər, gələcək sabah,  
Sabahın nəbzini tut, ol bir cərrah,  
Bilməzə yol göstər, olginən həmrəh,  
Saxla bu sözümüzü əmanət, oğul.

## DÜNYADA

Çırpinma ürəyim, döyünmə qəlbim,  
Kiçilmə düşmənə, əyilmə yada!  
Odlar ölkəsinin ucalıb başı,  
Deyilir şöhrəti bütün dünyada.

Ah çəkmə, qəm yemə, çox baxma yola,  
Ağlama, sızlama, eyləmə nala.  
Çox çəkməz yetərsən yenə vüsala,  
Dərdin artıb olmaz həddən ziyyada.

Parçalanma ürək, yaralanma sən,  
Təzə bütövləndin, parçalanma sən,  
Vəfali dostundan aralanma sən,  
Dolan arxasınca, dolan piyada!

Çətindir ölümdən yaman ayrılıq,  
Eylədi qəddimi kaman ayrılıq,  
Sixsa da Hüseyni zaman, ayrılıq,  
Dostundan el çəkməz, dönməz nəbada!

## VAR

Aydınlıqdan qaçan, kölgədə itən,  
Qaranlıqdan kolda yatanlar da var.  
Məqsədsiz yaşayıb, əyri yol tutan,  
Ümmana daş-torpaq atanlar da var.

Düz getməyən həqiqətin yoluyla  
İşləməyən öz yurdunda eliylə.  
Vicdanını, namusunu əliylə  
Özü tək nadana satanlar da var.

Bilmir ismətini, bilmir arını,  
Salır ayaq altda öz vüqarını,  
Verib özgələrə ixtiyarını,  
Özgə ətəyindən tutanlar da var.

Lal xoruz tək vədəsində banlamır  
Pis işində öz-özünü danlamır,  
İndiyədək anlamayıb anlamır,  
Boş danışıb, ara qatanlar da var.

Ətirli gülərə üzmək istəyən  
Üzüb yaxasına düzmək istəyən,  
Qəvvəsələq bilməyən, üzmək istəyən,  
Hüseyn, ümmanlarda batanlar da var.

## YAR ÜZMƏ, ÜZMƏ

*Qosha yarpaq*

Oldum dilşikəstə, ey boyu bəstə,  
Əlim ətəyində, yar, üzmə, üzmə.  
Nədir sinən üstə, ləbləri püstə,  
Mürvət et canımı, yar üzmə, üzmə.

Dərmansız bimaram, yar, intizaram,  
Könül tutmur aram, səndədir çaram.  
Mən də günahkaram, nə qədər varam,  
Qoy baxsin gözlərin, yar üzmə, üzmə.

Mənalar mənəsi, gözəllər xası,  
Min dərdin dəvası, könül bənnəsi,  
Hüseyndir, qadası, var təmənnası,  
Eşqin dəryasında, yar üzmə, üzmə.

## ÇİÇƏKDƏN DƏ GÖZƏLSƏN

Yarın sinəsində bir dəstə çiçək,  
Yarı nərgiz, yarı qönçə, yarı gül.  
Çiçəkdən də, nərgizdən də yar göyçək,  
Xoş halına kiminvardı yarı gül.

Qızılıgül cananın al yanağıdır,  
Nazik yarpaqları qəmi dağıdır.  
Ağ gül gözlərinin tər buxağıdır,  
Gülər üzlər heç olmasın sarı, gül.

Güldü yaraşığı bağça-bağların,  
Xaldı yaraşığı ağ buxaqların,  
Yardı yaraşığı gen otaqların,  
Cavan Hüseyin çəkir intizarı, gül.

## GÖZƏL

Mənim qəlbim ciğaradan nazikdir  
Mürvət et, sinəmi dağlama, gözəl!  
Həsrətindən könlüm əzik-əzikdir,  
Duz səpib yaramı bağlama, gözəl!

Əzəldən vurğunam lalə üzlərə,  
Süzgün baxışlara, şəhla gözlərə,  
Qoy sənin başağrın gölsin bizlərə,  
Ah çəkib, yaş töküb ağlama, gözəl!

Sən Cavan Hüseyin de, mən də can deyim,  
Olmuşam hüsnünə bir heyran deyim.  
Sənin gözlərinə mən qurban deyim,  
Kəs sinəm üstündə, saxlama gózəl!

## ÇƏTİNDİR

Dinləyin ürəyim, əziz dostlarım,  
Qəlbim inlər, dil yarası çətindir,  
Qılınc kəssə, güllə dəysə sağalar,  
Heç sağalmaz dil yarası, çətindir.

Qanlar axır ürəyimdən yarasız,  
Tez yetirin əhvalımı yara siz,  
Dərdli sinəm cərrah kimi yarasız,  
Görərsiz ki, sol yarası, çətindir.

Namərdlərdən mərdə yara yetişsə.  
Tərlanın şikarı sara yetişsə,  
Ətirlə qönçələr xara yetişsə,  
Bülbül üçün gül yarası çətindir.

Kelə-kötür yollarını düzəldim,  
Vətən üçün ağ gül gəzib izlədim,

Kimsəyə demədim, dərdim gizlədim,  
Sinəm üstə mil yarası çətindir.

Cavan Hüseyin yetsə yar şirin yara,  
Lütf eylər ləbindən yar şirin yara,  
Qövr edir qəlbimdə yar şirin yara,  
Dözə bilməm, il yarası çətindir.

### GÜLƏRMİŞ

Taleyi xoş insan gəlsə dünyaya,  
Onun getirdiyi dövran gülərmış.  
Loğman gəlsə bir xəstənin yanına,  
Xəstə sağalarmış, loğman gülərmış.

Hər kimin dünyada taleyi gülsə,  
Sinəsindən ləlü-gövhər süzülsə.  
Azad günlərinin qədrini bilsə,  
Dövran sevinərmış, zaman gülərmış.

Sən heç vaxt dünyada gülmə bir kəsə,  
Naməndlər istəyər basdığın kəsə.  
Zəmanə bəd gəlib məndlər büdrəsə,  
Naməndlər əl çalıb yaman gülərmış.

Qafıl olma, könül, xoş günlər ara!  
Eşqini verginən doğma diyara,  
Bir ox düzgün gedib dəysə şikara,  
Səyyad sevinərmış, kaman gülərmış.

Hüseyin, sən dağların zirvəsindən aş,  
Döyüş meydanına hünərlə yanaş,  
Kömək eləməsə qardaşa qardaş,  
Kənardan əl çalıb düşman gülərmış.

## ƏMANƏTİ

Ey müqəddəs vətən, ey ana torpaq,  
Ürəyim sənindir, al əmanəti,  
Bir cüt körpəm qalır səndə yadigar,  
Tapşırıram sənə, bil əmanəti.

Kimdir mənim kimi kənar elindən,  
Ayrı düşən günün sanar elindən.  
Bülbül ayrı düşər qöncə gülündən  
O bağ əmanəti gül əmanəti.

Əhdim budur: yar çıraqı sönməsin,  
Özgə bülbül dal budağa qonmasın,  
Yara tapşır – hər sözə inanmasın,  
Dodaq əmanəti, dil əmanəti.

O da getsin öz dostunu arasın,  
Tez sağaltsın ürəyin yarasın,  
Saçlarını sığallasın, darasın,  
Ay qabaqda cığa tel əmanəti.

Çəkərəm uzaqda mən intizarı,  
Ölüncə unutmam o düz ilqarı,  
Hüseynin dostuna var etibarı,  
Yetirəcək sənə al əmanəti.

## ŞİRİNDİR

Sirri bilinməyən zülmət gecənin  
Röyası da, səhəri də şirindir.  
Yar yolunda şirin candan keçənin  
Sevinci də, qəhəri də şirindir.

Şəkərdən alınıb məhəbbət tamı,  
Baldan sözüldür vüsalın camı.  
Kəsib yolum, töksə qanım haramı,  
Al qanımın cövhəri də şirindir.

Cavan Hüseyin pozmaz əhdin-peymanın,  
İtirməz şöhrətin, itirməz şanın.  
Acının, şirinin dadıbdır tamın,  
Dostun mənə zəhəri də şirindir.

### QUMRAL GÖZLƏRİNİN QURBANI OLUM

Mahir ovçu kimi məni izləyən,  
Qumral gözlərinin qurbanı olum.  
Saxta baxışlardan məni gözləyən.  
İşvə-nazlarının qurbanı olum.

Varmı sənin kimi solmayan çiçək,  
Əbrişim cığalı, qanavuz birçək?  
Doğra məni, tikə-tikə şışə çək,  
Bişir, gözlərinin qurbanı olum.

Cavan Hüseyin doymaz saf məhəbbətdən,  
Gəl qurtar aşiqı qəmdən, möhnətdən.  
Beçənin balından, nabatdan, qənddən  
Şirin sözlərinin qurbanı olum.

### BƏXTƏVƏR

Çekilib, qüdrətdən qaşların, gözəl,  
Kimin olacaqsan yarı, bəxtəvər?  
Tökülüb gərdənə ipək saçların  
Kim hörübüdü o saçları, bəxtəvər?

Təzəcə qönçədən çıxıb yanağın,  
Şox salıb gərdənə büllur buxağın.  
Nə şirindi dilin, qaymaq dodağın,  
Şan çəkibdi yəqin arı, bəxtəvər!

Sənin mərmər sinən kağızdan ağdı,  
Baxışın qəlbimdə düyündü, dağdı,  
Qoynun bir bahardı, meyvəli bağdı,  
Becəribsən şirin barı, bəxtəvər!

Aydırmı camalın, gündürmü üzün?  
Sənsənmi işığı gecə-gündüzün?  
Oynatma qaşların, süzdürmə gözün,  
Tənə vurma bizə barı, bəxtəvər!

Təbiətdən nə gözəl pay alıbsan,  
Odur el içində sən ucalıbsan.  
Gün kimi dünyaya işiq salıbsan,  
Nurun tutub hər diyari, bəxtəvər!

Gözəldir dünyada düz ilqar, vəfa,  
Yar yarın yolunda çox çəkər cəfa,  
Yetişib vüsala, sürərlər səfa,  
Möhkəm olsa düz ilqarı, bəxtəvər!

Yanağından axan gilabdı, tərdi?  
Buxağın gül kimi nə təzə-tərdi,  
Səni sevən kəsin olarmı dərdi,  
Hüseyn sevir səntək yarı, bəxtəvər.

### BAXDI TƏRSİNƏ

Gözəllər gözəli, mələklər xası  
Qəzəblə üzümə baxdı tərsinə.  
Deyəsən, aşıqdan var təmənnası,  
Müjganın sinəmə çaxdı tərsinə.

Yandırdı cismimi eşqin fəraigı,  
Şam kimi əridi qəlbimin yağı.  
Sevinc yaşalarile çeşmim bulağı  
Piyalətək dolub axdı tərsinə.

Kimsə eşitmədi qəlbim harayın,  
Zimistan eylədi könlümün yayın.  
O bimürvət məhəbbətin sarayı  
Əğyarlar əlilə yıldızı tərsinə.

Olmadı aşığın bircə pənahı,  
Göylərə ucaldı fəryadı, ahı.  
Eşqin leylasına gözəllər şahı,  
Min əzab verməyə çıxdı tərsinə.

Cavan Hüseynin açılmadı səhəri,  
Boğdu ilhamını sevinc qəhəri,  
Ləblərindən lütf eylədi zəhəri,  
Vüsəlin camına sıxdı tərsinə.

### NAKAM ÖLMƏRƏM

Döyüşlərdə bərkimişəm, bişmişəm,  
Qorxu nədir, ölüm nədir, bilmərəm.  
Anamın südünə mən and içmişəm,  
Vətən adın ürəyimdən silmərəm.

Azadlıq uğrunda qanım tökülsə.  
Məzarımın üstdən yollar çekilsə,  
Saçlarım ağarsa, belim bükülsə,  
Düşmənə baş əyib səcdə qılmaram.

Şirin arzularım yerin almasa,  
Vətənim zillətdən azad olmasa,  
Xalqım sevinməsə, elim gülməsə,  
Ürəkdən şad olub mən də gülmərəm.

Şəfəq olub ürəklərə tökülləm,  
Çinar olub yollar üstdə əkilləm,  
Budaq olub yarpaqlara bükülləm,  
Şöhrət cübbəsinə mən bükülmərəm.

Çıxb Savalana yurduma baxsam.  
Təbrizin köksünə ulduzlar taxsam,  
Zəfər nəgməsini zildən oxusam,  
Mən Cavan Hüseynəm, nakam ölmərəm.

## OLMASA

Məcnun dözərdimi hicran qəhrinə  
Ürəyində bir murazı olmasa?  
Fərhad çapardımı Bisütun dağı,  
Şirin kimi sərvinazı olmasa?

Həqiqi aşıqlar yolundan çəşmaz,  
Gen gündə görünüb, dar gündə qaçmaz,  
Lalələr qızarmaz, qönçələr açmaz,  
Təzə ilin gözəl yazı olmasa.

Bülbül cəh-cəh vurar gül arasında,  
Şanə fərəhlənər tel arasında.  
Aşıq sevilərmi el arasında  
Şirin ləhcə, xoş avazı olmasa?

Aşıq ayrılmayı öz sənətindən,  
Elin söhbətindən, elin mədhindən?  
Xalqın qüdrətindən, el adətindən  
Kim danışar, xalqı razı olmasa?

Qanadsız şahinlər dağlar aşarmı?  
İnsan da vətənsiz, elsiz yaşarmı?  
Cavan Hüseyin məclislərdə coşarmı,  
Sinəsində telli sazı olmasa?

## BİLMƏMİŞƏM

Əşyarları, alçaqları, yadları  
Heç vədə özümə yar bilməmişəm.  
Sultanlara olmamışam sadağa.  
Ağlamaq, sizlamaq, zar bilməmişəm.

Düşmüşəm tufana, qara, borana,  
Əyilməyib başım qarı düşmana,  
Demişəm sözümüz mərdi-mərdana,  
Nə qorxu, nə ölüm, dar bilməmişəm.

Sinəmdən tökmüşəm zəbərtac, inci,  
Olmamışam naməndlərə yavinci.  
Vətən eşqi olub könlüm sevinci,  
Bundan böyük arzu-var bilməmişəm.

El dərdini ürəyimdə çəkmişəm,  
Alnimdan tər, gözümdən nur tökmüşəm,  
Xəzan görməz barlı bağlar əkmişəm,  
Zəhməti özümə ar bilməmişəm.

Hüseynəm, şöhrətli, büsatlı, adlı,  
Qəlbim hərarətli, ürəyim odlu.  
İntiqamdan şirin, vüsaldan dadlı,  
Həyat bağlarında bar bilməmişəm.

### AŞIQLARIN ATASIDIR ƏLƏSGƏR

Nə qədər dünya var, bəşəriyyət var,  
Günəş kimi qalasıdır Ələsgər.  
Aşıq var, sevgi var, saf məhəbbət var,  
Məhəbbətin badəsidir Ələsgər.

Söz məhəki, sərrafların ustası,  
Qızıl səhifədə həkk olub adı.  
Könüllər sevinci, ağızlar dadı,  
Anaların laylasıdır Ələsgər.

Söyüylə qəlbləri edib çıraqdan,  
Eşqin bimarına olubdur loğman.  
Kiçik sinəsində böyük bir ümman,  
Bəhrlərin dalğasıdır Ələsgər.

Səməndimi hər tərəfə çapmışam  
Gövhərin mədənin bunda tapmışam.  
Söz mülkündə bürcü-qala yapmışam,  
Sözlərimin qalasıdır Ələsgər.

Tükənməz xəznəli, Hatəm səxalı,  
Kəlməsi yaqtandan, dürdən bahalı,  
Bu Cavan Hüseynin cahi-calalı.  
Gözlərinin şöləsidir Ələsgər.

### SÖZ QİYMƏTLİDİR

Yaqutdan, almasdan, dürdən, gövhərdən,  
Anlayan yanında söz qiymətlidir.  
Müxənnətin tirməsindən, şalından,  
Mərdlərin geydiyi bez qiymətlidir.

Yalançılar dediyindən utansa,  
Həqiqi sözlərin mənasın qansa,  
Eşq oduna aşiq sərasər yansa,  
Məhəbbət əhlinə göz qiymətlidir.

Cavan Hüseyn sevər atı, tūfəngi,  
Döyüş meydanında eyləyər cəngi.  
Məhəg zəri tanır, gözsə məhəgi,  
Sərraflar yanında göz qiymətlidir.

### İNANMA

İnsan üçün həyat baldan şirindi,  
Kim desə bu baldan doydum, inanma!  
Gənclik özü hər vüsaldan şirindi,  
Kim desə vüsaldan doydum, inanma!

Cavanlıq gözəldi, qədrini bilsən,  
Gözəllər dəstində bir qızılğulsən,  
Vəfalı yar ilə danışib gülsən,  
Kim desə bu haldan doydum, inanma!

Hüseyn, eşqin səməndinə ol süvar,  
Məhəbbət əhlinin öz arzusu var.  
Gözəllərin xasından da xası var,  
Kim desə gözəldən doydum, inanma!

## HÜNƏR QALASI

Əməyi, zəhməti sevməyən insan  
Həmişə yadlara yavinci olur.  
Loğman da dördinə tapmayır dərman  
Həmdəmsiz otaqda zarinci olur.

Hər insan qəlbində min arzu yatır,  
Zəhmət sayəsində murada çatır.  
Kimlər ki tərini torpağa qatır,  
Əməyin bəhrəsi, sevinci olur.

Vətənin sevməyən vaxtsız qocalır,  
Könül rübabında “vay” nəfsə çalır  
Xalqın sevən, xalq əlilə ucalır.  
Qolunda qüdrətli el gücü olur.

Güzgündən insana sənət dünyası,  
O ayna göstərir ləkəni, pası.  
Sökülmür, dağılmır hünər qalası,  
Hər təmiz ürəkdə bir bürcü olur.

Cavan Hüseyn, sözü ürəkdə bişir,  
Çiy söz yaşamayırlar, qiymətdən düşür.  
Sənin də beynindən gövhər yetişir,  
Dodağından düşən söz inci olur.

## ARASINDA

Mənasız sözləri qəbul etmərəm.  
Cavahır göndərsən ləl arasında.  
Naşı xəyyat min don tiksə geymərəm  
Göndərsə də tirmə, şal arasında.

Mərd igidlər əldən verməz fürsətin,  
El içində nişan verər qüdrətin.  
Götürmərəm müxənnətin minnətin,  
Qərq olsam dəryada lil arasında.

Sar görünməz şahinlərin gözünə,  
Mərd inanmaz naməndlərin sözünə.  
Alişmaram çuğul, kəzzab gözünə,  
Mən özüm bir gözəl gül arasında.

Bir də qəm görməsin o qəmli sinə,  
Gəlsinlər dostlarım şən məclisinə,  
Bir şair ki, eşqin səməndin minə,  
Deyin o qalarmı çöl arasında?

Cavan Hüseyen kimdən küssün, incisin?  
Tanır dostlarının yaxşısın, pisin,  
Seçir sərraf kimi sözün incisin,  
Çünki o nəhəngdir el arasında.

### **TƏCNİSLƏR**

#### **MİN AYA BILLƏM**

Bu nə gözəl gündür, nə xoş saatdır,  
Bugünkü günü mü min aya billəm.  
Mənim dərsim verən kamil ustaddır,  
Öyrədib, əzbərdən min aya billəm.

Yar qəddinə geyinibdir acarı,  
Elə bil ki, sizildayır ac arı,  
Arzularım dilim eylər açarı,  
Soruşalar dərdim min aya billəm.

Müxənnətlər oldu məndən qıraqa,  
Mərdə qoyma, sindir boynun, qır, ağa!  
Cavan Hüseyen yar da atmaz qıraqa,  
Yazılıb yazılışı min aya billəm.

## ÇAL, A ÇAL

Aşıq, götür doqquz telli sazını,  
Ya divani, ya da təcnis çal, a çal!  
Düşmən üçün seç qılınçın sazını,  
Əsirgəmə, kəlləsindən çal, a çal!

Yaxşı aşpaz tanır yaxşı düyüünü,  
Qəmli aşiq qəlbin neçin döyüünü?  
Möhkəm bağla, açılmasın düyüünü,  
Bir ilmək yox, üçün möhkəm çal, a çal!

Nə vaxtacan fələk mənə ax çalar?  
Faydasızdır zər-qızıllar, axçalar.  
Cavan Hüseyn, qara xəttin ağ çalar,  
Deyərlər ki, qoca aşiq, çal a çal!

## ÜZƏ BİLMƏZ

### *Cığalı təcnis*

Həqiqətin elmi dəryadan dərin,  
Naşı qəvvas orda bil, üzə bilməz!  
Mən aşiqəm, üz barı,  
Canan, gəldi üz barı,  
Azad bağda gül açıb,  
Nazlı dilbər, üz barı!  
Kamil bağban açıb bağların dərin,  
Naməndlər bağlardan gül üzə bilməz!

Mərifət lazımdır ata-anadan,  
Gərək ki, dərk etsin hər ağılı nadan,  
Aşıq deyər nə danə,  
Sırrın vermə nadanə!  
Axtardım nə gül tapdım,  
Viran bağda nə danə.

Könül tapıb həmdəmini nə danə,  
Ölüncən ayrılmaz, əl üzə bilməz.

Cavanam, bu yerdə gözəldir halım,  
Dərs verib mənə də dərin bir alim.  
Mən aşiqəm, alimdir,  
Zaman mənə alimdir.  
Gözüm gördü, şad oldum,  
Azad ana elimdir.  
Gül-çiçəklə bəzənibdir mahalım,  
Xəzan poza bilməz, yel üzə bilməz!

# AŞIQ HÜSEYN SARACLI

(1925-1987)

## *GƏRAYLILAR*

### YAVAŞ GET

Gör nə vaxtdır gözləyirəm,  
Ağrin alım yar, yavaş get!  
Gel aşağı gözü yolda,  
Qoyma intizar, yavaş get!

Ovçu gəzər ovun ovlar,  
Tülək tərlanını qovlar.  
Həsrətindən gileyim var,  
Etmə məni xar, yavaş get!

Saraclını saldın dərdə,  
Qəlbi dindi pərdə-pərdə,  
Çox demişəm, deyim bir də  
Sənə sözüm var, yavaş get!

### GÜLBƏNİZ

Gözəllikdə yoxdu tayın,  
Yanaqların al Gülbəniz.  
Daniş mənlə şirin-şirin,  
Sal boynuma qol, Gülbəniz!

Səni görçək oldum xəstə,  
Siyah zülfün dəstə-dəstə.  
Bənd olubdu qaşın üstə,  
Xub yaraşır xal, Gülbəniz!

Hüseyin həsrətini çekər,  
Didələrdən qan-yaş tökər.  
Ağzın, dilin qəndü-şəkər,  
Dodaqların bal, Gülbəniz!

## QOCALIĞIM

İstəyirəm sağı tutum,  
Sola çekir qocalığım.  
İnsan ömrü bir qaladı,  
Daşın sökür qocalığım!

Gözəllər uzaqdan baxır,  
Qəlbimi yandırıb-yaxır,  
Başında ildirim çaxır,  
Leysan tökür qocalığım!

Hüseyin də gəncləşəydi kaş,  
Taqət qalmır artıqca yaş,  
Görürəm ki, yavaş-yavaş,  
Qəddim bükür qocalığım!

## DƏDƏ ŞƏMŞİR

*Aşıq Şəmşir xəstə olan vaxt, ölümündən  
bir il əvvəl H.Saracı aşığın görüşünə  
gedir. Şeir görüş zamanı yazılmışdır.*

Havalandı dəli könül,  
Kəlbəcərdə, Dədə Şəmşir!  
Qocalırsan, necə dözüm,  
Belə dərdə, Dədə Şəmşir!

Qalmağa vaxtımız azdı,  
Xudam özü belə yazdı.  
Ümidimiz telli sazdı,  
Bu yerlərdə, Dədə Şəmşir!

Sazdı, sözdü ömrün-günün,  
Sənətin imanın, dinin.  
Qoy ucalsın səsin, ünün,  
Pərdə-pərdə, Dədə Şəmşir!

Söz sinəndə coşa görüm,  
Öz sazinla qoşa görüm,  
Səni yüz il yaşa görüm,  
Mərdsən mərdə, Dədə Şəmşir!

Hüseyin desin həzin-həzin,  
Taqətdən düşməsin dizin.  
Qayalarda qalsın izin,  
Sözün sərdə, Dədə Şəmşir!

### *QOŞMALAR*

#### BAX-BAX

Gəzdim təbiəti mən qarış-qarış,  
Dağların qoynunda qayaya bax-bax.  
Cənnət Qaraqoyun behiştə bənzər,  
Hayif ki, bürküdü, bu yaya bax-bax.

Bu yerlər çəkməyib sinəmə dağı,  
Coşdurub aşığı ağır yiğnağı.  
Burda bir dəyənin oldum qonağı,  
Hörmətə, mərifətə, həyaya bax-bax.

Yalçın qayaları üzbüüz olar,  
Müdrik qocaların yaşı yüz olar.  
Saraklı hər zaman əhdil düz olar,  
Dağların maralı Mayaya bax-bax.

#### GƏRƏK

Bu qoca dünyanın əşrəfi insan,  
Mənəm-mənəm deyib etməsin gərək.  
Onun mənliyinə el qiymət verər,  
Qiymətsiz yaşayıb getməsin gərək.

Aşığın avazı gəlsin uzaqdan,  
Keçsin imtahandan, çıxsın sınaqdan.  
Desin həqiqətdən, ərz etsin haqdan,  
Nahaqdan dəlalət etməsin gərək.

Hüseyn Saraclının altmışdı yaşı,  
Sənət meydanında ağarıb başı.  
Telli saz döşündə olub, sirdası.  
Bunsuz onun ömrü bitməsin gərək.

### EYLƏYƏR

Yaxşı oğul ariflərdən dərs alar.  
Elmini artırıb dərin eyləyər.  
Mərifəti gözəl, sözü xoş olar,  
Söhbəti həmişə şirin eyləyər.

Bağban odur ağaç əkə, sala bağ,  
Bu dünyada yaratdığı qalacaq.  
Heyatda açdığı əsl təmtəraq,  
Üzünü ağ alın tərin eyləyər.

Saraclı sözünü duyanlar qanar,  
Nakəs olan şərarətlə yalanar.  
Vaxt gələr gen durar, qıraq dolanar,  
Səninlə aranı sərin eyləyər.

### SAYIR

Bozaran səhralar, saralan çöllər,  
Bilmirəm, özünü bağ niyə sayır?  
Sənətini kamil bilməyən aşiq  
“Ölübü”, özünü sağ niyə sayır?

Ustadlıq almayan olmaz pəsəndə,  
Yaxşı deyil, sözü nagah kəsəndə.  
Zibil ki, sovrulur külek əsəndə,  
Görəsən özünü dağ niyə sayır?

Saraçlı, düz yolu əyri çəkənlər,  
Yaxşılıq yerinə pislik əkənlər,  
Ağzından hərcayı, hədyan tökənlər,  
El yanında üzün ağ niyə sayır?

## DÜNYADA

Ürək dostu tək-tək olar tapasan,  
Yaxşı dostu seçenek hanı dünyada?  
Yaxşı doston ürəyimdə yeri var,  
Bekar doston çıxdu sanı dünyada!

Öz-özünə alışana yan demə,  
Ara, axtar xan olmaza xan demə.  
Hər yetəni əziz tutub, can demə,  
Yaxşı dostu yaxşı tanı dünyada!

Yemək dostu bil ki, nanı itirər,  
Şöhrət dostu başa qaxınc gətirər.  
Ürək dostu mətləbini bitirər,  
Dar günündə tökər qani dünyada!

Mən Hüseynəm, saza meyil salmışam,  
Öz dərsimi ustadımdan almışam.  
Dost yolunda canı fəda olmuşam,  
Gəzməmişəm şöhrət-şanı dünyada!

# AŞIQ MİKAYIL AZAFLI

(1925-1991)

## *GƏRAYLILAR*

### QURBAN OLUM

Harda varsa insanlığın,  
Kamalına qurban olum.  
Ahil qanan cavanlığın,  
Xəyalına qurban olum.

Harda varsa etibarın,  
Təmiz eşqin, namus, arın.  
Vəfasi düz olan yarın,  
Halalına qurban olum.

Harda varsa qananların,  
Aşıqiyəm o canların.  
Vətən üçün yanınların,  
Məlalına qurban olum.

Harda varsa haqqə hörmət,  
Odur mürvət, odur qiymət.  
Azaflıyam, səmimiyyət,  
Amalına qurban olum.

### OLMAYA

Aman dostlar, bu dünyada  
İnsan ömrü az olmaya.  
Nə ayrılıq, nə də zindan.  
Tərsə dönən yaz olmaya.

Məncə, xoşdur duymamazlıq,  
Qəm-hicrana uymamazlıq,  
İgidlərdə saymamazlıq,  
Gözəllərdə naz olmaya.

Ola doston sədaqəti,  
Azaflıya məhəbbəti,  
İstəmirəm o cənnəti,  
Orda söhbət, saz olmaya.

## GƏRƏK

Hər aşiqə aşiq demə,  
Aşıq yana, yana gərək.  
Hər alimə alim demə,  
Alim qana, qana gərək.

Hər gözəldə ağıl olmaz,  
Hər söz şirin nağıl olmaz.  
Hər doğulan oğul olmaz,  
Doğan ana, ana gərək.

Hər kəs yeyə öz bəhrini,  
Azaflı da söz nəhrini.  
Hər kim çəkir el qəhrini,  
Qelbi şana-şana gərək.

## *QOŞMALAR*

### DEYİRLƏR

Deyərəm əslimi nişanbənişan,  
Ellər məclisində çalan deyirlər,  
Aşığam, şairəm, həm də bəstəkar.  
Elmi arıflərdən alan deyirlər.

Riza-riza olsam, deməm yalanı  
Taleyim qəlbimə salıb talanı,  
Gövhər mədəniyəm, olsa alanı,  
Şerin sərvətindən kalan deyirlər.

Əslim Azərbaycan, zərli həmayıl,  
Mahalim Tovuzdu, dağlara mayıl.  
Kəndim Azaflıdır, adım Mikayıł,  
Təxəllüs Azaflı olan deyirlər.

### QARDAS

Atabir, anabir, mehriban ola,  
Olmaya başının töhməti qardaş.  
Hər insan oğluna arxadı, dağdı,  
Satmasa vicdanı, qeyrəti, qardaş.

İstəyib can desə könüldən gələr,  
Əcəl yastığında əzəldən gələr,  
Övlad beldən gələr, yar eldən gələr,  
Qardaşın dayağı, taqəti qardaş.

Dostluq aləmində çətindir demək,  
Gah itər, gah gələr çekdiyin əmək.  
Dar gündə ümidiir, gen gündə kömək,  
Hər qolun qanadı, qüvvəti qardaş.

Atadır həyatın zər ehtiyacı.  
Anadır ən əziz mehriban bacı,  
Gözlərin işığı, başların tacı,  
Xeyrinin, şərinin zinəti qardaş.

Azaflıyam, haqqı unutmaram mən,  
Alsa da başımı boran, tufan, çən,  
Dostuna dost deyər, düşmənə düşmən  
Ömrünün, gününün qüdrəti qardaş.

### ANA

Yaranmış varlığın mehri ülfəti,  
Ali təbiəti anadır, ana.  
Bəşərin dünyası, canı, qüdrəti,  
Eşqi, məhəbbəti anadır, ana.

Anasız yaranmaz aləmdə insan,  
Anasız yaranmaz dahi, qəhrəman.  
Anasız yaranmaz əsr, vaxt, zaman,  
Həyatın zinəti anadır, ana.

Anadır, Azaflı, qəlbində atəş,  
Ülviyyət, ünsiyyət, mətanət, məhvəş.  
Anadır gözəllik, su, torpaq, günəş,  
Hökmün zərurəti anadır, ana.

## ATA

Ata olmasaydı, aləm olmazdı,  
Xalıqın qüdrəti atadır, ata.  
Günəş kainata şölə salmazdı,  
Nuri-səxavəti atadır, ata.

O elə arxadı, hər dağdan uca,  
Əvəz olunmazdı min taxtı-taca.  
Övlad üçün özün çaxar qılınca.  
Mətin dəyanəti atadır, ata.

Ey Azaflı, mənaların mənası,  
Ürəyində min baharın havası.  
Yerin, göyün, ərşin, gürşün əsası,  
Ər kişi xilqəti atadır, ata.

## NƏ SEVGİ

Yanar eşqin bir vüsaldi dərmanı,  
Can cananı istəməsə, nə sevgi?  
Həsrətindən çəkib ahı, amanı,  
Ürəyində səsləməsə, nə sevgi?

İki qəlbə məhəbbəti yazanda,  
Bəla çəksin onu pozub, azanda.  
Düz əhdinə, düz peymana, düz anda,  
Hüsnü-rəğbət bəsləməsə, nə sevgi?

Azaflıya sevgi həyat, sevgi dad,  
Sevənləri çətin gördüm qəlbi şad,  
Sevgi bəla, sevgi ölüm, sevgi bad,  
“Başı qurban kəs” deməsə nə sevgi?

### ZÖVQ ALA BİLMƏZ

Şirindi hər kəsə öz istədiyi,  
Qanmayan qanandan zövq ala bilməz.  
Şirindi doğruya düz istədiyi.  
Vəfasız peymandan zövq ala bilməz.

Şirindi aşiqə öz məhəbbəti,  
Şirindi şairə sözün qüdrəti.  
Şirindi ovçuya ovun ləzzəti.  
Şikar ox kamandan zövq ala bilməz.

Şirindi Azaflı, adil hökmdar,  
Şirindi insanlıq, namus, qeyrət, ar.  
Bir haqqın başında yüz min bəla var.  
Hər dahi zamandan zövq ala bilməz.

### ŞİRİNĐİ

Keçən günlər keçən gündən keçibdir.  
Təzə günlər təzə-təzə şirindi.  
Cavanlığın etibarı yoxuymuş,  
Qocalıqda deynən məzə şirindi.

Dost yolunda canın ola cəfali,  
Keçirəsən həyatını səfali.  
Ürəyin sağ, yarın ola vəfali,  
Gözlər baxa halal gözə, şirindi.

Azaflıyam, deyim neçə dağ-daşa,  
Tufanlarda ömrü vurdum baş-başa,  
İstər gözəl, istər yaxşı, pis yaşa,  
Vətənində hər kəs gəzə şirindi.

## YARALAR

Heç bilmirəm kimə deyim dərdimi,  
Nə yamandı ürək yeyən yaralar.  
Xəncəri hicrandan, həsrətdən deyib.  
Sağalmaz qəddimi əyən yaralar.

Könül, Tanrı verdi sənə qəm, qəhər,  
Nə mollanı çağır, nə qulu-qəmbər.  
İstər imam gələ, istər peyğəmbər,  
Heç sağılmaz fələk deyən yaralar.

Azaflı, min oxun bir şikar vurmaz,  
Yatıbdı qəflətdə taleyin durmaz,  
Dilin yarasını dərman qurtarmaz.  
Bir də məhəbbətdən dəyən yaralar.

## ÇƏKƏR

Sevgi-sevgisindən düşsə uzağa,  
Olsa bahar ayı zimistan çəkər.  
Könül şahın kimi çıxar hər dağa,  
Saatda yüz dəfə ah, fəğan çəkər.

Aşıqi məşuqdan ayırsa fələk,  
Yanar ocaqlara ağrıyar ürək.  
Gözündə qalarsa etdiyi dilək,  
Qəzanın əlindən əl, aman çəkər.

Dağdan ayrılmaya dağlar maralı,  
Şikarın əlindən ovçu yaralı.  
Hər kəs istəyindən düşsə aralı,  
Cəhənnəm odunu hər zaman çəkər.

Versən Azaflıya inci-ləlləri,  
Yarsız lazım deyil behişt gülləri.  
İki sevgi əgər gəzsə çölləri,  
Elə bil cənnəti gülüstan çəkər.

## AMANDIR

Cavanlığın, məhəbbətin eşqinə.  
Ağarmayın, a saçlarım; amandır.  
Düz ilqarın, sədaqətin eşqinə,  
Ağarmayın, a saçlarım, amandır.

Haqq aşağı yaranıbdır qəm çekə,  
Ürəyimə saldım qara, xal, ləkə.  
And verirəm saf vicdana, məsləkə,  
Ağarmayın, a saçlarım, amandır.

Elə bildim dağ başını qar alıb,  
Ayaz vurub, çiçəkləri saralıb.  
Görən deyir aşiq daha qocalıb,  
Ağarmayın, a saçlarım, amandır.

Baş titrəyər, əl uçunar, zar ağlar,  
Ney inildər, saz sizildar, tar ağlar,  
Həsrət-həsrət baxar-baxar, yar ağlar,  
Ağarmayın, a saçlarım, amandır.

Azaflıyam, aq saqqalım bir yana.  
Gənclik getdi oldum dəli-divana.  
Deyəcəklər dözəmmədi hicrana,  
Ağarmayın, a saçlarım, amandır.

## ƏLƏSGƏR

Sən ey sənətimin sönməz günüşi,  
Baharı, ilhamı, cahan Ələsgər.  
Xalqına bağlıdı şerinin başı,  
Unutmadı bəşər, zaman Ələsgər.

Dövrü tufanlardan qopduqca bəla,  
Gah düşüb girdaba, gah qalmaqla.  
O, min il qabağa, o min il dala,  
Oldu aşıqlara sultan Ələsgər.

Qafqaz dağlarında məskən eyləyib,  
Ellər məclisində dövran eyləyib.  
Canı gözəllərə qurban eyləyib,  
Qoşub igidlərə dastan Ələsgər.

Dünyanın bəzəyi, sözü, nəgməsi,  
Hər insan zövqünün nur təranəsi.  
Elimin qüdrəti, elimin səsi,  
Çəkib qitələrə karvan Ələsgər.

Göylərə çıxıram, orda görürəm,  
Yerlərə enirəm, burda görürəm.  
Azafliyam, onu harda görürem.  
Qəlbimdə açıbdır meydan Ələsgər.

### QANA DÖNMƏSİN

Murazım, diləyim budur, ay ellər,  
Dünyanın ürəyi qana dönməsin,  
Zəmidə sümbüllər, bağçada güllər,  
Bəşərin çörəyi qana dönməsin.

Qana bulanmasın yerin murazı.  
Hər əsrin, hər ilin nur səpən yazı,  
Şairin şeri, aşığın sazi,  
Arzusu, diləyi qana dönməsin.

Qana bulanmasın sülhün gülüşü,  
Görməyək dəhşətli matəm görüşü,  
Atanın saqqalı, ananın döşü.  
Yaxası, köynəyi qana dönməsin.

Qana bulanmasın insan sərvəti,  
Həyatın varlığı, sözün qüdrəti,  
Milyon cavanların saf məhəbbəti,  
Toyluğu, gərdəyi qana dönməsin.

Azaflı, bir olsun cəmiyyət əli,  
Dağılsın, talansın fitnə əməli,  
Heç kimin vətəni, heç kimin eli,  
Ömrü-gələcəyi qana dönməsin.

## GÖZLƏRİM

Səbrim tükənibdir səbr eləməkdən.  
Yoruldu baxmaqdan yola gözlərim,  
Bir səni arayır, bir də gəncliyi,  
Boylandıqca sağa, sola gözlərim.

Əzəldən olmusan əhdə ilqarsız,  
Məhəbbəti şaxta, eşqi baharsız,  
Biz belə deyildik, ay etibarsız,  
Necə qıydın qanla dola gözlərim!

Könlümü vermədim başqa birinə,  
Dünya sərvətinə, simü-zərinə,  
Əgər mən olsaydım sənin yerinə,  
İstəsən deyərdim: “ala, gözlərim!”

Nə ulduz deyilsən, nə də Ay, Günəş,  
Nədənsə görəndə eyləyirəm qəşş!..  
Dodağında alov, qəlbimdə atəş,  
Çəkib dərd-qəm, min bir bəla gözlərim!

Azaflı əhdini başa yetirdi,  
Hicran gəncliyimi aldı itirdi,  
Şöləsi qaraldı, sarı gətirdi,  
Sənə həsrət qala-qala gözlərim!

## ELSİZ OLMASIN

Təbiət yaradan bəşər oğluyam,  
Həyatım, dövranım elsiz olmasın.  
Ellər aşiqiyəm, elə bağlıyam  
Nə canım, nə qanım, elsiz olmasın.

Dünya neyləyərdi el olmasaydı,  
Tarix nə deyərdi el olmasaydı,  
Aşiq nə söylərdi el olmasaydı,  
Nə şerim, dastanım elsiz olmasın.

Eldir səadətim, eldir qüdrətim,  
Eldir məhəbbətim, eldir hörmətim,  
Eldir mərhəmətim, şanım, şöhrətim,  
Cahanım, zamanım elsiz olmasın.

Elsiz hakim olmaz, nə də hökmdar,  
Elə xain çıxan olar tarımar,  
Elsiz şair olmaz, nə də sənətkar.  
Nə canım, cananım, elsiz olmasın.

Olsam da dünyanın cahi-calalı,  
Olsam da aləmin gövhər, zülalı,  
Olsam da dağların qoca qartalı,  
Nə zirvəm, asmanım elsiz olmasın.

Azaflı Mikayıl, Azaflı kəndim,  
Elim Azərbaycan, hər bərəm, bəndim,  
Mən eldən oxudum, eldən öyrəndim,  
Bu günüm, bir anım elsiz olmasın.

## AŞIQ ƏHMƏD (1921)

### TELLƏRİ

Ay qız sənə kim öyrədib,  
Düzməyi yana telləri?  
Qoyma, badi-səba əsib,  
İncidə şanə telləri.

Dolan, sərvi boyolum, dolan  
Sənsən məni eşqə salan,  
Verməz eşqə sadıq olan,  
Misri-Kənanə telləri.

Güzar eylə bizim kəndə,  
Olma yanımıda şərməndə,  
Sal boynuma, qalsın məndə,  
Səndən nişana telləri.

Əhməd eşqin həvəsində,  
Yarın hüsnü Kəbəsində,  
Saxlayar öz öhdəsində.  
Axır zəmanə telləri.

### ALA GÖZLƏRİN!

Dəxi məndə can qoymadı,  
Qız, sənin ala gözlərin!  
Cəsədimdə qan qoymadı,  
Qız, sənin ala gözlərin!

Qaşlar üç axşamlıq aydı,  
Hüsnün aydan gələn paydı,  
Buludsuz günəşlə taydı,  
Qız, sənin ala gözlərin!

Ayın qucağında yatır,  
Ulduzlara şivə satır,  
Ox kimi bağrıma batır,  
Qız, sənin ala gözlərin!

Canım qurban yaradana,  
Bəsdir, qılınçı qoy qına,  
Əhmədi getirdi cana,  
Qız, sənin ala gözlərin!

### MƏNDƏN SORUŞDU

Kəlbəcərə – Turşsu üstə gedəndə,  
Güllər də Vurğunu məndən soruşdu.  
Yığıldı başıma dostlar, tanışlar  
Ellər də Vurğunu məndən soruşdu.

Sanki dağ dilləndi, dindi yamaclar,  
Bağda qırqovullar, düzdə turaclar,  
Kür üstə gələndə hündür ağaclar,  
Çöllər də Vurğunu məndən soruşdu.

Yaz gəldi, əridi, suya döndü qar,  
Gül açdı şaftalı, alma, heyva nar...  
Sonası çağrışan ayna bulaqlar,  
Göllər də Vurğunu məndən soruşdu.

Neçə toya getdim, səsim oldu car,  
Dedilər hardadır böyük sənətkar?  
Dolandı qarşımıda həftələr, aylar,  
İllər də Vurğunu məndən soruşdu.

Duydum nəfsini dağda, aranda,  
Ellər ondan deyir məclis quranda,  
Əhməd ağ simlərə mizrab vuranda,  
Tellər də Vurğunu məndən soruşdu.

## KEÇDİ

Bahar əyyamıdır, günəş seyrində  
Bəlkə də yar məni görmədi keçdi.  
Uçsun xanımanın, ev yıxan yağı,  
Yar bizə bir salam vermədi, keçdi.

Çinədim, ünnədim, ünüm çatmadı,  
Dönüb geri xoş ixtilat qatmadı,  
Eşqin bağçasına əl uzatmadı,  
Nədənsə bir gül də dərmədi, keçdi.

Ölüm qurtarmadıq yarın əlindən,  
Dil bilməyən zülümkarın əlindən,  
Seyrəqabın, sitəmkarın əlindən,  
Əhməd uzun ömür surmədi, keçdi.

## YARAŞSIN

*C.Cabbarlıının 60 illiyinə ithaf edirəm*

Cabbarlı sənətdə dünyadır, dostlar,  
Mən nə deyim o dünyaya yaraşsin?  
O bir aydır, mənsə kiçik bir ulduz,  
Neyləyim ki, ulduz aya yaraşsin?

O bir həyatdır ki, tükənməz sonu,  
Günəşdir, dəryalar söndürməz onu,  
Elə sözüm hanı, ilhamım hanı,  
İnci kimi o dəryaya yaransın?

Əhməd, o günəşdir, demə ki, təkdir,  
Xalqımız Cəfərlər yetirəcəkdir,  
Sən kimsən, bu yerdə Vurğun gərəkdir,  
Həmtay sözü o həmtaya yaraşsin.

# AŞIQ ŞAKİR

(1922-1979)

## *QOŞMALAR*

### BİZİMDİR

Qızıl xəritəyə hər gün nəqş olan,  
Hər yeni yaranan şəhər bizimdir.  
Dağların qəlbini yarış yol açan,  
Qoçaqlıq bizimdir, hünər bizimdir.

On beş mərd qardaşın məhəbbətindən,  
Qurur kommunizmi anamız vətən.  
Movzoleydə yanmış o tək günəşdən,  
Gözləri nur alan ellər bizimdir.

Xalqımız fəxr edir düz ilqarıyla.  
Dağlar tək tərpənməz mərd vüqarıyla,  
Böyük kommunizmin işıqlarıyla  
Açılan hər parlaq səhər bizimdir.

Doğma partiyanın iradəsilə,  
Sülhə təməl qoymuş xalqın səsilə,  
Onun həyat verən saf nəfəsilə  
Yaranan hər yeni zəfər bizimdir.

Aşıq Şakir deyir yeni günlərdən,  
Yeni çiçəklərdən, yeni güllərdən,  
Kommunizmi quran bizim ellərdən  
Xəbər verən azad dillər bizimdir.

## SƏN DƏ GÜL

Bahar gülür, günəş gülür, el gülür,  
Nazlı dilbər, dövran gülür, sən də gül.  
Çəmən gülür, çiçək gülür, çöl gülür,  
Lalə, nərgiz, reyhan gülür, sən də gül.

Ötür azadlığın xoş təranəsi,  
Hər budaq üstündə bir quşun səsi,  
Baxdıqca insanın gəlir həvəsi,  
Cüyür, maral, ceyran gülür, sən də gül.

Gülşəndə şövq ilə ötür bülbüller,  
Çəməndə gül dərir törfə gözəllər,  
Toy-bayram keçirir obalar, ellər,  
Qoca gülür, cavan gülür, sən də gül.

Yenə könül ilham alır Göygöldən,  
Gözəl Qarabağdan, Müğandan, Mildən.  
Görürsənmi nə xoş gəlir il-ildən,  
Qazax, Şəki, Şirvan gülür, sən də gül.

Şakirin qəlbində gülür arzular,  
Ölməz bu günləri görən sənətkar.  
Qəlbimizdə xoş günlərin eşqi var,  
Məhsul verir, hər yan gülür, sən də gül.

**AŞIQ PƏNAH**  
(1926-1979)

***GƏRAYLILAR***

**KÜRÜM**

Aparanda neçə kəndi,  
Dalğaların seli, Kürüm,  
Ellər sənə bir ad verdi:  
Dəli Kürüm, dəli Kürüm!

Dağitmırsan daha bəndi,  
Uçurmursan daha kəndi.  
Cilovlayıb səni indi  
Qadir insan əli, Kürüm!

Hər gün sənin sularında  
Canə gəlir zəmi, tarla.  
Axıb saysız kanallarla  
Suvarırsan çölü, Kürüm!

Sularında üzəndə mən,  
Sahilində gəzəndə mən,  
Az öpmədi tellərimdən  
Ləpələrin yeli, Kürüm!

Sahilləri çiçək açır,  
Seyrangahı ürək açır.  
Günəş kimi şölə saçır.  
Güldürür bu eli Kürüm!

Həyatdan zövq alıb qoşa,  
Yurdumuza nəğmə qoşa  
Aşıq Pənah gəlib coşa  
Çala incə teli, Kürüm!

## SEVİNƏR

*Bahar nəşməsi*

Sən gələndə gözəl bahar,  
Dağ bəzənər, çöl sevinər.  
Açar çiçək, coşar ürək,  
Bülbül ötər, gül sevinər.

Günəş öpər Qarabağı,  
Çələng qoyar Qoşqar dağı.  
Şərbət paylar Şah bulağı,  
Muğan, Şirvan, Mil sevinər.

Ömür təzə, sevgi təzə,  
Göygöl qucaq açar bizə.  
Nəğmə deyib eşqimizə  
Sazimdakı tel sevinər.

Yenə məclis qurar meşə,  
Boyun bükər tər bənövşə.  
Pənah sazı basıb döşə  
Cəh-cəh vurar, el sevinər.

## DOLANA-DOLANA

Bala ceyran, nə gəzirsən  
Dağı dolana-dolana.  
Nə çəkirsən ürəyimə  
Dağı dolana-dolana.

Ala gözlü nazlı dilbər,  
Mehmanım ol səhər-səhər.  
Bağçamızdan şamama dər,  
Tağı dolana-dolana.

Qulluğunda hazır durum,  
Saz götürüm, məclis qurum.  
Bülbül kimi cəh-cəh vurum.  
Bağı dolana-dolana.

Aşıq Pənah sevdi səni,  
İnan, sevməz özgəsini,  
Versin eşqin badəsini  
Saqi dolana-dolana.

### İNÇİYƏR

Naşı bağban, girmə bağa,  
Yarpaq düşər, gül inciyər.  
Gəl toxunma göy budağa,  
Vurma ona əl, inciyər.

Yaz axşamı, səhəri sən,  
Ala gözlü dilbəri sən  
Şirin sözlə dindirməsən,  
Dodaq küsər, dil inciyər.

Kim zəhmətdən uzaq olsa,  
Məhəbbətdən uzaq olsa,  
Hər günü boş yola salsa,  
Ay sevinməz, il inciyər.

Bu saf inci sözləri mən,  
Toplamışam min könüldən.  
Pənah ayrı düşsə eldən,  
Sazındakı tel inciyər.

## GƏZƏ-GƏZƏ

Bir gözələ aşiq oldum,  
Səhər çölü gəzə-gəzə.  
Düşdüm eşqin dəryasına  
Ayna gölü gəzə-gəzə.

Üfüqlər al geyəndə bax,  
Seyrə çıxdı o gülyanaq.  
Saçlarına çəkdi daraq  
Səba yeli gəzə-gəzə.

Ala gözlər yan süzüldü,  
Baxdim ona can üzüldü,  
Qəlbim coşdu, sazım güldü,  
Mizrab teli gəzə-gəzə.

Aşıqiyəm bu diyarın,  
Vurğunuyam gözəl yarın.  
Oxuyur şən mahniların,  
Pənah eli gəzə-gəzə.

## TELLİ SAZIM!

Yenə güllü bahar gəlir,  
Bizim elə, telli sazım!  
Onu təzə nəgmən ilə  
Tərif elə, telli sazım!

Göylər olub otağımız,  
Aydan gəlir sorağımız.  
Qoy təbimiz, ilhamımız  
Dönsün selə, telli sazım!

Evlər tikək qatar-qatar,  
Hər otağa girsin bahar.

Mahnı desin şən balalar  
Gülə-gülə, telli sazım!

Səadətdir həmdəmimiz.  
Heç olmasın dərd-qəmimiz,  
Ehtiyacı, kədəri biz  
Verək yelə, telli sazım!

Vaqif deyən nazlı sona,  
Qonaq gəlsin Abşerona,  
İstərəm ki, uçub qona  
Təzə gölə<sup>1</sup>, telli sazım!

Aşıq Pənah, bu yurda bax,  
Aç sinəni varaq-varaq.  
Ömür daha şad olacaq  
İndən belə, telli sazım!

## UŞAQLAR

İstərəm asudə gəzib-dolansın  
Havada, quruda, suda uşaqlar;  
Çiçəkli torpaqdan qanadlanaraq  
Günəşin əlindən tuta uşaqlar!

Dünyanın üzündən çəkilsin kədər,  
Sevinsin böyüklər, gülsün körpələr.  
Şirin yuxusundan qalxıb hər səhər  
Sübħün nəfəsini uda uşaqlar!

Qızılgül açılsın yanaqlarında,  
Təbəssüm oynasın dodaqlarında.  
Yeni müharibə ocaqlarında  
Amandır, düşməsin oda uşaqlar!

<sup>1</sup> “Təzə gölə” – Ceyranbatan gölünə işaretidir.

Hər kəs öz yurdunda, doğma elində  
Boğsun caniləri qəzəb selində.  
Cəllad tapdağında, cəllad əlində  
Hayıfdir, getməsin bada uşaqlar!

Təzə meyvəsidir onlar bəşərin,  
Ağalar, sözümə bir cavab verin:  
İnsafdır, üstündə gəzməmiş yerin,  
Torpağın altında yata uşaqlar?!

Pənahın neğməsi düşsün hər yana,  
Desin bir ağızdan onu hər ana:  
Azadlıq günəşi doğma cahana,  
Bütün arzusuna çata uşaqlar!

1963

### MEHDİ!

Sovet İttifaqı Qəhrəmanı Mehdi  
Hüseynzadəyə ithaf edirəm.

Hünərin dillərə düşəndən bəri  
Oldun məclislərin söhbəti, Mehdi!  
Səninlə ucaldı uzaq diyarda  
Doğma yurdumuzun şöhrəti, Mehdi!

Sənə ana oldu bizim Novxanı,  
Adın qarış-qarış gəzdi cahani.  
Əlində töküldü düşmənin qanı, –  
Baş tutmadı qara niyyəti, Mehdi!

Ürəyində Bakı – odlar torpağı,  
Qoymadın əlindən yerə yarağı.  
Səninlə üz-üzə gələndə yağı  
Qorxudan yarpaq tək titrədi, Mehdi!

Dostum, uşaqlığın keçdi bu yerdə,  
Üzdün qağayı tək mavi Xəzərdə.  
Yolun bu tərəfə düşmədi bir də,  
Amma ayaq izin itmədi, Mehdi!

Vaxtsız ölümünə ağladı dağ-daş,  
Gülən gözümüzdə gilələndi yaş.  
Özün aramızdan getsən də, qardaş,  
Səsin qulaqlardan getmədi, Mehdi!

Yox, igid aslanı bir güllə yıxmaz,  
Adın qəlbimizdən ömürlük çıxmaz.  
Tərifin min cildlik kitaba sığmaz,  
Hey yazdım, dastanın bitmədi, Mehdi!

Eşqinlə qartal tək qanadlanmışam,  
Neçə çay keçmişəm, dağ adlamışam.  
Heyiflər olsun ki, səni hər axşam  
Pənah məclislərdə görmədi, Mehdi!

## ƏBƏDİDİR SƏNƏTİN

*Cəfər Cabbarlıya*

Könül kitabını hər açanda mən,  
Gözümüzdə canlanır surətin sənin!  
Ürəyim açılır xoş sözlərindən,  
Duzludur, şirindir söhbətin sənin!

Sən dedin səhnəmiz qoy boş qalmasın,  
Şir kimi meydana çıxdı Almazın.  
Gurladı Elxanın, güldü Solmazın,  
Sevindi Firuzən, Məmmədin sənin!

Sevil çadrasını atdı başından,  
Aydın haqsızlığa elədi üsyan.

Hay verdi Baxşıya Eyvaz Əsriyan,  
Çarı lərzə saldı qüdrətin sənin!

Gülüşün güldükcə Balaş ağladı,  
Saranın naləsi ürək dağladı.  
Gəzdi diyar-diyar Oqtayın adı,  
Yayıldı aləmə şöhrətin sənin!

Sənin söz bağçanda çoxaldı güllər,  
Nə sayım: Dilarə, Sitarə, Gülər...  
Yaşasın əlilə güldükcə çöllər,  
Bar verdi, gül açdı zəhmətin sənin!

Sən yenə dirisən, sən yenə sağsan,  
Pənahın sazında oxuyacaqsan.  
Demə ki, ölmüsən, demə ki, yoxsan,  
Ustad, əbədidir sənetin sənin!

## MƏNDƏN XƏBƏR AL

Günəşi, səhəri, gülü-ciçəyi,  
Ətirli baharı məndən xəbər al.  
Qönçənin qədrini nə bilir bülbü'l,  
Çəməni, gülzarı məndən xəbər al.

Ürək sözlərimi eşitsin hamı:  
Sirdaşa, yoldaşa verrəm canımı.  
Verrəm sevincimi, həyəcanımı,  
Dosta etibarı məndən xəbər al.

Darda sınamışam mən dəyanəti,  
Sədaqət sanmaram hər “sədaqəti”.  
Qərəzsiz tərifi, saf məhəbbəti,  
Vəfali dildarı məndən xəbər al.

İnsanın qəlbini sıxarmı insan?  
Özgənin evini yixarmı insan?  
Əhdinə yalançı çıxarmı insan?  
Peymanı, ilqarı məndən xəbər al.

Bir gün durmamışam bu teldən ayrı,  
Könlüm dilə gəlməz bu dildən ayrı.  
Pənah yaşayarmı bu eldən ayrı?!  
Xalqa vəfadarı məndən xəbər al!..

### YAXŞIDIR

Aşıq, bağıra bas telli sazını,  
Nəğməylə dindirsən bizi, yaxşıdır.  
Danış şirin-şirin, öt şirin-şirin.  
Desinlər söhbəti, sözü yaxşıdır.

Tərif et bu yerin ulduzlarını,  
Ana yurdumuzun öz qızlarını.  
Unutma maralın buynuzlarını,  
Ceyranın can alan gözü yaxşıdır.

Dolaş oba-oba sərin yaylağı,  
Ağıza dad versin inəyin yağı.  
Qoyun dələməsi, camış qatığı,  
Ondan da qaymağın üzü yaxşıdır.

Dünyanı əliylə dəyişir insan,  
Xalqlar dövran sürür azad, mehriban  
Əbədi bahara qovuşur cahan,  
Qalmır səfalətin izi, yaxşıdır.

Pənah, ilhamını bu eldən götür,  
Bəmdə çox dayanma, sən zildən götür.  
Şirin cəh-cəhləri bülbüldən götür,  
Bülbülün avazı, səsi yaxşıdır!

## SƏNİN

Sevgilim, qarşından gəlib keçəndə,  
Şirincə duyğular oyanır məndə.  
Deyirəm: bu azad, doğma vətəndə  
El sevən aşığın olaydım sənin.

Baharın fəslində açılan gülsən,  
Bu şirin könlümdə ən incə telsən.  
Sən uca boylusən, sən incəbelsən,  
Qolumu boynuna salaydım sənin.

Üz-üzə gələndə səninlə hər an,  
Görürəm gözündə gülür bu dövran.  
Deyirəm o gözəl al yanağından  
Bir cüt şirin busə alaydım sənin.

Oxşayır saçını səhər küləyi,  
Sənsən bu Pənahın eşqi, diləyi,  
Ayırmaq olarmı candan ürəyi?!  
Ömürlük qəlbinə dolaydım sənin.

# AŞIQ KAMANDAR

(1929-2000)

## *GƏRAYLILAR*

### SƏNİ

Mən istərəm, a Tərlənim,  
Gündə yüz yol görəm səni.  
Sol gözümnən sağ gözümə,  
Müjdə alıb verəm səni.

Dağ inildər məlalına,  
Göy guruldar cəlalına.  
Dəyişməz dünya malına,  
Kərəm, əhli, kərəm səni.

A dağların bəyaz qarı,  
Dolanıram, Məcnunvari...,  
Çox incitmə, Kamandarı,  
Tutar dərdü-vərəm səni.

### QALDI

Güneylərin bənövşəsi,  
Lalası dağlarda qaldı.  
İgidlərin əndişəsi,  
Qalası dağlarda qaldı.

Maral gəzdi xanasını,  
Yana əydi şanasını,  
Ovçu vurdı anasını,  
Balası dağlarda qaldı.

Məcnun neçə il ağladı,  
Bülbül əsdi, gül ağladı  
Kərəm yandı kül ağladı,  
Nalası dağlarda qaldı.

Kamandara nədir sorğun,  
Ömür keçir oğrun-oğrun.  
Çadır qurdı şair Vurğun  
Talası dağlarda qaldı.

### KEÇİBDİ

Ağ örpekli çəmən dağlar,  
Sinənnən nələr keçibdi.  
Sən həmənsən, həmən, dağlar,  
Fəsillər, illər keçibdi.

Elə arxa, dayaq duran,  
Sinə gərib, meydan quran.  
At oynadan, qılinc vuran.  
İgidlər, ərlər keçibdi.

Qızıl Vəngdən aşiq Alı,  
Çox elmidən olub hali.  
Vətəni Göyçə mahalı,  
Ustad Ələsgər keçibdi.

Borçalıdan şair Nəbi,  
Dəryalar qədərdi təbi.  
Unudulmaz elin dəbi,  
Sadıqtək, nərlər keçibdi.

Kamandaram zər-nişanlı,  
Mən səni tutmaram qanlı.  
Aşıq Şəmsir Ağdabanlı,  
Bir sinədəftər keçibdi.

### MƏNİM

Ömrüm sazla, sözlə keçdi,  
Güldü yazım, qışım mənim.  
Bilmədim necə yetişdi,  
Çatdı əlli yaşam mənim.

Mərfətlə gəzib dolandım,  
Gah duruldum, gah bulandım.  
Söz mülkündə cilalandım,  
Almazdandı daşım mənim.

Kamandaram ləl seçərəm,  
Mərd üçün cannan keçərəm.  
Yaxşılara don biçərəm,  
Sözdü al qumaşım mənim.

## GƏTİRƏR

Kimin bəxti gülsə üzə.  
Qismətində zər gətirər.  
Adam var ki, bircə sözə,  
Xəcalətdən tər gətirər.

Söz deyərsən o qayaya,  
Sözün qayıdar bu taya.  
Qeyrətsiz oğul ataya,  
Şər üstündən şər gətirər.

Dindir aşiq Kamandarı,  
Vədə keçir, ömür yarı,  
Haray salar çöl quşları,  
Bülbül xoş xəbər gətirər.

## *QOŞMALAR*

### YAMANLIĞA UYMADIM

Mən ellər aşağı elin oğluyam,  
Ellərsiz günümü bir gün saymadım.  
“Xeyir-şər qardaşdı, – deyib atalar,  
Getdim, heç birinə fərq də qoymadım.

Qanana can dedim, qəlbim şad oldu,  
Qanmaza dərs dedim, əmək bad oldu,  
İstər qohum oldu, istər yad oldu,  
Ayırmadım, yamanlığa uymadım.

Könüllər mülkünün sultani oldum,  
Buludtək boşaldım, dəryatək doldum.  
Dosta sirdəş oldum, saraldım-soldum,  
Pünhanı sırrını aşkar yawmadım.

Dünya cifəsindən doymayan gördüm,  
Gündə yüz havaya oynayan gördüm.  
Varınan, dövlətnən qaynayan gördüm,  
Mən öz sənətimlə coşdum, qaynadım.

Kamandaram, çaldım telli sazımı.  
Məclislər dinlədi xoş avazımı,  
Ellər dedim, ellər çəkdi nazımı,  
Vətənimə məhəbbətdən doymadım.

## AY LƏLƏ

Güvəndiyin dağlar sehirlənibdi,  
Ağ geyinib göy yaylaqlar, ay lələ.  
Göylərdən yerlərə nur ələnibdi,  
Hər fəslin öz donu var, ay lələ.

Dünya özü binasından hikmətdi.  
Hər hikmətin təməl daşı qeyrətdi.  
Namərdin ünvanı elə namərddi,  
Mərd kişiinin ünvanı var, ay lələ.

Yar yaranıb canda yara çəkməyə,  
Düz ilqara, etibara çəkməyə.  
Kamandarı yenə dara çəkməyə.  
Məhəbbətin fərmani var, ay lələ.

## AĞLAMAZMI?!

Naşı səyyad bərələrə enəndə,  
Çəmən ağlamazmı, çöl ağlamazmı?!  
Zamana dəyişib, il bəd gələndə,  
Bahar ağlamazmı, sel ağlamazmı?!

Al yaşıl geyməsə silsilə dağlar,  
Göllər viran qalar, sonalar ağlar.  
Əyər bar verməsə bağçalar-bağlar,  
Bülbül ağlamazmı, gül ağlamazmı?!

Atalardı, göz ondadı, söz onda,  
İnsan bədnəm olar yolun azanda.  
Hakim bir taleyə böhtan yazanda,  
Qələm ağlamazmı, əl ağlamazmı?!

Torpağındı becərən də, biçən də,  
Biləcəksən qəm şərbətin içəndə,  
Yaxşılar dünyadan vaxtsız köçəndə,  
Mahal ağlamazmı, el ağlamazmı?!

Kamandaram, çox aradım fərqini,  
Az görmədim bu dünyanın mərdini,  
Söylədikcə tarixlərin dərdini,  
Kaman ağlamazmı, tel ağlamazmı?!

## SƏMTİ-SƏMTİNƏ

Qüdrətdən yaranmış o ulu dağlar.  
Necə də boylanır səmti-səmtinə.  
Yalçın qayaları orduya bənzər,  
Səf-səf sıralanır səmti-səmtinə.

Bir üzü sel-yağış, bir üzü quru,  
Yerdə çiçək açır Günəşin nuru.  
Karvan buludların leysanı duru,  
Gül-ciçək nurlanır səmti-səmtinə.

Təşnələr loğmanı qaynar bulaqlar.  
Ötən yolçuları yolundan saxlar.  
Neçə don geyinir gündə ruzigar,  
Fəsillər dolanır səmti-səmtinə.

Bir anın içində dəyişir aləm,  
Zirvədən dərəyə enir duman, çən.  
Laçın qayalardan, qartal zirvədən,  
Baxıb xumarlanır səmti-səmtinə.

Birdən gülümsəyir günəşli gündüz,  
Dumandan, çıskindən qalmayıb bir iz,  
Açılb göylərin üzü tərtəmiz.  
Buludlar sallanır səmti-səmtinə.

Yamyaşıl meşəli, cənnət guşəli,  
Laləli, nərgizli, tər bənövşəli,  
Dağlarda çaylar var çox əndişəli,  
Aramla yollanır səmti-səmtinə.

Əzəldən heyranam qurğu qurana,  
Baharda leysana, qışda borana,  
Kamandar, nəzər sal dağa, arana,  
Təbiət daranır səmti-səmtinə.

### AZƏRBAYCAN

Sənə can demişəm, Azərbaycanım!  
Dinim-imanımsan dinlər içində.  
Harda dara düşsəm qaynayar qanım,  
Ünüm sənə çatar ünlər içində.

Sənət meydanında qurulub xanam,  
Bir sazım-sözümdü, barım-barxanam.  
Mən sənə bağlıyam, mehriban anam,  
Milyonlar içində, minlər içində.

Aşiq Kamandarı hərdən yad elə,  
Ən gözəl günlərin öndədir hələ.  
Bakımla Təbrizim versin əl-ələ,  
Min yaşa xoş aylar, günlər içində.

## GÖRDÜM

Çarxin gərdişinə qıldım tamaşa,  
Çoxları gəlmışdı amana gördüm,  
Kimi sarılıbdı zərə, daş-qasa.  
Kimi ümid bağlar gümana, gördüm.

Kiminin həvəsi dövlət-vardadı,  
Kiminin qisməti düşüb dardadı.  
Dünyanın sədası bəxtiyardadı,  
Bəxtikəm Məcnunu divanə gördüm.

Kamandaram, hər mahalda var adım,  
Elə gərək oldum, elə yaradım.  
Dolandım dünyani, gəzdim, aradım,  
Yurduma xoş gəlib zamana gördüm.

## SƏNƏTİM

Ulu bir sənətə könül bağladım,  
Neçə könüllərin bənnasıyam mən.  
Sazımla-sözümlə, hekayətimlə,  
Haqqın, ədalətin aynasıyam mən.

Ustadlar adını zikr eləyirəm,  
Dedişim hər sözü fikr eləyirəm.  
Bugünkü dövrana şükr eləyirəm,  
Nə şeyx, nə babı, nə asiyam mən.

Namərdin köksünü çarpez dağlaram,  
Namusa, qeyrətə könül bağlaram.  
Elin şad günündə coşub-çaqlaram,  
Elin kədərinə yanasıyam mən.

Kamandaram, zəri-dürdən seçərəm,  
El yolunda candan-başdan keçərəm.  
Gəlmışəm, dünyaya, bir gün köçərəm,  
Hər gün son günümü anasıyam mən.

## DÜNYA

Döşünə döyənin, mənəm deyənin,  
Nəyi var əlindən alıbdı dünya.  
Güldürəni güldürübüdə başacan,  
Ağladanı ağlar salıbdı dünya.

Çoxları feyz alıb bəd əməlinnən,  
Məst olub bəxtinin gəlhagəlinnən,  
Tutub yaxasının, əyib belinnən,  
Onu da ilantək çalıbdı dünya.

İyidlər olubdu tərlan havalı,  
Cavabsız qalıbdı sorğu-sualı.  
Fatehlər əzəndə əhli-əyalı,  
Dərdindən saralıb-solubdu dünya.

Günəş göy üzündə necə dövr edir?  
İnsan ulduzları niyə seyr edir?  
Görəsən, məqsədi, mətləbi nədir?  
Elə hey boşalıb, dolubdu dünya?!

Qana boyanmasa altun yəhəri,  
Yüz çalış, əylənməz ömrün kəhəri.  
İgid oğullara verib zəhəri,  
Analar saçını yolubdu dünya!

De, Mənsur, Nəsimi nec oldu, hanı?!  
“Tanriyam” – deyənin töküldü qanı.  
Torpağa döndərib, neçə min canı,  
Amansız, zülmkar olubdu dünya.

Qoy hələ susmasın sazin, Kamandar,  
Dəndlərə dərmandı sözün, Kamandar,  
Desinlər: köçsən də özün, Kamandar,  
Qalıbdı sənətin, qalıbdı dünya.

# AŞIQ İMRAN

(1928-2000)

## *GƏRAYLILAR*

### DALINCA

Qismətdirsə özü gələr,  
Çox dolanma var dalınca.  
Şübhəlidən uzaq dayan,  
Getməz namus-ar dalınca.

Arzu-dilek min ev tikər,  
Halal bağban halal əkər.  
Qədirbilməz əzab çəkər.  
Yanma günahkar dalınca.

İmrən dostdan dala qalmaz,  
Dil yarası heç sağalmaz.  
Daş qəlbə etibar olmaz,  
Düşmə biilqar dalınca.

### BİRİ QANAR, BİRİ QANMAZ

Yaranmışın qaydasıdı,  
Biri qanar, biri qanmaz,  
Gizli-gizli eşq oduna,  
Biri yanar, biri yanmaz.

Gözlə adı, düşsən hara,  
Mərd of deməz çəksən dara.  
Könül vermə biilqara,  
Arif qanar, nadan qanmaz.

Dost olmaya belə saxta,  
Ad gəzməyə varda-yoxda,  
Ölüm olsa bərk ayaqda,  
Namərd qaçar, mərd usanmaz.

İmran qurub büsatını,  
Taniyın əslı-zatını,  
Yeri gəlsə, öz adını  
Gəda danar, kişi danmaz.

### ƏLAMƏTDİR

Əllərindən bade almaq,  
İnan, mənə ziyanətdir.  
Yar yarından ayrı düşsə,  
Dünya ona qiyamətdir.

Bir günün dəyməzmi aya,  
Xəstə görsə tapar saya.  
Şux qamətə, göyçək boy'a,  
Kim baxarsa ziyanətdir.

İnciməynən, gözəl nigar,  
İmran qalibdi intizar.  
Xoş yaradıb pərvərdigar,  
Sən olan yer bir cənnətdir.

### GƏLƏ

Səhər tezdən oyananda,  
Yarın gəzə-gəzə gələ,  
Xoş danışa, xoş da gülə,  
Dodağında məzə gələ.

Yetəsən arzu-diləyə,  
Şeh ələyə, nur ciləyə,  
Ağ buxağa, zər biləyə  
Hər arzular təze gələ.

Yüz yaşasa olar cavan,  
Yar yarını sevə hər an,  
İmran, yoxa çıxa hicran,  
Canan işvə-naza gələ.

## *QOŞMALAR*

### SORUŞ

Mənim əhvalımı bilmək istəsən,  
Qumru bulaqların gözündən soruş.  
Xinalı kəkliyin nəğmələrindən,  
Ceyranın, cüyürün izindən soruş.

Köhlən sür dalımca arana, dağa,  
Üstünə gah yağış, gah şəfəq yağ'a.  
Baş vur ağ çadırlı yaşıl yaylağa,  
Çoban ocağının gözündən soruş.

Bu gözəl yurdumu gəz yavaş-yavaş,  
Mənim sirdaşımızdır hər qaya, hər daş.  
Yerimi gec tapsan eyləmə təlaş,  
Yolun yoxuşundan, düzündən soruş.

Bu odlar yurdunda azad bir quşam,  
İstərəm yurduma min dastan qoşam.  
Qartal yuvasında qonaq qalmışam,  
Xəbər al, dağların özündən soruş.

Əgər unutmasan əhdi-peymanı,  
Düşüb sorağıma dolan hər yanı.  
Ellər məclisində gəl gör İmranı,  
Aşığın halını sazından soruş.

### DAĞLAR

Dirilik suyudur buz bulaqların,  
Yetişib hər yana sorağın, dağlar.  
Qayalar bağlarından yollar açılıb,  
Yanır düzüm-düzüm çirağın, dağlar.

Çiçəyə qərq olub torpağın, daşın,  
Gəncləşir taleyin, gəncləşir yaşın.  
Ağ papaq qoymusan, ağarır başın,  
Amma oda yanır ayağın, dağlar.

Leysan yağış kəsir, sular durulur,  
Çəşmələr başında büsət qurulur.  
Hüsnünü bir görən min yol vurulur,  
Loğmandı, təbibdi, qucağın, dağlar.

Bir bax Dəlidağın gəlin çağına,  
Anam İstisuyun çilçirağına.  
Sən sütun olsan da göyün tağına,  
İnsandır sənin də dayağın, dağlar.

Güllərə şəh düzən bahar dumanı,  
Yaşıl meşələrin ipək yorğanı.  
Çağır məclisinə aşiq İmrani,  
Nəğməsiz getməsin qonağın, dağlar.

### OLMASIN

Amandır, sevgilim, bağışla məni,  
Qoy bizim eşqimiz güman olmasın.  
İnciyib küssək də öz qəlbimizdə,  
Arada kəmfürsət, yaman olmasın.

Bisütun dağının Fərhadı mənəm,  
Nəbilər, Babəklər övladı mənəm.  
Poladin əyilməz sal qatı mənəm.  
Qoy təki qəddimiz kaman olmasın.

Ellər məclisində çox sınanmışam,  
Dostların yolunda oda yanmışam.  
İmrana, meydanda tək dayanmışam,  
Niyyətim şadlıqdı, fəğan olmasın.

## DƏLƏDUZ

Neçə sifətin var, neçə üzün var,  
Rütbə qazanırsan, üz vura-vura.  
Dosta xain gözün kor olsun görüm,  
Nə qədər ev yıldın göz vura-vura.

Bilirəm mənə də kəmənd atırsan,  
Köhlənə sataşma, axsaq qatırsan.  
Gizlində aşima zəhər qatırsan,  
Üzdə sağlığima yüz vura-vura.

Mərdlər meydanında aşiq İmran var,  
Səndə nə qeyrət var, nə də ki qan var,  
Yükləyib belinə nə ki saman var,  
Sürələr yanına biz vura-vura.

## GƏLDİM

Gəzdim səni bu dağların başında  
Büründüm çiskinə, dumana, gəldim.  
Vüsal çeşməsindən içmək istədim,  
Hicranın əlindən amana gəldim.

Məni oda yaxdı ipək tellərin,  
İşvəli-qəmzəli şirin dillərin.  
Yadıma düşəndə şümsad əllərin,  
Sənə loğman deyib dərmana gəldim.

Eşqin göylərindən xəyalım enməz,  
Bir ümid bəslədim, işığı sönməz.  
İmran Kərəm kimi yolundan dönəməz,  
Əslinin eşqiyə tügyana gəldim.

## BİR MURAZ OLDU

Dolanmadım ellərində əfsanə,  
Sənətimi duymayanlar az oldu.  
Dil açdı sinəmdə ana laylası,  
Laylamı car edən telli saz oldu.

Eyləmərəm taleyimdən şikayət,  
Ömrüm şirin hekayətdi, hekayət.  
Arzularım çıçək açdı nəhayət,  
Ömrüm-günüm bahar oldu, yaz oldu.

Bir şeyda bülbüləm, vətəndi anam,  
Gözəl keçir ayım, günüm, zamanım.  
Şirin-şirin ötən aşiq İmranam,  
Bu günlər ömrümdə bir muraz oldu.

## YARANIB

Gözlərin ülkərdən, saçın zülmətdən  
Baxışın, gülüşün nazdan yaranıb.  
Avazın çeşmədən, sözün şəkərdən,  
Qəlbinin telləri sazdən yaranıb.

Boyun təbiətin yaraşığıdır,  
Xəyalın qəddinin sarmaşığıdır,  
O şux təbəssümün ay işığıdır,  
Yanağın, dodağın gözdən yaranıb.

Eşqin dəryasında bir gövhərmisən,  
Məhəbbət mülkündə bəxtəvərmisən,  
Ürəklər oxşayan söz istərmisən,  
İmranın ürəyi sözdən yaranıb.

## BAĞLIYAM

Vətən nəfəsilə nəfəs alıram,  
Sazımla, sözümlə elə bağlıyam.  
Arzum bu ellərə şadlıqdı mənim,  
Qüssələr dağıdan telə bağlıyam.

Şadlıq dünyasında mayalanmışam,  
Azadlıq eşqilə sayalanmışam.  
Yaxşılıq oduyla daim yanmışam,  
Nə fitnəyə, nə də felə bağlıyam.

Səfa üçün hər cəfaya dözmüşəm,  
Xoş niyyətlə hər mahalı gəzmişəm.  
Həqiqətə şeir, dastan yazmışam,  
İmranam bülbültək gülə bağlıyam.

## GÖZƏL

Bəzənib-düzənib çıx seyrangaha,  
Sənsən yaraşığı yaylığın, gözəl.  
Açılıb yolları, bitib gülləri,  
Gözləri yoldadır, bulağın gözəl.

İndi novbaharın gəlhagəlidir,  
Tülək tərlan kimi könlüm dəlidir.  
O yerə baş qoyub can verməlidir,  
Hansi daşa dəysə ayağın, gözəl.

Cılvelənib dağdan-dağa aşarsan,  
İmran kimi hər gülə söz qosarsan,  
Telli sazin tilsiminə düşərsən,  
Yayılar ellərə sorağın, gözəl.

## ƏZİZİM

Könül aynasını daşda sınama,  
Nazikcə şüşələr sınar, əzizim,  
Dara düşməmisən, bilmirsən hələ,  
Dost dostu nə sayaq sınar, əzizim.

İlqar düz olarsa, hicran yüz olsun,  
Arada dağ olsun, ya dəniz olsun.  
Qəlbin eşq odunda yanıb köz olsun,  
Sevənlər əlbət ki, yanar, əzizim.

Şöhrətə uyma ki, endirər səni.  
Pis dost külək kimi söndürər səni.  
İmran telli sazla dindirər səni,  
Düşməz yaxşı dostdan kənar, əzizim.

**AŞIQ ƏKBƏR**  
(1933-1991)

**GƏRAYLILAR**

**OLMASIN**

Dilə gəlsin xoş arzular,  
Bağçalar barsız olmasın.  
Meşələrim bənövşəsiz,  
Zirvələr qarsız olmasın.

Dolaylardan bir də keçək,  
Gözəllərə lalə seçək,  
Qoy vaxtsız solmasın çiçək.  
Qızlar ilqarsız olmasın.

Müjdə versin bahar yeli,  
Sənəmlər bürüsün eli.  
Koroğlunun Çənlibeli  
Telli, Nigarsız olmasın.

Aşıq Əkbər, sel kimi coş,  
Arzunu saf arzuya qos,  
Ana quşun yuvası boş,  
Yurdu bahasız olmasın.

**SƏN DƏ, MƏN DƏ**

Dostum, yaxşı dolanırıq  
Bu dövranda sən də, mən də.  
Al şəfəqə boyanırıq,  
Bu dövranda sən də, mən də.

Bir əyilməz uca dağıq,  
Qəlbi təmiz, üzü ağıq.  
Qəmdən, uzaq, kefi çağıq,  
Bu dövranda sən də, mən də.

Gör necə də bəxtiyarıq,  
Hər şənlikdə biz də varıq,  
El-obaya minnətdarıq,  
Bu dövranda sən də, mən də.

Əkbərəm, güllü bağ kimi,  
Cüt göyərdik yarpaq kimi,  
Bəhrə verdik torpaq kimi,  
Bu dövranda sən də, mən də.

### AĞRIN ALIM

*Ustad şairimiz O.Sarıvəlliyyə*

Sərin-sərin bulaqlardan  
İçdim yenə, ağrin alım.  
Çiçəklərin arasından,  
Keçdim yenə, ağrin alım.

Nəğmə dedim bir nigara,  
Düzdə gülə, dağda qara.  
Çobanlarla yaylaqlara,  
Köçdüm yenə, ağrim alım.

Güldü qızlar gözlərindən,  
Nur süzüldü üzlərindən.  
Əkbərəm, el sözlərindən  
Seçdim yenə, ağrin alım.

### DAĞLAR

Qerinələr uzaqlaşıb,  
Dolubsunuz yaşa, dağlar!  
Veribsız arxa-arxaya,  
Dayanıbsız qoşa, dağlar!

Gecə zirvələr aylıdır,  
Sellər haraylı-haylıdır  
Çöllərin güllü xalıdır,  
Çayların tamaşa, dağlar.

Quzeylərdə yatar qarın,  
Əkbərə də var ilqarın,  
Yağış yağır, narın-narın,  
Yaşa dağlar, yaşa dağlar!

## DAĞ İÇİNDƏ

Bahar fəsli qoca bağban,  
Cəfa çekər bağ içində.  
Dərdsiz, qəmsiz, arsız adam.  
Böyrək bəslər yağ içində.

Gözüm qalıb oylaqlarda,  
Sərçəsməli bulaqlarda.  
Yayda çoban yaylaqlarda,  
Sürü saxlar dağ içində.

Əkbər, günlər aya çatar,  
Aralığı payız qatar.  
Qışda dağlar qarda yatar,  
Bürüncəyi ağ içində.

## QOŞMALAR

### AŞIQ

Saz götürüb mənəm deyib məclisdə,  
Başını yuxarı qaldırma, aşiq.  
Özündən güclüyə rast gələndə sən.  
Əlindən sazını aldırma, aşiq.

Çoxları sənətə təzə başlayıb,  
Toyda gülüşməyə məzə başlayıb.  
Kamil ustadlarla sözə başlayıb,  
Qanad-quyruğunu yoldurma, aşiq.

Alanda üzünə oxu, kamani,  
İldirim tez vursun görüm yamani.  
Məclisdə sıfariş olan zamanı,  
Elin qarşısında lal durma, aşiq.

Əkbər ad qazanıb eldə-obada,  
Mən görmüşəm ölüm olur davada.  
Yayın bürkündə isti havada,  
Özünü şahmara çaldırma, aşiq.

### GÖRDÜM

Dolandı zimistan, gəldi növbahar,  
Bülbüller ötüşdü de yazdı gördüm.  
Yenə çöllər geydi toy libasını,  
Dağların ətəyi bəyazdı gördüm.

Dünyanın bəzəyi bahardır, bahar,  
Günəşdən əridi qışda yağan qar.  
Səndə nə qaydadır, ay dəli Qoşqar,  
Həmişə başını ayazda gördüm.

Əkbər də sözünü deyər yerində,  
Gözüm qalmış bir pərinin sərində.  
Yarı gəzdim, yar eşqilə dərindən.  
Ondakı məhəbbət dayazdı gördüm.

### GƏZDİ DƏ GƏLDİ

Fəzalar qoynunu gəzən qəhrəman,  
Ulduzlu dəryanı üzdü də gəldi.  
Səadət yolunda çırpınan ürək,  
Bütün çətinliyə dözdü də gəldi.

Bizim texnikanın qüdrətinə bax.  
Fəth etdi fəzəni hamidan qabaq.  
Yenə çıçəkləndi günəşli sabah,  
İgidlər göyləri gəzdi də gəldi.

“Soyuz-2” gəmisi tərlan quş kimi,  
“Soyuz-4” gəmiyə oldu səmimi.  
Əkbərin sazında ötən hər simi,  
Ayın sinəsinə düzdü də gəldi.

### GÖZƏL QIZ!

Nə vaxtdır görmürəm gül camalını,  
Olmaya dəyişib halın, gözəl qız?  
Camalın günəşdir, qaşların hilal,  
Nöqtədir çəməndə xalın, gözəl qız!

Qıvrım saçlarına gül düzə-düzə,  
Nazik əllərinlə hüsnünü bəzə,  
İstərəm həmişə qalsın tər-təzə.  
Bəyaz yanağında alın, gözəl qız!

Əkbərə doğmadır hər el, hər oymaq,  
Görmədim sənin tək dodağı qaymaq,  
Söylə, söhbətindən olarmı doymaq,  
Şirindir ləbində balın, gözəl qız!

### OLDU

Yollara dikildi gözlərim yenə,  
Yar gələn o yollar gəlinməz oldu.  
Düşüb həsrətinə alışdım, yandım,  
Könlümün qübarı silinməz oldu.

Gəzdi səhərçağı şəhli çəməndə,  
Saldı bir baxışla məni kəməndə,  
Gəldi yaz dumanı, əridi çəndə,  
Axtardım, məkanı, bilinməz oldu.

Aradım, axtardım, gəzdim dünyani,  
O güllü çəməndə gördüyüm hamı?  
Əkbər ilk vüsalın oldu qurbanı,  
Dərdi ürəyində bölünməz oldu.

### GƏZMİŞƏM

Cavan çağlılarından təmiz havalı,  
Yaylaqları bala-bala gəzmişəm.  
Etibarlı dostun, əziz qardaşın,  
Evlərində qala-qala gəzmişəm.

Gelin şənliyinə bizim ellərin,  
Doyun nəğməsindən şirin dillərin,  
Təzə parlaqlanan şüx gözəllərin,  
Toylarını çala-çala gəzmişəm.

Əkbərəm, yadımdan çıxammaz, hava,  
Sazımla elləri gəzdiyim qoşa.  
Ceyranbatan, Göygöl, Hacıkənd, Şuşa,  
Bu yerləri tala-tala gəzmişəm.

### KÜRÜN

O tayı, bu tayı yaşıl meşədir,  
Gözəldir, göyçəkdir camalı Kürün.  
Axır hər tərəfə işiq selləri,  
Sığmir dastanlara cəlalı Kürün.

Göz dəyməsin, yaşılbasdır sonası,  
Əskik olmur kəkliyinin xınası.  
Uzaq düşüb, aralanıb anası,  
Mələyir körpəcə maralı Kürün.

Söyü safdır bu Əkbərin sözü tək,  
Coşub yenə telli sazı özü tək.  
Ləpələri həlimləşib quzu tək,  
Keçmiş qadaklı, balalı Kürün.

## İNSAN

Əgər olmasayı qurmaq həvəsi,  
Əzəldən cahana gəlməzdi insan.  
Zülmət gecələrin, çətin günlərin,  
Ox təki bağrını dəlməzdi insan.

Uca zirvələrdə qar olmasayı,  
Aşıqlar qəlbində yar olmasayı,  
Haça bulaqlarda nar olmasayı,  
Gözəllik sözünü bilməzdi insan.

Əkbər səadətdən ilhamılar alar,  
Yorulmaz həyatda, zəfərlər çalar.  
Qalxar el gözündə, qəhrəman olar.  
İgidə, əbədi ölməzdi insan.

## ÇOBAN DAĞINDA

Kim güzar eyləsə Ceyran çölünə,  
Onun töhfəsi var Çoban dağında,  
Qoyunlar mələşir, atlar kişnəyir,  
İgidlər bəhsə var Çoban dağında.

Yanları yarpızdır durna göllərin,  
Harayı gözəldir qıjov sellərin.  
Bizim mahallərin, bizim ellərin,  
Sürülər dəsi var Çoban dağında.

Çobanlar gülüşür ocaq başında,  
Özgədir nəfəsi burda qışın da.  
Gəlin, qonaq olun Şirək daşında  
Əkbərin səsi var Çoban dağında.

# AŞIQ İSGƏNDƏR AĞBABALI

(1925–1992)

## *BAYATILAR*

Tay-tuşdan dalda qaldım,  
Sazımı qəmlə çaldım.  
Nə dağlardan bir doydum,  
Nə əməlli kam aldım.

Dağlar mənə gül göndər,  
Dağ havası, yel göndər.  
Sənsiz dəli kimidir  
Nələr çəkir İsgəndər.

Ellərim köçdü mənim,  
Axırıım puçdu mənim.  
Qapımı bağlı qoydu,  
Çıraqım keçdi mənim.

Obalarım boş qaldı,  
Gözlərimdə yaş qaldı.  
Daşı töküm başıma,  
Bir daş, bir də baş qaldı.

Güzar edim haraya,  
Kimsə çatmaz haraya.  
Dərbədərəm, yerim yox  
Qara tutdum qaraya.

Haralıyam haralı,  
Sazım, özüm yaralı.  
Tale belə gətirib  
Sözü düzüm yaralı.

Eləmi yetim olar,  
Yurdsuzlar yetim olar.  
Ölməmişdən, ilahi,  
Dağlara yetim, olar?!

Qəfildən tutdu qəza,  
Tanrıdan gəldi cəza.  
Səpələndik çöllərə,  
Yurdu verib güdaza.

Mənim tək ağlayan yox,  
Sinəsin dağlayan yox.  
Dərd çalıbdı ilan tek  
Yaramı bağlayan yox.

Tapammiram bir dəyə,  
Yurduma yaddı yiye?  
Fələk salıd didərgin  
Başıma döyə-döyə.

Dağ ola, orman olar,  
Dərdimə dərman olar.  
El dağıldı, yurd qaldı –  
Bir belə fərman olar?!

Yeri, a aşiq, yeri,  
Elə yar, aşiq, yeri.  
Vətənin qurbətdədir.  
Yoxdu bir işiq yeri.

İsgəndərin sazı var,  
Baharı var, yazı var.  
Vətən dərdi öldürür,  
Həsrətin ayazı var.

Qəfil tutuldu bərə,  
Çəkdi məni qəm girə.  
Oldum qaçqın, didərgin  
Yolum düşdü Şəmkirə.

İtdi meylim, həvəsim,  
Çiyimdə qəm heybəsi.  
Nə Ağbabə yağı var,  
Nə Şörəyel meyvəsi.

Bülbül qəfəsə düşdü,  
Dərd qanan kəsə düşdü.  
Elə bildim dağdayam,  
Qulağım səsə düşdü.

Nələr qaldı,  
Yurdda gör nələr qaldı.  
Bir anasız quzudur  
Ürəyim mələr qaldı.

Bu dadı  
Tale məni budadı.  
Didərginlik nə imiş –  
Axır gördüm bu dağı.

Qurud hanı  
Göy çecil, qurud hanı?  
Allah görün yox etsin  
Qanımı qurudanı.

### ***GƏRAYLILAR***

#### SÖYÜN

Təcnis - gəraylı

Bu dünyada tayı yoxdu,  
Birdi, bir Sarışdı Söyün.  
Deyir mənə kiçik qardaş,  
“Dərdən çıxıbdı kösöyün”.

Meydan həmişə şirindi,  
Meydanda odu şir indi.  
Nə doğmadı, nə şirindi,  
Düz demirəm, mənə söyün.

Ustadı, görməsin bəla,  
Görüşürəm bala-bala.  
Barmağım batıbdı bala,  
Ay İsgəndər şənlən, söyün.

## AĞLAYAR

Mürvəti gərəylı

Yarı yardan ayırsalar  
Qədd əyilər,  
Əgyar gülər.  
Pisikər ər,  
Göz ağlayar.  
Eşq ataşı hey yandırar,  
Saz götürər,  
Köks ötürər.  
Dərd gətirər,  
Söz ağlayar.  
Vəfasız olar gözəlin  
Unutmaz yarın əzəli.  
Əlini əldən üzəli  
Kədər olar,  
Tez-tez dolar.  
Qəmli olar,  
Yüz ağlayar.  
İsgəndər də dəmə həsrət,  
Məni yıldırı, demə, həsrət.  
Ət-qanımı əmər həsrət  
Canmı qaldı,  
Qanmı qaldı.  
Sanmı qaldı,  
Saz ağlayar.

## BAŞINA DOLANDIĞIM

Mürvəti gərəyli

*El şairi İmaniya*

Nə deyim, nə danışım.  
Ay başına dolandığım,  
Baxt deyilən olub məndə  
Zay, başına dolandığım.  
Köməyim yox, arxam yoxdu,  
Vay, başına dolandığım.  
Nə istərsən, buyur istə,  
Pay, başına dolandığım.  
Mənim yüküm qəmdi sana  
Say, başına dolandığım.  
Meydan açıbsan salıbsan  
Hay başına dolandığım.  
İsgəndəri döy, haqqın var,  
Yay, başına dolandığım.

## QASIM

Xəstə oldun qürbət eldə,  
Gözün yolda qalan Qasım.  
Anan yoxdur sinə didə,  
Elsiz-günsüz ölen Qasım.

Bacın ağlar, əli çatmaz,  
Atan yoxdur, dada yetməz,  
Cənazəndən qardaş tutmaz,  
Bir gül olub solan Qasım.

Aşıq İsgəndərəm özüm,  
Rəhmət olsun sənə sözüm.  
Yoxluğuna necə dözüm,  
Məni məndən alan Qasım.

## A QAYNANA

Evdə zibildən yer yoxdu  
Görsün gözün, a qaynana.  
Nə yatıbsan bir bizi gəl,  
Ölsün qızın, a qaynana.

Bir qonaq ki gəlsə evə,  
Ara dəyər, olar dava,  
Batıb hisə xurcun, gəvə  
Baxsan özün, a qaynana.

Hirsə gəlib durar özü,  
Sağa-sola dönər gözü  
Niyə doğdun belə qızı,  
Sinsin dizin, a qaynana.

İsgəndərəm, qocalmışam,  
Dərd-ələmdən güc almışam.  
Arvad deyə gic almışam  
Necə dözüm, a qaynana.

## DAĞLAR

İndən belə kimə qaldı,  
Açılan güllərin dağlar.  
Xarabaya can verərmi,  
O axan sellərin dağlar.

Kim verər alam izini,  
Keçəm təpəni, düzünü.  
Görə bilmirəm üzünü,  
Əsirmi yellərin, dağlar.

Seyrəkləndik qəm-kədərdən,  
Sənə baxdıq gerdən-gerdən.  
Bir soraq al İsgəndərdən,  
Dağıldı ellərin dağlar.

## GÖRƏMMƏDİM

Yandı bağrim dərd əlində  
Şərəf, səni görəmmədim.  
Qəhərləndim dönə-dönə  
Şərəf<sup>1</sup>, səni görəmmədim.

Adını eşitdim, bildim  
Sözünə sevindim, güldüm.  
Yolların üstünə gəldim,  
Şərəf, səni görəmmədim.

Saza-saza yanın sənsən,  
Dərd anlayan qanan sənsən.  
Gül üstünə qonan sənsən,  
Şərəf, səni görəmmədim.

İsgəndər dərdinə iyə,  
Talem belə geldi niyə.  
Qaldım “qardaş” deyə-deyə,  
Şərəf, səni görəmmədim.

## BU GƏLƏN XƏVÇİ, BU GƏLƏN

Salıb cinqırı qoluna,  
Alıbdı yolu əlinə,  
Doğru gələrmi diliñə,  
Bu gələn xəvçi, bu gələn.

Bənzəri yoxdu laçına,  
İnək vurubdu qışına,  
Peyin bulaşib saçına,  
Bu gələn xəvçi, bu gələn.

---

<sup>1</sup> Şərəf – Aşıq Şərəf Taşlıova

Döşündə bağlar neçə cür,  
Tapır hərədə bir puçur<sup>1</sup>,  
Yerimir, elə bir uçur  
Bu gələn xəvçi, bu gələn.

Mantara, parçı yanında,  
Arvaddı, kişi donunda?  
Sarsaqlıq çoxdu canında  
Bu gələn xəvçi, bu gələn.

Arvadının ağızı əyri,  
Görəndə yarılır bağlı,  
Canına düşübdü ağrı,  
Bu gələn xəvçi, bu gələn.

Ay dirdabel, teşibaldır  
İsgəndəri tanı, aldır.  
Aşıq səni dilə saldı:  
Bu gələn xəvçi, bu gələn.

## EYLƏDİ

Bizim arvad coşdu yenə  
Çənəsini saz elədi.  
Tənə vurdı tənə üstdən  
Məni yoluq qaz elədi.

Bəmdən düşdü, zilə qalxdı,  
Gürz götürdü, qılınc taxdı.  
Gileylə yandırdı-yaxdı,  
Bir yaxşı avaz elədi.

Ha dedim enə bir pəsə,  
Nərə çəkdi bir nəfəsə,  
Qonşular yiğildi səsə,  
Guya mənə az elədi.

---

<sup>1</sup> Puçur – səhv

Gözüm yumdu, ağız açdı,  
Quzğun oldu göyə uçdu.  
Ayaq altından yer qaçıdı,  
Özün nataraz elədi.

Qanmadı sözümü bircə,  
Boydan qorxaq, ariq, xırça,  
Cin kimidir – bircə parça  
İsgəndərə naz elədi.

### ARVAD

Ev qurarmı, iş görərmi,  
Dağı-daşı gəzən arvad.  
Ər qulluq deyəndə hürküb  
Buzov kimi təzən arvad.

Qeybat edər çənəsi saz,  
Üzdündə bir abır olmaz.  
Yadına Allahı salmaz,  
Yalanları düzən arvad.

Nə qandırar, nə də qanar,  
İsgəndəri qanmaz sanar.  
Düz sözdən od tutub yanar  
Haqdan əlin üzən arvad.

### YA RƏSUL, SƏNDƏN MƏDƏD

Mən ürfan adamıyam,  
Aşiq kimi aldım nam.  
Sözlə şənlənir xanam,  
Ya Rəsul, səndən mədəd.

Göylərə üz tutmuşam,  
Şadlıq daşın atmışam,  
Qəmdən ocaq çatmışam,  
Ya Rəsul, səndən mədəd.

Yurdum çıxıbdı əldən,  
Ağbaba adı dildə,  
Pərişan dərdli el də,  
Ya Rəsul, səndən mədəd.

Xoşum var “Ürfani”yə,  
Dalinca “Ruhani”yə,  
Ömür gedir faniyə,  
Ya Rəsul, səndən mədəd.

Sənətkaram yetkinəm,  
İsgəndərəm qaçqınam,  
Yar-yoldaşdan seçkinəm,  
Ya Rəsul, səndən mədəd.

## GƏLDİ

Nalə çəkər, qan ağlaram  
Yanvar ayı qara gəldi.  
Mənim ahu-fəryadımdan,  
Dağlar-daşlar zara gəldi.

Şəhid oldu neçə oğul:  
Qadın, kişi, cavan-cahil,  
Düşmən qarı, düşmən paxıl,  
Bakıya azara gəldi.

Küçələrə qan çiləndi,  
Sonra qərənfil ələndi.  
Yağı baxdı məzələndi,  
Can alan bazara gəldi.

Cənazələr götürüldü,  
Tez haqqına yetirildi,  
Bu il necə betər ildi,  
Bəd gözə, nazara gəldi?

Günlər keçir nə simətli,  
Ay İsgəndər halim qəmli,  
Kədərli, yaslı, matəmli,  
Dərd bizə güzara gəldi:  
Yanvar ayı qara gəldi.

## QOŞMALAR

### GÖRDÜM

On-on beş yaşında saz aldım ələ,  
Dolandım hər yanı, dünyani gördüm.  
Ellər qarşılıdı şən, gülə-gülə,  
Yatanda yuxumda mövəlanı gördüm.

41-ci ildə millət pozuldu,  
Çoxları dağıldı, çoxları öldürdü.  
Məni el saxladı, köməkdar oldu,  
Hər yerə yol saldım, hər dini gördüm.

44-cü ildə qarışdı başım,  
Elə bil qaralar geymişdi yaşım,  
Məndən üz döndərdi qohum-qardaşım,  
Baxdım qara gəldi, qalanı gördüm.

14 evə baxdım, kömək eylədim,  
Şirin sözlə hər bir yanı boyladım,  
Qürbət eldə bir əlaqə bağladım,  
Məkkə, Mədinəni, Minanı gördüm.

Ellər hörmət qoydu, ucaldım, fələk,  
Bir neçə aşiqdan bac aldım, fələk,  
İsgəndərəm indi qocaldım, fələk.  
Əzrayıl cəngində divanı gördüm.

## BU YERLƏR

Qardaşım Elbəyi, eşit sözümüz  
Bizi dərdə salan yerdir bu yerlər.  
Boran çoxdur, qar tutubdu gözümüz,  
Şirin canım alan yerdir bu yerlər.

Bir yandan qar gəlir, bir yandan duman,  
Titrəyir dizlərim, halim çox yaman,  
Bizim sağlığımız gümandı, güman  
Gözüm gerdə qalan yerdir bu yerlər.

Nə yol var, nə iz var, göz-gözü görmür,  
Nə etsin İsgəndər ayazı görmür?  
Tufan siddətlənib, heç ara vermir,  
Qurd düdüyüն çalan yerdir bu yerlər.

## ZÖHRƏ

Sən bir çiçək idin təzə açılmış,  
Bəs niyə soldurdun güləsi, Zöhrə.  
Çox cəfa çəkmişdin qalmadın yaza.  
İndi də lal etdin dilləri, Zöhrə.

Kimlər sordu sənin müşkül halını?  
Öz-özünə layiq bildin ölümü,  
Kimiłrə tapşırdın o dörd balanı?  
Tifillər gözləyir yolları, Zöhrə.

Aşıq İsgəndərəm düşmüşəm naşı,  
Mənim də töküür gözümüz yaşı  
Yandırdın qoşunu, qohum-qardaşı,  
Büründün matəmə elləri, Zöhrə.

## BİRƏR-BİRƏR

Yaşlandım, ay ellər, keçdi dövranım,  
Düşür gözlərimdən yaş birər-birər,  
“Aydı, gündü gəlib keçər ömürdən”,  
Atılır tarixdən daş birər-birər.

Hər gecə, hər gündüz pozulur halım,  
Elə bir qarşımıda dayanıb ölüm.  
Boşalıb qollarım, titreyir əlim  
Baxıram pozulub huş birər-birər.

İsgenderəm, eldə sənətkar odum,  
Eşqim cuşə gəldi, qaynadım doldum.  
Dolandım el-oba, indi qocaldım  
Ağardı bığ-saqqlal, qaş birər-birər.

## ARASINDADIR

O cavan oğlum ki, çıxdı əlimdən,  
Görən hansı dağın arasındadır.  
Gözlərim hər zaman axtarır onu,  
Deyirəm cavanlar sırasındadır.

Necoldu o yazıq, necoldu getdi,  
Yəqin cavaklıqda puç oldu getdi.  
Qürbətlik boynunda suç oldu getdi,  
Yeri ürəyimin parasındadır.

Adı Xurşud, özü aşiq balası,  
Silinməz ürəkdən qəmlı qarası,  
Ey yazıq İsgəndər, yanın çirası  
İndi də torpağın arasındadır.

## “QURDOĞLU”

Bir qədim havadır, qalıb nə vaxtdan,  
Səma qurdı kimi ölməz “Qurdoğlu”  
Torpaq həvəslidi, çox yurdcanlıdır,  
Yad yerdə əylənməz, qalmaz “Qurdoğlu”.

Hopub ürəklərə, hopub nur kimi,  
Möcüzə sağaşı sehr, sırr kimi.  
Hava-havacatdan birdi pir kimi,  
Hər aşiq bacarıb çalmaz “Qurdoğlu”.

Məclisə, şənliyə qoyanda ayaq,  
Aşiq Şenlik, Nəsib pək usta sayaq.  
Onlar baş aşiqdı, İsgəndər ayaq,  
Hər səsi, avazı almaz “Qurdoğlu”.

## OLAR

Qurban bayramında ağ erkək gərək  
Gözü-dizi qara ola, xoş olar.  
Qazan asmalıdı ev qadınları,  
Tüstüsü tütməyən çox naxoş olar.

Kasıblar yiğilar alar bir dana,  
Paylarını bölər qoyar bir yana,  
Qurbanlıq tikəsi faydalı cana,  
Adamlar söhbətə-sözə tuş olar.

İsmayıł qurbani qalıbdı çoxdan,  
İsgəndər, əzəli gəlibdi haqdan.  
Şənlikdi indilər aranda, dağda,  
Könül havalanar, uçan quş olar.

## ÇİRKİN

Burnun dimdik kimi, ağızın əyridi,  
Sular sonasısan, ay qara çirkin.  
Saçın at yalıdı, gözlərin domba,  
Layiqsən əlbət ki, ağıyara çirkin.

Evdə hökmün keçir, asan-kəsən sən,  
Qapılar dolanan, yel tək əsən sən.  
Mənə tənə vuran, dodaq büzən sən,  
Bulaqbaşı hara, sən hara, çirkin.

Adım İsgəndərdi, sözə qulaq as.  
Kirli paltarını götür suya bas.  
İstər lateyir de, istər küyə bas,  
Çəkdim sözlə səni mən dara, çirkin.

## GÖRƏNDƏ

Tərifləmə, əzizləmə, ay arvad,  
Qucağımı şeylə dolu görəndə.  
Boş danışıb baş-beynimə aparma,  
Lal ol, dinmə sağı-solu görəndə.

Məhəbbətin pul gələndə çox olur,  
İki-üç gün gözün-könlün tək olur,  
Həftə gəlir şirin dilin ox olur,  
Ağlın çəşir düzgün yolu görəndə.

Arvad olan qapı gəzər, küllənər?  
Külək əsər, ətəklərin yellənər.  
Cöngə kimi gözün çıxar kəllənə  
Yuvalaxla çoxlu pulu görəndə.

Dəliliyə ara verib söz eşit,  
Haqqı tanı, həqiqəti düz eşit.  
Ondan-bundan qeybətimi yüz eşit,  
Tərpətməynən qıcı-qolu, görəndə.

Ağbabanın yenə gəldi baharı,  
Gedibdimi söylə qəlbin qübarı?  
Padışahsan bizim evdə, gül barı,  
İsgəndər tək qara qulu görəndə.

### MƏNİM

Canım sənə qurban Saraclı Söyün,  
Aşıqlar içində qardaşım mənim.  
Çoxu mən görürəm üzdə “dost” deyir,  
Etibarlı dostum, sirdaşım mənim.

Borçalıdan enib gəl Ağbabaya,  
Çal-çağır yayılsın elə-obaya.  
Bu uca dağlara, təmiz havaya  
Qilaq bir tamaşa, yoldaşım mənim.

Özünü usta san, sırlı aşiq san,  
İsgəndər bilir ki, dədə aşıqsan,  
Qaranlıq qələblərə nırsan, işıqsan,  
Bir elin oğluyuq, yurdaşım mənim.

### GƏLMƏDİ

Qaçqınlıq təpəmdən döydü mənim də,  
Heç kəs mənim kimi dizə gəlmədi.  
Dedim car eləyim elə dərdimi,  
Dərdim artdı – artdı sözə gəlmədi.

Sazım dilə gəldi, dindi qəm üstə,  
Endim ucalardan, endim qəm üstə.  
Dağlardan Şəmkirə döndüm qəm üstə,  
Şadlıq yoxa çıxdı, üzə gəlmədi.

Ölsəm nə mən vardım, nə həsrətvardı,  
Ölüm çoxlarını tapdı apardı,  
Elimdən-obamdan çəkdi qopardı,  
Bu Aşıq İsgəndər gözə gəlmədi?!

## AĞBABA

Yağar yağışların, qalxar dumanın,  
Tökülər çaylara selin, Ağbaba.  
Necə vaxtsız soldu çayır-çəmənin,  
De kimlərə qaldı çölün, Ağbaba.

Yusifin məskanı bəllidir səndə,  
Bülbüllər ötərdi şəhli çəməndə,  
Dərdin dağa döndü qaldı sinəmdə,  
Necoldu açılan gülün, Ağbaba.

Aşiq İsgəndər də səndə ucaldı,  
Eşqi maraq verdi, sazını çaldı.  
Axırda vətənsiz – didərgin qaldı  
Kimlərdən soruşum halın, Ağbaba.

## VƏTƏNİM

Bir də gəlib səni görə bilmərik  
Ey ana torpağım, gözəl vətənim.  
Bu keçən dövranı süre bilmərik  
Ey ana torpağım, gözəl vətənim.

Çox dolandım torpağında, daşında  
Gözüm qaldı soyuq bulaq başında  
Ötdü ömrüm-gününüm altmış yaşında  
Ey ana torpağım, gözəl vətənim.

Dayanır ürəyim, kor olur gözüm...  
Ağlımdan çıxarmı baharın-yazın.  
İsgəndər sənsizdir, mən necə dözüm  
Ey ana torpağım, gözəl vətənim!

## **TƏCNİSLƏR**

### **QANADI**

Əldən çıxdı yurdum, elim dağıldı,  
Yaralarım göz-göz oldu, qanadı.  
Qoca qartal bir də uça bilərmi,  
Bir güllədən qəfil sinsa qanadı.

Kömək ele, çat dadıma, ay ağa,  
Ya da bükdür tez kəfənə, ya ağa.  
Ağ vermeyin mənim kimi ya ağa,  
Kəsik olar qaçqının bir qanadı.

Ay İsgəndər son gününə bez ara,  
Ölüm yeidi sən tək qəmdən bezara.  
Əcəlini, yaşamaqdən bez, ara  
İtirmisən qan hörməti, qan adı.

### **YAŞA BAX**

Zülüm ilə ayırdılar yuvamdan,  
Gözlərimdən axıb gedən yaşa bax.  
Dəli könül, bundan sonra vətənsiz,  
Son gününə, axırına yaşa bax.

Arı olan çiçəklərdən bal alı,  
Əzəl gündən başım olub balalı.  
Köç üstündə ata-ana balalı  
Korğun-korğun yanın quru-yaşa bax.

Lap poladdan olsa ərdə qədd əyər<sup>1</sup>,  
El möhnəti, yurd həsrəti qədd əyər.  
Fələk səni qələm kimi qəddəyər,  
Ay İsgəndər keçib gedir yaşa bax.

---

<sup>1</sup> Əyər – əgər

## MİNDİLƏR

Tayım-tuşum vədəsində, yerində,  
Ölüm adlı bir karvana mindilər.  
Aralandım Ağbabadan, elimdən,  
Yazıq canım qəfil ölüm min dilər.

Gözüm dalda o dağdadı, daşdadı,  
Fələk məni daşa tutuf daşdadı,  
Ötən günlər ürəyimdə daşladı,  
Lal olubdu ha tutalar min dilə.

Belə vaxtda çataçaqmı dada nan,  
Yadlaşarmı doğmaliğa dadanan.  
İsgəndər tek vətənindən dad anan,  
Dünyasını dəyişənlər mindilər.

## KİMİ

Adı kimi, özü heştad,  
Özün bilir kələ kimi.  
Bir arvadın əlindəcə,  
Qalib yazıq kölə kimi.  
Hoppanıb ağaca çıxar,  
İmkan olsa dələ kimi.  
Düşübdü arvad felinə –  
Arvad feli qələ kimi.

Dəlidi, bir “pıqq” eləsən,  
Qəflətən dəyişər halı,  
Nazikboğaz, quğ kimidi...  
Allahın bir lalı-malı,  
Qanmazdı, ona görə də,  
Kəsmək bilməz qeyri-qalı.  
Nadanlıqda tayı yoxdu,  
Qulaqları pələ kimi.

Özü çox uzaq kənddəndi,  
Adını çəkmirəm onun.  
Dədə kimi, yaşlı kimi,  
Qulağın bükmürəm onun,  
İsgəndərəm palanının  
İçini sökmürəm onun,  
Deyirəm ki, olsun adam  
Xasiyyəti pilə kimi.

### YANDIRIR

Ey, ilahi, dərdə düşdüm,  
Oğul dərdi yandırır,  
Namərdin vurduğu yara,  
Bir comərdi yandırır;

Gül əndamı, sağlam canı,  
Yerə verdi... yandırır;  
Xurşud dünyada bir idi,  
Odu mərdi yandırır.

Bənək-bənək yara oldu,  
Yandı ciyər, neyləyim;  
Ərzi halım başa düşər,  
Qanan duyar, neyləyim;  
Yaslı könlüm “Qəribiyə”,  
Əlbət uyar, neyləyim;  
Qırdı tər qönçə gülünü,  
Fələk dərdi, yandırır.

Oğul getdi, ay İsgəndər,  
Neçə sənə qocaldım;  
Dərd şahiyam taxt üstündə,  
Qəmdən başa tac aldım;  
Kədər ilə zənginləşdim,  
Hicran ilə hac oldum;  
Öləsi deyildi balam,  
Ayrı ərdi, yandırır...

## **MÜXƏMMƏSLƏR**

### **GƏLİN**

Səni gördüm ağlım itdi,  
Ay başı dingəli gəlin.  
İnsaf elə üzümə bax,  
Ay yanı yengəli gəlin.  
Bax, ölərəm həsrətindən,  
Yollarım döngəli, gəlin.  
Varlı-hallı bir evdəsən,  
Gəl qabağa qulluq elə,  
Çıxartma əngəli, gəlin.

Ala gözün can alındı,  
Sinən dağların qarıcı,  
Ayrı cürə sallanırsan,  
Gülüşün dünya varıldı,  
Görənlər baş əyir sənə,  
Deyirlər kimin yarıdı.  
Zülfün elə qıvrılıbdı,  
Sanki çöllərin marındı,  
Bir surfa sal, gətir bəri,  
Qaşığı, çəngəli gəlin.

Ağ biləyi bir çırmala,  
Xəmiri yay, sonra da kəs.  
Qazanı as, suyu qaynat,  
Baxanlar eləsin həvəs,  
İsgəndər tərifin dedi,  
Bizlərə qulluğa tələs.  
Sənsiz saray da heç nədi,  
Ağ otaq da quru qəfəs.  
Gətir xəngəli, gəlin.

## BALA

Aşıqlıq, mərifət kamal,  
Ölçülmür bədənlə, bala  
Sənə başqa söz deyərdim,  
Bərk dostuq dədənlə, bala.  
Saz çalıb söz deyə bilməz,  
Heyvərə gödənlə, bala.  
Odur bir az ehtiyat et,  
Fəxr etmə mədənlə, bala.  
Dediymə bir qulaq as,  
Sözlərimi dənlə, bala.

Qızsam ac qurda dönərəm,  
Mələyərsən quzu kimi.  
Qabağında mal olarsan,  
Qızararsan pazı kimi,  
Bir sorğu-sual eylərəm,  
Haqqı kəsən qazı kimi,  
Xataya salma özünü,  
Elin ağlıazı kimi.  
Azib yollarda qalarsan,  
İşin yoxdu çənlə, bala.

İsgəndərəm, sinəm mədən,  
Xas sözləri seçən mənəm.  
El-obadan, dağdan ötrü,  
Şirin candan keçən mənəm.  
Aşıqlığın badəsini,  
Haqdan alıb içən mənəm,  
Tani özünü, bir tanı.  
Eldən-elə keçən mənəm.  
Bu da ki, bir maşqulatdı,  
Etdim burda sənlə, bala.

## DEYİR

İki ildə urus olub,  
Nənəyə babuşka deyir.  
Halaldı bizim cavana,  
Kündələrə kuşka deyir.  
Unudubdu “qaz” sözünü,  
Qazlara induşka deyir.  
“Köynək” çıxıbdı yadından,  
Ona da rubaşka deyir.  
Parç istəmir su içəndə,  
Fincana da çäşka deyir.

İçir araqdan məst olur,  
Zarıldayır piyan kimi,  
İki butulka içəndə,  
Olur bir az doyan kimi.  
Sıpixır, girir daldaya  
Kəm-kəsirin duyan kimi,  
Elə bil qəfil ayılır,  
Mürgüləyən, uyan kimi,  
Pulu görcək yaman seçir,  
Dəstəsinə paçka deyir.

İsgəndərəm görməmişəm,  
Belə “ağıllı” cavani.  
Tayı yoxdu, tapammaram,  
Olsa, urusun İvanı...  
Sən demə, çox yayılıbmış,  
Bu balanın adı-sanı.  
Ata-anası sevinsin,  
Yaxşı bilir uruscanı,  
Kimə Vitya, kimə Vaska,  
Kimiyyə də Yaşka deyir.

## **I VƏ II CİDLƏRDƏ İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR**

1. El aşıqları (topluyanı V.Xuluflu), Bakı, Azərbaycanı öyrənən cəmiyyət, 1927).
2. Salman Mümtaz. Azərbaycan ədəbiyyatı. El şairləri, I və II cildlər, Bakı, Azərnəşr, 1927-1928.
3. Əli Abbas Müzni. Aşıq Pəri və müasirləri, Bakı, Azərnəşr, 1928.
4. Azərbaycan el ədəbiyyatı (topluyanı H.Əlizadə), I hissə, Bakı, Azərnəşr, 1929.
5. Azərbaycan aşıqları (topluyanı H.Əlizadə), II cild, Bakı, Azərnəşr, 1930.
6. El şairləri (topluyanı S.Mümtaz), I və II hissələr, Bakı, Azərnəşr, 1935.
7. Aşıqlar (topluyanı H.Əlizadə), I cild, Bakı, Azərnəşr, 1935.
8. Aşıqlar (topluyanı H.Əlizadə), II cild, Bakı, Azərnəşr, 1936.
9. Aşıqlar (topluyanı H.Əlizadə), ikinci çapı, I və II hissələr, Bakı, Azərnəşr, 1937-1938.
10. Aşıq qoşmaları (topluyanı H.Əlizadə), Bakı, Azərnəşr, 1938.
11. Aşıqlar (tərtib edəni S.Axundov), Bakı, Birləşmiş nəşriyyat, 1957.
12. Telli saz ustadları (tərtib edəni Ə.Axundov), Bakı, Azərnəşr, 1964.
13. Aşıq Valeh. Alçaqlı ucalı dağlar (toplayıb tərtib edənlər F.Mehdi, X.Mirzeyev), Bakı, Gənclik, 1970.
14. Qurbani (tərtib edəni A.Dadaşzadə), Bakı, Gənclik, 1972.
15. Abbas Tufarqanlı (tərtib edəni A.Dadaşzadə), Bakı, Gənclik, 1973.
16. Xəstə Qasım (topluyanı və tərtib edəni S.Paşayev), Bakı, Gənclik, 1975.
17. Aşıq Alı (tərtib edəni H.Hüseynzadə), Bakı, Azərnəşr, 1975.
18. Mücrim Kərim Vardani. Sünbülüstan (tərtib edəni Ə.Cəfərzadə), Bakı, Gənclik, 1978.
19. Aşıq Qurban Ağdabanlı. Möhnət (tərtib edənlər Q.Şəmşiroğlu, M.Aslan), Bakı, Gənclik, 1972.
20. Abdulla Padarlı (topluyanı Ə.Cəfərzadə), Bakı, Gənclik, 1979.

21. Usta Abdulla. Şeirlər (tərtib edəni R.Mehdiyev), Bakı, Gənclik, 1976.
22. Aşıq Hüseyin Bozalqanlı. Şeirlər (tərtib edəni Ş.Rza), Bakı, Gənclik, 1973.
23. Xəyyat Mirzə (toplayanı və tərtib edəni R.Rüstəmzadə), Bakı, Gənclik, 1973.
24. Aşıq Şəmsir. Dağ havası, Bakı, Gənclik, 1978.
25. Əlimərdanlı Aşıq Nəcəf. Şeirlər (toplayanı və tərtib edəni R.Rüstəmzadə), Bakı, Gənclik, 1979.
26. Aşıq Hüseyin Cavan. Bahar kimi, Bakı, Yaziçi, 1979.
27. Aşıq Pənah. Saz və söz, Bakı, Azərnəşr, 1963.
28. Aşıq İmran Həsənov. Vurğunuyam sənətimin, Bakı, Yaziçi, 1981.
29. Aşıq Əkbər Cəfərov. Saz danışanda, Bakı, Yaziçi, 1982.
30. Azərbaycan aşıqları və el şairləri. İki cilddə, I və II cildlər (tərtib edəni Ə.Axundov, ön sözün müəllifi İ.Abbasov), Bakı, Elm, 1983-1984.
31. Bəhmən Göyçəli. Küsmə məndən (toplayanı və tərtib edəni Q.Bəhmənoğlu), Bakı, Elm, 1994.
32. Sazlı-sözlü Göyçə. Bakı, Azərnəşr, 1999.
33. Molla Cuma. Şeirlər (toplayanı və tərtib edəni P.Əfəndiyev), Bakı, Azərnəşr, 1966.
34. Aşıq Bilal. İlk baharım, gəl görüm (toplayanı və tərtib edəni M.Mürsəlov), Bakı, Yaziçi, 1982.
35. Əmir Əli və Ehraqlı Rəcəb. Şeirlər (toplayanı M.Yarəhmədov), Bakı, Gənclik, 1980.
36. Aşıq Bəsti. Lalə (toplayanı və tərtib edəni S.Paşayev), Bakı, Gənclik, 1969.
37. Sarı Aşıq. Seçmə bayatılar (tərtib edəni H.Kürdoğlu), Bakı, Sabah, 1993.
38. Miskin Abdal (toplayanı və tərtib edəni H.İsmayılov), Bakı, Səda, 2001.
39. Lələ. Yaranmışam daşdan mən (tərtib edəni və ön sözün müəllifi İ.Abbaslı), Bakı, Gənclik, 1995.
40. Ələsgər ocağı. Şeirlər (toplayanı və tərtib edəni İ.Ələsgər), Bakı, Yaziçi, 1991.
41. Aşıq Əsəd. Seçilmiş əsərləri (toplayıb tərtib edənlər B.Abdullayev, R.Xəlilov), Bakı, Elm, 1979.

42. Aşıq Ələsgər. İki kitabda, I və II kitablar (topluyanı İ.Ələsgərov, tərtib edənləri Ə.Axundov, M.H.Təhmasib), Bakı, Elm, 1972.
43. Sazım, sözüm (tərtib edəni M.Şükür), Bakı, Yaziçı, 1978.
44. Göyçəli Aşıq Nəcəf (toplayıb tərtib edəni İ.Ələsgər), Bakı, Səda, 2000.
45. Aşıq İsgəndər Ağbabalı. Ayırdılar Ağbabadan (topluyanı və tərtib edəni T.Səmimi), Bakı, Ozan, 1998.
46. H.İsmayılov. Göyçə aşiq mühiti: təşəkkülü və inkişaf yolları, Bakı, Elm, 2002.

## MÜNDƏRİCAT

<p>AŞIQ ƏLƏSGƏR</p> <p><b>Gərayıllar</b></p> <p>Xoş gəldin ..... 4</p> <p>Yeridi ..... 4</p> <p>Gözəl ..... 5</p> <p>Maral ..... 6</p> <p>Ceyran ..... 7</p> <p><b>Qoşmalar</b></p> <p>Eyləmişəm ..... 7</p> <p>Qoymadı ..... 8</p> <p>Yaraşır ..... 8</p> <p>Yaxşıdı ..... 9</p> <p>Əvəzdi ..... 9</p> <p>Zülfərin ..... 10</p> <p>Yavaş get ..... 10</p> <p>Variymış ..... 11</p> <p>Dəyməmiş ..... 11</p> <p>Yaman at ..... 12</p> <p>Yetmədi ..... 12</p> <p>Dağlar ..... 13</p> <p>Düşərsən ..... 14</p> <p>Düşmüşəm ..... 14</p> <p>Gərəkdi ..... 15</p> <p>Görmədim ..... 16</p> <p>Hayıfsan ..... 16</p> <p>Sarıköynək ..... 17</p> <p>İtibdi ..... 18</p> <p>Mənim ..... 18</p> <p>Olaqaqdı ..... 19</p> <p><b>Təcnislər</b></p> <p>Ay sinə, sinə ..... 20</p> <p>A yara məndən ..... 20</p> <p>A yəməndədi ..... 21</p> <p>Sayılam məni ..... 21</p> <p>Sini-sin ..... 22</p>	<p>Ha bular, bular ..... 22</p> <p>Ha lala çıxar ..... 23</p> <p>A yüzə tək-tək ..... 23</p> <p>Biri “sin” ..... 24</p> <p>Bu dala bax, bax! ..... 24</p> <p>De bir üz, bir üz ..... 25</p> <p>Nəs ağı belə ..... 25</p> <p>Ayağa qarqar ..... 26</p> <p>Ay ana, ana! ..... 26</p> <p>Ay üzə, üzə ..... 27</p> <p>Yara yetirər ..... 27</p> <p>Narın üz ..... 28</p> <p>Həmayil eylə ..... 29</p> <p><b>Divanılər</b></p> <p>Yüküm ..... 29</p> <p>Gözlə sən ..... 30</p> <p>Verir ..... 30</p> <p>Yetər ..... 31</p> <p>Dünyada ..... 32</p> <p><b>Müxəmməslər</b></p> <p>Baxın ..... 32</p> <p>Gözələ ..... 34</p> <p>Gəlin ..... 34</p> <p><b>AŞIQ MUSA</b></p> <p><b>Gərayıllar</b></p> <p>Bir gün ..... 36</p> <p>Kəklik ..... 36</p> <p>Telli sazin ..... 37</p> <p><b>Qoşmalar</b></p> <p>Gülə-gülə ..... 37</p> <p>Köynəkcək ..... 38</p> <p>İndi ..... 38</p> <p>Dilbər ..... 39</p> <p>Biri yaz ..... 39</p>
---	--

Var .....	40	<b>Müxəmməs</b>	
Dilim .....	40	Qazi .....	60
Olmaz .....	41	AŞIQ RƏCƏB	
Ağ ola .....	41	<b>Gərayħħlar</b>	
<b>Təcnislər</b>		Bülbül .....	62
Ağlar .....	42	Yaxşı .....	62
Mənnən .....	43	<b>Qoşmalar</b>	
Ay üzə-üzə .....	43	Müştəq olmuşam .....	63
Əyər-əyər .....	44	Belə .....	63
<b>Müxəmməslər</b>		Ayrılsın .....	64
Ay fələk .....	44	Olur .....	64
Samavar .....	45	Sevgilim .....	65
Maral! .....	46	Mən .....	65
Pəri! .....	47	AŞIQ QURBAN	
BAĞBAN MƏHƏMMƏD			
<b>Qoşmalar</b>		<b>Gərayħħlar</b>	
Oynasın .....	48	Dolana-dolana .....	66
Nədi .....	48	Arasında .....	66
Gözəl .....	49	Könlüm .....	67
Sədəf .....	50	<b>Qoşmalar</b>	
Necoldu .....	51	İndən belə .....	67
DOLLU MUSTAFA			
<b>Gərayħħlar</b>		Alibdi .....	68
Sənəm səni .....	52	Yoxdu, yox .....	68
Ağrin alım .....	52	Çətindi .....	69
Gəlin .....	53	Görməsin .....	69
Qadan alım .....	54	Bir-bir .....	70
Qaldırın .....	55	İtirdim .....	70
<b>Qoşmalar</b>		Qayıtdı .....	71
Qayit indi .....	56	Bal qaymağınan .....	71
Yazılı .....	56	Ürəyim .....	72
Qız olar .....	57	Gözəl .....	72
<b>Qiflibənd sual-cavab</b>		Bilməm .....	73
Hey! .....	58	Nədəndir .....	74
		Bəs ağlamazmı? .....	74
		Yaxşıdı .....	75
		Vaxtı .....	75
		Olma .....	76
		Mən .....	76

Gözlər .....	77	Yeri .....	90
Qoşa-qoşa .....	77	Neynim? .....	91
Var .....	78	Layıqdımı? .....	91
<b>Təcnis</b>		Arasında .....	92
Məni .....	78	Dilbər .....	92
<b>Divani</b>		<b>Qoşmalar</b>	
Gedər .....	79	Təki .....	93
AŞIQ MEHDİ		Qayıtdı .....	94
<b>Gəraylı</b>		Olan varmı? .....	94
Sənsiz .....	80	Mənəm .....	95
<b>Qoşmalar</b>		Nişanası .....	96
Ola .....	80	Eyləsin .....	96
Ağlaram .....	81	Gülə-gülə .....	97
Gedirsən .....	81	Zülfərin .....	98
Di danış .....	82	Yavaş-yavaş .....	98
MOLLA CUMA		Xanım .....	99
<b>Gəraylılar</b>		Ağlama .....	99
Qabağında .....	83	Bilə .....	100
Zülfün .....	83	Yol kənarında .....	100
<b>Qoşmalar</b>		Qarışar .....	101
Peşkəşdir .....	84	Yavaş-yavaş .....	101
Demişəm .....	84	<b>Təcnislər</b>	
Didarına .....	85	Yad ağı gəzər .....	102
Bu yerlər .....	86	A yağı zülfün .....	102
Kimdir? .....	86	Sin əsər .....	103
<b>Divani</b>		Yarağını sən .....	103
Küsmüşəm .....	87	Niyazdı .....	104
<b>Müxəmməs</b>		Dəydi .....	104
Bəs nədir? .....	87	Yüz dərədə .....	105
ZODLU USTA ABDULLA		Yarala məni .....	105
<b>Gəraylılar</b>		Sayad əmməni .....	106
Gəlirəm mən .....	89	Hasini .....	106
Var deməkdi .....	89	Yay indi .....	107
		Oyanam indi .....	107
		A yazı belə .....	108
		<b>ÇOBAN ƏFQAN</b>	
		<b>Gəraylılar</b>	
		Xoş gəlmisən .....	109

Belə olmaz .....	109	Gəlginən .....	126
Görməsin .....	110	Neyləsin .....	127
Ayrıldım .....	110	Günahı .....	127
Namə gəlibdir .....	111	Bu dağı .....	128
Gəlib-gedir .....	111		
İnciməzmi?! .....	112		
Ey fələk .....	112	<b>AŞIQ PƏNAH SEYFƏLİ</b>	
Danışaq .....	113		
Nədir? .....	113	<b>Gəraylılar</b>	
Görünmür .....	114	Gələcəkdi .....	129
Kimindir? .....	114	Canım .....	129
Sənsən .....	115		
Yaradan səni .....	115		
Yandırır .....	116	<b>Qoşmalar</b>	
Məna nə? .....	116	Qoşqar! .....	130
Ağlaram .....	117	Eylər .....	131
Dağların .....	117		
Kimindir? .....	118	<b>Müxəmməs</b>	
Belə bax .....	118	Oynayır .....	131
Saraltdın məni .....	119		
		<b>AŞIQ HÜSEYN BOZALQANLI</b>	
		<b>Gəraylılar</b>	
		Geyindi .....	133
		Başına dolandığım .....	133
		<b>Qoşmalar</b>	
		Bu gün .....	134
		Yaxşı sat .....	134
		Yaxşıdır .....	135
		Çəkməsin .....	135
		Üzün bürümə .....	136
		Lalə .....	137
		Oynamasıń .....	137
		Düşmüşəm .....	138
		Olmań .....	138
		<b>Təcnislər</b>	
		Ya dəyə .....	139
		Ay ata-ata .....	139
		Ola .....	140
		<b>AŞIQ ƏSƏD</b>	
		<b>Gəraylılar</b>	
		Kimdən öyrəndin? .....	142
		Yol üstündə duran gözəl .....	142

<b>Qoşmalar</b>	Olsun .....	162
Gəlincə .....	Məni .....	163
“On il qulluq etdim...” .....	Qızla gəlinin bəhisi .....	163
Sən məni .....	Ellər ağladı .....	165
Yadıma düşdü .....	Dolanır .....	165
	Mənim .....	166
	Gözəllər .....	166
	Dayandı .....	167
<b>Təcnislər</b>		
Dürüst olmamış .....	<b>Təcnislər</b>	
Nə qara səni .....	Məni .....	168
	Sərindi .....	168
<b>Divanilər</b>	Yazı qəm məni .....	169
Eyləməz .....	Bağladım .....	169
Olmasa .....		
Ağrin alım .....		
Xirdaca qız .....		
ŞAİR NƏBİ BORÇALI	<b>Müxəmməs</b>	
<b>Qoşmalar</b>	Gözəl .....	170
Bilmədi .....	MİSKİN ƏLİ	
Gözəl .....		
Zöhrə .....	<b>Gərayıllar</b>	
Gözəlin .....	Alma, aman .....	171
Var bunun .....	Yaxanı düymələmə .....	172
Gül, ondan ağla .....	Müştəğam .....	173
Yaş da dayanmaz .....	Bənövşə .....	174
Butasan, gözəl .....	Qurban olum .....	175
Addim-addim .....	Zülfü .....	176
Yar geldi keçdi .....		
XƏYYAT MİRZƏ	<b>Qoşmalar</b>	
<b>Qoşmalar</b>	Gəlmədin .....	177
Gözəl qız .....	Səhraya .....	178
Gözlər .....	Danışaq sənlə .....	178
Deyə-deyə .....	Görəydim .....	179
Yoxdur .....	Görmüşəm .....	180
Gəlməsin .....	Taylı-tayıni .....	181
Kimin yarıdı? .....	Gündüz .....	181
Şirin-şirin .....	Olmasın .....	182
Var .....	Dağ maralı .....	183
İnidir .....	Gözəl .....	184
	<b>Deyişmə</b> .....	184

## AŞIQ MİRZƏ

### *Gərayhlar*

Bakı ..... 188

### *Qoşmalar*

Gözəllər ..... 189

Yurdum ..... 189

Azərbaycan ..... 190

Sən də gül ..... 190

Bizə ..... 191

Ay tənbəl ..... 192

Söyləyim ..... 193

Yadıma düşdü ..... 194

### *Müxəmməslər*

Bu qız ..... 194

Oğul! ..... 195

Səni ..... 196

## SARI VƏLİ

### *Gəraylı*

Yavaş get ..... 197

### *Qosmalar*

Gəlsin ..... 197

Gəlmişəm ..... 198

Olar ..... 198

Məni ..... 199

Mərhəmət eylər ..... 199

Gəzərsən ..... 200

Gərəkdi ..... 200

Yeridi ..... 201

Eylər ..... 201

Yetirrəm ..... 202

Dilber! ..... 203

Ara məni ..... 203

Ayrılıb ..... 204

Nə dedi? ..... 204

Dağlar ..... 205

Söylər ..... 205

Gözləyər ..... 206

Canım ..... 206

Yollara doğru ..... 207

Bükülmüş ..... 207

Bu gün ..... 208

Məni ..... 208

### *Təcnis*

Ay yara ..... 209

### *Müxəmməs*

Şirin ..... 209

### *Divani*

Bayram günləri ..... 211

## AŞIQ ŞƏMŞİR

### *Bayatlılar*

### *Gərayhlar*

Dağların ..... 213

Yalvara-yalvara ..... 214

### *Qoşmalar*

Dağlara ..... 215

Bildi ..... 216

Gəl ..... 216

Bənövşə ..... 217

Dönüb ..... 218

Aşıqəm ..... 219

Dəyər ..... 220

Gözlərin ..... 220

Şairin ..... 221

Demişlər ..... 221

Desəm olmaz ..... 222

Yaraşmaz ..... 223

Demək olmaz ..... 223

Görümüşəm ..... 224

Dəyməz ..... 225

Az danış ..... 226

Dura bilməz .....	.226	Nə gözəl .....	.245
Yadıma düşdü .....	.226	Qalib .....	.245
Kimi .....	.227	Yolundan .....	.246
Ceyran .....	.228	Görünür .....	.247
Qara gözlərin .....	.228	Neyləyim? .....	.247
A zalım gözəl .....	.229	Gəlibdir .....	.248
ŞEYDA ƏZİZ		Tənbəl .....	.249
<b>Gərəylər</b>		Ellər içində .....	.249
Papiros .....	.230	Nə gözəl-gözəl .....	.250
<b>Qoşmalar</b>		Sarı qız .....	.251
Ceyran .....	.231	Bəxtəvər .....	.252
Gözəl-gözəl .....	.231	Görəndə .....	.252
Güllər açılır .....	.232	Gəlin .....	.253
Bənövşə .....	.232	Gülbəsti .....	.253
Gördüm .....	.233	Mehman gəlibdir .....	.254
Ellər oyanır .....	.233		
Tənbəl .....	.234	<b>Müxəmməslər</b>	
		Xirdaca qız .....	.255
		Yaraşır .....	.257

### AŞIQ HÜSEYN MAYIL

<b>Gərəylər</b>	
Bax bəri .....	.235
Amandı .....	.235
Qaşı qara .....	.236
Zöhrə .....	.237
Gözləri .....	.238
Canan gəldi .....	.238
Güllünün .....	.239
Tellərin .....	.240
<b>Qoşmalar</b>	
Bizə gəldi .....	.241
Gəlmışəm .....	.241
Oduna yandım .....	.242
Sənin .....	.242
Qaşları qara .....	.243
Getdi .....	.243
Gedirsən .....	.244
Görəydim .....	.244

### XINDI MƏMMƏD

<b>Gərəylər</b>	
Bənövşə .....	.258
Məcnun .....	.258
<b>Qoşmalar</b>	
Çəkməsin .....	.259
Çəkər .....	.259
Olmasa .....	.260
Gözəldir .....	.260
Var .....	.261

### AŞIQ MİSKİNLİ

<b>Gərəylər</b>	
Bizimdi .....	.262
Bala ceyran .....	.263
Olarmı? .....	.263
Mən .....	.264
Ağlama .....	.265

<b>Qoşmalar</b>	TEYMUR BİSAVAD
Gəncənin .....	265
Yaxşı olar .....	267
Saxlamaz .....	267
Səbirsiz .....	268
Olaqacqmı? .....	268
Utanmaz .....	269
Məni! .....	270
Yadıma düşdü .....	270
Pəh-pəh .....	271
Oğula nəsihət .....	272
Ağlaram .....	273
AŞIQ BƏHMƏN GÖYÇƏLİ	
<b>Qoşmalar</b>	
Gözlərin .....	274
A dağlar .....	274
Yadıma düşdü .....	275
Sana qurban .....	275
Keçib gedər .....	276
Vədəsində .....	277
Vücudnamə .....	278
<b>Təcnislər</b>	
A yara məni .....	280
Bu dağlar .....	281
NOVRƏS İMAN	
<b>Qoşmalar</b>	
Dağlar! .....	282
Olmaz .....	282
Gözəldir .....	283
On yeddi .....	284
Gözəl qız! .....	284
Səni .....	285
<b>Təcnislər</b>	
İndi .....	285
Sənəm al .....	286
Gedəm .....	286
<b>Gəraylılar</b>	
Dağlar .....	288
Arasından .....	288
<b>Qoşmalar</b>	
Gəzir .....	289
Mən də .....	289
Göy göl .....	290
Var .....	290
A dostum .....	291
AŞIQ NƏCƏF ƏLİMƏRDANLI	
<b>Gəraylılar</b>	
Olmazmı? .....	292
Oyanmaz .....	292
Ayrıldı .....	293
Ceyran .....	293
Yar gəlmir .....	294
<b>Qoşmalar</b>	
Zülfün .....	294
Qadasın aldığım .....	295
Durnalar .....	295
Deyirlər .....	296
Gəlhagolidi .....	296
Eylə .....	297
Yanağındadı .....	297
Təzə-təzə .....	298
Görünür .....	298
Üzdən-üzdən .....	299
Gözəllər .....	299
Çəkməyə .....	300
<b>Təcnis</b>	
Ay gözəl, gözəl .....	300
<b>Divani</b>	
Üstədir .....	301
<b>Müxəmməslər</b>	
Ağrin alım .....	302
Gözəl .....	303

AŞIQ ƏMRAH GÜLMƏMMƏDOV			
<i>Gəraylılar</i>			
Bu dağlarda . . . . .	304	“Qumral gözlərinin...” . . . . .	322
Dağlar . . . . .	304	Bəxtəvər . . . . .	322
Gətirir . . . . .	305	Baxdı tərsinə . . . . .	323
<i>Qoşmalar</i>		Nakam ölmərəm . . . . .	324
Görəndə . . . . .	305	Olmasa . . . . .	325
Bilməzsən . . . . .	305	Bilməmişəm . . . . .	325
Kəsildi . . . . .	306	Aşıqların atasıdır Ələsgər . . . . .	326
<i>Divanilar</i>		Söz qiymətlidir . . . . .	327
Gəl görüm . . . . .	307	İnanma . . . . .	327
Olmasa . . . . .	307	Hünər qalası . . . . .	328
Bu sazdı . . . . .	308	Arasında . . . . .	328
Məndədi . . . . .	308		
AŞIQ HÜSEYN CAVAN			
<i>Bayatlılar</i>	. . . . .	AŞIQ HÜSEYN SARACLI	
<i>Gəraylılar</i>		<i>Gəraylılar</i>	
Yar necoldu? . . . . .	310	Yavaş get . . . . .	332
Var olsun ellərin sənin . . . . .	311	Gülbeniz . . . . .	332
Ağrin alım . . . . .	311	Qocalığım . . . . .	333
Eylər . . . . .	312	Dədə Şəmşir . . . . .	333
De, dağların bu çağından . . . . .	313	<i>Qoşmalar</i>	
Dağlar . . . . .	314	Bax-bax . . . . .	334
<i>Qoşmalar</i>		Gərək . . . . .	334
Məhəbbət . . . . .	315	Eyləyər . . . . .	335
Oğul . . . . .	315	Sayır . . . . .	335
Dünyada . . . . .	316	Dünyada . . . . .	336
Var . . . . .	317		
Yar üzmə, üzmə . . . . .	318	AŞIQ MİKAYIL AZAFLI	
Çiçəkdən də gözəlsən . . . . .	318	<i>Gəraylılar</i>	
Gözəl . . . . .	319	Qurban olum . . . . .	337
Çətindir . . . . .	319	Olmaya . . . . .	337
Gülərmış . . . . .	320	Gərək . . . . .	338
Əmanəti . . . . .	321	<i>Qoşmalar</i>	
Şirindir . . . . .	321	Deyirlər . . . . .	338
		Qardaş . . . . .	339

Ana .....	339
Ata .....	340
Nə sevgi .....	340
Zövq ala bilməz .....	341
Şirindi .....	341
Yaralar .....	342
Çəker .....	342
Amandır .....	343
Ələsgər .....	343
Qana dönməsin .....	344
Gözlərim .....	345
Elsiz olmasın .....	346

#### AŞIQ ƏHMƏD

<b>Gəraylılar</b>	
Telləri .....	347
Ala gözlərin! .....	347
Məndən soruşdu .....	348
Keçdi .....	349
Yaraşsın .....	349

#### AŞIQ ŞAKİR

<b>Qoşmalar</b>	
Bizimdir .....	350
Sən də gül .....	351

#### AŞIQ PƏNAH

<b>Gəraylılar</b>	
Kürüm .....	352
Sevinər .....	353
Dolana-dolana .....	353
İnciyər .....	354
Gəzə-gəzə .....	355
Telli sazım! .....	355
Uşaqlar .....	356
Mehdi! .....	357
Əbədidir sənətin .....	358
Məndən xəbər al .....	359
Yaxşıdır .....	360
Sənin .....	361

#### AŞIQ KAMANDAR ƏFƏNDİYEV

##### *Gəraylılar*

Səni .....	362
Qaldı .....	362
Keçibdi .....	363
Mənim .....	363
Getirər .....	364

##### *Qoşmalar*

Yamanlığa uymadım .....	364
Ay lelə .....	365
Ağlamazmı?! .....	366
Səmti-səmtinə .....	366
Azərbaycan .....	367
Gördüm .....	368
Sənətim .....	368
Dünya .....	369

#### AŞIQ İMRAN

##### *Gəraylılar*

Dalınca .....	370
Biri qanar, biri qanmaz .....	370
Əlamətdir .....	371
Gələ .....	371

##### *Qoşmalar*

Soruş .....	372
Dağlar .....	372
Olmasın .....	373
Dələduz .....	374
Gəldim .....	374
Bir muraz oldu .....	375
Yaranıb .....	375
Bağlıyam .....	376
Gözəl .....	376
Əzizim .....	377

#### AŞIQ ƏKBƏR

##### *Gəraylılar*

Olmasın .....	378
Sən də, mən də .....	378

Ağrin alım .....	379	<b><i>Qoşmalar</i></b>	
Dağlar .....	379	Gördüm .....	395
Dağ içinde .....	380	Bu yerlər .....	396
		Zöhrə .....	396
<b><i>Qoşmalar</i></b>		Birər-birər .....	397
Aşıq .....	380	Arasındadır .....	397
Gördüm .....	381	Qurdoğlu .....	398
Gəzdi də gəldi .....	381	Olar .....	398
Gözəl qız! .....	382	Çirkin .....	399
Oldu .....	382	Görəndə .....	399
Gəzmışəm .....	383	Mənim .....	400
Kürün .....	383	Gəlmədi .....	400
İnsan .....	384	Ağbabə .....	401
Çoban dağında .....	384	Vətənim .....	401
		<b><i>Təcnislər</i></b>	
<b><i>AŞIQ İSGƏNDƏR AĞBABALI</i></b>		Qanadı .....	402
<b><i>Bayatılar</i></b> .....	385	Yaşa bax .....	402
		Mindilər .....	403
<b><i>Gəraylılar</i></b>		Kimi .....	403
Söyü .....	387	Yandırır .....	404
Ağlayar .....	388		
Başına dolandığım .....	389	<b><i>Müxəmməslər</i></b>	
Qasım .....	389	Gəlin .....	405
A qaynana .....	390	Bala .....	406
Dağlar .....	390	Deyir .....	407
Görəmmədim .....	391	I və II cildlərdə istifadə	
Bu gələn xəvçi, bu gələn .....	391	olunmuş mənbələr .....	408
Eylədi .....	392		
Arvad .....	393		
Ya rəsul, səndən mədəd .....	393		
Gəldi .....	394		

**AZƏRBAYCAN  
AŞIQ ŞERİNDƏN  
SEÇMƏLƏR**

**İKİ CİLDDƏ**

**II CILD**

**“ŞƏRQ-QƏRB”**

**BAKİ-2005**

Buraxılışa məsul: *Əziz Gülvəliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi: *Rəşad Həmidov*

Korrektor: *Pərinaz Səmədova*

Yiğılmağa verilmiştir 12.07.2004. Çapa imzalanmıştır 02.02.2005.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 26,5. Offset çap üsulu.  
Tirajı 25000. Sifariş 18.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.